


O.H.ƏKBƏROV, A.Ə.ƏZİZOV, E.O.ƏKBƏROV

**YÜKSƏKMOLEKULLU
BİRLƏŞMƏLƏR
KİMYASI**

Ali məktəblər üçün dərslik
(yenidən işlənmiş üçüncü nəşri)

Azərbaycan Respublikası Təhsil Nəzirliyi tərəfindən dərslik kimi tövsiyə edilmişdir (əmr №553, 21.06.2004)



Bakı Universiteti nəşriyyatı
2007

541.6
239

Rə'yicilər: Texniki elmlər doktoru, prof. Y.M.Bilalov
(Azərbaycan Dövlət Neft Akademiyası)
kimya elmləri namizədi, dosent T.H.Xanlarov
(Bakı Dövlət Universiteti)
Redaktor: akad. N.M.Seyidov

Ə.42 O.H.Əkbərov, A.Ə.Əzizov, E.O.Əkbərov. Yüksəkmolekullu birləşmələr kimyası – Bakı Universiteti nəşriyyatı, 2007, 366s.

Dərslik «Yüksəkmolekullu birləşmələr kimyası» kursu üzrə Azərbaycan dilində dərslik və dərs vəsaitlərinin məhdud sayıda olmasından irəli gələn zərurot əsasında tərtib edilmişdir. Kitabda yüksəkmolekullu birləşmələr kimyasının əsas anlayışları, polimer makromolekullarının quruluş xüsusiyyətləri, polimer məhlulları, yüksəkmolekullu birləşmələrin sintez üsulları və kimyevi çevrilmələri, habelə on mühüm polimerler haqqında mə'lumatlar ümumiləşdirilərək şərh edilir. Universitetlərin kimya fakültələrinin tələbələri üçün «Yüksəkmolekullu birləşmələr kimyası» kursu programı əsasında tərtib edilmiş kitab, yüksəkmolekullu birləşmələr kimyası sahəsində çalışan aspirant və elmi işçilər üçün də faydalı ola bilər.

1706000 000-931

Ə _____
082 - 07



© Bakı Universiteti nəşriyyatı, 2004.

© Bakı Universiteti nəşriyyatı, 2007.

ÖN SÖZ

Hazırda yüksəkmolekullu birləşmələr kimyası böyük sür'ətlə inkişaf edən müstəqil elm sahələrindən biridir. Müasir dövrde insan fəaliyyətinin eə bir sahəsi yoxdur ki, orada polimerlərdən istifadə olunmasın. Bununla əlaqədar olaraq yüksəkmolekullu birləşmələr kimyası sahəsində mütəxəssisler hazırlanması probleminə bu günkü həyatın ehtiyaçlarından irəli gələn mühüm tələbat kimi baxılmalıdır.. Yüksek ixtisaslı mütəxəssis hazırlığı isə uyğun dərslik və dərs vəsaitləri olmadan mümkün deyildir. Təəssüflə qeyd olunmalıdır ki, yüksəkmolekullu birləşmələr kimyası sahəsində azərbaycan dilində mövcud olan dərslik və dərs vəsaitlərinin sayı olduqca məhduddur. Müəlliflərin yüksəkmolekullu birləşmələr kimyası üzrə oxuduqları mühabizələr əsasında tərtib edilmiş bu dərslik tələbələrin polimerlər kimyasına aid ana dilində yazılmış ədəbiyyata olan ehtiyacını müəyyən dərəcədə ödəmək zərurəti əsasında yazılmışdır. Dərslik 5 fəsildən ibarətdir.

Birinci fəsilde yüksəkmolekullu birləşmələr haqqında ümumi mə'lumatlar, onların təbietdə yayılması və canlı orqanizmlərin həyatı proseslərində oynadığı rol, habelə polimerlər haqqında elmi təsəvvürlerin formallaşması mərhələləri və müasir polimer kimyası elminin mühüm nailiyyətləri eks etdirilmişdir. Bu fəsilde həmçinin, polimerlərin tərkibi, quruluşu ilə əlaqədar olan anlayışlar (makromolekul, elementar zveno, polimerləşmə dərəcəsi, molekul kütləsi, eynilik dövrü və s.) şərh edilmiş, onların mə'nası və məzmunu konkret misallarla aydınlaşdırılmışdır. Polimerlərin müxtəlif əlamətlərə (mənşeyinə, tərkibinə, quruluşuna və s.) görə təsnifi və elmi prinsiplər əsasında addalandırılma qaydaları, habelə onların təsadüfi adları haqqında mə'lumatlar da bu fəsilde ətraflı şərh edilir.

İkinci fəsil yüksəkmolekullu birləşmələrin ümumi xassələrinin izahına həsr olunmuşdur. Burada tipik polimer maddələr üçün xarakter olan ümumi xassələr (orta molekul kütləsi və molekul kütləyə görə paylanması, orta molekul kütlənin tə'yini üsulları, makromolekulun

çevikliyi, polimerlerin aqreqat və faza halları, molekul düzümlü quruşları, polimerlerin həllolma xüsusiyyətləri, relaksasiya xassələri və s.) izah olunur və bu xassələrin polimerlerin istismar keyfiyyətlərinə tə'siri haqqında mə'lumatlar verilir.

Üçüncü fəsil polimerlerin sintezi üsullarının xüsusiyyətlərini eks etdirir. Burada polimerlərin əsas alınma üsulları olan zəncirvari polimerleşmə və polikondensleşmə reaksiyalarının xarakter cəhətləri,, mexanizmi, elementar reaksiyaların xüsusiyyətləri, polimer kimyası elminin müasir təsəvvürleri baxımından nəzərdən keçirilir, müxtəlif quruluşlu monomerlərin bu reaksiyalar üzrə polimerlərə çevrilme imkanları aydınlaşdırılır. Bu reaksiyaların fərqləndirici xüsusiyyətləri, onların mexanizmi, kinetikası və monomerlərin quruluşu ilə əlaqədar şəkildə nəzərdən keçirilir. Bu fəsildə polimerlərin başqa sintez üsulları (tsiklin açılması, pilləli polimerleşmə, dien sintezi, polirekombinasiya, blok və calaq birgə polimerlərin alınması) haqqında da ətraflı mə'lumat verilir, onların xarakter cəhətləri aydınlaşdırılır.

Dördüncü fəsil yüksəkmolekullu birləşmələrin kimyevii reaksiyalarının tiplərinə və onların xüsusiyyətlərinin şərhinə həsr olunmuşdur. Polimerlərin reaksiyalarının kiçikmolekullu birləşmələrin reaksiyaları ilə ümumi və fərqli cəhətləri, polimer makromolekullarının böyük ölçülerinin və polifunctionallığının bu reaksiyalara verdiyi spesifik xüsusiyyətlər, polimerlərin kimyevi reaksiyalarından onların istismar keyfiyyətlərinin yaxşılaşdırılması üçün istifadə edilməsi imkanları və başqa məsələlər bu fəslin əsas məzmununu təşkil edir.

Dərs vəsaitinin beşinci fəslində praktiki cəhətdən əhəmiyyətli və sənaye miqyasında istehsal olunan mühüm polimerlər haqqında mə'lumatlar verilir. Tərkibinə və quruluşuna görə fərqlənən müxtəlif sintetik polimerlərin mühüm nümayəndələrinin sənayedə istehsal üsulları, texnoloji göstəriciləri, tətbiq sahələri haqqında, canlı orqanizmlərin həyatı proseslərinin əsasını təşkil edən təbii bioloji polimerlərin (nuklein turşuları, züləllər, polisaxaridlər) tərkib və quruluş xüsusiyyətləri haqqında mə'lumatlar bu fəsildə ətraflı eks etdirilmişdir.

Qeyd etmək lazımdır ki, kitabın indiki ikinci nəşrində bəzi mövzular yenidən işlənmiş və bir sıra əlavələr edilmişdir. Bu, xüsusi lə, polimerlərin kimyəvi reaksiyalarının xüsusiyyətlərini eks etdirən dördüncü fəslə aiddir. Bu fəslin materialları xeyli genişləndirilmiş, polimerlərin kimyəvi reaksiyalarının xüsusiyyətləri daha ətraflı şərh edilmişdir.

Müəlliflər kitabın tərtib edilməsində böyük əmək sərf etmiş Bakı Dövlət Universiteti «Yüksəkmolekullu birləşmələr kimyası» kafedrasının əməkdaşı S.B.Həsənzadəyə öz minnətdarlıqlarını bildirirlər.

Kitab haqqında oxucular tərəfindən edilən bütün tənqidi qeyd və təkliflər müəlliflər tərəfindən razılıqla qəbul ediləcək və diqqətlə nəzərdən keçiriləcəkdir.

Kitab haqqında oxucular tərəfindən edilən bütün tənqidi qeyd və təkliflər müəlliflər tərəfindən razılıqla qəbul ediləcək və diqqətlə nəzərdən keçiriləcəkdir.

Kitab haqqında oxucular tərəfindən edilən bütün tənqidi qeyd və təkliflər müəlliflər tərəfindən razılıqla qəbul ediləcək və diqqətlə nəzərdən keçiriləcəkdir.

Kitab haqqında oxucular tərəfindən edilən bütün tənqidi qeyd və təkliflər müəlliflər tərəfindən razılıqla qəbul ediləcək və diqqətlə nəzərdən keçiriləcəkdir.

Kitab haqqında oxucular tərəfindən edilən bütün tənqidi qeyd və təkliflər müəlliflər tərəfindən razılıqla qəbul ediləcək və diqqətlə nəzərdən keçiriləcəkdir.

Kitab haqqında oxucular tərəfindən edilən bütün tənqidi qeyd və təkliflər müəlliflər tərəfindən razılıqla qəbul ediləcək və diqqətlə nəzərdən keçiriləcəkdir.

Kitab haqqında oxucular tərəfindən edilən bütün tənqidi qeyd və təkliflər müəlliflər tərəfindən razılıqla qəbul ediləcək və diqqətlə nəzərdən keçiriləcəkdir.

Kitab haqqında oxucular tərəfindən edilən bütün tənqidi qeyd və təkliflər müəlliflər tərəfindən razılıqla qəbul ediləcək və diqqətlə nəzərdən keçiriləcəkdir.

Kitab haqqında oxucular tərəfindən edilən bütün tənqidi qeyd və təkliflər müəlliflər tərəfindən razılıqla qəbul ediləcək və diqqətlə nəzərdən keçiriləcəkdir.

I-ci fəsil. YÜKSƏKMOLEKULLU BİRLƏŞMƏLƏR HAQQINDA ÜMUMİ MƏLUMAT

Yüksəkmolekullu birləşmələr, adından göründüyü kimi, molekullarının ölçüləri böyük, molekul kütlesi yüksek olan kimyəvi maddələr deyilir. Hazırda molekul kütlesi 5 mindən yuxarı olan maddələr yüksəkmolekullu birləşmələrə aid edilir. Molekul kütlesinin yuxarı həddi adətən bir neçə yüz minə, bə'zen isə bir neçə milyona çatır. Yüksəkmolekullu birləşmələri həmçinin polimerlər də adlandırırlar. "Polimer" sözü hərfi mə'nada "çox hissə" ifadəsini bildirir (yunanca Polus - çox, meros - hissə deməkdir) və polimer moleküllərinin çoxlu sayıda atom və ya atom qruplarından ibarət olduğunu eks etdirir. İrəlidə görəcəyimiz kimi, doğrudan da polimerlərin molekulları tərkib və ya quruluşca eyni olan çoxlu miqdardar hissələrin, fragməntlərin bir-birilə birləşməsi yolu ilə əmələ gəlirlər.

Yüksəkmolekullu birləşmələr bizi əhatə edən ətraf mühitdə – canlı və cansız təbietdə geniş yayılmışlar. Bu maddələrin tarixi insan cəmiyyətinin tarixi qədər qədimdir, çünkü insanlar bu maddələrin tərkibi və quruluşu haqqında ən elementar təsəvvürə malik olmadıqları dövrlərdə belə onlardan öz həyatı ehtiyacları üçün geniş miqyasda istifadə etmişlər. Yun, pambıq, dəri, ağac və s. polimer materialları insanların müxtəlif tələbatını ödəyən vasitələr olmuşdur.

Polimer maddələr həm də bu və ya başqa formada canlı mətiyanın - bitki və heyvanlar aləminin əsasını təşkil edir. Bitkilərin tərkibinə daxil olan polisaxaridlər, liqnin, zülallar, pektin maddəleri və s. polimer maddələrdir. Zülallar, nuklein turşuları həm də insanların və heyvanlar aləminin həyatı proseslərini müəyyən edir. F. Engelsin tə'bircə desək, "həyat zülali maddələrin mövcudluq formasıdır". Nuklein turşuları orqanizmdə zülal sintezi və ırsiyətlə əlaqədar olan çox mürəkkəb prosesləri tənzim edir.

Polimerlər cansız təbietdə də geniş yayılmışlar. Yer səthinin əsas hissəsi polimer şəklində olan silisium 4 - oksid və alüminium –

oksiddir. Kvarts, dağ billuru, ametist silisium - 4 - oksidin, korund, rubin, safir alüminum - oksidin polimerleridir. Təbiətdə rast gələn almaz, qrafit isə polimer halında olan karbondur.

Lakin, təbii aləmdə bu qədər geniş yayılmış polimerləri yalnız XX əsrin əvvəllerində, bu maddələrin kimyəvi yolla sintez edilə bilmək, habelə onların xassələrini öyrənmək imkanlarının yaranması zamanı müstəqil maddələr qrupu şəklində ayırmaya başlamışlar. Polimerlərin vahid maddələr qrupu halında birləşdirilməsi onların, kiçik molekullu birləşmələrdən fərqli olan kompleks xassələrə malik olması zərurətindən meydana çıxmışdır. Bu xassələrdən en mühümü yuxarıda deyildiyi kimi, bütün polimerlərin yüksək molekul kütləsinə malik olmalarıdır. Məhz polimerlər üçün xarakter olan bir çox başqa xassələr (çeviklik, fiziki hallar, məhlulların xüsusiyyətləri və s.) onların yüksək molekul kütlələrinin funksiyası kimi dəyişir. Kimyəvi birləşmələrin əsas təmizlənmə üsulları olan distillə və kristallaşdırmanın polimerlər üçün istifadə edilə bilməməsi də onların yüksək molekul kütləyə malik olmalarının nəticəsidir.

Yüksək molekul kütləli uzun zəncirlərdən ibarət olan polimerlərin çox duru məhlulları belə, adı üzvi birləşmələrin məhlullarından fərqli olaraq, böyük özlülüyə malikdirler. Polimerlərin hellolma prosesinin özü də kiçik molekullu maddələrin hellolmasından fərqlənir.

Coxlu sayıda təbii polimerlərin, habelə onların sintez olunan analoqlarının fərqləndirici xüsusiyyətlərinin, eləcə də müxtəlif kimyəvi çevrilmələrinin öyrənilməsi zərurəti bütün polimer maddələrin kompleks şəkildə tədqiqi ilə məşğul ola biləcək yüksəkmolekullu birləşmələr kimyası elminin formalaşmasına səbəb oldu. Əvvəllər üzvi kimyanın bir sahəsi kimi inkişaf edən yüksəkmolekullu birləşmələr kimyası XX əsrin 20-30-cu illərində müstəqil elm sahəsinə çevrilməyə başlamışdır. Bu vaxta qədər toplanmış təcrübə nəticələrin klassik kimya təsəvvürləri əsasında ümumiləşdirilməsi polimerlər haqqında kolloid nəzəriyyənin meydana gəlməsinə səbəb oldu. Polimer məhlullarının kolloid məhlullar kimi yüksək özlülüyə malik olması, polimer makromolekullarının ölçülerinə görə kolloid hissəciklərə yaxın olması

onlara liofil kolloidlər kimi baxılmasına əsas verirdi. Polimer kolloidlərin quruluşu haqqında iki təsəvvür - K.Meyer və Q.Markin mitsel nəzəriyyəsi, Q.Ştaudingerin makromolekulyar nəzəriyyəsi daha çox yayılmışdı. Birinci nəzəriyyəyə görə polimerlərə sərt makromolekul dəstələrindən ibarət mitsellər kimi baxılırdı. İkinci nəzəriyyə isə öz aralarında assosiasiya etməyən çox uzun makromolekulların mövcud olması fikrinə əsaslanırdı. Polimer maddələrin əsas xüsusiyyətləri makromolekulların ölçüləri ilə müeyyən olunurdu. Bir çox nöqsanlarının olmasına baxmayaraq bu mülahizələr yüksəkmolekullu birləşmələr kimyası elminin formallaşmasında müsbət rol oynamışdır.

Polimerlərin müasir quruluş nəzəriyyəsinin yaradılmasında bir çox yeni polimer maddələrin sintezi həlledici rol oynadı. 30-cu illərin əvvəlində ilk dəfə olaraq S.V.Lebedevin rəhbərliyi ilə keçmiş SSRİ-də sintetik kauçuk alındı. ABŞ-da U.Karozers sintetik poliamid liflərinin ilk nümayəndələrini sintez etdi. Q.Mark, E.Qut, V.Kun, A.P.Aleksandrov, V.A.Karqin, J.S.Lazurkin, M.Haqqins, P.Flori, V.V.Korşak, Q.S.Petrov və başqalarının bu sahədə apardıqları tədqiqatlar polimer kimyasının inkişafına qüvvətli təkan verdi. N.N.Semyonov, Q.Şults, S.S.Medvedev, S.V.Lebedev tərəfindən polimerlərin mühüm alınma üsulu olan zəncirvari polimerleşmənin nəzəri əsasları işlənib hazırlanırdı. Polimerlərin digər əsas sintez üsulu olan polikondesleşme reaksiyasının tədqiqində isə U.Karozersin, V.V.Korşakin, Mervelin, A.A.Vanşteydtin xidmətləri daha böyük oldu. 1953-1954-cü illərdə K.Siqlər və J.Natta tərəfindən yüksək fiziki-mexaniki göstəricilərlə fərqlişən yeni tipli polimerlərin - stereo - müntəzəm quruluşlu polimerlərin sintez edilməsi yüksəkmolekullu birləşmələr kimyası elmində yeni bir səhifə açdı. Zülallar və nuklein turşuları kimi mürekkeb təbii bioloji polimerlərin quruluşunun öyrənilməsi (Fişer, Senjer, Todd, Çarqaff, Uotson, Krik, Belozerski və s.) və onların bir çoxunun sintez edilməsi yüksəkmolekullu birləşmələr kimyasının yeni böyük nailiyyyətlərindən biri oldu.


Beleliklə, tarixən çox qısa bir müddət ərzində yüksəkmolekullu birləşmələr kimyası böyük sürətlə inkişaf edərək başlıca elm sahələ-

rindən birinə çevrildi.


1.1. Yüksəkmolekullu birləşmələr kimyasının əsas anlayışları

Yüksəkmolekullu birləşmələrin yüzlərlə, minlərlə atom və ya atom qruplarından ibarət olan molekulları kiçikmolekullu maddələrin molekullarına nisbətən daha böyük ölçülərə malikdirlər. Ona görə də polimerlərin molekullarına makromolekullar deyilir. Polimer makromolekullarının tərkibi dəfələrlə tekrar olunan atom qruplarından yaxud eyni quruluş vahidlərdən ibarət olur. Belə vahidlər elementar quruluş vahidləri və ya zvenolar (manqalar) adlanır.

Məsələn, təbii kauçuk makromolekulunun



elementar zvenosu makromolekul zəncirinin tekrar olunan



hissədisidir.

Ümumi halda elementar zvenonu A ilə işarə etsək polimer makromolekulunu



şəklində göstərmək olar. Makromolekulun belə yazılış formasında zəncirin bir fragmenti göstərilir və hər iki ucdan üç nöqtə qoyulur. Makromolekulu, həmçinin, elementar zvenonu yazıb indeksdə onların sayını göstərməklə də ifadə edirlər.

Məsələn, təbii kauçuku $[-\text{CH}_2-\underset{\text{CH}_3}{\text{C}}=\text{CH}-\text{CH}_2-]_n$ yaxud $[\text{C}_5\text{H}_8]_n$



polietileni $[-\text{CH}_2-\text{CH}_2]_n$ yaxud $[\text{C}_2\text{H}_4]_n$ şəklində yazmaq olar. Makromolekulda elementar zvenoların sayını göstərən "n", polimerləşmə dərəcəsi (P) adlanır. Polimerləşmə dərəcəsi polimerin molekul kütlesini xarakterizə edir və aşağıdakı sadə asılılıqla müəyyən olunur.

$$P = \frac{M}{m}$$

burada M və m , uyğun olaraq, polimerin və elementar zvenonun şərti molekul kütfləridir.

Yüksəkmolekullu birləşmələr üçün mühüm göstəricilərdən biri olan molekul kütlesi anlayışı kiçikmolekullu birləşmələr üçün mövcud olan molekul kütlesi anlayışından müəyyən qədər fərqlidir. Mə'lumdur ki, klassik kimyada molekul kütlesi birləşmənin fərdiliyini müəyyən edən göstəricidir və onun dəyişməsilə birləşmənin fiziki və kimyəvi xassələri dəyişir. Yüksəkmolekullu birləşmələr üçün orta molekul kütlesi (\bar{M}) anlayışından istifadə edilir, və onun çox da böyük olmayan (adətən, bir neçə təqə) həddə dəyişməsi polimerin xassələrində nəzərə çarpacaq dəyişikliklərə səbəb olmur. Orta molekul kütlesi anlayışı polimerlərin alınma reaksiyalarının xarakteri ilə əlaqədar olaraq müxtəlif uzunluqda və deməli, müxtəlif molekul kütləli makromolekulların əmələ gəlməsilə əlaqədardır. Eyni polimerin molekul kütlələrinə görə fərqlənən belə makromolekullarına polimerhomoloqlar deyilir. Polimer-homoloqların bir-birindən ayrılması imkanı hələlik mə'lum deyildir və alınan polimer onların qarışığından ibarət olur. Deməli, təcrübədə tə'yin edilən molekul kütlesi polimer-homoloqların molekul kütlələrinin orta statistik qiymətidir. Orta molekul kütlesinin qiyməti ilə əlaqədar yüksəkmolekullu birləşmələr kimyasında işlədilən anlayışlardan biri də olikomerlər haqqında olan anlayışdır. Fiziki xassələrinə görə bir-birindən ayrıla bilən nisbətən aşağı molekul kütli polimerhomoloqlardan ibarət maddələrə olikomerlər deyilir. Molekul kütlesi 500-5000 həddində olan olikomerlər yüksəkmolekullu birləşmələrin əsas xassələrini göstərməsələr də, onları kiçikmolekullu birləşmələrə də aid etmək olmaz.

Polimer makromolekulunun tərkibi və zəncirinin quruluşu ilə əlaqədar olan bə'zi anlayışlarla tanış olaq.

Makromolekul elementar zvenoları kimyəvi tərkibcə eyni, ya-xud müxtəlif ola bilər. Əgər makromolekul eyni tərkibli elementar zvenolardan ibarətdirsə belə polimerlərə homopolimerlər deyilir. Məsələn, polietilen ($-\text{CH}_2-\text{CH}_2-$)_n, polistirol ($-\text{CH}_2-\overset{\text{C}_6\text{H}_5}{\text{CH}}-$)_n, polivinilxlorid



($-\text{CH}_2-\text{CHCl}-$)_n və s. homopolimerlərdir.

Polimer makromolekuluna kimyəvi tərkibinə görə fərqlənən ən azı iki tip müxtəlif zvenolar daxil olarsa, belə polimerlər birgə polimerlər və ya sopolimerlər adlanır. Ümumi şəkildə birgə polimerin tərkibini aşağıdakı kimi ifadə etmek olar.

... -A-A-B-A-B-B-B-A- ...

yaxud


... -A-B-B-B-C-C-A-A- ...

A, B və C- tərkibcə fərqlənən elementar zvenolardır. Zülallar, nuklein turşuları kimi təbii polimerlər, habelə bir sıra sintetik polimerlər (butadiyen - stirol kauçuku, etilen - propilen elastomeri və s.) birgə polimerlərdir.

Müxtəlif tərkibli elementar zvenolar birgə polimer zəncirində xaotik şəkildə yaxud nizamla yerləşə bilərlər. Zvenoların düzgün növbələndiyi birgə polimerlər m ü n t e z e m , xaotik yerləşdiyi birgə polimerlər isə qeyri- müntəzəm və ya statistik birgə polimerlər adlanırlar. Əksər birgə polimerlər qeyri müntəzəmdirler. Müntəzəm birgə polimerlərə, stirolun malein anhidridi ilə birgə polimerini misal olaraq göstərmək olar. Bir çox hallarda müxtəlif tip elementar zvenolar birgə polimer zəncirində bloklar şəklində yerləşir. Bu cür polimerlərə blok birgə polimerlər deyilir:



... -A-A--A-A-B-B-B-B- ...

Bə'zən bir tip elementar zvenodan düzəlmüş əsas zəncirə, başqa tip elementar zvenolardan ibarət bloklar şaxələr şəklində birləşir. Belə polimerlər c a l a q olunmuş birgə polimerlər adlanır.




İkinci formüldeki (-CH₂-CH=CH₂)_n ifadesi poli-1,3-butadienin bir nükleer polimerinin yapısını göstermektedir. Bu ifade de poli-1,3-butadienin bir nükleer polimerinin yapısını göstermektedir.

Makromolekul zəncirinin quruluş xüsusiyyətləri ilə əlaqədar olan anlayışlar kimi, eynilik və ya identifikasiya dövrü, makromolekulun həndesi formaları, habelə zəncirin fəza quruluşu haqqında olan anlayışları qeyd etmək lazımdır. Polimerin kristallaşma qabiliyyəti ilə əlaqədar olan eynilik dövrü zəncirin quruluşca eyni olan hissələri arasındakı məsafəyə deyilir və nanometrlərle ölçülür. Məsələn, təbii kauçukun bütün makromolekulları quruluşca eyni deyildir. Kristal kauçukda (sis-izomer) zəncirin quruluşca eyni olan hissələrinə iki elementar zveno, qutaperçəda (trans izomer) isə bir elementar zveno daxil olur:




0,816 nm
sis-izomer




trans-isomer

Sellüloza makromolekulunda da β -D - anhidroqlükozanın piranoz tsiklleri bir-birine nisbetən 180° dönmüşdür, və buna görə də zəncirin eyni quruluşlu hissələrinə iki elementar zveno daxil olur:



Polimerlərin bir çox fiziki-mexaniki xassələrini müəyyən edən amillərdən biri makromolekul zəncirinin həndəsi quruluşu, formasıdır (şəkil 1).

Xətti polimerlərin makromolekulları yüksək asimmetriyaya malik olan uzun zəncirlərdən ibarətdir. Belə zəncirlərin eninə ölçüləri, monomer molekulunun eninə ölçüsünə bərabər olub uzunluğu bu ölçülərdən bir neçə min dəfə çox olur (şəkil 1, a). Xətti polimerlərə misal olaraq təbii kauçuk, sellüloza, polietilen, polistirol və s. göstərmək olar.




Şəkil 1. Xətti (a), şaxəli (b), pilləvari (c), parketvari(ç) və tor şəkilli (d,e) polimerlərin sxematik təsvirləri.

Makromolekul zəncirində şaxələrin, budaqların olduğu polimerlər şəxsləi polimerlər adlanır (şəkil 1,b). Yuxarıda qeyd etdiyimiz calaq olunmuş birgə polimerlər belə polimerlərdəndir.


Torşəkilli polimerlərdə xətti makromolekullar kimyevi rabi-tərlərə eninə istiqamətdə tikilib (şəkil 1, c, ç, d, e). Torşəkilli polimerlərin müxtəlif növləri (pilləkanvari (c), parketvari (ç), üçölçülü (d,e) 1-ci şəkildə göstərilmişdir. Təbii yun, almaz, qrafit, qliftal qatranları, fenol-formaldehid qatranları (rezit) torşəkilli polimerlər sırasına daxildir.

Makromolekul zəncirinin quruluş müxtəlifiyi α -əvəz olunmuş olefinlərin polimerlərində əvəzedicilərin əsas zəncir müstəvisinə nis-bətən müxtəlif veziyətlərdə yerləşməsile də müəyyən oluna bilər. Stereomüntəzəm və ya fəzamüntəzəm quruluşlu polimerlər adlanan bu tip polimerler 1953-54-cü illerdə J.Natta və K.Siqler tərəfindən sintez olunmuşdur. α,β -birləşmə qaydası üzrə əmələ gələn bu polimerlərin iki növü vardır: izotaktik və sindiotaktik. Elementar zvenolardakı əvəzedicilərin makromolekul müstəvisinin yalnız bir tərəfində yerləşdiyi polimerlər izotaktik polimerlər adlanır (izos - eyni, taksis - qayda ilə yerləşmək deməkdir).

İzotaktik polipropilenin quruluşu aşağıda göstərilir:



Övəzedicilərin zəncir müstəvisinin hər iki tərəfində düzgün növbələndiyi polimerlərə sindiotaktik polimerlər deyilir. Sindiotaktik polimerlərə misal olaraq poli - 1, 2 butadieni göstərmək olar:



Yüksəkmolekullu birləşmələr kimyasının adları çəkilən və əlçədə diqər anlayışları dərs vesaitinin uyğun bölmələrində daha ətraflı şəkildə nəzərdən keçirilecekdir.

1.2. Yüksəkmolekullu birləşmələrin təsnifatı və nomenklaturası

Yüksəkmolekullu birləşmələri müxtəlif əlamətlərə görə müəyyən qruplara ayıırlar. Mənşəinə görə polimerləri əsasən aşağıdakı üç qrupa bölgülər:

1. Təbii polimerlər. Bu qrupa təbii şəraitdə əmələ gələn, bitkilər və heyvanlar ələmində, təbii minerallarda və yer səthində yayılmış polimerlər daxildir. Zülallar, nuklein turşuları, polisaxaridlər, qrafit, almaz və s. təbii polimerlərdir. Bioloji aktivliyiə malik olan bir çox

təbii polimerləri son illər ayrıca qrup halında bioloji polimerlər də addandırlar.

2. Sün'i polimerlər. Bu tip polimerlər təbii polimerlərin kimyəvi yolla e'malından alınırlar. Sellülozanın nitrolaşmasından alınan nitrosellüloza, asetilleşməsindən alınan asetilsellülozalar sün'i polimerlərdir.


3. Sintetik polimerlər. Kiçikmolekullu birləşmələrdən sintez yolu ilə alınan polimerlər sintetik polimerlər adlanır. Polietilen, polistirol, butadiyen - stirol kauçuğu, polivinilklorid və çoxlu sayıda bu tip polimerlər sintetik polimerlərdir.

Əsas zəncirin quruluşuna görə yüksəkmolekullu birləşmələr üç böyük qrupa bölünür.


1. Əsas zənciri eyni atomlardan düzəlmış homozəncirli polimerlər. Bu tip polimerlərin makromolekul zəncirini əksər hallarda karbon atomları təşkil etdiyindən onlara çox vaxt karbon zəncirli polimerlər də deyilir. Təbii kauçuk, polistirol, polivinilklorid, polietilen, almaz və s. karbonzəncirli polimerlərdir.

2. Əsas zənciri iki və daha artıq müxtəlif element atomlarından təşkil olmuş heterozəncirli polimerlər. Belə polimerlərin makromolekul zəncirinə karbon atomları ilə yanaşı oksigen, kükürd, azot, fosfor və s. element atomları daxil olur. Zülallar, polisaxaridlər, nuklein turşuları, kapron, naylon, lavsan və s. heterozəncirli polimerlərə aiddir.

3. Qoşulmuş rabitəli yüksəkmolekullu birləşmələr. Bu tip polimerlərin makromolekul zəncirində bir-birile qoşulmuş doymamış rabitələr olur:



Yaxud



Yüksəkmolekullu birləşmələri başqa əlamətlərə görə də müxtəlif qruplara bölmək mümkündür, lakin, əksər hallarda, polimerlər

yuxarıda qeyd edilən qruplar daxilində uyğun kiçikmolekullu birləşmənin müxtəlifliyinə görə daha kiçik qruplara bölünürler. Məsələn, karbonzəncirli yüksəkmolekullu birləşmələri elementar zvenonun tərkibinə görə karbohidrogenlərin, spirtlərin, turşuların, karbohidrogenlərin halogenli törəmələrinin, aldehidlərin, efirlərin və s. polimerləri olmaqla ayrı-ayrı altqruplara ayıırlar. Heterozəncirli polimerlərə isə oksigenli, azotlu, kükürdlü, fosforlu, element üzvi yüksəkmolekullu birləşmələr daxil edilir. Poliasetilenlər, polifenilenlər, polinitrillər və s. qoşulmuş rabitəli polimerlərin ayrı-ayrı alt qruplarıdır.

Yüksəkmolekullu birləşmələrin nomenklaturası kiçik molekullu birləşmələrə nisbətən daha sadədir. Onların adları, bir qayda olaraq, alındıqları kiçikmolekullu birləşmənin adının qarşısına "poli" sözlüyü əlavə etmeklə düzəldilir. Məsələn, stioldan alınan polimer polistirol, vinilxloriddən alınan polimer polivinilxlorid, izoprendən alınan polimer polizopren və s. adlanır.

Birgə polimerlərin adlarını düzəltmək üçün uyğun birləşmələrin adlarından və "birgə polimer" sözlərindən istifadə edilir. Məsələn, butadiyen - stirol birgə polimeri, stirol - metilmətakrilat birgə polimeri, allilasetat - malein anhidridi birgə polimeri və s.

Bir çox hallarda polimerlər üçün daha ümumi adlar işlədir. Məsələn, zəncirində mürəkkəb efir qrupu olan polimerlər poliefirlər, amid qrupu saxlayan polimerlər isə poliamidlər adlanırlar.

Bə'zen polimerler üçün bu və ya başqa səbəbələ əlaqədar olaraq verilmiş təsadüfi adlardan istifadə olunur. Məsələn, tereftal turşusu və etilenqlikol əsasında ilk dəfə SSRİ Elmlər Akademiyasının Yüksəkmolekullu birləşmələr laboratoriyasında alınmış polimer bu laboratoriyanın rus dilində adına uyğun olaraq "lavsan" (laboratoriya visokomolekullyarnix soedineniy Akademii nauk), diaminlər və dikarbon turşuları əsasında alınan poliamidlər Nyu-York və London şəhərlərinin şərəfinə "n a y l o n" adlanır.

Ayrı-ayrı polimerlərin müxtəlif ölkələrdə qəbul olunmuş çoxlu sayıda firma adları da mövcuddur.

2-ci fəsil. YÜKSƏKMOLEKULLU BİRLƏŞMƏLƏRİN YUMUMI XASSƏLƏRİ

Yüksəkmolekullu birləşmələrdə kiçikmolekullu maddələr üçün xarakter olmayan elə ümumi xassələr mövcuddur ki, bu xassələri klasik kimyanın anlayış və təsəvvürleri əsasında izah etmek mümkün olmur. Məhz belə xassələrin mövcud olması polimerlərin sintezi və tədqiqi ilə məşğul olan xüsusi elm sahəsinin - yüksəkmolekullu birləşmələr kimyası elminin meydana gelməsinə və formalاشmasına səbəb olmuşdur. Bu xassələrdən bəziləri ilə tanış olaq.

2.1. Orta molekul kütləsi və molekul kütləyə görə paylanması

Klassik kimyada molekul kütləsi birləşmənin fiziki və kimyəvi xassələrini müəyyən edən fərdi göstərici xarakteri daşıyır və onun dəyişməsile maddənin xassələri də deyişir. Lakin, molekul kütləsinin qiyməti artıqca onun dəyişməsi maddənin xassələrinin çox az dəyişməsinə səbəb olur və molekul kütləsinin çox böyük qiymətlərində isə xassələr arasındaki fərq, demək olar ki, itir. Məsələn, doymuş karbohidrogenlərin homoloji sırasında metandan etana keçidkə molekul kütlənin 14 vahid artması qaynama temperaturunu 73^0 yüksəldir. Qentriakontandan $C_{31}H_{64}$ dotriakontana $C_{32}H_{66}$ keçidkə isə molekul kütlənin həmin dəyişməsində qaynama temperaturu cəmi 8^0 yüksəlir. Homoloji sıranın daha yuxarı nümayəndələrində isə qaynama temperaturları arasındaki fərq o dərəcədə azdır ki, onu nəzərə almamaq olar.

Çox böyük molekul kütləsinə malik polimerhomoloqlardan ibarət olan yüksəkmolekullu birləşmələr üçün molekul kütləsi anlayışı onların əsas fiziki-mexaniki xassələrinin funksiyası olmasına baxmaya rayaq, maddənin fərdilik göstəricisi deyildir. Yüksəkmolekullu birləşmələr üçün «molekul kütlə» anlayışı istifadə edilərkən iki mühüm cəhəti diqqətə almaq lazımdır. Əvvəla, istənilən hər hansı təbii sintetik

polimer sintez, ayrılma və təmizlənmə üsullarından asılı olaraq müxtəlif molekul kütłeli makromolekullar toplusundan ibarətdir. Müxtəlif uzunluqda makromolekullar toplusundan ibarət olan polimerin molekul kütłesi hər hansı bir orta qiymətlə müəyyən olunmalıdır. Bu orta qiymət hətta molekul kütłenin təyini üsulundan asılı olaraq fərqli ola bilər. İkincisi, çox böyük ölçülərə və mürəkkəb quruluşa malik olan fəza quruluşlu polimerlər üçün «molekul» və «molekul kütłe» anlayışlarının ümumiyyətlə mənası yoxdur, çünkü belə polimerlerin müstəqil kinetik vahidləri bütövlükdə torlu hissəciklər deyil, torlar arasındakı hissələrdir. Bu hissələr polimerlərin xarakter xassələrinə malikdirlər və onlar üçün təyin olunan molekul kütłesi bütövlükdə fəza quruluşlu polimer üçün qəbul edilə bilməz.

Polimerhomoloqların molekul kütłelərinin orta statistik qiyməti kimi götürülen orta molekul kütłesi, həm makromolekulların sayı, həm də onların hər birinin molekul kütlesinin qiyməti ilə müəyyən oluna bilər. Bununla əlaqədar olaraq polimerlər üçün orta ədədi (M_n) və orta kütłeli (M_w) molekul kütłesi anlayışları mövcuddur.

Fərəz edək ki, polimer nümunəsi N sayıda makromolekuldan ibarətdir. Bu nümunədə M_1 molekul kütłeli N_1 , M_2 molekul kütłeli N_2 , M_3 molekul kütłeli N_3 və ümumi halda M_n molekul kütłeli N_n makromolekul var. Onda müxtəlif molekul kütłeli makromolekulların nümunədəki kütłə miqdalarları uyğun olaraq M_1N_1 , M_2N_2 , M_3N_3 , M_nN_n olar. Bu molekul kütłə miqdalarları cəmini makromolekulların ümumi sayına böldükdə orta ədədi molekul kütłesi qiyməti alınır:

$$M_n = \frac{M_1N_1 + M_2N_2 + M_3N_3 + \dots + M_nN_n}{N_1 + N_2 + N_3 + \dots + N_n} = \frac{\sum M_iN_i}{\sum N_i}$$

Orta kütłeli molekul kütłesini tapmaq üçün nümunədəki hər bir molekul kütłenin ümumi molekul kütłedəki hissəsini bilmək lazımdır. Bu hissə

$$x_i = \frac{M_iN_i}{\sum M_iN_i}$$

olacaqdır. Her bir molekul kütləni onun ümumi molekul kütlədəki hissəsinə vurub, alınan hasilləri toplasaq orta kütləli molekul kütləsi alınar:

$$\bar{M}_w = M_1x_1 + M_2x_2 + M_3x_3 + \dots + M_nx_n = \\ = \frac{M_1N_1M_1}{\sum M_iN_i} + \frac{M_2N_2M_2}{\sum M_iN_i} + \frac{M_3N_3M_3}{\sum M_iN_i} + \dots + \frac{M_nN_nM_n}{\sum M_iN_i} = \frac{\sum M_i^2N_i}{\sum M_iN_i}$$

Yüksəkmolekullu birləşmələrin müxtəlif molekul kütləli polimerhomoloqlardan ibarət olması polimerlərin daha bir mühüm xassəsini müəyyən edir. Bu xassə polimerlərin polidispersliyi yaxud polimolekulyarlığıdır. Müəyyən orta molekul kütləsinə malik olan polimerdə molekul kütləsinin aşağı və yuxarı qiymətləri ilə xarakterizə olunan makromolekullar olur. Polimerhomoloqların molekul kütlələrinin dəyişdiyi hədd polimerin polidispersliyini xarakterizə edir. Əgər bu hədd kiçikdirse polimerin polidispersliyi az (monodispers polimerlər), genişdirse, polidisperslik böykdür (polidispers polimerlər). Monodispers polimerlər üçün orta ədədi və orta kütləli molekul kütlələri bir-birinə bərabərdir. Polidispersliyi böyük olan polimerlər üçün isə bu iki molekul kütləsi bir-birindən fərqlənir və bütün hallarda

$M_n < M_w$. Deməli, orta kütləli və orta ədədi molekul kütlələrinin nisbəti polimerin polidisperslik dərəcəsinin ölçüsü kimi götürüle bilər. Bu nisbət vahidə yaxınlaşdıqca polimerin polidispersliyi azalır və monodispers hala yaxınlaşır. Yüksəkmolekullu birləşmələrin polidispersliyini molekul kütləyə görə paylanma (MKP) ilə ifadə edirlər. MKP, müxtəlif molekul kütləli makromolekulların miqdarları nisbətini, yəni polimerin molekul kütləyə görə tərkibini xarakterizə edir. MKP-nin təcrübə neticələri MKP əyriləri şəklində ifadə olunur. MKP əyrilərini qurmaq üçün polimer, molekul kütlələri bir-birinə yaxın olan makromolekulların daxil olduğu fraksiyalara ayrıılır. Fraksiyalasdırmanın hissəsində çökdürməklə, hissə-hissə həll etməklə, gel-xromatoqrafiya və s. üsullarla aparmaq olar. Alınmış fraksiyaların kütlələri və orta ədədi və ya orta kütləli molekul kütləsi tə'yin edilir. Paylanmanın integral əyrisini qurmaq üçün absis oxunda fraksiyaların molekul kütlələri, ordinat oxunda isə fraksiyanın integral kütłə payı (W_i) götürülür. Fraksiya-


nin integrallik kütle payı, ixtiyari fraksiyanın kütle payının ($\omega_i = \frac{m_i}{\sum m_i}$) molekul kütlesi həmin fraksiyanın molekul kütləsindən az olan fraksiyaların kütle payları ilə toplanması yolu ilə tapılır. Məsələn, molekul kütlesi M_5 , kütle payı ω_5 olan fraksiyanın integrallik kütle payı

$$W_5 = \omega_1 + \omega_2 + \omega_3 + \omega_4 + \omega_5$$

Paylanması integrallik əyrisi əvvəlcə pilləvari sıniq xətt şəklində alınır. Pillələrdən hər birinin eni (absis oxuna paralel) verilən fraksiyanın molekul kütlesinin, hündürlüyü (ordinat oxuna paralel) isə fraksiyanın polimerdəki kütle payının həddini göstərir. Sınıq xəttin şəquli və üfqi sahələrinin ortasından çəkilən əyri MKP-nin integrallik əyrisi olacaqdır (şəkil 2.). Paylanması integrallik əyrisi molekul kütleyə görə paylanması kifayət qədər əyani şəkildə eks etdirmir. Bu əyriyə görə polimerdə hansı fraksiyanın nə qədər olması haqqında fikir yürütütmək çətindir. Bu cəhətdən paylanması differensial əyrisi daha əyanidır. Paylanması differensial əyrisini qurmaq üçün absis oxunda molekul kütleni, ordinat oxunda isə integrallik əyrinin differensiallanması yolu ilə alınan $\Delta W / \Delta M$ nisbətini görmək lazımdır.


3-cü şəkildə bu yolla alınan differensial paylanması əyrisi göstərilmişdir. Əyri, polimerdə olan müxtəlif fraksiyaların miqdarları nisbətini ifadə edir və onun maksimumu hansı molekul kütleyə uyğun fraksiyanın polimerdə daha çox olduğunu göstərir.

Paylanması differensial əyrlərində bəzən bir maksimum deyil, bir neçə maksimum müşahidə oluna bilər. Əgər bir maksimum varsa




Şəkil 2. Molekul kütleyə görə integrallik paylanması əyri.

paylanması unimodal, iki maksimum olarsa bimodal, ikidən artıq maksimum müşahidə olunarsa paylanması multimodal adlanır (şəkil 4).



Şəkil 3. Molekul kütləyə görə differential paylanması əyri.



Şəkil 4. Bimodal (1) və multimodal (2) differential paylanması əyri.

Yüksəkmolekullu birləşmələrin polidispersliyini molekul kütləyə görə qeyri həmcinslik dərəcəsi (U) ilə ifadə edirlər.

$$U = \frac{\overline{M}_w}{\overline{M}_n} - 1$$

Monodispers polimerlər üçün $U=0$, polidispers polimerlər üçün isə $U \neq 0$ alınır. Polimerin polidispersliyi artıqca onun qeyri həmcinslik dərəcəsi də artır.

2.2. Orta molekul kütlesinin tə'yin üsulları.

Polimerlərin orta ədədi və orta kütłeli molekul kütlesinin bütün qiymətlərində onların tə'yin edilməsinə imkan veren ümumi üsul mövcud deyildir. Bu məqsədlə istifadə olunan üsüllardan hər biri orta molekul kütlesinin müəyyən həddində daha düzgün nəticələr verir. Polimerlərin və elecə də onların məhlullarının müxtəlif xassələrinə əsaslanan üsüllardan istifadə edərkən bu cəhət nəzərə alınmalıdır. Orta molekul kütlesinin təyinində ortaya çıxan əsas çətinliklərdən biri polimerdə qarışq halında ola bilən kiçikmolekullu birləşmələrin alınan nəticələrə xeyli dərəcədə tə'sir göstərməsidir. Bu, xüsusilə orta

ədədi molekul kütłesinin təyini üsullarına aiddir. Məsələn, polimerdə 0,1% suyun olması, krioskopik üsulla alınan molekul kütłesi qiymətinin həqiqi qiymətdən iki dəfə aşağı alınmasına səbəb olur. Orta kütłeli molekul kütłesinin tə'yini üsulları qarışqların iştirakına o qədər də həssas deyildir. Orta ədədi və orta kütłeli molekul kütłesinin təyini üçün istifadə edilən əsas üsullardan bir neçəsi haqqında aşağıda mə'lumat verilir.

Üç qrupların analizi üsulu. Polimerlərin makromolekulları uclarında müxtəlif funksional qruplar (OH , COOH , NH_2 və s.) saxlaya bilərlər. Bu qrupların miqdarnı analiz etməklə bir çox xətti polimerlərin orta ədədi molekul kütłesini tə'yin etmek mümkündür. Üsul belə bir sadə asılılığa əsaslanır ki, uclarda olan bütün funksional qrupların ümumi sayı makromolekullar sayının iki misline bərabərdir. Ayndır ki, əgər makromolekulda bir funksional qrup vardırsa, onların ümumi sayı makromolekulların sayına uyğun olmalıdır. Orta ədədi molekul kütłesi ilə uclarda olan funksional qrupların miqdari arasındaki asılılıq bu şəkildə ifadə olunur:

$$\overline{M_n} = \frac{m \cdot a}{e}$$

m - bir makromolekulda olan üç funksional qrupların sayı,

e - üç qrupların ümumi ekvivalentlər sayı (q-ekv),

a - nümunə kütlesi.

Uclarda olan funksional qrupların miqdarı, element analizi, titrəmə, spektroskopiya və s. üsullarla tə'yin olunaraq onların ekvivalenti hesablanır. Aslanlıqla analiz oluna bilən funksional qruplar adətən polikondensmə reaksiyası ilə alınan polimerlərdə olduğu üçün üç qrupların analizi üsulu bu tip polimerlərin orta molekul kütłesinin təyinində daha effektlidir. Bu üsul orta molekul kütłesinin 20-25 minə qədər olduğu hallarda tətbiq edilə bilər. Molekul kütłesinin daha yuxarı qiymətlərində üç qrupların ümumi molekul kütłesinə görə hissə miqdarı azaldığından üsulun dəqiqliyi azalır. Nəzərdə tutmaq lazımdır ki, elementar zvenolarında makromolekulun uclarındaki funksional qruplardan saxlayan polimerlərin (məsələn, sellüloza və onun törəm-

ələri) molekul kütlesini bu üsulla tə'yin etmək olmaz, çünki bu halda makromolekulların sayı ilə funksional qrupların miqdarı arasındaki asılılıq mürəkkəbləşir.

Ebulioskopik və krioskopik üsul. Mə'lumdur ki, həllədicidə hər hansı maddənin həll olması onun buxar təzyiqinin azalmasına səbəb olur və bunun da nəticəsində təmiz həllədiciyə nisbətən məhlulun qaynama temperaturu yüksəlir, donma temperaturu isə aşağı düşür. Həllədiciinin temperatur göstəricilərinin dəyişməsi həll olan maddənin molar qatılığından asılıdır və bu, həll olan maddənin molekul kütlesini tə'yin etməyə imkan verir. Kiçikmolekullu birləşmələr üçün müvaffeqiyetlə tətbiq edilən ebulioskopiya (qaynama temperaturunun yüksəlməsi) və krioskopiya (donma temperaturunun aşağı düşməsi) üsulları polimerlərin orta ədədi molekul kütlesinin tə'yin edilməsi üçün də istifadə oluna bilər. Polimerlə həllədici arasında qarşılıqlı tə'sirin nəzərə alınmadığı duru məhlullar üçün

$$\Delta T_e = \frac{k_e g}{M_n} \quad \text{və} \quad \Delta T_k = \frac{k_k g}{M_n}$$

düsturlarını yazmaq olar. ΔT_e və ΔT_k - uyğun olaraq, həllədiciinin qaynama temperaturunun yüksəlməsi və donma temperaturunun aşağı düşməsi, k_e və k_k - 1000 q həllədici üçün hesablanmış ebulioskopiya və krioskopiya sabitləri, g - nümunə çəkisidir. Bu üsulların orta ədədi molekul kütlesinin təyini üçün istifadə olunma effektliyi qaynama və donma temperaturları fərqi (ΔT_e , ΔT_k) ölçülmə dəqiqliyindən asılıdır. Molekul kütlesi 10-15 min həddində olan polimerlər üçün temperatur dəyişməsini Bekman termometri vasitəsilə tə'yin etmək olar. Molekul kütlesi artıqca temperatur dəyişməsi azalır və onun termometrlə tə'yini çətinləşir. Belə hallarda temperaturu termistorlar, termocütlər vasitəsilə qeydə alırlar. Bu, molekul kütlesinin tə'yin həddini xeyli genişləndirir (50 minə qədər).

Osmometrik üsul. Vant-Hoff qanununa görə məhlulun osmos təzyiqi (π) həll olan maddənin molar qatılığı (c) ilə əlaqədardır:

$$\pi = cRT$$

Lakin polimerlərin çox duru məhlulları üçün də Vant-Hoff qanunu bu şəkildə istifadə oluna bilməz, çünki bu ifadədə polimerlə həllədici arasında ola biləcək müxtəlif xarakterli qarışılıqlı tə'sir nəzərə alınmır. Real polimer məhlulları üçün osmos təzyiqinin qatlıqdan asılılığı

$$\frac{\pi}{c} = RT(A_1 + A_2 c + A_3 c^2 + \dots)$$

şəklindədir. Burada $A_1, A_2, A_3\dots$ - virial əmsallar adlanır və Flory-Haqqins nəzeriyəsinə görə

$$A_1 = \frac{1}{M_n}; \quad A_2 = \frac{\rho_1}{M\rho_2^2} \left(\frac{1}{2} - \chi \right); \quad A_3 = \frac{\rho_1}{3M\rho_2^3}$$

ρ_1 və ρ_2 - həllədici və polimerin sıxlığı, χ - polimer və həllədici arasındaki qarışılıqlı tə'siri xarakterizə edən sabit, M - həllədicinin molekul kütləsidir.

Onda

$$\frac{\pi}{c} = \frac{RT}{M_n} + \frac{RT\rho_1}{M\rho_2^2} \left(\frac{1}{2} - \chi \right) c + \frac{RT\rho_1}{3M\rho_2^3} c^2 + \dots$$

alınır. Lakin əksər sistemlər üçün $\pi/c=f(c)$ asılılığı düz xəttlə ifade olunur, yəni $A_3=0$. Bu halda

$$\frac{\pi}{c} = \frac{RT}{M_n} + \frac{RT\rho_1}{M\rho_2^2} \left(\frac{1}{2} - \chi \right) c$$

alınır ki, bu da osmos təzyiqinə görə polimerin orta ədədi molekul kütləsini tə'yin etməyə imkan verir: gətirilmiş osmos təzyiqinin (π/c) qatlıqdan asılılığını ifadə edən düz xəttin ordinat oxundan ayırdığı parça RT/M_n nisbetinə bərabərdir, çünki sonsuz durulmuş məhlullar üçün

$$\lim_{c \rightarrow 0} \left(\frac{\pi}{c} \right)_{c \rightarrow 0} = \frac{RT}{M_n}$$

Beləliklə, polimerin orta ədədi molekul kütləsini tə'yin etmək üçün müxtəlif qatlıqda məhlulların osmos təzyini ölçüb, gətirilmiş osmos təzliyiqinin qatlıqdan asılılığını qurmaq, alınmış düz xətti qat-

lığın sıfır qiymətinə ekstrapolyasiya etmək lazımdır (şəkil 5). Osmos təzyiqini ölçmək üçün osmometrlərdən istifadə olunur. Osmometrlərin işləmə prinsipi ona əsaslanır ki, məhluldan yarımkeçirici membran ile ayrılmış həllədici tədriclə məhlula keçərək kapilyarda onun səviyyəsini qaldırır. Səviyyə artımı məhlulun osmos təzyiqinə müvafiqdir. Osmometrik üsul orta ədədi molekul kütləsinin 20-200 min həddində olan qiymətləri üçün tətbiq edilə bilər. Osmos təzyiqinin daha dəqiq qeydə alındığı hallarda bu hədd xeyli genişlənir.

Viskozimetrik üsul. Polimer məhlullarının hidrostatik xassələrinə əsaslanan üsullar içərisində öz sadəliyinə və dəqiqliyinə görə fərqlənən viskozimetrik üsuldan polimerlərin orta molekul kütləsini təyin etmək üçün geniş miqyasda istifadə olunur. Mə'lumtur ki, polimerlərin hətta ən duru məhlulları belə özülülüyün böyük qiyməti ilə xarakterizə olunur. Mayenin özülük əmsalı (η) ilə onun kapilyarda axma müddəti (τ) arasındaki asılılıq

$$\eta = k \cdot \tau$$


şəklindədir. d - mayenin nisbi sıxlığı, k - kapilyarın sabitidir. Polimerlərin duru məhlullarının tədqiqində özülük əmsalının mütləq qiymətindən deyil, məhlul və həllədinin özülük əmsallarının nisbeti ilə müəyyən olunan nisbi özülülükdən

$$\eta_{\text{nisbi}} = \frac{\eta_{\text{məh}}}{\eta_{\text{həlləd}}}$$

və özülük artımı ilə həllədinin özülüyü nisbətinə bərabər olan xüsusi özülülükdən

$$\eta_{\text{xüs.}} = \frac{\eta_{\text{məh}} - \eta_{\text{həlləd}}}{\eta_{\text{həlləd}}} = \eta_{\text{nisbi}} - 1$$

istifadə olunur. Çox duru məhlulların nisbi sıxlığının həllədinin nisbi sıxlığına bərabər olduğunu qəbul etsək



Şəkil 5. Getirilmiş osmos təzyiqinin qatlılıqdan asılılığı.

$$\eta_{\text{nisbi}} = \frac{kd_{\text{meh}} \tau_{\text{meh}}}{kd_{\text{helled}} \tau_{\text{helled}}} = \frac{\tau_{\text{meh}}}{\tau_{\text{helled}}}$$

və

$$\eta_{xüs.} = \frac{\tau_{\text{meh}}}{\tau_{\text{helled}}} - 1$$

alınır.

Ştaudinger müəyyən etmişdir ki, xətti polimerlər üçün

$$\eta_{xüs.} = k_m c \bar{M}$$

k_m - sabit, c - məhlulun qatılığıdır ($g/100 \text{ ml}$). Ştaudinger düsturundan alınır ki,

$$\frac{\eta_{xüs.}}{c} = k_m \bar{M}$$

ye'ni, gətirilmiş özülülük ($\eta_{xüs.}/c$) məhlulun qatılığından asılı deyildir. Əslində isə belə asılılıq vardır və o, Haqqins tərəfindən aşağıdakı şəkildə ifadə olunmuşdur:

$$\frac{\eta_{xüs.}}{c} = [\eta] + k' [\eta] c$$

k' - polimer-həllədici qarşılıqlı tə'sirini müəyyən edən sabit, $[\eta]$ isə qatılığın sıfır qiymətinə ekstrapolyasiyasında gətirilmiş özülülüyə bərabər olan "xarakteristik özülülük". O, gətirilmiş özülülünün qatılıqdan asılılığını ifadə edən xəttin ordinat oxundan ayırdığı parçaya bərabərdir. Xarakteristik özülülük isə polimerin orta molekul kütlesi ilə Mark-Kun-Hauvinq düsturu ilə əlaqədardır:

$$[\eta] = k \bar{M}^\alpha$$

k - polimerhomoloji səra və verilən həllədici üçün xarakter olan sabit; α - makromolekulun çevikliyindən asılı olaraq onun məhlulda qırılmaq dərəcəsini xarakterizə edən kəmiyyətdir. Sərt makromolekullar üçün $\alpha \approx 1$, çevik polimerlər üçün isə $\alpha \approx 0,5$ olur. k və α sabitləri verilən həllədici-polimer sistemi üçün təcrübi yolla tə'yin edilir, və bir çox polimerlər üçün bu sabitlər mə'lumdur.

Xarakteristik özülülüyə görə orta molekul kütlesinin təyinində təcrübə olaraq eyni temperaturda həllədicinin və polimerin həmin həllədicidə hazırlanmış müxtəlif qatılıqlarda məhlullarının axma müddətlərini tə'yin etmək lazımdır. Ölçmələr müxtəlif quruluşlu viskozimetrlərdə aparıla bilər. Viskozimetrin diametri və həllədici elə seçilməlidir ki, təmiz həllədicinin axma müddəti 80-120 san həddində olsun. Viskozimetrik üsulla tə'yin olunan molekul kütlesi orta özüllü molekul kütlesi (\bar{M}_v) adlanır və nisbətən çevik makromolekullu polimerlər ($0,5 \leq \alpha \leq 1$) üçün

$$\bar{M}_n < \bar{M}_v < \bar{M}_w$$

$\alpha > 1$ halında isə $\bar{M}_v > \bar{M}_w$ olur.

Sedimentasiya üsulu. Məhlulda olan hissəciklər öz ağırlıq qüvvələrinin tə'siri altında mühitin müqavimətinə üstün gələrək maye süttunun aşağı hissələrinə çökürərlər. Bu hadisəyə sedimentasiya deyilir. Sedimentasiyanın sür'əti hissəciklərin forma və ölçülərindən, maddənin və həllədicinin sıxlıqlarından, mühitin özülülüyündən asılıdır. Stoks qanununa görə kürə şəkilli hissəciklərin çökmə sür'əti

$$\frac{dx}{dt} = \frac{2}{9} \cdot \frac{r^2 (\rho - \rho_0) g}{\eta}$$

düsturu ilə ifadə olunur. x - hissəciklərin t zamanda keçdiyi məsafə, r - hissəciyin radiusu, η - mühitin özülülüyü, g - sərbəst düşmə tə'cili, ρ və ρ_0 isə uyğun olaraq, hissəciyin və mühitin sıxlığıdır. Hissəciklərin çökmə sür'ətindən istifadə etməklə həll olan maddənin molekul kütlesini tə'yin etmək olar. Lakin polimer makromolekullarının ölçüləri tərtibində olan hissəciklərin çökmə sür'əti o qədər kiçikdir ki, onu qeydə almaq çox çətin olur. Polimer makromolekullarının çökmə sür'ətini onlara əlavə tə'cil verməklə artırmaq olar. Bunu, rotoru böyük sür'ətlə fırlanan ultrasentrafuqalarda yerinə yetirirlər. Yerin cazibə qüvvəsindən 10^6 dəfə güclü mərkəzdən qaçma qüvvələrinin yarandığı belə ultrasentrafuqalarda hissəciklərin çökmə sür'əti o qədər artır ki, bir neçə saat davam edən təcrübə polimerin molekul kütlesini tə'yin etməyə imkan verir.

Kürə şəkilli hissəciklərin sedimentasiya sür'ətini tapmaq üçün Stoks düsturunda sərbəst düşmə tə'cili mərkəzdənqaçma tə'cili $\omega^2 x_0$ (ω - bucaq sür'əti, x_0 - firlanma oxundan olan məsafədir) ilə əvəz etmək lazımdır.

$$\frac{dx}{dt} = \frac{2}{9} \cdot \frac{r^2 (\rho - \rho_0) \omega^2 x_0}{\eta} = \frac{2}{9} \frac{r^2 \rho \left(1 - \frac{\rho_0}{\rho}\right) \omega^2 x_0}{\eta}$$

Özülüük əmsalının qiymətini sürtünmə əmsalı üçün mə'lum olan $f_0 = 6\pi\eta r$ düsturundan yerinə yazıb, alınan ifadəni Avoqadro ədədinə vurub, bölsək, alarıq:

$$\frac{dx}{dt} = \frac{\frac{4}{3} \pi r^3 \rho N_A \left(1 - \frac{\rho_0}{\rho}\right) \omega^2 x_0}{f_0 N_A}$$

Hissəciyin molekul kütləsi $M = \frac{4}{3} \pi r^3 \rho N_A$ olduğundan

$$\frac{dx}{dt} = \frac{M \left(1 - \frac{\rho_0}{\rho}\right) \omega^2 x_0}{f_0 N_A}$$

Kürə şəkilli hissəciklərdən eyni kütləli ixtiyari formalı hissəciklərə keçdikdə

$$f = \frac{RT}{N_A D}$$

yazmaq olar, və buradan

$$f N_A = \frac{RT}{D}$$

Onda

$$\frac{dx}{dt} = \frac{MD \left(1 - \frac{\rho_0}{\rho}\right) \omega^2 x_0}{RT}$$

Burada D - diffuziya əmsalıdır.

Əgər $\rho = \frac{1}{V}$ (V - polimerin parzial həcmidir) olduğunu qəbul edib $\frac{dx/dt}{\omega^2 x_0} = S$ işarə etsək

$$M = \frac{RTS}{D(1 - \rho_0 V)}$$

alıraq. S - sedimentasiya sabiti adlanır və makromolekulun məhluldakı xarakteristikası kimi qəbul edilir. O, vahid qüvvə sahəsinə düşən çökme sür'ətidir və polimerin molekul kütləsindən, qatılığından, həllədicinin təbiətindən asılıdır. Sedimentasiya sabitini təcrübə yolla tə'yin edərək polimerin orta molekul kütləsini hesablayırlar. Bu üsulla tə'yin olunan molekul kütləsi sedimentasiya molekul kütləsi (M_s) adlanır. Adətən

$$\bar{M}_n < \bar{M}_s \approx \bar{M}_v < \bar{M}_w$$

Sedimentasiya üsulu ilə polimerin orta molekul kütləsini yalnız sedimentasiya sür'ətinə görə deyil, həmçinin hissəciklərin çökməsi ilə onların məhlula keçməsi arasında tarazlıq (buna sedimentasiya tarazlığı deyilir) yarandıqdan sonra maye sütununda hissəciklərin paylanmasına görə də tə'yin etmək olar. Bu halda

$$\bar{M} = \frac{2RT \ln \frac{c_2}{c_1}}{(1 - \bar{V} \rho_0) \omega^2 (x_1^2 - x_2^2)}$$

düsturundan istifadə edilir. Molekul kütləsinin bu düsturdan istifadə etməklə tə'yinində təcrübə olaraq, sedimentasiya tarazlığı yarandıqdan sonra firlanma oxundan x_1 və x_2 məsafələrdə polimerin c_1 və c_2 qatılıqlarını ölçmək lazımdır. Çox vaxt qatılığı refraktometrik üsulla ölçürler. Sedimentasiya tarazlığına görə tə'yin olunan molekul kütləsi "z - orta molekul kütləsi" (M_z) adlanır. Sedimentasiya üsulu ilə polimerlərin 10^6 - 10^7 həddində olan orta molekul kütləsini tə'yin etmək olar. Dəqiqliyi $\pm 5\%$ olan sedimentasiya üsulunda istifadə olunan məhlullar çox duru (0,02-0,1%), həllədicinin özülülüyü kiçik, sıxlığı isə polimerin sıxlığından fərqli olmalıdır.

İşığın səpilməsi üsulu. Polimerlərin orta molekul kütlesinin bu tə'yin üsulu polimer məhlulundan keçərkən monoxromatik işığın səpilməsinə əsaslanır. Mayelərdə, o cümlədən polimer məhlullarında işığın səpilməsi hissəciklərin istilik hərəkəti nəticəsində sixlıq fluktuaşıyaları ilə əlaqədardır və onun nəzəri əsasları Eynsteyn nəzeriyyəsi əsasında Debay tərəfindən işlənib hazırlanmışdır. Polimer məhlullarında işığın səpilmə mərkəzləri məhlulda olan assosiatlar və müyyəyen konformasiyalı makromolekullar ola bilərlər. Lakin polimerlərin çox duru məhlullarında ($c < 0,5 \text{ g}/100 \text{ ml}$) assosiatların əmələ gəlməsi ehtimalı azdır və səpilmə mərkəzləri rolunu qıvrılmış çevik makromolekuların yumaqları oynayır. İşığın səpilmə dərəcəsini xarakterizə edən məhlulun bulanıqlığı (τ) ilə işığı səpən makromolekulların molekul kütlesi arasında asılılıq vardır. Bu asılılıq Debay tənliyi ilə ifadə olunur:

$$\tau = \frac{32\pi^3 n_0^2 (\frac{\partial n}{\partial c})^2}{3N_A \lambda^4} \cdot \frac{c}{M + 2A_2 c}$$

A_2 - ikinci virial sabit, n_0 - həllədicinin şüasındırma əmsali, $\frac{\partial n}{\partial c}$ - qatılıqdan asılı olaraq məhlulun şüasındırma əmsalının dəyişməsi, N_A - Avogadro ədədi, λ - düşən şüanın dalğa uzunluğu, c - məhlulun qatılığıdır. Əgər

$$\frac{32\pi^3 n_0^2 (\frac{\partial n}{\partial c})^2}{3N_A \lambda^4} = H$$

əvəzləməsini qəbul etsək, onda $\frac{Hc}{\tau} = \frac{1}{M} + 2A_2 c$ alınar. Tənlikdən görünür ki, $\frac{Hc}{\tau} = f(c)$ asılılığını ifadə edən düz xəttin ordinat oxundan ayırdığı parçaya görə polimerin orta molekul kütlesini tə'yin etmək olar. Bu məqsədə polimerin müxtəlif qatılıqda məhlullarını hazırlayaraq onların bulanıqlığını tə'yin etmək lazımdır.

Bulaniqliq nefelometrdə ölçülür. Həkəmiyyətinə daxil olan $\frac{\partial n}{\partial c}$ nisbetilə müəyyən olunan şüasındırma emsalı inkrementi, müxtəlif qatılıqla məhlulların şüasındırma emsallarının fərqiñə görə hesablanır. Bu üsulla orta molekul kütlesinin 10^5 tərtibində olan qiymətlərini tə'yin etmek olar. Daha yüksək molekul kütłeli polimerlər üçün bu üsulun müxtəlif modifikasiyaları mövcuddur. Işığın səpilməsi əsasında orta kütłeli molekul kütlesi tə'yin olunur.


2.3. Polimer makromolekulunun çevikliyi

XX əsrin 30-cu illərinə kimi polimer makromolekulları cod, sərt hissəciklər kimi təsəvvür olunurdu ki, bu da polimerlər üçün xarakter olan bir çox xassələri izah etməyə imkan vermirdi.

Makromolekulun formaları haqqında düzgün təsəvvür, yalnız molekulda xüsusi hərəkət növünün daxili firlanmanın mövcud olduğu kəşf edildikdən sonra yarandı. Polimerlərin eksər fiziki-mexaniki xassələrinin izahı üçün əsas götürülen makromolekulun çevikliyi haqqında anlayış məhz molekulda daxili firlanma hərəkəti ilə əlaqədar olaraq formalashmışdır. Makromolekullarda daxili firlanmanın xarakterini başa düşmək üçün əvvəlcə daha sadə olan etan molekulunda hərəkətin bu növü ilə tanış olaq. Etan molekulunda karbon atomları hidrogen atomları ilə σ rabitə vasitəsilə birləşmişlər və molekulda valent bucaqları $109^{\circ}28'$ -dir. Vant-Hoff belə bir mühəhizə söylemişdir ki, metil qrupları onları birləşdirən rabitə etrafında sərbəst firlana bilər. Molekulun bir hissəsinin digər hissəsinə nisbətən bu cür firlanmasına daxili firlanma deyilir. Əgər daxili firlanma molekulun enerjisinin dəyişməsilə müşayət olun mursa, belə firlanma sərbəst firlanma adlanır. Etanda bütün hidrogen atomları eyni xarakterli olduğundan güman etmek olar ki, molekulda daxili firlanma sərbəstdir. Lakin, bir-birilə kimyəvi rabitədə olmayan atomların qarşılıqlı tə'siri neticesində belə firlanma sərbəst deyildir. Metil qrupları bir-birinə nisbətən firlanarkən bu qruplarda olan hidrogen atomları, proyeksiyaları şəkildə göstərilmiş

iki vəziyyətdə ola bilərlər (şəkil 6).

Əgər birinci halda molekulun daxili enerjisi U_1 , ikinci halda U_2 isə, onda, aydır ki, $U_2 - U_1 > 0$ çünki hidrogen atomları bir-birinin üzə-



Şəkil 6. Etan molekulunda, hidrogen atomlarının bir-birinə nisbətən fəza və ziyyətlərinin proyeksiyası.

a) vəziyyətində ayrı-ayrı metil qruplarında olan C-H rabiṭələri bir-birinə 60° bucaq təşkil etdiyi halda; b) vəziyyətində bu bucaq sıfırdır, yəni hidrogen atomları fəzada bir-birinin üzərində yerləşmişlər.

ə) vəziyyətində ayrı-ayrı metil qruplarında olan C-H rabiṭələri bir-birinə 60° bucaq təşkil etdiyi halda; b) vəziyyətində bu bucaq sıfırdır, yəni hidrogen atomları fəzada bir-birinin üzərində yerləşmişlər.


rində dayandıqda onlar arasındaki məsafə minimum olur və qarşılıqlı dəf qüvvələrinin yaranması hesabına molekulun daxili enerjisi artır. Əgər a halında molekulun potensial enerjisi minimumdursa, b halında onun qiyməti maksimum olur. Deməli, daxili fırlanma nəticəsində molekulun potensial enerjisi özünün minimum qiymətindən maksimum qiymətinə qədər dəyişir və belə fırlanmanın baş verməsi üçün molekula xaricdən əlavə enerji vermək lazımlıdır. Molekulun minimum enerjisi olduğu haldan, onun maksimum enerjisi olduğunu hala keçməsi üçün lazımlı olan enerjiyə fırlanmanın potensial çəpəri deyilir. Molekulun ehtiyat enerjisi (yaxud ona verilən əlavə enerji) potensial çəpərin qiymətindən kiçik olduqda, molekul potensial enerjinin minimum qiymətinə uyğun halından çıxa bilmir və daxili fırlanma baş verməyərək, mo-

lekulun hissələri yalnız rəqsı hərəkət edirlər. Belə firlanma tormozlanmış daxili firlanma adlanır. Potensial çəpərin olması nəticəsində etanda və eləcə də daha mürəkkəb molekullarda daxili firlanma tormozlanmış xarakter daşıyır.

Polimer makromoleküllərində daxili firlanmanın mümkün olması ilk dəfə Kun, Mark və Qut tərəfindən göstərilmişdir. Karbon atomlarının yalnız σ -rabitələrlə birləşdiyi təcrid olunmuş polimer zəncirinə baxaq. Belə zəncirdə elementar zvenolar istilik hərəkətinə malikdirlər və bir zveno qonşu zvenoya nisbətən firlana bilər. Fərz edək ki, bu zəncirdə valent bucaqları fiksə olunmuş halda deyildirlər və σ -rabitə etrafında firlanma sərbəstdir. Belə model zəncir sərbəst birləşdirilmiş zəncir adlanır. Aydır ki, sərbəst birləşdirilmiş zəncirin zvenoları fəzada qonşu zvenoların veziyyətindən asılı olmayaraq ixtiyari veziyyət ala bilər. Bu cür zəncir son dərəcə əvvələrdir.

Molekulun kimyəvi rabbitələr qırılmışdan istilik hərəkəti nəticəsinə də aldığı fəza veziyyətlərinə konformasiyalar və ya firlanma (dönmə) izomerləri deyilir. Deməli, son dərəcə əvvələrdir malik olan sərbəst birləşdirilmiş zəncir istənilən konformasiya ala bilər (şəkil 7.)

Real makromolekul zəncirlərində valent bucaqları müəyyən qiyamətə malikdirlər və zvenoların firlanması zamanı çox az dəyişə bilərlər. Ona görə də zəncirdə olan her bir zvenonun veziyyəti ondan əvvəlki zvenonun veziyyətindən asılı olur. Bunun nəticəsidir ki, sərbəst birləşdirilmiş zəncirlərə nisbətən real polimer zəncirlərində konformasiyaların sayı az, əvvələrdir. S.Y.Bresler və Y.I.-Frenkel göstərmişlər ki, polimer makromolekulunda daxili firlanmanın tormozlanması kimyəvi rabbitədə olmayan atomların qarşılıqlı tə'siri ilə əlaqədardır. Belə qarşılıqlı tə'sir



Şəkil 7. Sərbəst birləşdirilmiş zəncirin konformasiyaları.

eyni zəncirin (molekuldaxili) və müxtəlif zəncirlərin (molekullararası) atomları arasında baş verə bilər. Ayri-ayrı makromolekulların atomları, qrupları və zvenoları arasında meydana çıxan molekullararası qarşılıqlı tə'sir qüvvələrini miqdari cəhətdən xarakterizə etmək olduqca mürəkkəbdır. Ona görə də miqdəri hesablamalarda yalnız bir zəncirdəki kimyəvi rabiṭədə olmayan atom və atom qruplarının qarşılıqlı tə'siri ilə əlaqədar meydana çıxan molekuldaxili tə'siri nəzərə alırlar. Molekuldaxili qarşılıqlı tə'sirin iki növünü fərqləndirmek lazımdır. 1. Yaxın tərtibli qarşılıqlı tə'sir. 2. Uzaq tərtibli qarşılıqlı tə'sir.


Yaxın tərtibli tə'sir, aralarındaki məsafə az olan (məsələn, qonşu zvenolarda) atomlar və qruplar arasında meydana çıxır. Uzaq tərtibli tə'sir isə zəncir boyunca bir-birindən nisbətən uzaqda yerləşmiş atom və qruplar arasında baş verir (məsələn, yumaq şəklində olan uzun zəncirlərdə). Sərbəst fırlanmanın tormozlanması yaxın tərtibli qarşılıqlı tə'sirin mövcud olması ilə əlaqədardır.

Təcrid olunmuş çevik zəncir zvenoların istilik hərəkəti nəticəsində qırılmış forma alır. Nizamsız qırılmış makromolekulaya molekulyar statistik yumaq deyilir (şəkil 8).

Yumağın ucları arasındaki məsafənin (r) eyni qiymətinə müxtəlif konformasiyalar uyğun ola bilər (şəkildə iki konformasiya verilmişdir).

Məsafənin eyni qiyməti ilə xarakterizə olunan konformasiyaların sayı və ya zəncirin termodinamik ehtimalı $W(r)$ sərbəst birləşdirilmiş zəncir üçün Qauss düsturu ilə hesablanır:

$$W(r)dr = \left[\frac{3}{2\pi Nb^2} \right]^{3/2} 4\pi r^{-\frac{3r^2}{2Nb^2}}$$



8. Statistik yumaq.


r - qıvrılmış zəncirin ucları arasındaki məsafə, N - zəncirdə olan zvenoların sayı, b - zvenonun uzunluğuudur.

Yuxarıda dedik ki, valent bucaqlarının müəyyən qiyməti ilə xarakterizə olunan real zəncirlərdə zvenoların vəziyyəti bir-birindən asılıdır. Lakin uzun zəncirlərdə bir-birindən kifayət qədər uzaqda yerləşmiş zvenolar arasındaki bu asılılıq çox əzifdir. Əger bu zvenolari düz xəttlərlə birləşdirsek, onda bu xəttlərin istiqamətləri də bir-birindən asılı olmayıacaqlar (Şəkil 9). Bu o deməkdir ki, N sayda b uzunluqda zvenodan ibarət zənciri, I uzunluqda z sayda müstəqil statistik elementə ayırmalıdır. Bu halda $z < N$, $b < I$. Fəzadakı vəziyyəti qonşu zvenoların vəziyyətindən asılı olmayan statistik elementə və ya zəncir hissəsinə seqment deyilir.

Makromolekulun ölçüsünü xarakterizə edən onun ucları arasındaki orta kvadratik məsafə seqmentin uzunluğu I ilə

$$(\bar{r}_0^2)^{1/2} = \sqrt{z \cdot I}$$

Şəklində əlaqədardır, $yə'$ ni \bar{r}_0^2 seqmentin uzunluğundan asılıdır. Deməli, seqmentin qiyməti polimer zəncirinin qıvrılmaq qabiliyyətinin, $yə'$ ni çevikliyinin ölçüsü kimi qəbul edilə bilər. Son dərəcədə çevik (sərbəst birləşdirilmiş zəncir) makromolekulda seqmentə bir zveno daxildir. Seqmentin qiyməti böyük olduqca makromolekulun çevikliyi az olur.



Şəkil 9. Zəncirin müstəqil seqmentlərə ayrılması.

Makromolekulun çevikliyindən asılı olaraq polimerlər müxtəlif konformasiya formaları alırlar. Yüksək dərəcədə çevikliyə malik olan makromolekullar qıvrılaraq yumaq şəklini alırlar, çünkü bu hal səthin, və deməli, sərbəst enerjini azaltması ilə xarakterizə olunur. Lakin tormazlanma nəticəsində çevikliyin məhdud olması makromolekul zəncirinin küre şəklini almasına imkan vermir. Buna baxmayaraq, molekul daxili qarşılıqlı tə'sir qüvvələrinin daha güclü olduğu hallarda küre şəkilli konformasiyanın yaxud qlo-

bulların yaranması mümkündür (polivinilxlorid, fenol-formaldehid qəranları, bə'zi zülallar və s.).

Molekulda xili qarşılıqlı tə'sir qüvvələrinin mövcud olması bir çox hallarda xüsusi konformasiya növünün-spiralvari formanın yaranmasına səbəb olur. Məsələn, polipeptidlərdə spiralvari formanın meydana çıxmazı davamlı hidrogen rabitələrinin mövcud olmasından irəli gəlir. Spiralvari konformasiya bə'zi vinil monomerlərinin polimerlərində də müşahidə olunur (izotaktik polipropilen), lakin bu halda konformasiya hidrogen rabitələri ilə stabillaşmədiyindən davamlı olmur.

Polimer makromolekullarının termodinamik və kinetik cevikliyini fərqləndirmək lazımdır. Əgər zəncir zvenosunun bir vəziyyəti U_1 , istilik hərəkəti nəticəsində aldığı digər vəziyyəti U_2 potensial enerji ilə xarakterizə olunursa, bir haldan o biri hala keçidin enerjisi $\Delta U = U_2 - U_1$ ilə müəyyən olunur. Zəncirin ΔU enerjilər fərqi ilə müəyyən olunan cevikliyi termodinamik ceviklik adlanır. Termodinamik ceviklik zəncirin konformasiya çevrilmələrinə meylik qabiliyyəti haqqında təsəvvür verir. Lakin zəncirin bir konformasiya halından digərinə keçmək imkanından başqa, bu keçidin sür'əti də nəzərə alınmalıdır. Konformasiya çevrilmələrinin sür'əti fırlanmanın potensial çəpəri U_0 ilə xarici tə'sir enerjisinin nisbətində asılıdır. U_0 böyük olduqca zvenoların fırlanması daha yavaş gedir və ceviklik az olur. U_0 ilə müəyyən olunan belə ceviklik kinetik ceviklik adlanır. Termodinamik və kinetik ceviklik bir-birindən fərqlənə bilər. Yüksək termodinamiki cevikliyi olan zəncirdə zvenoların fırlanma sür'əti az ola bilər və makromolekul özünü sərt zəncir kimi aparar.

Polimer makromolekulunun cevikliyi fırlanmanın potensial çəpərinin qiymətindən, polimerin orta molekul kütləsindən, övvəzedicilərin təbiətindən və ölçülerindən, temperaturdan, fəza quruluşlu polimerlərde isə eninə istiqamətdə rabitələrin sıxlığından asılıdır.

Fırlanmanın potensial çəpərinin qiyməti molekulda xili və molekullararası qarşılıqlı tə'sirlə müəyyən olunur. Yuxarıda qeyd edildiyi kimi, molekullararası qarşılıqlı tə'sir qüvvələrinin təbiəti çox mürəkkəb olduğundan, təcrübədə ayrıca götürülmüş mak-

romolekulda atomlar və atom qrupları arasında yaranan qarşılıqlı tə'sir-lə müəyyən olunan potensial çəpərin qiyməti nəzərə alınır. Bu tip qarşılıqlı tə'sir qüvvələri isə makromolekulun tərkibi və quruluşundan çox asılıdır. Doymuş yüksəkmolekullu karbohidrogenlərdə ΔU və U_0 çox da böyük deyildir və buna görə də onların termodinamik və kinetik çevikliyi yüksəkdir. Makromolekulda birqat rabitə yanında ikiqat rabitə olduqda potensial çəpərin qiyməti aşağı düşür və çeviklik artır. Məsələn, poliizopren, polibutadiyen çox çevik polimerlər qrupuna aiddirlər.

Polimer makromolekulunda polyar qrupların (-CN, -NO₂, -OH və s.) olması potensial çəpərin qiymətini artırır və çeviklik azalır. Belə polimerlərə poliakrilnitril, polivinil spirti, polivinilxlorid və s. misal göstərilə bilər. Əgər polyar qruplar zəncir boyunca seyrek yerləşirse, onda molekuldaxili qarşılıqlı tə'sir zəifləyir, potensial çəpərin qiyməti azalır və çeviklik yüksəlir. Heterozəncirli polimerlərdə daxili fırlanma müxtəlif atomlar arasındaki rabitələr etrafında olduğundan onun potensial çəpəri kiçik, çevikliyi isə yüksək olmalıdır. Lakin bu tip əksər polimerlərde (poliefirlər, poliamidlər və s.) qonşu zvenolar arasında hidrogen rabitələri yarandığından onların çevikliyi gözənləndiyindən az olur.

2) Fırlanmanın potensial çəpərinin qiyməti zəncir boyunca bir-birinə yaxın yerləşmiş zvenolardakı qrupların arasında olan qarşılıqlı tə'sirlə əlaqədar olduğundan zəncirin uzunluğu, yəni polimerin molekul kütləsi çevikliyə tə'sir göstərməməlidir. Lakin makromolekulda zvenoların sayı artıqca zəncirin ala bildiyi konformasiyaların miqdarı artmalıdır.

3) Böyük ölçülü əvəzedicilər daxili fırlanmanı çətinləşdir diklərindən, belə əvəzediciləri olan makromolekulların çevikliyi az olur (polistirol). Eyni karbon atomunda iki əvvəzedici olduqda da çeviklik kiçik olur (poli - α - metilstirol, polimetilmekratrat).

4) Fəza quruluşlu polimerlərdə eninə istiqamətdə rabitələrin sıxlığı çevikliyə böyük tə'sir göstərir. Xətti makromolekulları bir-birilə bağlıyan eninə istiqamətdə kimyəvi rabitələr zvenoların mütəhərrikliyini

kəskin surətdə azaldır və bunun nəticəsində daxili fırlanma çətinləşir. Əgər eninə istiqamətdə rabitələrin sıxlığı azdırsa onda zəncirin bu rabitələr arasındaki hissələri özlərini xətti makromolekul kimi aparırlar. Məsələn, zəif vulkanlaşdırılmış (2-3% kükürdlə) təbii kauçukun çevikliyi vulkanlaşmamış kauçukun çevikliyindən az fərqlənir. Eninə istiqamətdə rabitələrin sıxlığı artdıqca çeviklik də azalır.

Temperaturun yüksəlməsile molekulun kinetik enerjisi artır, zvenoların fırlanması daha sərbəst olur. Bu zaman konformasiya çevrilmələrinin sür'əti artlığından bütün polimerlər üçün temperaturun yüksəlməsi makromolekulun kinetik çevikliyini yüksəldir.

2.4. Yüksəkmolekullu birləşmələrin aqreqat və faza halları

Maddənin bu və ya başqa aqreqat halına aid edilməsi, xarici mexaniki qüvvənin tə'siri altında onun öz formasını saxlamaq yaxud dəyişmək qabiliyyəti ilə müəyyən olunur. Mə'lum olduğu kimi kiçik-molekullu birləşmələr üçün onlarda atom və ya molekullaın hərəkət xarakteri yaxud yerləşmə sıxlığı ilə fərqlənən üç aqreqat hələ - qaz, maye və bərk halları mövcuddur. Polimerlərdə isə molekullarası qarşılıqlı tə'sir qüvvələrinin böyük olması nəticəsində onlar üçün qaz hələ xarakter deyildir və polimerlər yalnız iki halda - bərk və maye halda ola bilərlər. Bərk hal üçün makromolekulların yüksək yerləşmə sıxlığı və molekullar arasındaki məsafənin çox kiçik qiymətləri xarakterdir. Makromolekulların irəliləmə və fırlanma sərbəstlik dərəcələri yoxdur və onlar yalnız $10^{12} - 10^{13}$ hs tezliklə rəqsli hərəkət edirlər. Belə polimer maddələr onların formasını dəyişmək üçün xaricdən verilən qüvvəyə qarşı müqavimət göstərirler. Maye halda olan polimerlər isə makromolekulların daha sərbəst hərəkəti ilə xarakterizə olunurlar. Belə polimerlər həm rəqsi, həm də irəliləmə sərbəstlik dərəcelərinə malik olub, yerləşmə sıxlığına görə bərk cisimlərə yaxındırlar. Molekulların mütəhərrik olması nəticəsində maye polimerlər kiçik qüvvənin tə'siri altında, asanlıqla öz formalarını dəyişirlər.

Maddenin faza halları haqqında təsəvvür yaratmaq üçün, ümumiyyətlə faza anlayışı ilə tanış olmaq lazımdır. Termodinamik və struktur mə'nada faza anlayışları mövcuddur. Termodinamikada faza, sistemin bir-birindən səthlə ayrılan və termodinamik xassələri ilə fərqlənən hissələrinə deyilir. Faza kifayət qədər həcmə malik olmalıdır ki, onun təzyiqi, temperaturu və başqa termodinamik xassələri haqqında danışmaq mümkün olsun. Fazalar bir-birindən ayrılmalıdır. Struktur nöqtəyi-nəzərində fazalar molekulların qarşılıqlı yerləşmə qaydasına görə fərqlənirlər. Bununla əlaqədar olaraq kristal, maye və qaz faza halları mövcuddur. Kristal faza həl üçün atom və molekulların yerləşməsində üç istiqamətli uzaq tərtibin olması xarakterdir. Uzaq tərtib dedikdə molekulların ölçülərində yüz və min dəfələrlə böyük məsafələrdə gözlənilən tərtib nəzərdə tutulur. Kristallarda üç istiqamətdə uzaq tərtibli struktur nizamlanması mövcud olur.

Maye faza halında kristal qəfəsi yoxdur və bə'zən bu hala amorf hal da deyilir. Amorf halda yaxın tərtibli nizamlanma- molekulların ölçülərinə uyğun məsafələrdə gözlənilən nizamlanma baş verir. Molekulların yalnız qonşuluğunda olan başqa molekullar nizamlanmaya malikdirler, daha uzaq məsafələrdə isə buna oxşar nizamalanma yoxdur. Ərimə temperaturundan yuxarı temperaturlarda bütün maddələr və bərk halda olan amorf maddələr (kanifol, silikat şüşəsi və s.) maye faza halında olurlar.


Qaz faza halında isə molekulların yerləşməsində heç bir nizamlanma yoxdur.

Polimerlərin hansı faza halına aid edilməsi onun daxili həl ilə, yəni makromolekulların qarşılıqlı yerləşmə xarakteri ilə müəyyən olunur. Bu zaman nizamlanmanın yaxın və ya uzaq tərtibli olması nəzərə alınmalıdır.

Qeyd edilməlidir maddələrin faza və aqreqat halları bir-birindən fərqlənə bilər. Əgər qaz faza həl ilə qaz aqreqat həl eynidirse, bərk aqreqat halına iki faza - kristal və amorf, maye faza halına isə iki aqreqat həl - bərk və maye halları uyğundur. Maddədə olan struktur elementlərinin qarşılıqlı yerləşməsində alınan bütün həndəsi formalardan

en çox ehtimalı olan sistemin minimum daxili enerjisini tə'min edən formadır. İntensiv molekulyar hərəketlərin olmadığı hallarda struktur elementlərinin yerləşməsində yaxın və uzaq tərtibli nizamlanmanın baş verdiyi formalar belə formalardır. Polimerlərdə nizamlı quruluşların nəzəri cəhətdən əmələ gəlmə imkanları ilə tanış olaq. Polimerlərdə iki tip struktur vahidləri vardır: zvenolar və zəncirlər. Ona görə də yaxın və uzaq tərtibli nizamlanmanın nəzərdən keçirək, bu nizamlanmanın hansı struktur vahidləri hesabına yarandığını müəyyən etmək lazımdır. Nezəri olaraq zəncirlərin və zvenoların yerləşməsində uzaq tərtibin olmasını güman etmək olar. Bir istiqamətdə zvenoların uzaq tərtibli nizamlanması müntəzəm quruluşlu uzun polimer makromolekulunda mümkündür. Belə uzaq tərtibin olması polimerin kristallaşması üçün zəruri şərtdir, amma kifayət deyildir. Kristal polimerin əmələ gəlməsi üçün yalnız zvenoların deyil, həm də zəncirlərin yerləşməsində üç istiqamətdə uzaq tərtibli nizamlanmanın olması lazımdır. 10-cu şəkildə uzun zəncirlərin nizamlanma halları göstərilmişdir.

a tipli nizamlanmada həm zəncirlərin, həm də zvenoların yerləşməsində uzaq tərtibli nizamlanma vardır və polimer kristal quruluş əmələ getirir. Bu halda nizamlı sahələri kiçik molekullu birləşmələrdə olan elementar qəfəslərin parametrləri ilə xarakterizə etmek olar. *b* tipli nizamlanmada zəncirlərin və zvenoların ağırlıq mərkəzlərinin nizamlı quruluşu vardır, amma zvenoların orientasiyası nizamsızdır. Buna görə də, yüksək dərəcədə nizamlanmaya baxmaya-raq bu halda kristal qəfəsi yaranır. v halında isə her zəncir boyunca



Şəkil 10. Zəncirvari molekulun müxtəlif nizamlanma halları (ovalşəkilli vahidlər polimer zəncirinin zvenolarını göstərir).

zvenoların uzaq tərtibi, zəncirlərin özlərinin yerləşməsində isə yaxın tərtib gözlənilir. Bu halda polimer amorf haldadır.

Polimerlərin kristallaşması faza keçididir (*b* yaxud *v* halından *a* halına kecid). Lakin, zvenoların oriyentasiyası ilə müşayət olunmayan zəncirlərin nizamlanması (*v* halından *b* halına kecid) isə faza keçidi deyildir və belə kecid nəticəsində polimer amorf halda qalır.

Polimerlərin kristallaşması onun bir faza (amorf) halından başqa faza (kristal) halına kecməsi prosesidir və bu kecid yalnız onun baş vermesi üçün lazım olan zəruri şərtlər daxilində mümkün olur. Bu şərtlər həm polimer makromolekulunun quruluşu, həm də kristallaşma şəraitini ilə müəyyən olunur. Yüksəkmolekullu birləşmələrin kristallaşması üçün birinci, həm də əsas şərt makromolekul zəncirinin müntəzəm quruluşa malik olmasıdır. Yalnız müntəzəm quruluşlu zəncirlər kristallaşma üçün zəruri olan üçölcülü uzaq tərtibin yaranmasını təmin edə bilər. Aydındır ki, izotaktik və sindiotaktik polimerlərin yüksək dərəcədə kristallaşmaq qabiliyyətinə malik olması, məhz onların makromolekullarının müntəzəmliliyi ilə əlaqədardır.

Polimerlərin kristallaşması üçün ikinci zəruri şərt makromolekul zəncirlərinin kifayət qədər yüksək dərəcədə yerləşmə sıxlığına malik olmasıdır. Bu o deməkdir ki, makromolekulların bir-biri nə daha yaxın yerləşməsi üçün onların en kəsiyinin forması "əlverişli" olmalıdır. İri, hecmli əvəzedicilərin yaxud zəncir şaxələrinin olduğu makromolekullarda sıx yerləşmə mümkün olmur və belə polimerlər kristallaşmırlar. Kristallaşa bilən eksər polimerlər üçün sıx yerləşmə əmsali, yəni makromolekulların öz həcmərinin polimer maddənin həqiqi həcmində olan nisbəti 0,62-0,67 həddində olur.

Makromolekulun quruluşu ilə əlaqədar olan üçüncü şərt polimer zəncirinin çevikliyidir. Lazımı şərait olduqda yalnız kifayət qədər çevikliyə malik olan makromolekullar nizamlanaraq üçölcülü uzaq tərtib yarada bilərlər. Çevikliyi az olan sərt zəncirli polimerlərin nizamlı quruluşları əmələ gətirməklə kristallaşması çətinleşir və eksər hallarda mümkün olmur.

Makromolekullarının quruluşu üçölcülü uzaq tərtibin yaranması-

na imkan verən polimerlər müəyyən kinetik şərait olduqda kristallaşırlar. Bir qayda olaraq, polimerlərin ərintilərini əmələ gələn kristal fazanın ərimə temperaturundan aşağı temperaturlarda soyutduqda kristallaşma baş verir. Bir çox polimerlər dərtildiqdə da kristallaşa bilirlər. Müasir təsəvvürlərə görə ərintidə kristal fazanın əmələ gelməsi üç mərhələdən keçir:

1. Kristal faza rüşeymlərinin yaranması (nukleasiya).
2. Kristal rüşeymlərinin ərintinin bütün həcmində yayılması.

3. Kristal fazanın daxilində yaranmış quruluşların formallaşması yaxud təkrar (ikincili) kristallaşma.

Hər bir ərintidə yaxud mayedə müəyyən dərəcədə yaxın tərtibli nizamlanmış quruluşlar mövcud olur, lakin bu quruluşlar istilik hərəketi nəticəsində pozulur və buna görə də yüksək temperaturlarda davamlı kristal rüşeymlərinin əmələ gelmə ehtimalı az olur. Həm də bu zaman kristal rüşeymlərinin yaranması ilə pozulması arasında tarazlıq mövcud olur. Ərintini soyutduqda istilik hərəketinin intensivliyi azalır və davamlı kristal rüşeymlərinin yaranması ehtimalı artır. Kristal rüşeymlərinin yaranması homogen və heterogen xarakterli olur. Homogen rüşeym əmələgəlmədə kristal rüşeymlərinin özbaşına yaranması amorf ərintidə ərimə temperaturundan aşağı temperaturlarda istilik fluktuasiyası nəticəsində baş verir. Belə rüşeymlərin əmələ gelməsi yalnız kristallaşma temperaturu ilə müəyyən olunur və kifayət qədər yüksək dərəcədə soyudulma zamanı maksimum olur. Heterogen rüşeym əmələgəlmədə kristallaşma rüşeymləri rolunu kənar kristal mərkəzləri (qabın divarındaki defektler, toz dənələri və s.) yaxud makromolekulların aqreqatları oynayırlar. Heterogen rüşeymlərdə kristallaşma nisbətən daha az dərəcədə soyudulma nəticəsində başlanır. Kristallaşmanın ikinci mərhələsində ilkin rüşeymlərin böyüməsi prosesi gedir və bu zaman bir qayda olaraq sferolit quruluşlar yaranır. Sferolitin radiusu zaman keçdikcə artır və bu, sferolitlərin bir-birinin böyüməsinə mane olduqları vaxta qədər davam edir. Bu mərhələdə kristallaşmanın kinetikası Kolmoqorov - Avrami tənliyi ilə müəyyən olunur:

$$\theta = 1 - e^{-kt^n}$$

θ -t zamanda alınan kristal fazanın hacmi hissesi, k-kristallaşmanın effektif sür'eti sabiti, n - böyüyen kristal hissesinin formasından ve onların yaranma üsulundan asılı olan parametrdir (məsələn, sferolit formalı kristallar üçün homogen rüseyim əmələgəlmədə n=4, heterogen rüseyim əmələgəlmədə isə $3 \leq n \leq 4$). Kristallaşmanın üçüncü mərhələsində böyümüş kristal formalarının təkmilləşərək daha mürəkkəb quruluşlar əmələ gətirməsi prosesi baş verir. Kristallaşmanın bu mərhələsində Kolmoqorov-Avrami tənliyi ödənilmir.

Polimerlərin kristallaşma sür'eti xeyli dərəcədə onların molekul kütlesinin qiymətindən asılıdır. Təcrübə göstərir ki, kristallaşma sür'etinin molekul kütlesindən asılılığı maksimumu olan əyri ilə ifadə olunur, yəni molekul kütlesinin müəyyən qiymətdən sonrakı artması ilə kristallaşma sür'eti azalır. Çox cətimal ki, bu, daha yüksək molekul kütłeli polimerin böyük ölçülü makromolekullarının kristal rüseyimlərinə diffuziya etməsinin çətinleşməsi ilə əlaqədardır.

2.5. Yüksəkmolekullu birləşmələrin molekuldüzümlü quruluşları


Yüksəkmolekullu birləşmələrin böyük ölçülü makromolekulları üçün xarakter olan molekulaxili və molekullararası qarşılıqlı tə'sir qüvvələrinin mövcud olması nəticəsində onlar müxtəlif formalı quruluşlar əmələ gətirə bilirlər. Fiziki quruluşlar adlanan belə quruluşların yaranması üçün quruluş elementləri rolunu makromolekul zənciri və onun hissələri (seqmentləri), habelə müxtəlif sayıda zəncirlərdən əmələ gelən aqreqatlar oynayırlar (xatırladaq ki, maddənin kimyəvi quruluşunun quruluş elementləri onu təşkil edən atomlardır). Polimer zəncirinin ayrı-ayrı hissələrinin fəzada necə yerləşməsindən asılı olaraq makromolekul spiral, ziqzaq və s. formalar ala bilər. Yaxud bütöv zəncirlərin qarşılıqlı tə'siri nəticəsində müxtəlif sayıda makromolekullardan ibarət dəstələr (paçkalar), bu dəstələrdən isə daha mü-

rəkkəb quruluşlar yarana bilər. Polimer makromolekullarının müxtəlif nizamlanma ilə müəyyən olunan qarşılıqlı yerləşməsi nəticəsində yaranan fiziki quruluşlara molekuldüzümlü (nadmolekulyar) quruluşlar deyilir.

Molekuldüzümlü quruluşlarda quruluş elementlərinin ölçüləri və qarşılıqlı yerləşməsi zvenoların və makromolekul zəncirlərinin konfurasiya və konformasiyasından, kimyəvi tərkibindən, əvəzedicilərin ölçülərindən, habelə quruluş əmələgəlmənin şəraitindən (həlledicinin təbəti, temperatur, zaman və s.) asılıdır. Əgər bu amillər makromolekul zənciri və onun hissələrinin müəyyən dərəcədə nizamlanmasını tə'min edirsə, onda molekuldüzümlü quruluşların yaranması mümkün olur. Quruluş elementlərinin nizamlanma dərəcəsi kristal və amorf polimerlərdə eyni deyildir və polimerlərin molekuldüzümlü quruluşlarından danışarken bu cəhət nəzərə alınmalıdır. Deyildiyi kimi, kristal polimerlərdə zvenoların, zəncirlərin yerləşməsində üçölcülü uzaq tərtib olduğu halda, amorf polimerlər yalnız zvenoların yerləşməsində yaxın tertibin olması ilə xarakterizə olunurlar. Lakin bu o demek deyildir ki, kristal polimerlərlə ideal quruluşlar yaranır, amorf polimerlər isə heç bir quruluşun əmələ gələ bilmədiyi nizamsız sistemlərdir. Nəzərdə tutmaq lazımdır ki, həm kristal, həm də amorf polimerlər molekuldüzümlü quruluşlar əmələ gətirirlər, lakin kristal polimerlərdə belə quruluşların müxtəlifliyi və yaranma ehtimalı daha çoxdur. Əvvəlcə kristal polimerlərdə yaranan molekuldüzümlü quruluşlarla tanış olaq.

Kristal polimerlərin ilkin quruluş elementi makromolekul zənciri hissələrinin daxil olduğu kristalloqrafik özəkdir. Belə özək, kiçik-molekullu birləşmələrdə olduğu kimi, atomlar arasındaki məsafələrin (a , b , c) və onların yerləşdiyi müstəvilər arasındaki bucaqların (α , β , γ) müəyyən qiymətlərilə xarakterizə olunur. Çoxlu sayıda özəklərin bir-birinə nisbətən qarşılıqlı yerləşməsi nəticəsində kristal polimerlərin molekuldüzümlü quruluşlarının müxtəlif formaları əmələ gəlir. Bu formalardan ən çox rast gəlinənə monokristallar, fibrillər, globullar və sferolitlərdir. Monokristal (ideal kristal) polimerlərin ən təkmil və həm

də en az yayılmış molekuldüzümlü quruluşudur. Kiçikmolekullu birləşmədərdə olduğu kimi, polimer monokristalı vahid kristal qəfəsi olan, düzgün həndəsi formalı ayrıca kristaldır. Polimerlərin monokristallarını adətən onların çox duru (1 %-dən az) məhlullarının yavaş-yavaş soyudulması yaxud həllolmanın tarazlıq temperaturundan aşağı temperaturlarda müəyyən müddət ərzində izotermik şəraitdə aparılması yolu ilə alırlar. Monokristalın ölçüləri və forması polimerin kimyəvi quruluşundan və kristallaşma şəraitindən asılıdır. Ən sade monokristallar qalınlığı 10-15 nm, tərəfləri 1 mkm-qədər olan müstəvi şəkilli lövhələrdir. Belə lövhələrə lamellər də deyilir (şəkil 11, a). Mo-



Şəkil 11. Polimer zəncirlərinin monokristalda bükülmə formaları (a, b, v, q - müxtəlif bükülmə formaları, d - "şiş-kabab" tipli monokristal).


nokristal lövhələrinin qalınlığı zəncirlərin uzunluğundan (1000 nm-dən çox) xeyli kiçik olduğundan, aydınlaşdır ki, monokristalda makromolekul zənciri çoxlu sayıda bükülməlidir. Monokristalda zəncirlərin mümkün olan bir neçə bükülmə formaları 11-ci şəkildə göstərilmişdir. Müəyyən şəraitdə düzənləmiş makromolekulların da daxil olduğu monokristalların əmələ gəlməsi mümkündür. Belə molekuldüzümlü quruluşlardan biri "şiş-kabab" tipli quruluşdur. (şəkil 11, d). Bu tip

kristallarda düzlenmiş konformasiyalı mərkəzi sütun ətrafında eninə istiqamətdə bükülü quruluşlar yaranır.

Polimerlərin fibrilşəkilli molekuldüzümlü quruluşları zəncirlərin bir-birinə paralel şəkildə yerləşdiyi aqreqatlardır. Qatı məhlullardan həllədicinin sür'ətlə buxarlandırılması zamanı alınan belə kristalların qalınlığı 10-20 nm, uzunluğu isə onlarla mikrona çatır. Polimerin quruluşundan və tərkibindən asılı olaraq fibrilşəkilli quruluşlar müxtəlif formalar ala bilərlər. Məsələn, sellülozanın fibrilşəkilli kristalında paralel makromolekullar dəstəsi burulmuş lent formasında, zülallarda isə spiral şəklində olan makromolekullar dəstəsindən ibarət olur.

Çevik zəncirli polimerlərin makromolekulları qıvrıqlaraq küreşəkilli yumaqlar yaxud qlobulalar əmələ gətirə bilərlər. Belə polimerlərin məhlullarında formalasən kristal qəfəslərinin düyünlərində qlobulyar konformasiyalı makromolekullar yerləşir. Bu cür kristal özəkləri hesabına yaranan molekuldüzümlü quruluşlar qlobulyar molekuldüzümlü quruluşlar adlanır. Qlobulyar quruluşlu polimerlərin mexaniki xassələri çox aşağı olur; bu ayrı-ayrı qlobullar arasındaki qarşılıqlı tə'sirin zəif olması ilə əlaqədardır. Qlobular molekuldüzümlü quruluş əksər hallarda bioloji polimerlər üçün xarakterdir və onlar (məsələn, qan cisimcikleri, qlikogen, bitki zülalları) orqanizmdə toxumaların qidalanması ilə əlaqədar çox mühüm funksiyalar yerine yetirirlər.

Sferolitlər kristal polimerlərin geniş rast gələn molekuldüzümlü quruluşlarıdır. Sferolitlər kristal mərkəzinə nisbətən simmetriyaya malik polikristallik quruluşlar olub, eyni istiqamətli lamellərin birləşməsi yolu ilə formalasırlar. Onlar, nizamlı quruluşun yaranması prosesində bir neçə nöqtədə əmələ gelmiş kristal mərkəzlərinin bütün istiqamətlərdə eyni sür'ətlə böyüməsi nəticəsində də əmələ gələ bilirlər. Sferolitlər polimerlərin ərintidən və ya qatı məhlullardan kristallaşdırılması zamanı alınırlar. Onların ölçüləri bir neçə mikrometrden bir neçə millimetredək olur. Sferolitlərin quruluş xüsusiyyətlərinə görə fərqlənən dairevi, radial, lentşəkilli və s. tipləri vardır (şəkil 12, b, v, q).




Şəkil 12. Kristal polimerlərin molekuldüzümlü quruluşları.

a - monokristal, b - dairəvi sferolit, v - radial sferolit, q - lensəkilli sferolit.

Dairevi sferolitlər üçün sferolit radiusu boyunca amorf və kristal sahələrinin növbələnməsi xarakterdir, radial sferolitlərdə isə amorf sahələr (qaranlıq sahələr) "malta xaçı" əmələ gətirir. Yüksek dərəcədə kristallaşma halında ayrı-ayrı sferolitlər öz səthləri ilə toxunaraq sferolit lenti əmələ gətirirlər.

Kristal polimerlər, nəzərdən keçirilən molekuldüzümlü quruluşlarla yanaşı az və ya çox dərəcədə mürəkkəbliyə malik olan başqa quruluşlar (kristallitlər, edritlər, ovoidlər, dendritlər və s.) da əmələ gətirirlər.

Yuxarıda qeyd etdik ki, amorf polimerlərdə uzaq tərtibli nizamlanmanın olmamasına baxmayaraq onlarda da nizamlı quruluşların yanınması mümkündür. Lakin amorf polimerlərdə belə nizamlı quruluşların emələ gəlmə ehtimalı kristal polimerlərə nisbətən xeyli dərəcədə azdır. Bir qayda olaraq, yüksək nizamlanma səviyyəsində molekuldüzümlü quruluşlar az və ya çox dərəcədə molekullararası qarşılıqlı tə'sir qüvvələrinin mövcud olduğu amorf polimerlər üçün xarakterdir. Məsələn, zülal makromolekullarının konformasiyaları yan zəncirdə olan polyar qrupların qarşılıqlı tə'siri ilə əlaqədardır ki, bunun da nəticəsində müxtəlif səviyyələrdə molekuldüzümlü quruluşlar (fibrillər, qlobullar, zülalların ikinci, üçüncü, dördüncü quruluşları) yaranır. Yaxud polisaxaridlərde (selluloza və nişasta) spiral şəklində olan makromolekullar sıx dəstələr şəklində qruplaşırlar. Hazırda qəbul edilmiş ümumi fikir bundan ibarətdir ki, amorf polimerlərdə molekuldüzümlü quruluşlar yaxın tərtib hesabına onlarda yaranan lokal (yerli) nizamlı sahələrin hesabına emələ gəlir. Amorf polimerlərin mümkün olan quruluş modellərindən biri 1ex tərəfindən verilmişdir (şəkil 13). Müxtəlif



Şəkil 13. Amorf polimerlərin 1ex tərəfindən verilmiş quruluş modeli.

1 - nizamlı domen, 2 - domenlararası sahə, 3 - "keçid" makromolekulları.

amorf polimerləri elektron mikroskopu ilə tədqiq edərək, o, belə bir nəticəyə gəlmışdır ki, amorf polimerlərin müxtəlif sahələrində bükülmüş konformasiyalı makromolekulların nizamlı quruluşu hesabına domenlər yaranır (13-ci şəkildə 1 sahələri). Belə domenlər bir və ya bir neçə makromolekulun çoxlu sayıda bükülmüş və paralel yerləşmiş hissələrindən əmələ gəlirlər. Domenlər kristal rüseyimləri rolunu oynaya bilərlər və bu mənada onlar amorf quruluşdan kristal quruluşa keçid formalarıdır. Domenlər arasındaki sahələrdə (şəkildə 2 sahələri) zəncirlərdən düzəlmış həlqələr, habelə zəncirlərin ucları yerləşir. Domenlərarası sahələrdə daha qısa makromolekul zəncirləri də yerləşə bilərlər. Domenlərarası sahələrdə nizamlanma yoxdur, yaxud çox az dərəcədədir. Amorf polimerlərdə uzun makromolekullar bir neçə domenin yaranmasında iştirak edə bilərlər. Belə makromolekullar "keçid" makromolekulları (şəkildə 3 sahələri) adlanırlar. «Keçid» makromolekulları domenlər və domenlərarası sahələri vahid üçölcülü quruluşlar şəklində birləşdirirlər.

Amorf polimerlərdə nizamlı quruluşların yaranması onların tərkibindən və zəncirin quruluşundan çox asılıdır. Məsələn, blok birgə polimerlərdə yüksək dərəcədə nizamlı "superdomenlərin" yaranması daha çox ehtimallidir. A-B-A tipli blok birgə polimerde (məsələn, A - polistirol, B - polibutadien bloklarıdır) blokların uzunluğu kifayət qədər sabittir və onlar domenlər şəklində ayrıla bilirlər. Birtipli domenlər arasındaki məsafə başqa blokların uzunluğu ilə müəyyən olunur.. Bu blokların uzunluğu sabit olduğundan domenlər nizamlanaraq kvazikristal super qəfəslər əmələ getirə bilirlər. Belə quruluşlar daha çox globulyar kristalları xatırladır.

Amorf polimerlərdə nizamlanmış sahələrin olması və bu sahələrdə molekuldüzümlü quruluşların yaranması həm də onunla sübut olunur ki, amorf polimerlərin sıxlığı eyni tərkibli kristal polimerin sıxlığından az fərqlənir (məsələn, ideal kristal polietilenin sıxlığı 1000 kq/m^3 olduğu halda amorf polietilenin sıxlığı 800 kq/m^3 -dir). Onu da qeyd etmək lazımdır ki, amorf polimerlərdə nizamlanmış sahələrin


olmasına baxmarayaq, onların rentgenoqramlarında kristal polimerler üçün xarakter olan reflekslər deyil, yalnız amorf qalo alınır.

2.6. Yüksəkmolekullu birləşmələrin relaksasiya xassələri

Polimerlərdə gedən fiziki-mexaniki proseslərin xarakter xüsusiyyəti ondan ibarətdir ki, bu proseslər ani olaraq deyil, yalnız müəyyən zaman müddətində baş verirlər. Bu zaman müddəti bəzən dəqiqliklər, saatlarla deyil, hətta günlərlə, aylarla ölçülür. Əgər polimerdə yaranmış tarazlıq xarici qüvvənin tə'siri altında pozularsa, bu qüvvə götürüldükdən sonra polimer sisteminin istilik hərakəti nəticəsində yenidən tarazlıq halına keçməsi müəyyən vaxt ərzində baş verir. Qeyri tarazlıq halından tarazlıq halına keçidin müəyyən zaman daxilində baş verməsinə relaksasiya deyilir. Məsələn, dərtlib uzadılmış kauçuk nümunəsi öz əvvəlki formasını yalnız bir neçə müddət keçidkən sonra alır (nümunənə relaksasiya edir).

Əgər polimer nümunəsindən hər hansı F yükü asilsa, onda nümunə onun en kəsiyi azalmaqla tədriclə uzanar. Yükün tə'siri altında nümunənin öz ölçülərini dəyişməsi uzun müddət ərzində davam edə bilər. Nümunənin uzanması onun en kəsiyinin (A) azalması hesabına gərginliyin ($\sigma = F/A$) fasiləsiz artması ilə əlaqədar deyildir, çünki, gərginliyin sabit qalması üçün yükün dəyişdirildiyi hallarda da eyni hal müşahidə edilir. 14-cü şəkildə sabit gərginlikdə xətti və torşəkilli polimerin nisbi uzanmasının zamandan asılılığı verilmişdir.

Göründüyü kimi, xətti polimer nümunəsinə gərginlik qoyulan kimi onun uzanması qeyri məhdud şəkildə artır və prosesin sür'əti




Şekil 14. Xətti (1) və torşəkilli (2) amorf polimerin sabit gərginlikdə nisbi uzanmasının zamanadan asılılığı

sabitleşməyə doğru yönəlir, tor şəkili polimerdə isə nümunənin uzanması tədriclə son hədd qiymətinə yaxınlaşır. Gərginlik götürüldükdən sonra nümunənin öz əvvəlki ölçülərini alması ani olaraq deyil, deformasiyanın zamana görə yavaş dəyişməsilə gedir. Getirilən misaldan bir daha görünür ki, polimerlərdə müəyyən yükün tə'siri altında deformasiya dəyişməsi (artması və ya azalması) zaman daxilində tədriclə baş verir. Elastiklik xassələrinin bu cür gecikmə ilə dəyişdiyi hadisələr tə'sirdən sonrakı elastiklik adlanır. Tə'sirdən sonrakı elastiklik hadisəsinin baş verməsini qırılmış makromolekulları açmağa və onların bir-birinə nisbətən yerdəyişməsinə çalışan xarici deformasiyaedici qüvvənin, bu qüvvəyə qarşı yönəlmış molekuladxılı və molekulararası qarşılıqlı tə'sir qüvvələrinə üstün gelməsilə izah etmək lazımdır. Bu proseslər üçün müəyyən qədər vaxt tələb olunduğu üçün deformasiya ani olaraq baş vermir. Temperaturun yüksəlməsi istilik hərəketinin intensivliyini artırır və çevik makromolekulların açılması yerdəyişməsi sür'ətlənir. Aydındır ki, aşağı temperaturlarda bu proseslər daha kiçik sür'ətlə gedəcəkdir, yəni, deformasiya tormozlanmış olacaqdır. Deformasiyanın tormozlanmasına həmçinin makromolekul zəncirindəki iri həcmli əvəzedicilər, polyar qruplar, eləcə də hidrogen rabitəsi yarada bilən qruplar da səbəb ola bilər.

Xətti polimerlərdə nümunənin sabit gərginliyin tə'siri altında deformasiyası iki toplanandan ibarət olur: qırılmış polimer zəncirlərinin açılması hesabına deformasiya və zəncirlərin bir-birinə nisbətən yerdəyişməsi hesabına deformasiya. Nümunəyə gərginlik qoyulduğdan bir qədər sonra makromolekulları açılmağa məcbur edən sabit mexaniki gərginliklə onları əvvəlki vəziyyətə qaytarmağa çalışan istilik hərəketinin tə'siri arasında tarazlıq yaranır. Sonra isə qismən açılmış zəncirlərin nisbi yerdəyişməsi başlanır və nümunə stasionar rejim vəziyyətində olur. Zahirən bu hadisə sabit sür'ətlə baş verən özülü axıcı və ya dönməyən plastik deformasiya kimi qəbul edilir. Makromolekulların yerdəyişməsi ilə əlaqədar olan bu deformasiya nümunəyə göstərilən tə'sir kəsildikdən sonra yox olunur, cünki zəncirləri əvvəlki nisbi və-

ziyyətlərinə qaytara bilən qüvvə yoxdur. Polimerlər üçün xarakter olan bu hal, elastiki histerezis adlanan digər relaksasiya hadisəsində daha aydın nəzərə çarpir. Əger nümunəyə qoyulmuş və tədriclə artan mexaniki gərginlik eyni sür'ətlə də azaldılsa, onda nümunə əvvəlcə deformasiyaya uğrayaçaq, sonra isə öz əvvəlki formasını almağa çalışacaqdır. Əger deformasiyanın dəyişməsi gərginliyin dəyişməsi ilə eyni zamanda paralel olaraq baş versəydi onda gərginliyin artması və azalması zamanı onun eyni qiymətinə deformasiyanın eyni qiymətləri uyğun gələrdi. Lakin relaksasiya nəticəsində belə hal baş vermir və deformasiyanın dəyişməsi gərginliyin dəyişməsindən həmişə geri qalır. Bunu 15-ci şəkildən aydın görmək olar. Şəkildən görünür ki, xaricdən qoyulan gərginlik kəsildikdən sonra ($\sigma=0$) nümunədə qalıq deformasiya (γ_1) alınır. Əger tsikl ərzində nisbi yerdəyişmə ilə əlaqədar olan özülü axıcılıq baş verməmişsə onda qalıq deformasiya tədriclə yox olur və nümunə öz əvvəlki formasını bərpa edir. Özülü axıcılığın baş verə bilmədiyi tor şəkilli polimerlərdə əvvəlki formanın bərpa olunması tsiklin davam etmə müddətindən asılı olmur. Özülü axıcılığın nəzərə alınmadığı sistemlərdə (torşəkilli polimerlər, çox qısa müddətde təsirə mə'ruz qalmış xətti polimerlər) deformasiya dəyişməsinin gərginlik dəyişməsindən geri qalması və deməli, histerezis həlqəsinin forma və sahəsi yükün qoyulma sür'əti ilə deformasiyanın baş verme sür'ətinin nisbetindən asılı olurlar. Nümunəyə gərginliyin qoyulması və götürülməsi sür'əti deformasiya sür'ətindən kiçik olduqca eyni gərginliyə uyğun olan γ və γ' kəmiyyətləri də bir-birinə bir o qədər yaxın olur. Histerezis həlqəsinin sahəsi OMCvə CMD sahələrinin fərqi nə yaxud deformasiya dəyişmələrinə



Şəkil 15. Amorf polimerin deformasiyasında histerezis hadisəsi.

uyğun integrallar cəminə bərabər olur

$$S = \int_0^{\gamma_2} \sigma_1 dy + \int_{\gamma_2}^{\gamma_1} \sigma_2 dy$$

σ_1 və σ_2 - gərginliyin artması və azalması zamanı onun qiymətləridir.

Deformasiya nisbi uzanma ilə əlaqədar olduğundan

$$\gamma = \frac{l - l_0}{l_0} = \frac{\Delta l}{l_0}$$

(l və l_0 - nümunənin başlangıç və son uzunluğu) və

$\sigma dy = \frac{F}{A} \cdot \frac{\Delta l}{l_0} = \frac{F \Delta l}{A l_0} = \frac{F \Delta l}{l_0}$

onda

$$\sigma dy = \frac{F}{A} \cdot \frac{\Delta l}{l_0} = \frac{F \Delta l}{A l_0} = \frac{F \Delta l}{l_0}$$

V - nümunənin həcmidir. Deməli, göstərilən integrallardan hər biri deformasiyanın vahid həcmə düşən işini (işin sıxlığını) verir. Birinci integral uzanma zamanı; ikinci integral isə qısalma zamanı görülen işə bərabərdir (ikinci iş mənfidir). Bu integralların cəmi sərf olunan və qaytarılan işlərin sıxlıqları fərqline bərabər olduğundan uzanma və qısalma nəticəsində nümunədə toplanan enerjinin miqdarını verir. Geri qayıtmayan bu enerji yalnız istilik enerjisine çevrile bilər ki, bu da nümunənin qızmasına səbəb olur. Mexaniki enerjinin istilik şəklində itən bu hissəsi - mexaniki itgillər adlanır və bu, histerezis həlqəsi böyük olduqca çox olur.

Praktikada çox vaxt polimerlərə dövri tekrar olunan mexaniki qüvvələr tə'sir edir. Məsələn, avtomobilin çarxları firlandıqca şinin çoxlu sayda dövri olaraq tekrar deformasiyası baş verir. Bütün dövri tə'sir qüvvələri müəyyən tezlikli və amplitudalı sinusoidal proseslerin cəmi kimi göstərilə bilər. Ona görə də mexaniki gərginliyin sinusoid qanunu üzrə dəyişdiyi sade hala baxaq. Belə hallar üçün

$$\sigma = \sigma_0 \sin \omega t$$


asılılığı yazılı bilər. Burada t - zaman, σ_0 - gərginliyin amplitudası,

$$\omega = \frac{2\pi}{T} \quad (\text{T - gerginlik rəqsinin dövrü}) \text{ isə dairevi tezlikdir.}$$

Təcrübə göstərir ki, az sayda rəqslerdən sonra deformasiyanın dəyişməsi göstərilən qanunauyğunluq üzrə baş verir, lakin deformasiyanın gecikməsinə səbəb olan relaksasiya nəticəsində deformasiya gerginlikdən fazaya görə geri qalır. Əgər, məsələn, $t=T/2$ isə, onda gerginlik

$$\sigma = \sigma_0 \sin \omega t = \sigma_0 \sin \frac{2\pi}{T} \cdot \frac{T}{2} = \sigma_0 \sin \pi = 0 \text{ olur.}$$

Deformasiya isə sıfır daha gec, $t+\Delta t$ zamandan sonra çatır,



Şəkil 16. Deformasiyanın gerginlikdən geri qalması.

$$\Delta t = \frac{\varphi}{\omega} = \frac{\varphi T}{2\pi}$$

φ - fazaların yerdeyişmə bucağıdır (Şəkil 16).

Deformasiyanın gerginlikdən geri qalması nəticəsində $\sigma=0$ olur, lakin bu zaman dilimində deformasiyanın amplitudu $r_0 \sin \varphi$ olur. Bu deforme olmağa başlayıncaya qədər ($t=0$) deformasiyanın amplitudu r_0 olur.

$$\gamma = \gamma_0 \sin(\omega t - \varphi) = \gamma_0 \sin(\pi - \varphi) = \gamma_0 \sin \varphi$$

γ_0 - deformasiyanın amplitudasıdır.


Deformasiyanın hər bir tsiklində nəzərdən keçirilən histerezis prosesləri baş verir ki, bunlar da uyğun həlqələrlə xarakterizə olunur.

nurlar. Çoxlu sayıda təkrar olunan tsikllərdə bu həlqələr sabit ölçülərə və formaya malik olurlar. İsbat etmək olar ki, hər bir belə həlqənin S sahəsi

$$S = \pi \sigma_0 \gamma_0 \sin \varphi$$

düsturu ilə müəyyən olunur. γ_0 və $\sin \varphi$ kəmiyyətləri histerezis həlqəsinin sahəsi kimi temperaturdan və mexaniki tə'sirin sür'ətindən (yəni gərginliyin dəyişmə tezliyindən) asılıdır. Buna görə də deformasiya amplitudasının və fazaların yerdəyişmə bucağının temperaturdan və tezlikdən asılılığı polimerlərin relaksasiya xassələrinin mühüm göstəriciləridədir. Molekulların və başqa struktur elementlərinin yenidən qruplaşma sür'ətinin kiçik olduğu aşağı temperaturlarda deformasiya yalnız mexaniki gərginliyin tə'siri altında atomlar arasındaki məsafənin dəyişməsilə müəyyən olunur. Bu zaman makromolekul zəncirlərinin konformasiya çevrilmələri və yerdəyişməsi baş vermir. Buna görə də gərginliyin dövri tə'siri deformasiyanın fazaca eyni olan dövri dəyişməsinə səbəb olur, yəni bu halda polimer özünü adı elastiki cisim kimi aparır. Temperaturun yüksək qiymətlərində gərginliyin dəyişmə sür'əti struktur qruplaşmalarının sür'ətindən böyük olmur və buna görə də adı elastiki deformasiya ilə yanaşı qırılmış makromolekulların açılması ilə əlaqədar deformasiya da baş verir. Deformasiyanın sonuncu toplananı yüksək elastiki deformasiya adlanır. Aydındır ki, temperatur artıqca yüksəkelastiki deformasiya artır. Buna görə də temperaturun artması ilə deformasiyanın amplitudası da artır və qruplaşma sür'ətinin maksimum qiymətinə uyğun temperaturda deformasiyanın gecikməsi çox kiçik olur və amplituda sabit qiymət alır.

Amplitudanın sabitliyi özülü axıcı prosesin başlarında təmperatura qədər davam edir. Temperaturun bu qiymətlərindən yuxarıda amplituda yenidən artmağa başlayır. Bu artım makromolekulların nisbi yerdəyişməsilə əlaqədar plastiki deformasiyanın başlanması ilə əlaqədardır. Bu halda deformasiya üç toplanandan ibarət olur: elastiki, yüksəkelastiki və plastiki (dönmeyən) deformasiya. 17-ci şəkildə sabit amplitudalı və tezlikli dövri tə'sir edən gərginlikdə deformasiya ampli-



Şekil 17. γ_0 ve ϕ -nin temperaturdan asılılığı.

Deformasiya amplitudasının temperaturdan asılılığı qrafiki termomexaniki əyri adlanır. Termomexaniki əyrlilərə görə elastiki, yüksəkelastiki və plastiki deformasiyanın baş verdiyi temperatur həddlərini müəyyən etmək olar. Bu temperatur həddləri polimerlərin üç müxtəlif fiziki hallarına (şüşəvari, yüksəkelastiki və özülü axıcı) uyğun gəlir.

2.7. Amorf polimerlərin üç fiziki hali.

Yuxarıda deyildiyi kimi, əger makromolekulun quruluş elementləri (zəncirlər, zvenolar) üç ölçülü uzaq tərtib nizamlanma alınırsa polimer amorf faza halında olur. Struktur elementlərinin nizamlana bilməməsi, həm polimerin quruluşu (zəncirlin qeyri müntəzəmliyi, böyük ölçülü əvəzedicilər hesabına fəza çətinliyinin yaranması və s.), həm də kinetik şəraitlə (məsələn, sür'ətlə soyudulma) əlaqədar ola bilər. Amorf polimerlər quruluş elementlerinin qarşılıqlı vəziyyətindən asılı olaraq üç halda ola bilərlər: şüşəvari, yüksəkelastiki və özülü axıcı. Bu hallar amorf polimerlərin üç fiziki hali adlanır. Şüşəvari hal polimerin maye haldan bərk amorf hala

keçməsilə alınır. Bu keçid sür'ətlə soyudulma, təzyiqin yüksəldilməsi və eləcə də mexaniki tə'sirlər nəticəsində baş verə bilər. Şüşəvari hal polimer zəncirlərini təşkil edən atomların öz ağırlıq mərkəzləri ətrafında rəqsı hərəkətləri ilə xarakterizə olunur. Bu zaman zvenoların bütövlükdə rəqsı hərəkəti və makromolekul zəncirlərinin bir-birinə nisbətən yerdeyişməsi baş vermir. Şüşəvari halda polimer özünü sərt bərk cisim kimi aparır və onun müəyyən qüvvənin tə'siri altında baş verən kiçik deformasiyası valent bucaqlarının və kimyəvi rabitələrin uzunluğunun dəyişməsi hesabına olur. Amorf faza halı olmaq e'tibarilə şüşəvari hal üçün yaxın tərtibli nizamlanmanın olması xarakterdir. Buna baxmayaraq, makromolekulların yerləşməsində müəyyən dərəcədə uzaq tərtibli nizamlanmaların baş verməsi mümkündür. Məsələn, şüşəvari amorf polimerlərdə zəncirlərin bükülməsi nəticəsində kristal quruluşa oxşar olan quruluşlar, "domenlər" emələ gələ bilər. Ölçüləri 3-10 nm olan "domenlər" amorf fazadan kristal fazaya keçid quruluş tipidir. Şüşəvari hal üçün həm də makromolekulların yüksək yerləşmə sıxlığı xarakterdir. Yerləşmə sıxlığını xarakterizə ədən göstərici molekulların yerləşmədiyi boş fəza sahəsi olan sərbəst həcmidir (V_s). Sərbəst-həcm verilən temperaturda maddənin xüsusi həcmi ilə 0°K -də tutduğu həcmi fərqi ilə müəyyən olunur:

$$V_s = V_{xüs} - V_0$$

Yerləşmə sıxlığı miqdari olaraq yerləşmə əmsali (K_y) ilə xarakterizə edilir. Yerləşmə əmsali maddəni təşkil edən molekulların məxsusi həcminin maddənin həqiqi həcminə olan nisbətinə bərabərdir:

$$K_y = \frac{V_{mol}}{V_{mad}}$$

Molekulların məxsusi həcmi, molekullara daxil olan atomların radiusları əsasında nəzəri olaraq hesablanır (bu halda atomların bir-birinə toxunduğu qəbul edilir). Maddənin həqiqi həcmi isə onun molekul kütlesini təcrübə olaraq tə'yin edilmiş sıxlığına bölməklə tapılır. Əgər polimerin sıxlığı ρ_n , bir zvenosunun molekul kütlesi M isə, 1 mol polimerin həqiqi həcmi

olar. 1 mol zvenonun məxsusi həcmi V'_n isə,

$$k_y = \frac{V'_n}{V_n}$$

Yerləşmə sıxlığına görə, şüşəvari halda olan polimerlər kristal və maye polimerlər arasında aralıq mövqe tutur. Kristal polimerlər üçün yerləşmə əmsali 0,680-0,800, maye polimerlər üçün 0,5 həddində olduğu halda şüşəvari polimerlər üçün onun qiyməti 0,667-dir. Lakin nəzərdə tutmaq lazımdır ki, yerləşmə əmsalının qiymətinə makromolekulun quruluşu tə'sir göstərir. Beləki, əvəzedicilərin həcmi artıqla makromolekulun sərbəst həcmi artır, bu isə yerləşmə sıxlığı qiymətinin azalmasına səbəb olur. Polietilen üçün k_y 0,676, polistirol üçün 0,634, polipropilmətakrilat üçün isə 0,646-dir.

Polimerlərin istismar keyfiyyətlərini müəyyən edərkən onların hansı temperaturda şüşəvari hala keçmələri mühüm göstəricilərdən hesab olunur, çünki, şüşələşmə temperaturu polimerdən hazırlanan məmulatların istifadə edilməsinin yuxarı temperatur həddini müəyyən edir. Ona görə də praktiki əhəmiyyət kəsb edən polimerlər üçün şüşələşmə temperaturunun (T_s) tə'yin edilməsi bu polimerlərin tədqiqində çox mühüm cəhətdir. Polimerin şüşəvari hala keçməsi onun bir çox fiziki xassələrinin (həcm, sıxlıq, dielektrik və mexaniki xassələr və s.) dəyişməsinə səbəb olur. Bu xassələrin dəyişməsini öyrənməklə şüşələşmə temperaturunu tə'yin etmək olar. Polimerin xüsusi həcminin azalmasına əsaslanan dilatometrik üsul, istilik tutumunun, dielektrik itkisinin dəyişməsinə əsaslanan üsullar, habelə polimerin termomexaniği tədqiqinə əsaslanan üsul geniş yayılmışdır.

Makromolekul zəncirinin quruluşu və tərkibi polimerlərin şüşələşmə temperaturunun qiymətinə tə'sir göstərir. Məhiyyət etibarilə şüşələşmə temperaturu makromolekulun kinetik çevikliyinə tə'sir edən bütün struktur parametrləri ilə müəyyən olunur. Makromolekulun çevikliyini artırın struktur dəyişiklikleri bir qayda olaraq şüşələşmə temperaturunu aşağı salır. İri həcmli əvəzedicilər daxili fırlanmanı

çətinləşdirdiyindən belə qruplar saxlayan polimerlərin çəvikliyi az, şüşələşmə temperaturu yüksəkdir. Makromolekulda molekullararası qarşılıqlı tə'siri artıran polyar qrupların olması da şüşələşmə temperaturunun yüksəlməsinə səbəb olur. Bir çox hallarda şüşələşmə temperaturunu aşağı salmaq üçün polimera plastifikatorlar əlavə edirlər.

Yüksəkelastiki hal polimerin ele fiziki halıdır ki, bu halda polimer kiçik qüvvənin tə'siri altında çox böyük dönen deformasiya etmək qabiliyyətinə malik olur. Yüksəkelastiki hal zvenoların bütövlükdə rəqsi hərəkəti ilə xarakterizə olunur. Zvenoların bu cür rəqsi hərəkəti seqmentlərin mütəhərrikləyini artırır və makromolekulun konformasiya çəvrilmələrini asanlaşdırır. Yüksəkelastiki halda deformasiyanın dönen xarakteri, yəni deformasiyaetdirici qüvvə götürüldükdən sonra polimer nümunəsinin öz əvvəlki vəziyyətini alması, konformasiya çəvrilməsi nəticəsində açılıb düzəlmış zəncirlərin istilik hərəketi hesabına özlerinin ilk formasına keçməsi ilə əlaqədardır.

Yüksəkelastiki hal üçün makromolekulların yerleşməsində yaxın tərtibli nizamlanmanın olması xarakterdir; eyni zamanda yüksəkelastiki halda müxtəlif dərəcədə nizamlanmanın olduğu molekuldüzümlü quruluşların mövcud olması da istisna edilmir. Yüksəkelastiki halda polimer makromolekullarının yerleşmə sıxlığının kifayət qədər yüksək olmasına baxmayaraq şüşəvari halda olduğundan aşağıdır. Məsələn, poliizobutilen üçün 293°K -də k_y -nin qiyməti şüşəvari halda 0,667, yüksəkelastiki halda isə 0,628-dir. Yüksəkelastiki halda struktur elementlərinin (atom, qrup, zveno, seqment) yüksək dərəcədə mütəhərrikiyi onların tarazlıq halına keçməsini xeyli dərəcədə asanlaşdırır. Polimerlərin bu halında struktur relaksasiyası üçün lazım olan zaman müddəti şüşəvari hala nisbətən çox azdır. Məsələn, elastomerlər üçün 293°K -də seqmentlərin struktur relaksasiyası yüksəkelastiki halda 10^5 - 10^6 san., şüşəvari halda isə 10^5 - 10^6 san.-dir. Yüksəkelastikliyin təbiəti, otaq temperaturunda yüksəkelastiki halda olan elastomerlərdə, yəni böyük termodinamik və kinetik çəvikliyə malik olan polimerlərdə daha ətraflı öyrənilmişdir. Bununla əlaqədar işlənib hazırlanmış molekulyar, termodinamik və statistik nəzəriyyələr polimerlərin fi-

zikasına aid dərslik və monoqrafiyalarda geniş şərh edilmişdir. Bu nəzəriyyələrdən çıxan mühüm nəticə bundan ibarətdir ki, yüksəkelastiki halda elastik (dönən) deformasiyanın meydana çıxmاسının səbəbi konformasiyaların dəyişməsi, statistik yumağın entropiyanın böyük olduğu tarazlıq halından entropiyanın azaldığı qeyri-tarazlıq halına keçməsi və qüvvə kəsildikdən sonra eks keçidin baş verməsidir. Böyük plastiki deformasiya ilə müşayət olunmayan yüksəkelastiki deformasiyanın baş verməsi üçün aşağıdakı şərtlərin ödənilməsi zəruridir:

1. Makromolekul zəncirinin yüksək dərəcədə çəvikliyə, statistik yumaq əmələ gəlməsini və seqmentlərin mütəhərrikliyini tə'min edən intensiv istilik hərəketinə malik olması.
2. Yüksek polimerleşme dərəcəsinin olması.
3. Makromolekullar arasında qarşılıqlı tə'sirin minimum olması.
4. Kristallaşma qabiliyyətinin minimum dərəcədə olması.
5. Makromolekulların eninə istiqamətdə kimyevi rəbitələrlə ti-kilməsi.

Bu şərtlər yüksək molekul kütləli təbii və sintetik kauçukların vulkanlaşmasından alınan elastomerlər üçün ödənilir. Bir çox xətti quruluşlu yüksəkmolekullu birləşmələr də yüksəkelastilik xassəsi göstərirler. Lakin onların yüksəkelastilik xassəleri bə'zi spesifik xüsusiyyətlərə malikdir. Yüksəkelastikliyin qızdırılma, həllədilmə, qarışdırılma və digər amillərin tə'siri altında itməsi və bu tə'sirlər kəsildikdən sonra yüksəkelastikliyin yenidən bərpa olması bu xüsusiyyətlərdəndir.

Yüksəkmolekullu birləşmələr özülüaxıcı hala şüşələşmə temperaturundan yuxarı temperaturlarda keçir və makromolekulun quruluşundan asılı olaraq bu kecid şüşəvari, kristal və ya yüksəkelastiki haldan baş verə bilər. Özülü axıcı halda polimer ərinti şəklindədir. Bu halda makromolekulların yerləşmə sıxlığı mayelərdə olduğuna oxşarlığı, lakin yüksəkelastiki hala nisbətən aşağıdır; bu, istilik hərəketi nəticəsində sərbəst həcmi artırması ilə əlaqədardır. Makromolekulun struktur vahidlerinin mütəhərrikliyi şüşəvari və yüksəkelastiki hallarda olduğundan çoxdur. Polimer ərintilərində molekuldüzümlü quruluşlar


yaxın tərtib nizamlanmalarla xarakterizə olunur, amma intensiv istilik hərəkəti nəticəsində nizamlanmış strukturlar (domenlər, klasterlər) daha azdır.

Özülüüxici halin əsas xüsusiyyətlərindən biri mexaniki qüvvənin tə'siri altında axıcı deformasiyanın baş verməsidir. Axıcı deformasiya makromolekulların bir-birinə nisbətən dönməyən yerdəyişməyə uğraması ilə əlaqədardır ve polimerə plastiklik xassəsi verir. Bu o deməkdir ki, özülüüxici hal üçün temperaturun yüksəlməsi ilə kəskin artan dönməyən deformasiya xarakterdir. Bir-birinə nisbətən yerdəyişməyə uğramış zəncirlər istilik hərəkəti nəticəsində əvvəlki vəziyyətlərinə qayıda bilmirlər ve buna görə də deformasiya dönməyən olur. Axıcı halda dönməyən deformasiyaya səbəb olan makromolekulların nisbi yerdəyişməsi kiçik molekullu birləşmələrdə olduğundan bir qədər fərqli xarakter daşıyır. Kiçik molekullu birləşmələrdə kinetik struktur vahidi olan molekullardan fərqli olaraq uzun makromolekullar bütöv struktur vahidi kimi nisbi yerdəyişməyə uğraya bilməzlər. Makromolekullarda olan struktur.vahidləri bir-birilə kimyəvi rabitələr və ya fiziki qüvvələrlə birləşmişlər və hər hansı struktur vahidinin hərəkəti yalnız qonşu qrup, zveno və ya seqmentin hərəkəti ilə əlaqəli şəkildə mümkündür. Makromolekulun kinetik struktur vahidi olan seqmentlər fasilesiz istilik hərəkəti nəticəsində sonsuz sayda konformasiyalar alırlar. Bu zaman makromolekulun ağırlıq mərkəzi digər makromolekulların ağırlıq mərkəzlərinə nisbətən dəyişməz qala bilər. Lakin kifayət dərəcədə sərbəst həcmiñ olduğu halda seqmentlərin bir sərbəst vəziyyətdən digərinə "sığraması" mümkündür və bu zaman bir seqmentin hərəkəti digər seqmentlərin hərəketinə və nəticə e'tibarilə bütün makromolekulun yerdəyişməsinə səbəb olur. Seqmentlərin yerdəyişmə tezliyi, kiçik molekullu birləşmələrdə olduğu kimi temperaturdan, potensial çəperin hündürlüyündən və qoyulan yükün qiymətin-dən asılıdır.

Amorf polimerlərin ümumi şəkildə nəzərdən keçirilən üç fiziki hal temperaturun dəyişməsile bir-birinə keçə bilir. Temperaturun yüksəlməsi ilə əvvəlcə zvenoların rəqsisi hərəkəti, sonra onların fırlanma

hərəkəti və nəhayət, zəncir seqmentlərinin, eləcə də makromolekulaların nisbi yerdəyişməsi baş verir ki, bu da polimerin bir fiziki haldan digərinə keçməsinə səbəb olur. Fiziki halların bir-birinə keçdiyi temperaturlar keçid temperaturları adlanır və bir qayda olaraq sabit bir qiymətlə deyil, müəyyən hədədə dəyişən qiymətlərlə xarakterizə olunurlar. Polimerin şüşəvari haldan yüksəkelastiki hala və ya əksinə, yüksəkelastiki haldan şüşəvari hala keçdiyi temperatur şüşələşmə temperaturu (T_g), polimerin yüksəkelastiki haldan özülüaxıcı hala keçdiyi temperatur isə axıçılıq temperaturu (T_a) adlanır. Polimerin fiziki halları və bir haldan digərinə keçid temperaturları fiziki halın dəyişməsinə həssas olan istenilən göstəricinin dəyişməsinə görə tə'yin edilə bilər. Bu məqsədlə ən geniş istifadə edilən üsul termomexaniki əyrilər üsuludur. Üsul, sabit gərginlikdə (vahid səthə düşən qüvvə) polimerin deformasiyasının temperaturdan asılılığına əsaslanır. 18-ci şəkildə amorf xətti (a, b) polimerlərin termomexaniki əyriləri göstərilmişdir.

Çevik və sərt zəncirli xətti polimerlərin termomexaniki əyri-



Şəkil 18. Amorf xətti (a,b) polimerlərin termomexaniki əyriləri.

a) çevik zəncirli (1) və sərt zəncirli (2) polimer; b) müxtəlif molekul kütləli polimerlər ($M_1 < M_2 < M_3 < M_4$).


lerini şərti olaraq bir neçə sahəyə ayırmak olar. 1 sahədə $T < T_g$ və polimer şüşəvari haldadır. Temperatur yüksəldikdə istilik enerjisi bütün

struktur elementlərinin rəqsi və firlanma hərəkəti üçün kifayət edir və polimer II sahəyə keçir. Bu sahə yüksəkelastiklik sahəsidir. Termomexaniki əyrinin I sahədən II sahəyə və eksinə keçid temperaturunun orta qiyməti şüşləşmə temperaturudur. Temperaturun sonrakı artımı seqmentlərin və zəncirlərin nisbi yerdəyişməsinə və bununla əlaqədar deformasiyanın kəskin artmasına səbəb olur. Özülüaxıcı hal üçün xarakter olan deformasiyanın kəskin artımı termomexaniki əyrinin III sahəsinə uyğundur. II sahədən III sahəyə keçid temperaturunun orta qiyməti axıcılıq temperaturudur. 18a şəklində verilən 1 və 2 əyrləri makromolekul zəncirinin çevikliyinin polimerin fiziki hallarına tə'sirini əyani olaraq göstərir. Çeviklik böyük olduqca polimer yüksəkelastiklik halını daha aşağı temperaturlara qədər saxlayır. Sərt zəncirli polimerlərdə isə xarakter keçid temperaturları daha yüksək temperatur oblastlarına doğru sürüşür.

Termomexaniki əyrlər həmçinin, molekul kütlənin dəyişməsinə qarşı da çox həssasdır. Molekul kütlə azaldıqca yüksəkelastiki sahə azalır, molekul-kütlənin müəyyən qiymətində isə bu sahə itir və polimer özünü kiçik-molekullu birləşmə kimi aparır. Bu, yüksəkelastiki halın yüksək molekul kütləli polimerlər üçün xarakter olduğunu bir daha sübut edir. Qeyd etmək lazımdır ki torvari polimerlər heç bir şəraitdə özülü axıcı hala keçə bilmirlər.

Belə polimerlərdə axıcılıq yalnız destruksiya proseslərinin başlandığı temperaturdan yuxarı temperaturlarda başlayır.

Termomexaniki əyrlərə görə praktikada polimerlərin fiziki hallara keçid temperaturlarını təyin edirlər. Bu məqsədlə termomexaniki əyrlərin fiziki hallara uyğun sahələrinə toxunanlar çekilir və bu toxu-



Şəkil 19. Termomexaniki əyriyə görə kecid temperaturlarının təyini.

nanların kesişmə nöqtelərinin absisləri keçid temperaturları kimi qəbul edilir (şək. 19). Şüşəvari ilə yüksəkelastiki hallara uyğun sahələrin toxunanlarının kesişmə nöqtəsi şüşələşmə temperaturunu, yüksəkelastiki və özülü axıcı hallara uyğun sahələrin toxunanlarını kesişmə nöqtəsi isə axıcılıq temperaturunu verəcəkdir.

2.8. Polimerlərin həll olması və polimer məhlullarının xüsusiyyətləri.

Makromolekullarının böyük ölçüləri və müxtəlif quruluş formaları, habelə güclü molekuladxili və molekullararası qarşılıqlı tə'sir qüvvələrinin mövcud olması yüksəkmolekullu birləşmələrin həll olması prosesinə spesifik xüsusiyyətlər verir. Mə'lumdur ki, maddələrin həll olması onların molekullarının həllədici molekulları arasında yayılması ilə başlanır. Polimerlərin həll olmasında isə, bir növ əksinə olan hal baş verir: polimer həllədici ilə qarışdırıldıqda həllədicinin daha mütə-hərrik molekulları polimer fazasına diffuziya edir və onlar polimer makromolekulları arasında yayılırlar. Polimer nümunəsinin ölçülerinin artması ilə müşayət olunan bu proses polimerin həllədicidə şısməsi adlanır. Həllədici molekullarının polimerə diffuziyası sürəti həllədici və polimerin termodinamik parametrlərinin qiymətindən, polimerdə olan molekullararsı qarşılıqlı tə'sirin xarakterindən, temperatur və başqa amillərdən asılıdır. Polimerə daxil olmuş həllədici molekulları, onun molekuldüzümlü quruluşlarının elementləri arasına diffuziya edərək onları pozur, makromolekulları bir-birindən uzaqlaşdırırlar. Bu isə polimerdə, onun xirdalanması ilə nəticələnən daxili gərginliyə sebəb olur. Polimerin həll olmasının ilk mərhəlesi olan şısmə prosesine bir istiqamətli qarışma, şışmiş polimerə isə səthlə ayrılmış və tarazlıqda olan iki fazalı (həllədicinin polimerdə mehlulu və təmiz həllədici) sistem kimi baxmaq olar. Polimerin həllədicidə şısməsi qeyri-məhdud və məhdud olmaqla iki növə bölünür. Qeyri məhdud şısmə polimerin özbaşına həll olaraq məhlula keçməsilə nəticələnən şısməyə deyilir. Qeyri məhdud şısmə molekul kütlesi nisbətən aşağı olan xətti poli-

merlər üçün xarakterdir. Belə polimerlərin şısməsi zamanı həllədici molekulları polimerin çevik makromolekulları və onların ayrı-ayrı hissələri arasında mövçud olan qarşılıqlı tə'sir qüvvələrinə üstün gələrək, makromolekulları bir-birindən ayıır və solvatlaşdırır. Təcrid olunmuş makromolekullar diffuziya nəticəsində həllədiciinin bütün həcmində bərabər şəkildə yayılır, yəni polimer həll olaraq bifazalı homogen məhlul əmələ getirir.

Molekul kütlesi çox yüksək və güclü molekullararası qarşılıqlı tə'sir qüvvələrinin olduğu xətti polimerlərin (məsələn, zülallar) həll olması çox yavaş gedir və polimer uzun müddət şışmiş halda qala bilər. Belə hallarda şısmənin həllolmaya keçməsi üçün temperaturu yüksəltmək, həllədici-polimer sistemini qarışdırmaq lazımlıdır.

Məhdud şısmə nəticə e'tibarilə həllolmaya keçməyən şısmədir. Şısmənin bu növü əsasən makromolekulları kimyəvi rabitələrlə tikilmiş torvari polimerlər üçün xarakterdir. Bu tip polimerlərin şısməsi makromolekulların yalnız eninə istiqamətdə rabitələr arasında olan hissələrinin bir-birindən uzaqlaşması ilə əlaqədar olur. Makromolekulları bir-birinə bağlayan kimyəvi rabitələri qırmaq üçün həllədici molekullarının enerjisi kifayət etmədiyindən makromolekulların bir-birindən ayrılması baş vermir və şışmiş polimer həll olmur. Makromolekulların torları sıxlasdıqca (eninə istiqamətdə rabitələrin sayı artıraq) polimerin həllədicide şısməsi çətinleşir.

Polimerin həllədicide şısməsi miqdari olaraq şısmə dərəcəsi və şısmə sür'əti ilə xarakterizə olunur. Şısmə dərəcəsi müəyyən şəraitdə polimerin şısməsi zamanı onun kütlesinin və həcmiin dəyişməsini xarakterizə edir və aşağıdakı düsturla hesablanır:

$$Q_k = \frac{m_s - m_0}{m_0} 100\%, \quad Q_h = \frac{V_s - V_0}{V_0} 100\%,$$

Q_k - kütle artımı, Q_h - həcm artımı, m_s , V_s - şışmiş polimerin uyğun olaraq kütlesi və həcmi, m_0 , V_0 - polimer nümunəsinin şısmədən əvvəlki kütlesi və həcmidir.

Şısmə sür'əti müəyyən zaman müddəti üçün polimer nümunəsinin kütle artımı və ya şısmə dərəcəsi ilə müəyyən olunur.

$$v_k = \frac{m_2 - m_1}{t_2 - t_1} = \frac{\Delta m}{\Delta t}; \quad v_Q = \frac{Q_2 - Q_1}{t_2 - t_1} = \frac{\Delta Q}{\Delta t};$$

Şişme sür'eti həllədiciinin polimerə diffuziyası sür'etindən asılıdır. Polyar qruplar saxlayan polimerlərin polyar həllədicerlərde şışməsi zamanı nümunənin həcminin artması ümumi sistemin həcmiminin (həllədici və polimerin həcmi cəmi) azalması ilə müşayət olunur, yəni $V_s < V_0 + V_h$ (V_h - şışmış polimerə keçən həllədiciinin həcmidir). Ümumi sistem həcmimin belə azalması kontraksiya (latın dilində "sığılma" mənasını verən contractio sözündəndir) adlanır. Bu, solvatasiya nəticəsində həllədici molekullarının polimer makromolekulları səthində nizamlanması və sıx yerləşməsi, eləcə də polimerin amorf sahələrində olan mikromesamələrin həllədici molekulları ilə dolması ilə əlaqədardır. Deyilənləri yekunlaşdıraraq belə bir nəticəyə gəlmək olar ki, polimerlərin şişmə ilə müşayət olunan həll olması aşağıdakı ardıcıl mərhələlərdən keçir: həllədici molekullarının polimer nümunəsinə diffuziyası, makromolekulların həllədici molekulları ilə solvatlaşması, makromolekullar arasındaki qarşılıqlı tə'sir qüvvələrinin zeifləməsi nəticəsində müxtəlif morfoloji quruluşların pozulması, solvatlaşmış makromolekulların şışmış polimer səthindən ayrılması, makromolekulların həllədici molekulları arasında yayılması. Bununla belə qeyd etmək lazımdır ki, polimerlərin həll olması o zaman mümkün olur ki, özbaşına gedən həll olma prosesi nəticəsində termodinamik cəhətdən davamlı olan homogen (birfazlı) sistem yaransın. Polimerlərin həll olmasının termodinamik cəhətdən zəruri şərti komponentlərin qarışdırılması zamanı sistemin sərbəst enerjisinin azalmasıdır. Termodinamik davamlı polimer məhlullarının əmələ gəlməsilə gedən həllolmada izobar-izotermik potensialın ΔG (sabit temperatur və təzyiqdə) yaxud sərbəst enerjinin ΔF azalması ilə baş verir. $F = \Delta H - T\Delta S$ tənliyi ilə müəyyən olunan sərbəst enerjinin dəyişməsinin azalması aşağıdakı hallarda mümkün olur.

1) $\Delta H_{qar} < 0$, $\Delta S_{qar} > 0$ (ΔH_{qar} və ΔS_{qar} - qarışma entalpiya və entropiya dəyişmələridir). Bu halda həllolma ekzotermik proses olub entropiyanın artması ilə müşayət olunur. Entropiyanın artması, həll-

ledici molekullarının te'sirile bir-birindən təcrid olunmuş makromolekulların sərbəstlik dərəcələrinin artması ilə əlaqədardır.

2) $\Delta H_{qar} < 0$, $\Delta S_{qar} < 0$ ($|\Delta H_{qar}| > |T\Delta S_{qar}|$ şərti daxilində). Bu halda də həllolma ekzotermikdir, lakin həllolma entropiyanın azalması ilə gedir. Bu hal o zaman müşahidə edilir ki, həllədici molekulları zvenolar ətrafindakı solvat təbəqələrində nizamlanırlar (məsələn, zvenolarında polyar qrupların olduğu polimerlərin polyar həllədicerdə həll olması).

3) $\Delta H_{qar} > 0$, $\Delta S_{qar} > 0$ ($|\Delta H_{qar}| < |T\Delta S_{qar}|$ şərti daxilində). Həllolma endotermik olub, entropiyanın artması ilə gedir. Bu hal, adətən, polimerlərin qeyri polyar həllədicerdə həll olması zamanı müşahidə olunur.

4) $\Delta H_{qar} = 0$, $\Delta S_{qar} > 0$ həllolma atermik (istilik effekti sıfır) olub, entropiyanın artması ilə gedir. $\Delta H_{qar} = 0$ göstərir ki, polimerin həll olması zamanı molekulların qarşılıqlı te'sir enerjisi və orta yerləşmə sıxlığı dəyişmir.

Polimerlərin həll olmasının termodynamik cəhətdən mümkün olmasından danışarkən polimer və həllədinin termodynamik qohumluğu üzərində dayanmaq lazımdır. Komponentlərin bir-birinə termodynamik qohumluğunun miqdari ölçüsü komponentlərin kimyəvi potensiallarının azalma dərəcəsidir ($\Delta\mu$). Kimyəvi potensial (μ) sabit təzyiq və temperaturda və sistemin digər başqa komponentlərinin sabit mol sayında məhlula sonsuz kiçik miqdarda i komponentinin əlavə edilməsi ilə məhlulun sərbəst enerjisini artırma bərabərdir:

$$\mu_i = \left(\frac{\partial G}{\partial n_i} \right)_{P,T,n_j}$$

Kimyəvi potensial verilən komponentin parsial molyar sərbəst enerjisini qiymətinə (G_i) xarakterize edir. Təmiz maddə üçün $\mu_i = G_i$. Komponentin məhluldakı kimyəvi potensialı onun həllolmaya qədər olan kimyəvi potensialından (μ_i^0) kiçik olmalıdır, yəni $\Delta\mu_i < 0$. Komponentlərin qarışması ilə gedən proses o zaman baş verir ki, $\Delta G < 0$ və $\Delta\mu_i < 0$ və bu kəmiyyətlərin modulları böyük olduqca həll olan maddə ilə həllədinin termodynamik qohumluğu çox olur.

Kimyəvi potensialı, məhlul üzərində həllədicinin buxar təzyiqini və ya osmos təzyiqini ölçməklə, eləcə də başqa üsullarla tə'yin etmək olar. Eyni temperaturda maye komponentlərin məhlul üzərindəki parzial buxar təzyiqi R_i , onların təmiz halda doymuş buxar təzyiqindən R_i^0 kiçikdir. R_i / R_i^0 nisbəti nisbi buxar təzyiqi adlanır və kimyəvi potensialla aşağıdakı şəkildə əlaqədardır:

$$\Delta\mu_i = RT \ln(R_i/P_i^0)$$

$R_i/P_i^0 < 1$ olduğundan $\Delta\mu_i < 0$ və həllolma həmişə özbaşına gedir. Raul qanununa görə

$$R_i/P_i^0 = x_i$$

x_i - i komponentinin mol hissəsidir. Əgər məhlulun bütün qatılıqlarında onun hər bir komponentinin kimyəvi potensialı həmin komponentin mol hissəsi ilə müeyyən olunursa, belə məhlul ideal məhlul adlanır. İdeal məhlul üçün

$$\Delta\mu_i = RT \ln x_i$$

Əksər real məhlullar, o cümlədən polimerlərin məhlulları Raul qanununa tabe olmur. Yüksəkmolekullu birləşmələr buxar halına keçə bilmədiklərindən məhlul üzərində onların parzial buxar təzyiqi çox cüz'i olur ($R_2 \approx 0$). Ona görə də polimer məhlulu üzərində ölçülən buxar təzyiqi praktiki olaraq yalnız həllədicinin məhlul üzərindəki buxar təzyiqidir. Bununla əlaqədar polimer məhlulları üçün Raul qanunundan kənaraçixma daha kəskindir. Həllədicinin məhlul üzərindəki buxar təzyiqi R_i az olduqca $\Delta\mu_i$ -nin mütləq qiyməti və deməli, həllədicinin polimere termodinamik qohumluğu da böyük olur. Belə həllədicilər polimer üçün "yaxşı" həllədicidir. Məhlul üzərindəki buxar təzyiqi çox olan və $(\Delta\mu_i)$ -nin kiçik qiyməti ilə xarakterizə olunan həllədicilər "pis" həllədicilərdir.

Polimer məhlulları üçün həllədicinin kimyəvi potensialının dəyişməsi məhlulun osmos təzyiqi ilə əlaqədardır:

$$\pi = -\frac{\Delta\mu_i}{V_i}$$

$\bar{V}_i = \frac{M}{\rho}$ - həllədicinin molyar həcmidir.

Deməli, polimer məhlulunun osmos təzyiqini ölçməkələ, həllədicinin polimere termodinamik qohumluğu haqqında fikir söyləmək olar. Yazılan ifadənin müvafiq çevrilmələri yolu ilə müəyyən edilmişdir ki, osmos təzyiqi həll olan maddənin qatılığı ilə aşağıdakı şəkildə əlaqədar olur:

$$\pi = RT(A_1c + A_2c^2 + A_3c^3 + \dots)$$

$A_1, A_2, A_3\dots$ - viral sabitlər adlanır və bu sabitlərdən A_2 həllədicinin polimerə termodinamik qohumluğunun ölçüsü kimi götürürlə bilər. Müəyyən edilmişdir ki, $\pi/c = f(c)$ asılılığı xəttidir və bu o deməkdir ki, A_2 -dən sonra gələn viral sabitləri nəzərə almamaq olar:

$$\frac{\pi}{c} = RTA_1 + A_2c$$

Bu asılılığı ifadə edən düz xəttin bucaq əmsalı A_2 -yə bərabərdir. Deməli, $\pi/c = f(c)$ asılılığının qrafikində A_2 -ni tə'yin etməklə polimer və həllədicinin termodinamik qohumluq dərəcəsini müəyyən etmək olar. Əgər $A_2 > 0$ olarsa həllədici polimer üçün "yaxşı", $A_2 < 0$ isə, "pis" həllədiciidir. $A_2=0$ hallında həllədici kvaziideal yaxud θ -həllədici (teta-həllədici) adlanır. $A_2=0$ qiymətinin alındığı temperatura teta-temperatur deyilir. Teta-temperaturda polimerin həllədici ilə qarışma-sının izobar-izometrik potensialı sıfır bərabərdir:

$$\Delta G_{qar} = \Delta H_{qar} - \theta \Delta S_{qar} = 0$$

və

$$\theta = \frac{\Delta H_{qar}}{\Delta S_{qar}}$$

Florinin statistik nəzəriyyəsinə görə θ - temperaturda $\Delta \mu = \mu_i^0 = 0$, yə'nin həllədinin məhlulda və təmiz halda kimyəvi potensialları bərabərdir, başqa sözlə, polimer məhlulu özünü ideal məhlul kimi aparır.

Çoxlu sayıda polimer məhlullarının öyrənilməsi göstərir ki, kiçik molekullu birləşmələrə oxşar olaraq yüksəkmolekullu birləşmələrin

məhluları həqiqi məhlullardır. Bir çox fərqləndirici əlamətlərin (çox duru məhlulların böyük özülülüyə malik olması, kimyəvi reaksiyaların məhlullarda yavaş sür'ətlə getməsi və s.) olmasına baxmayaraq polimer məhlulları da kiçikmolekullu birləşmələrin həqiqi məhlulları kimi termodinamik cəhətdən davamlıdırular, özbaşına yaranırlar, bir fazalı yaxud homogendirler, qatılıqları zamana görə dəyişmir və tarazlıqda olur. Ona görə də polimer mikromolekullarının böyük ölçüləri ilə əlaqədar olan bə'zi kənaraçixmalar istisna olmaqla, polimer məhlulları əsasən kiçikmolekullu birləşmələrin məhlulları üçün mövcud olan qanunlara təbe olur. Məsələn, polimer məhlulları üçün Hibbsin fazalar qaydasını tətbiq etmək olar, polimer məhlullarında da adı məhlullara oxşar olaraq assosiatların (bu assosiatlar öz təbiətinə görə kiçikmolekullu birləşmələrin assosiatlarından fərqlənirlər) əmələ gəlməsi mümkündür, polimerlər də məhlulda ionlara dissosiya edə bilirlər, polimer məhlulları işığı uda yaxud səpə bilərlər və s. Polimer məhlullarının bu qanuna uyğunluqlarından polimerlərin quruluşunu, molekul kütləsini, makromolekulların forma və ölçülərini tə'yin etmək və başqa xassələrini öyrənmək üçün geniş miqyasda istifadə olunur.

Qeyd etmək lazımdır ki, polimer məhlullarının bir çox xassələri onların qatılığından xeyli dərəcədə asılı olur. Lakin nəzərdə tutulmalıdır ki, burada "duru" və "qatı" məhlul anlayışları miqdari göstəricilər deyildir, çünkü, polimer məhlulları qatılığın eyni qiymətində həm duru, həm də qatı məhlulların xassələrini göstərə bilər. Bu, makromolekulun ölçülərindən, formasından, çevikliyindən, polimer-həllədici qarşılıqlı tə'sirin xarakterindən və s. asılıdır. Adəten, polimerlər üçün duru məhlullar dedikdə elə məhlullar nəzərdə tutulur ki, məhlulda olan makromolekulların arasındaki məsafə onların ölçülərindən böyük olsun və makromolekullar qarşılıqlı tə'sirdə olmasın. Polimerlərin qatı məhlullarında isə makromolekullar arasındaki məsafə öz ölçüləri tərtibində və ya ondan az olur və nəticədə makromolekullar arasında qarşılıqlı tə'sir baş verir. Polimer məhlullarının qatılığını şərti olaraq onun xarakteristik özülülüyünün tərs qiyməti ilə xarakterizə etmək qəbul olunmuşdur. Əgər $c < 1/\eta$ yaxud $[\eta] \cdot c < 1$ isə məhlul duru,

$c>1/\eta$ yaxud $\eta \cdot c>1$ isə məhlul qatı hesab olunur (qatılıq q/sm^3 - lərlə ifadə olunur).

Polimerlərin həll olmasına müxtəlif amillər tə'sir göstərir. Polimer və həllədicinin təbieti, makromolekulun çevikliyi, polimerin orta molekul kütłesi, makromolekulun həndəsi quruluşu və temperatur polimerlərin həll olmasına tə'sir göstərən əsas amillərdir.

Kiçik molekullu birləşmələr üçün mövcud olan "oxşar oxşarda həll olur" prinsipi polimerlər üçün də xarakterdir. Bu "oxşarlıq" birinci növbədə həllədici ilə polimer makromolekulunun polyarlıq dərəcəsini nəzərdə tutur. Əgər həllədici molekulları və makromolekul zvenolarının polyarlığı yaxındırsa onda polimer həllədicide şisir və həllolma baş verir. Polyarlıq arasında fərq artdıqja polimerin həllədici ilə qarışması çətinləşir və həllolma məhdudlaşır. Məsələn, polyar polimerlər olan sellüloza, polivinil spirti suda, spirtdə şisib həll olduğu halda, qeyri polyar həllədicerlər (benzin, karbohidrogenlər) qarışmir-lar. Qeyri polyar polimerlər (poliizopren, polibutadien) polyar həllədicerlərdə həll olmayıb, yalnız qeyri polyar həllədicerlərdə şisir və həll olurlar.

Makromolekulun çevikliyi polimerin həll olmasına tə'sir edən əsas amillərdəndir. Həllolma makromolekul zencirlərinin bir-birindən ayrılması və həllədici molekulları arasına diffuziyası ilə əlaqədardır. Çevik zəncirin ayrı-ayrı hissələri bir-birinə nisbətən asanlıqla yerdəyişməyə uğraya bildiklərindən makromolekulların təcrid olunması üçün enerji sərfi çox deyildir. Asanlıqla bir-birindən ayrılan çevik makromolekullar böyük sür'ətlə həllədici molekulları arasına diffuziya edir. Böyük çevikliyə malik olan qeyri-polyar polimerlərin qeyri-polyar həllədicerlərdə asan şisməsi və həll olması məhz makromolekulların böyük mütəhərrikliyi ilə əlaqədardır.

Polimerin molekul kütłesi artdıqca onun daha uzun olan makromolekulları arasında qarşılıqlı tə'sir qüvvələri artır və bu qüvvələrin həllədici molekulları tərəfindən dəf olunması çətinləşir. Müxtəlif molekul kütłeli polimer-homoloqların müxtəlif həllolma dərəcəsi

polimerlərin molekul kütleyə görə fraksiyalasdırılmasının əsasını təşkil edir.

Makromolekulun həndəsi quruluşu polimerlərin həll olmasını müəyyən edən əsas amildir. Beləki, xətti polimerlər qeyri-məhdud şisərək həll olduqları halda, torvari polimerlərin həll olması məhdud şismə mərhələsi ilə başa çatır, yəni şismə həll olmaya keçmir. Makromolekullar arasında olan eninə istiqamətde rabitələrin sıxlığı artıq-ça polimerin məhdud şismə dərəcəsi azalır. Məsələn, tərkibində 32% küükürd olan ebonitdə torlar o qədər sıxdır ki, o heç bir həllədicidə şismir.

Əksər polimerlərin həll olması temperaturun yüksəlməsi ilə artır, lakin bu qanuna uyğunluğa tabe olmayan hallar da vardır.

3-cü fəsil. YÜKSƏKMOLEKULLU BİRLƏŞMƏLƏRİN SİNTEZ ÜSULLARI

Yüksəkmolekullu birləşmələr müxtəlif sintez üsulları vasitəsilə kiçikmolekullu birləşmələrdən alınır. Polimerlərin sintezi üçün istifadə olunan kiçikmolekullu birləşmələrə monomerlər deyilir. Kiçik molekullu birləşmədən polimerin emələ gəlməsi o zaman mümkün olur ki, onun molekulunda iki və dəha çox sayıda reaksiya mərkəzləri olsun, yəni, birləşmənin funksionallığı iki dən az olmasın. Kimyəvi birləşmənin funksionallığı molekulda olan reaksiya qabiliyyətli atom və ya funksional qrupların və eləcə də doymamış rabitələrin varlığı ilə müəyyən olunur. Reaksiya mərkəzlərinin sayından asılı olaraq birləşmələr bi-, tri-, tetra və s. funksionallığa malik ola bilərlər. Məsələn, etilen bifunksional, qliserin trifunksional, asetilen tetrafunksional, benzol heksafunksional birləşmələrdir. Lakin nəzərdə tutmaq lazımdır ki, birləşmənin funksionallığı sabit olmayıb reaksiya şəraitindən asılı olaraq dəyişə bilər. Məsələn, qliserinin efirləşməsi zamanı karbon turşusu tam efirləşmə üçün lazımlı olduğundan az götürüldükde yalnız birli hidroksil qrupları efirləşir və qliserin özünü bifunksional birləşmə kim aparır.

Monomerlərdən yüksəkmolekullu birləşmələrin sintezi reaksiyalarının xüsusiyyəti ondan ibarətdir ki, hər bir elementar birləşmə aktından sonra emələ gələn aralıq birləşmələr reaksiya qabiliyyətlidirlər və sonrakı birləşmə aktlarında iştirak edirlər. Belə ardıcıl birləşmə reaksiyaları nəticəsində monomerin çoxlu sayıda molekulları bir-birilə birləşərək polimer makromolekullarını emələ getirir. Aydınlaşdır ki, monomer molekulunda olan funksionallığın təbiətindən (funksional qruplar, doymamış rabitələr, mütəhərrik atomlar) asılı olaraq polimerlərin sintezi reaksiyaları müxtəlif xarakterli ola bilər. Hazırda yüksəkmolekullu birləşmələrin mexanizminə görə fərqlənən iki əsas sintez üsulu mövcuddur:

1. Zəncirvari polimerləşmə

2. Polikondesləşmə.



Qeyd edilməlidir ki, polimerlərin sintezi üçün başqa alınma üsulları da mövcuddur, lakin bu üsullar öz mexanizminə, elementar reaksiyaların xarakterinə görə polimerləşmə və polikondesləşmə reaksiyalarından o qədər də fərqlənmirlər, bu reaksiyaların bir çox xüsusiyyətlərini özlərində eks etdirirlər. Bu sintez üsullarının müxtəlifliyi yalnız başlangıç maddələrin quruluşu və reaksiya qabiliyyəti ilə müəyyən olunur.

3.1. Zəncirvari polimerləşmə


Polimerləşmə reaksiyası monomer molekullarının əlavə maddələr ayrılmadan və elementar tərkib dəyişmədən bir-birilə birləşərək yüksək molekul kütłəli maddələr əmələ gətirməsi reaksiyasına deyilir. Polimerləşmə sxematik olaraq



şəklində göstərilə bilər. A və A_n uyğun olaraq, monomer və polimer molekullarıdır. Polimerləşmə reaksiyası əsasən molekulunda karbon atomları arasında doymamış rabitənin olduğu birləşmələr üçün xarakterdir:



Bir çox hallarda doymamış rabitənin müxtəlif element atomları arasında olduğu birləşmələrin də polimerləşməsi mümkün olur:




Polimerləşmə reaksiyalarını fərqləndirən ən mühüm cəhət onların çox böyük sürətlə getmesi və bu zaman yüksək molekul kütłəli (bəzən bir neçə milyon) maddələrin alınmasıdır. Həm də reaksiyanın gedisində molekul kütlesinin qiyməti tədriclə deyil, böyük sürətlə, bəzi hallarda isə ani olaraq özünün maksimum qiymətinə çatır. Reaksiyanın belə xarakteri onun zəncirvari mexanizm üzrə baş verdiyini sübut edir. Buna görə də polimerləşmə reaksiyalarına çox vaxt zəncirvari polimerləşmə reaksiyaları deyilir.

Zəncirvari reaksiyaların, o cümlədən zəncirvari polimerləşmənin nəzəri əsasları görkəmli rus kimyaçısı N.N.Semyonov tərəfindən işlənib hazırlanmış və o, bu işlər üçün kimya sahəsində Nobel mükafatına layiq görülmüşdür. Başqa zəncirvari reaksiyalar kimi zəncirvari polimerləşmə də üç elementar reaksiya mərhəlesindən keçir:

1. Aktiv mərkəzlərin əmələ gəlməsi, yaxud həyecanlanma;
2. Zəncirin uzanması;
3. Zəncirin uzanmasının dayanması yaxud zəncirin qırılması.

Monomer moleküllərindən polimer makromolekulunun əmələ gəlməsinin ayrı-ayrı mərhələlərini xarakterizə edən bu elementar reaksiyalar müxtəlif üsullarla baş verə bilər, lakin bütün hallarda aşağıdakı ümumi sxemdə verilən ardıcılılıq gözlənilir:



A - monomer molekulu, A^* - aktiv mərkəz, A_1^* , A_2^* , A_3^* , A_{n-1}^* , A_n^* - uzanan aktiv zəncirlər, A_n isə polimer makromolekuludur.

Zəncirvari polimerləşmənin bir çox mühüm xüsusiyyətləri bu elementar mərhələlərin xarakterindən və sür'ətləri nisbətində asılıdır. Aktiv mərkəzlərin əmələ gəlməsi böyük miqdarda enerji sərfi ilə əla-qədardır və nisbətən yavaş sür'ətlə gedir. Zəncirin uzanması və qırılması reaksiyalarının isə aktivləşmə enerjisi kiçik, sür'ətləri isə çox böyükdür. Sonuncu iki elementar reaksiyanın sür'ətləri nisbəti alınan polimerin orta molekul kütləsinin qiymətini müəyyən edir, beləki, uzanma reaksiyasının sür'əti qırılma reaksiyasının sür'ətindən böyük olduqca alınan polimerin molekul kütləsi bir o qədər yüksək olur.

Sxemdən göründüyü kimi polimerləşmə reaksiyasının başlanması üçün zəruri şərt reaksiya qabiliyyətli aktiv hissəciklərin yaranmasıdır. Aydındır ki, belə aktiv hissəciklər yüksək reaksiya qabiliyyətinə

malik olan sərbəst radikallar, yaxud da ionlar olmalıdır. Əmələ gələn aktiv mərkəzin təbiətindən, yəni onun sərbəst radikal, yaxud ion olmasından asılı olaraq zəncirvari polimerləşmə reaksiyaları iki növə ayılır.

1. Radikal polimerləşmə
2. Ion polimerləşmə.

Aktiv mərkəzlerin təbiətinə və əmələ getirilməsi üsullarına, habelə mexanizminə görə bir-birinden fərqlənən bu iki polimerləşmə növü ilə tanış olmadan əvvəl, ümumiyyətlə monomerin polimerə çevrilməsinin termodinamik cəhətdən hansı hallarda mümkün olmasını araşdırıraq.

3.1.1. Polimerləşmənin termodinamikası

Monomer molekullarından polimer makromolekulunun əmələ gəlməsi miqdari olaraq termodinamik və kinetik parametrlər toplusu ilə xarakterize olunur. Termodinamik parametrlər konkret şəraitdə reaksiyanın gedə bilməsi imkanını və reaksiya nəticəsində baş verən enerji dəyişikliklərini müəyyən edir. Kinetik parametrlər isə reaksiyanın sür'ətini və onun gedişi üçün tələb olunan enerji sərfini xarakterize edir. Termodinamik parametrlər sistemin yalnız başlangıç və son hallarının funksiyası olub, reaksiyanın mexanizmindən, istifadə olunan katalizatorun təbiətindən və s. asılı deyildir. Kinetik parametrlər isə, əksinə reaksiyanın mexanizmindən, katalizatorun təbiətindən və başqa amillərdən xeyli dərəcədə asılı olur.

Reaksiyanın gedişində enerji dəyişmələri ilə müəyyən olunan termodinamik parametrlər daha universal sabitlərdir və onların köməyile prosesin baş vermə imkanını müəyyən edən şəraiti qabaqcadan söyləmek mümkündür. Bununla əlaqədar olaraq polimerlərin sintezi üçün seçilən şərait ilk növbədə monomerin polimerə termodinamik cəhətdən çevrilə bilmək imkanını tə'min etməlidir. Başqa sözlə, belə bir suala cavab verilməlidir: verilən şəraitdə monomerin polimerə çevrilməsi termodinamik cəhətdən mümkündürmü?

Ümumiyyətlə, təbiətdə baş verən bütün proseslər sistemin sərbəst enerjisinin yaxud termodinamik potensialın azalması istiqamətində gedir. Termodinamikanın ikinci qanununa görə sərbəst enerjinin dəyişməsi

$$\Delta F = \Delta U - T\Delta S \quad (1)$$

termodinamik potensialın dəyişməsi isə

$$\Delta G = \Delta H - T\Delta S \quad (2)$$

tənlikləri ilə müəyyən olunur. Burada, ΔU - daxili enerji dəyişməsi, ΔH - entalpiya dəyişməsi, ΔS - entropiya dəyişməsi, T - mütləq şkalada temperaturdur. Polimerləşmə reaksiyalarının əksəriyyəti maye fəzada sabit təzyiqdə aparıldığına görə termodinamik araşdırımlar (2) düsturuna əsasən aparılır. Polimerləşmə reaksiyası termodinamik cəhətdən o zaman mümkün olar ki, (2) tənliyinin sağ tərəfində olan keçimiyətlərin qiymətləri yerinə yazılıqdə $\Delta G < 0$ alınsın. $\Delta G = 0$ halı termodinamik tarazlığı, $\Delta G > 0$ isə prosesin termodinamik cəhətdən mümkün olmaması halına uyğundur. Monomer molekullarının polimer makromolekuluna çevrilmesi sərbəstlik dərəcələrinin azalması ilə müşayət olunduğundan polimerləşmə zamanı sistemin entropiyası azalır. Bu azalma adətən 25-35 entropiya vahidi qədərdir və 27°C -də $T\Delta S$ toplananı üçün - $34 \div 42 \text{ kC/mol}$ ($-7,5 \div 10 \text{ kkal/mol}$) qiymətini müəyyən edir. Onda, yalnız elə monomerlərin polimerləşməsi mümkün olar ki, onlar üçün $\Delta H = -Q$ bərabərliyi ilə müəyyən olunan entalpiya dəyişməsinin qiyməti - $34 \div 42 \text{ kC/mol}$ -dan ($-7,5 \div 10 \text{ kkal/mol}$) böyük olsun (Q - reaksiyanın istilik effektidir). Polimerləşmənin istilik effekti və deməli, entalpiya dəyişməsi nəzəri olaraq ikiqat və iki birqat rabitələrin əmələgəlmə enerjilərinin fərqi ilə müəyyən olunur. Əger bütün vinil monomerlərində π -rabitənin enerjisi etilendə olduğu qədər (606 kc/mol), polmerdə olan C-C rabitələrinin enerjisi isə etanda olduğu qədər (350 kc/mol) qəbul edilsə, polimerləşmənin istilik effekti.

$$-\Delta H = 2E_{c-c} - E_{c-c} = 350 \cdot 2 - 606 = 94 \text{ kC/mol} (22,5 \text{ kkal/mol}).$$

Göründüyü kimi, bütün vinil monomerlərinin polimerləşməsi üçün nəzəri cəhətdən heç bir termodinamik maneə yoxdur. Lakin əksər vinil monomerləri üçün polimerləşmə istiliyinin qiyməti nəzəri qiymətlərinə yaxınlaşır.

$$\Delta H = -Q = E(-) - E(\rightarrow)(-)$$

mətdən kiçikdir (cədvəl 1). Bu, iki səbəbdən irəli gəlir. Birinci, monomer molekulunda π -rabitə başqa atom və ya qruplarla qoşulmaya məruz qalmışsa, onun qırılmasına sərf olunan enerjinin artması hesabına istilik effektinin azalması (qoşulma effekt), ikincisi monomer molekulunda iri həcmli əvəzedicilərin varlığı ilə əlaqədar polimer makromolekulunda yeni yaranan σ -rabitenin daha az qırılma enerjisindən malik olması hesabına istilik effektinin azalması (sterik effekt). Buna görə də monomerin praktiki polimerləşmə istiliyinin giymətini almaq üçün onun hesablanmış nəzəri qiymətindən (94 kC/mol) qoşulma effekt və sterik effekt hesabına enerji itkilərinin cəmini çıxmaq lazımdır.

$$Q_1 = 94 - (\alpha + \delta)$$

Cədvəl 1

Bəzi monomerlər üçün polimerləşmə istiliyinin təcrübi qiymətləri.

Monomer	kC/mol	kkal/mol
İzobutilen	53,5	12,8
Stirol	69,2	16,5
Vinilasetat	89,3	21,3
Akril turşusu	77,5	18,5
Metakril turşusu	66,2	15,8
Metilmətakrilat	55,3	13,2
Butadien-1,3	72,5	17,3
İzopren	75,0	17,9
Etilen	94,3	22,5
Propilen	85,9	20,5
Buten-1	85,9	20,5
α -Metilstirol	33,5	8,1

Onda

$$-\Delta H = 94 - Q_{\text{qos}} - Q_{\text{st}}$$

Stirol molekulunda π -rabitə elektronları benzol həlqəsinin p-elektronlar sistemi ilə qoşulduğundan onun qırılması üçün 13,4 kC/mol

(3,2 kkal/mol) əlavə enerji lazım gəlir; təxminən o qədər də enerji itkisi makromolekulda fenil qruplarının bir-birini dəf etməsilə əlaqədar olaraq σ-rabitənin qırılmasının asanlaşması ilə əlaqədar olur. Ona görə də stirol üçün $-\Delta H = 69,2 \text{ kC/mol}$ (16,5 kkal/mol) alınır. İzobutilen üçün enerji itkisi qoşulma hesabına $4,19 \text{ kc/mol}$ (1 kkal/mol), sterik effekt hesabına isə $37,7 \text{ kc/mol}$ (9 kkal/mol) təşkil edir. Bə'zən sterik effekt hesabına enerji itkisi o qədər çox olur ki, $-\Delta H < 34,42 \text{ kC/mol}$ alınır və bu, polimerləşməni termodynamik cəhətdən qeyri mümkün edir. 1,2-difeniletilenin, vinilidenbromid və vinilidenyodidin polimerləşmə bilməmək qabiliyyətini, görünür, bununla izah etmək lazımdır.

(2) tənliyinə görə termodynamik potensialın dəyişməsinə temperatur tə'sir etdiyindən termodynamik cəhətdən monomerin polimerləşmək qabiliyyətinin temperaturla necə əlaqədar olduğunu aydınlaşdırıraq. Entalpiya və entropiya dəyişmələrinin temperaturdan asılılığı Kirxhof tənlikləri ilə müəyyən olunur:

$$\Delta H_T = \Delta H_{298} + \int_{298}^T \Delta C_p dT$$

$$\Delta S_T = \Delta S_{298} + \int_{298}^T \frac{\Delta C_p}{T} dT$$

$\Delta H_{298}, \Delta S_{298}$ - 298^0K də entalpiya və entropiya dəyişmələridir.

Bu tənliklər üzrə hesablamlar göstərir ki, temperaturun 10^0 yüksəlməsi entalpiya dəyişməsinin $0,08 \text{ kC/mol}$ (0,02 kkal/mol), entropiya dəyişməsinin isə $0,24 \text{ kC/mol}$ (0,06 entropiya vahidi) qədər artmasına səbəb olur. Bu artım çox kiçik olduğundan ΔH və ΔS -in temperaturdan asılılığını nəzərə almamaq olar. Onda ΔG -nin temperaturun funksiyası kimi necə dəyişdiyi aşadırıla bilər. Bir necə hala baxaq.

1. $\Delta H < 0; \Delta S < 0$

Bütün vinil birləşmələrinin polimerləşdiyi sistemlər üçün bu şərt ödənilir. Bu halda (2) tənliyi $\Delta G = -\Delta H + T\Delta S$ şəklində düşür və ΔG -nin işaretisi temperaturun qiymətindən asılı olur. 25^0C -də $|\Delta H| > |\Delta S|$ və $\Delta G < 0$, yəni monomerin polimerə çevriləməsi termodynamik cəhətdən mümkündür. Temperatur yüksəldikcə $T\Delta S$ -in qiyməti artır və

temperaturun müəyyən qiymətində $|T\Delta S| = |\Delta H|$ və $\Delta G=0$ alınır. Temperaturun sonrakı yüksəlmesi halında $|\Delta H| < |T\Delta S|$ və $\Delta G > 0$ alınır, yəni polimerləşmə termodinamik cəhətdən mümkün olmur. $\Delta G=0$ halı sistemin termodinamik tarazlıq halına uyğundur. Temperaturun $\Delta G=0$, yəni sistemin termodinamik tarazlıq halında olduğu şərtini ödəyən qiymətinə polimerləşmənin sərhəd temperaturu (T_s) deyilir. (2) tənliyinə görə $\Delta G = \Delta H - T\Delta S = 0$ və $T_s = \frac{\Delta H}{\Delta S}$. Sərhəd temperaturunun fiziki mə'nası belədir: bu temperaturdan aşağı temperaturlarda monomerin polimere çevrilməsi termodinamik cəhətdən mümkün olduğu halda, həmin temperaturdan yuxarı temperaturlarda mümkün deyildir. Bu halda sərhəd temperaturu polimerləşmənin yuxarı temperatur həddini müəyyən etdiyinə görə ona yuxarı sərhəd temperaturu deyilir. Vinil monomerləri üçün sərhəd temperaturu kifayət qədər yüksəkdir və eksər hallarda polimerləşmə tarazlıq halına çatmır (cədvəl 2). Yalnız aşağı polimerləşmə istiliyinə malik olan α -metilstirol və izobutilen istisnalıq təşkil edir. Ona görə də bu monomerlərin polimerləşməsindən, tarazlıqda olan polimerləşmə reaksiyalarının qanuna uyğunluqlarını öyrənmək üçün istifadə edilir.

Cədvəl 2

Bəzi monomerlərin polimerləşmə reaksiyalarının yuxarı sərhəd temperaturları.

Monomer	Faza hələ		T°K
	monomer	polimer	
Etilen	qaz	kristal	624
Stirol	maye	amorf	670
Tetrafluoretilen	maye	amorf	1370
Metilmətakrilat	maye	amorf	470
İzobutilen	maye	amorf	448
α -Metilstirol	maye	amorf	340

2. $\Delta H > 0$; $\Delta S > 0$

Entropiyanın artması ilə gedən endotermik reaksiyalar üçün xarakter olan bu halda (2) tənliyi

$$\Delta G = \Delta H - T\Delta S$$

şeklinə düşür və ΔG -nin işaretisi yenə də temperaturun qiymətindən asılı olur. Temperaturun kiçik qiymətlərində $|\Delta H| > |T\Delta S|$ və $\Delta G > 0$ olur və bu halda polimerləşmə termodinamik cəhətdən mümkün deyildir. Temperatur yüksəldikcə $|T\Delta S|$ artır və onun müəyyən qiymətində $|T\Delta S| = |\Delta H|$ alınır. Bu halda, yuxarıda deyildiyi kimi, $\Delta G = 0$ və sistem tarazlıq halindadır. Temperaturun sonrakı yüksəlməsi ilə $|T\Delta S| > |\Delta H|$ və $\Delta G < 0$ alınır ki, bu monomerin polimerə çevrilməsini termodinamik cəhətdən mümkün edir. Göründüyü kimi, yenə də monomerin polimerləşməsi sərhəd temperaturu ilə xarakterizə olunur. Lakin, birinci halda olduğundan fərqli olaraq, bu halda monomerin polimerə çevrilmesi sərhəd temperaturundan yuxarı temperaturlarda mümkün olur, başqa sözlə, sərhəd temperaturu polimerləşmənin aşağı temperatur həddini xarakterizə edir. Buna görə də ona aşağı sərhəd temperaturu deyilir. Aşağı sərhəd temperaturu ilə xarakterizə olunan polimerləşmə reaksiyalarına tipik misal kükürd və selenin, habelə kompleks əmələ gətiricilər iştirakilə bəzi birləşmələrin (piridin, xinolin) polimerləşmə reaksiyalarıdır. Otaq temperaturunda kükürd və selen üçün $\Delta G > 0$ və polimerləşmə termodinamik cəhətdən mümkün deyildir. Temperaturun yüksəlməsilə entropiya toplananı artır və temperaturun müəyyən qiymətində $|T\Delta S| > |\Delta H|$ alınır. Polimerləşmənin termodinamik cəhətdən mümkün olduğu bu temperatur kükürd üçün 159°C , selen üçün isə 83°C -dir. Kükürd və selenin bu xüsusiyyəti onların aşağı temperaturlarda tsiklik quruluşa malik olmaları ilə elaqədardır. Tsiklik quruluşun xətti quruluşa keçməsi isə müəyyən miqdardı enerji sərfi tələb edir ki, bunun də nəticəsində onların polimerləşməsi yalnız yüksək temperaturlarda mümkün olur.

3. $\Delta H > 0$; $\Delta S < 0$

Bəzək sistemlərdə monomerin polimerə çevrilmesi mümkün olmur, çünki bu halda (2) tənliyi

$$\Delta G = \Delta H + T \Delta S$$

$$\Delta G > 0$$

şəklini alır və ΔG -nin qiyməti bütün hallarda müsbətdir. Karbon turşularının karbonil qrupu hesabına polimerləşə bilməmələri termodinamik funksiyaların bu qiymətləri ilə əlaqədardır.

4. $\Delta H < 0$; $\Delta S > 0$

$\Delta G < 0$

Bəzən sistemlər üçün istənilən temperaturda $\Delta G < 0$ şərti ödənilir, yəni termodinamik funksiyaların bu şərti ödəyən qiymətlərində monomerin polimerə çevriləməsi üçün termodinamik cəhətdən heç bir mənəx yoxdur. Yeddi və daha artıq üzvlü tsikllərin polimerləşməsi bu hala tipik misaldır.

Monomerin polimerə çevriləməsi imkanını araşdırarkən polimerləşmə - depolimerləşmə tarazlığı üzərində xüsusi olaraq dayanmaq lazımdır. Qeyd etmek lazımdır ki, depolimerləşmə dedikdə, polimer makromolekulunun bütün parçalanma reaksiyaları deyil, yalnız monomer molekullarının ayrılması ilə gedən parçalanma reaksiyaları nəzərdə tutulur. Vinil monomerləri üçün depolimerləşmə sərhəd temperaturundan yüksək temperaturlarda gedir. Sərhəd temperaturunda isə sistəmdə polimerləşmə - depolimerləşmə tarazlığı yaranır. $\Delta G = 0$ şərti ilə ödənən bu tarazlıq, həlli dəyişməz olmadan təmiz monomerin polimerləşməsi halında yalnız həmin monomeri xarakterizə edən sabit sərhəd temperaturunda baş verir. Məsələn, təmiz stirol 397°C , α -metilstriol isə 67°C -də polimerləşmə-depolimerləşmə tarazlığı halında olur. Polimerləşmə reaksiyası məhlulda aparıldığıda tarazlığın yarandığı temperatur monomerin qatılığının funksiyası olaraq dəyişir və tarazlıq temperaturu adlanır (T_t). Monomerin tarazlığın yarandığı hala uyğun gələn qatılığına tarazlıq qatılığı deyilir ($[M]_t$). Kimyəvi termodinamika kursundan mə'lumdur ki, ideal məhlullar üçün

$$\tilde{\Delta H}' - T \tilde{\Delta S}' = RT \ln[M] \quad (3)$$

yazmaq olar. $\tilde{\Delta H}'$ və $\tilde{\Delta S}'$ 1M məhlul üçün molyar entalpiya və entropiya dəyişməsidir. (3) tənliyindən

$$T_t = \frac{\tilde{\Delta H}'}{\tilde{\Delta S}' + R \ln[M]_t} \quad (4)$$

$$\ln[M]_t = \frac{\tilde{\Delta H'}}{RT} - \frac{\tilde{\Delta S'}}{R} \quad (5)$$

(4) və (5) tənlikləri üzrə hesablamalar göstərir ki, stirol və α - metilstirolun benzoldakı 1M məhlulları üçün tarazlıq temperaturu uyğun olaraq 360°C və 6°C -dir. 25°C -də stirol üçün tarazlıq qatılığı 10^{-6} mol/l, α -metilstirol üçün isə 2,3 mol/l təşkil edir. (4) tənliyində $[M]_t=1,0$ mol/l yazsaq, onda 1M mehlul üçün sərhəd temperaturunun qiyməti alınar.

$$T_c = \frac{\tilde{\Delta H'}}{\tilde{\Delta S'}}$$

Deməli, monomerin 1M məhlulu üçün termodinamik funksiyaların qiyməti mə'lum olduqda, belə mehlulda onun polimerləşməsinin sərhəd temperaturunu müəyyən etmək olar. (4) tənliyindən həmçinin

$$\frac{1}{T_t} = \frac{\tilde{\Delta S'}}{\tilde{\Delta H'}} + \frac{R}{\Delta H} \ln[M]_t \quad (6)$$

asılılığı alınır ki, bundan da praktiki məqsədlər üçün istifadə olunur.

Beləki, $1/T_t=f(\ln[M]_t)$ asılılığının qrafikindən $\tilde{\Delta S'}/\tilde{\Delta H'}$ və $R/\tilde{\Delta H'}$ nisbətlərini tə'yin etmək olar. (3) ifadəsi və onun çevrilmiş formalalarından praktiki məqsədlər üçün istifadə edərkən nəzərdə tutmaq lazımdır ki, bu ifadə təqrividir, çünki sistemin termodinamik göstəricilərinin qiyməti məhlulun qatılığından və həllədicinin təbiətindən asılıdır.

Həhayət, müxtəlif monomerlər üçün termodinamik funksiyaların təcrübi olaraq tə'yin edilməsi üzərində dayanaq.

Birləşmələrin termodinamik funksiyalarının hesablanması üsulları kimyəvi termodinamika kursundan mə'lumdur. Mürekkeb və ağır zəhmət tələb edən, termokimyəvi ölçmələrlə əlaqədar olan bu üsullarla yanaşı son zamanlar işlənib hazırlanmış kinetik üsuldan da istifadə etmək əlverişlidir. Lakin nəzərdə tutmaq lazımdır ki, kinetik üsul yalnız asanlıqla polimerləşmə-depolimerləşmə tarazlığının yarandığı sistem-

lərə tətbiq oluna bilər. Üsul, (5) tənliyinin istifadə olunmasına əsaslanır:

$$\ln[M]_t = \frac{\tilde{\Delta H'}}{RT} - \frac{\tilde{\Delta S'}}{R}$$

Bu üsulda müxtəlif temperaturlarda monomerin kütlədə yaxud məhlulda polimerləşməsini apararaq, hər dəfə monomerin sistemdə tarazlığın yarandığı hala uyğun qatılığı tə'yin edilir. Bu qatılıq, kinetik əyriinin absis oxuna paralel getdiyi halına uyğun çevrilme dərəcesinə əsasən hesablanır. Müxtəlif temperaturlarda alınan tarazlıq qatılığının $1/T$ -dən asılılığını ifadə edən düz xəttin ordinat oxundan ayırdığı parça


$\tilde{\Delta S'}/R$, absis oxuna meyl bucağının tangensi isə $\tilde{\Delta H}/R$ -ə bərabərdir. Lakin monomerin tarazlıq qatılığını tə'yin edərkən bir qədər diqqətli olmaq lazımdır, çünki tarazlıq, həmçinin başqa kinetik amillərin tə'siri ilə də yaranı bilər. Nəticə səhv olmasın deyə, adətən, tarazlığın yaranmasını iki üsulla tə'yin edirlər: monomerin polimerləşməsi və polimerləşmə şəraitində polimerin depolimerləşməsi. Polimerləşmə və depolimerləşmə halında alınan tarazlıq qatılığı bir-birinə yaxın olmalıdır. Kinetik üsulla alınan nəticələr, eksər hallarda termokimyəvi (kalorimetrik) üsullarla alınan nəticələrə uyğun olur. Məsələn, kalorimetrik üsulla α -metilstirol və metilmətakrilat üçün ΔH -in qiyməti 35,3 və 58,2 kC/mol tə'yin olunduğu halda, kinetik üsulla bu monomerlər üçün entalpiya dəyişməsinin qiyməti, uyğun olaraq 34,2 və 56,2 kC/mol alınır.

3.1.2. Radikal polimerləşmə


Radikal polimerləşmədə aktiv mərkəz rolunu qoşlaşmamış elektronu olan sərbəst radikallar oynayır. Reaksiyanın radikal xarakterli olması belə bir faktla təsdiq olunur ki, bu tip polimerləşmə reaksiyaları asanlıqla sərbəst radikal əmələ getiren maddələrin iştirakilə sur'ətlənir, radikallarla birləşə bilən maddələrin iştirakı ilə dayanır. Təcrübə göstərir ki, sərbəst radikallar reaksiyanın gedişində əvveldən

axıradək iştirak edirlər. Deməli, həyəcanlanma mərhələsində əmələ gəlmiş sərbəst radikallar monomer molekullarının ardıcıl birləşməsi nəticəsində yeni radikallara çevrilirler. Klassik radikal reaksiyalarından fərqli olaraq, radikal polimerləşmə hər bir monomer molekulunun birləşməsilə yeni radikalın əmələ gəlməsi və əvvəlki radikalın bir monomer molekulu qədər uzanması ilə müşayət olunur. Beləliklə, böyük yən polimer hissəcisi monomer molekulunu birləşdirmək qabiliyyətini itirənədək, yəni qırılma baş verənədək öz radikal xarakterini saxlayır. Əlbəttə, yüksək reaksiya qabiliyyəti radikalların uzanması fasilesiz davam edə bilməz. Bu radikalların bir-birilə, habelə başqa radikal acceptorları ilə qarşılıqlı tə'siri nəticəsində, makroradikallar monomer molekulunu birləşdirmək qabiliyyətini itirirlər, yəni zəncirin qırılması baş verir. Deyilənləri nəzərə alaraq, radikal polimerləşmənin elementar mərhələlərinin gedisini aşağıdakı ümumi ardıcılıqla yazmaq olar:

1. Həyəcanlanma




2. Uzanma




3. Qırılma

a) radikalların rekombinasiyası



b) disproporsionallaşma




Qırılma reaksiyasının zəncirin ötürülməsi yolu ilə baş vermesi haqqında irəlidə danişılacaqdır.

Radikal polimerləşmənin gedisini tam təsəvvür etmək üçün onun elementar reaksiyalarının xüsusiyyətləri ilə tanış olmaq lazımdır.

Heyecanlanma və ya aktiv mərkəzlerin əmələ getirilməsi. Heyecanlanma mərhələsində ilkin sərbəst radikallar ya müxtəlif maddə molekullarının parçalanması, ya da monomer molekulundakı π -rabitənin homolotik qırılması yolu ilə emələ gəlirlər ki, bu da müəyyən enerji sərfi ilə əlaqədar olur. Radikal əmələ getiren molekullara bu enerjini müxtəlif formalarda vermək olar. Məhz radikalların əmələ getirilmə üsullarının müxtəlifiyinə görə radikal polimerleşme termiki, fotokimyəvi, radiasiya və inisiatorların iştirakile polimerleşmə olmaqla dörd qrupa bölünür:


1. Termiki polimerleşmədə sərbəst radikalın əmələ gelməsi qızdırılma nəticəsində monomer molekulunda π -rabitəsinin açılması hesabına baş verir.




Alınmış biradikal monomerin ikinci molekulu ilə birləşir:



Lakin zəncirin biradikallar vasitəsilə uzanma ehtimalı azdır, çünki çox aktiv olan belə radikallar asanlıqda tsiklləşmə və başqa molekulda xili çevrilmələrə mə'ruz qalırlar. Bu mülahizə biradikallar əmələ getirən maddələr (disulfidlər, diazobirləşmələr və s.) iştirakılı həyecanlanmanın baş verməməsi faktı ilə təsdiq olunur. Qəbul olunur ki, əvvəlcə daha aktiv biradikalların monoradikallara çevrilmesi baş verir:



Uollinq tərifindən təklif olunan bimolekulyar həyecanlanma sxemində monomerin iki molekulunun qarşılıqlı tə'sirində iki monoradikal alınması nəzərdə tutulur:




Böyük aktivləşmə enerjisini malik olan termiki polimerleşmə çox yavaş sür'ətlə gedir və reaksiya sür'ətinin temperaturdan asılılığı

J < <


J ≈ T

kəskindir. Məsələn, metilmətakrilatın 130°C -də polimerləşməsi 70°C -də olduğundan 16 dəfə böyük sür'ətle gedir.

2. F o t o k i m y e v i polimerləşmədə aktiv mərkəzlər işq şüasının tə'siri ilə monomer molekulunun həyəcanlanması yolu ilə alınır. Həyəcanlanma, monomerin qvars qabda günəş işqi, habelə işq filtri ilə təchiz olunmuş civə lampası vasitəsilə işqlandırılması ilə aparılır. Bir kvant işq enerjisi udan monomer molekullağı həyəcanlanaraq biradikallara çevrilirlər:



Termiki polimerləşmədə olduğu kimi bu halda da biradikalların müxtəlif yollarla monoradikallara çevrilmesi nəzərdə tutulur. Fotokimyevi reaksiyalar üçün kvant çıxımı anlayışı mövcuddur. Kvant çıxımı bir kvant işq enerjisi udulduqda həyəcanlanan molekulların saýına deyilir. Adı (zəncir xarakterli olmayan) reaksiyalar üçün kvant çıxımı vahidə qədər olduğu halda, zəncirvari reaksiyalar üçün bu göstərici çox yüksəkdir. Məsələn, fotokimyevi polimerləşmədə kvant çıxımı 10^3 , hidrogenin xlorla birləşməsində isə 10^6 -dır. Bu o deməkdir ki, bir kvant enerji udulduqda on minlərlə molekul həyəcanlanaraq birbirilə birləşirlər. İşq şüası intensivliyinin və dalğa uzunluğunun asanlıqla tənzim olunması bu həyəcanlanma üsulunun müxtəlif monomerlərin polimerləşmə qabiliyyətinin öyrənilməsi üçün geniş tətbiq edilməsinə imkan verir. Xüsusilə, bu, molekulunda müxtəlif reaksiya qabiliyyəti ikiqat rabitələrin olduğu monomerlərə aiddir. Məsələn, müəyyən dalğa uzunluqlu işq şüasının tə'sirilə allilmetakrilat allil qrupu saxlanmaqla polimerləşir:





Son illerde aparılan lazer şüaları ile høyecanlanma şübhəsiz ki, perspektivli fotokimyəvi polimerləşmə üsullarından biri hesab olunmalıdır.

3. R a d i a s i y a polimerləşməsi və ya ionlaşdırıcı şüalarla høyecanlama bir çox cəhətlərinə görə fotokimyəvi polimerləşməyə oxşayır. Monomerin şuanlandırılması α - , β - və γ şüalarda, sür'ətləndirilmiş elektronlar, protonlar və nəutronlarla aparılır. Bu zaman aktiv mərkəzler rolunu oynayan sərbəst radikallar alınır. Bu høyecanlanma üsulunun fərqləndirici cəhəti ondan ibarətdir ki, əvvəla, onun köməyi lə monomerlərin müxtəlif fazalarda (bərk, maye, qaz) polimerləşməsini høyata keçirmək mümkündür, ikincisi, başqa üsullarla çətin polimerləşən bir çox monomerlər (allil spirti və onun eflərləri, karbonil qrupu saxlayan birləşmələr, nitrillər və s.) bu üsulla asanlıqla polimerləşirler.


4. İ n i s i a t o r l a r iştirakile polimerləşmədə aktiv mərkəzler (sərbəst radikallar) reaksiyaya ya hazır şəkildə verilir, ya da polimerləşmə şəraitində asanlıqla parçalanaraq sərbəst radikallar əmələ getirən maddələrin mühitə daxil edilməsilə yaradılır. Ümumiyyətə, sərbəst radikalların yaşama müddətlərinin çox az olması nəticəsində onları alıb hazır şəkildə polimerləşmə mühitinə daxil etmək praktiki olaraq çox çətindir. Ona görə də aktiv mərkəzlerin ikinci variant üzrə yaradılması daha geniş yayılmışdır. Reaksiya şəraitində parçalanaraq radikallar əmələ getirən maddələrə inisiatorlar, høyecanlanmanın bu növünə isə inisiatorlar iştirakile høyecanlanma deyilir. Qeyd etmək lazımdır ki, inisiator molekulunun sərbəst radikallara parçalanması monomer molekulundan radikalın alınmasına nisbətən daha az enerji sərfi tələb edir və bu na görə də inisiatorun daxil edilməsi həm høyecanlanma mərhələsinin sür'ətini, həm də polimerləşmənin ümumi sür'ətini kəskin surətdə artırır. Beləki, inisiator iştirakile radikal polimerləşmənin aktivləşmə enerjisi termiki və fotokimyəvi polimerləşmənin aktivləşmə enerjisindən aşağı olub, 84-126 kc/mol (20-30 kkal/mol) təşkil edir. Radikal polimerləşmə reaksiyalarında inisiator kimi üzvi peroksid və hidroperoksidlər, azo və diazobirləşmələr, karbon turşusu

larının dinitrilleri, persulfatlar ve s. istifadə olunur. Aşağıda praktikada daha çox istifadə olunan bəzi inisiatorların termiki parçalanması sxemləri verilmişdir.


Benzoil-peroksid




Üçlü-butilperoksid




Üçlü-butilhidroperoksid




Izopropilbenzol hidroperoksidid



Azobisisoyağ turşusunun dinitrili



Diazoaminobenzol



İnisiatorun parçalanmasından alınan radikallar polimerleşmenin gedişinde sərf olunaraq polimer makromolekullarına daxil olurlar və bu cəhətdən inisiator iştirakilə polimerleşme katalitik proseslərdən fərqlənir 3-cü cədvəldə geniş miqyasda istifadə edilən və praktiki cəhətdən əhəmiyyətli olan bə'zi inisiatorların fiziki sabitləri verilmişdir.

Cədvəl 3.

Bə'zi inisiatorların fiziki sabitleri

Adı	Formulu	Mol. kütl.	Qayn. temp., °C	Ərimə temp., °C	Parçal. temp, °C
Benzoil peroksid	$\begin{array}{c} C_6H_5 & C_6H_5 \\ & \\ COO - OOC \end{array}$	242	-	106-108	70-80
İzopropil benzol hidrperoksiidi	$C_6H_5C(CH_3)_2-OOH$	152	60°/0-2 m.m.	-	130-140
Azobis-izoyağ turşusu-nun di-nitrili	$\begin{array}{c} (CH_3)_2C-N=N-C(CH_3)_2 \\ \quad \\ CN \quad CN \end{array}$	164	-	103	65-75
Üçlü-butil-peroksid	$\begin{array}{c} (CH_3)_3CO \\ \\ (CH_3)_3CO \end{array}$	146	109	-	135-145
Diazo-amino-benzol	$C_6H_5-N=N-NHC_6H_5$	197	-	96-98	120-130
Kalium persulfat	$\begin{array}{c} O \quad O \\ \quad \\ O=S-O-O-S=O \\ \quad \\ OK \quad OK \end{array}$	270	-	100	40-50

Makromolekula daxil olan inisiator qəlpələrinin miqdari analizi göstərir ki, inisiatorun parçalanmasından alınan radikalların hamısı həyəcanlanma mərhələsində iştirak etmir. Bununla əlaqədar olaraq, inisiatorun effektliyi anlayışı daxil edilir. Həyəcanlanma mərhələsində iştirak edən radikallar sayının (n) inisiatorun parçalanmasından alınan radikalların ümumi sayına (N) olan nisbəti inisiatorun effektliyi (f) adlanır:

$$f = \frac{n}{N}$$


Bu nisbəti 100-ə vurmaqla effektliyi faizlə də ifadə etmək olar. İnisiatorun effektliyi inisiator molekulunun quruluşundan və polimerleşmənin aparılma şəraitindən çox asılıdır və öksər hallarda 0,3-0,9 həddində dəyişir. Məsələn, benzoil peroksid üçün effektlik 0,8-0,9, azobisisizoyağ turşusunun dinitrili üçün 0,5-0,7 həddində olur. İnisiatorun effektliyi ilə əlaqədar olaraq belə bir sual meydana çıxır: nə üçün inisiatorun parçalanmasından alınan radikalların hamısı həyəcanlanmada iştirak edə bilmir? Mayə fazada inisiatorun parçalanmasından alınan radikallar monomer və həllədici molekülləri ilə əhatə olunmuşlar və onların sərbəst hərəkətləri məhduddur. Bu radikalların bir-birilə və elecə də başqa radikal akseptorları ilə toqquşa bilmək imkanları vardır. Belə toqquşma üçün lazımlı vaxt Eynsteyn düsturu ilə hesablanır:

$$\tau = \frac{1}{6} \cdot \frac{\bar{r}^2}{D}$$

Hissəciklərin toqquşması üçün onların arasındaki minimum məsafənin $\left(\bar{r}\right)$ vandervals diametrinə ($4 \cdot 10^{-8}$ sm) bərabər, diffuziya emsalının (D) isə 10^{-5} sm²/san olduğu nəzərə alınsa $\tau = 10^{-11} - 10^{-10}$ san. olar. Radikalların yaşama müddətinin 10^{-8} san olduğu qəbul edilsə, həmin müddət ərzində toqquşmalar sayının $10^2 - 10^3$ olduğu aydınlaşar. Büyük sür'ətlə baş verən belə toqquşmalar zamanı radikallar qeyri aktiv hissəciklərə çevrilə bilərlər. Radikalların bu yolla öz aktivliyini itirməsi "qəfəs effekti" yaxud "Frank-Rabinoviç effekti" adlanır. De-

məli, həyecanlanma mərhələsində yalnız o radikallar iştirak edir ki, onlar "qəfəs effektini" dəf etmiş olsunlar.


İnisiator effektliyinin tə'yini üçün müxtəlif üsullar mövcuddur. Bu üsulların əksəriyyətində həyecanlanmada iştirak edən radikalların sayı makromolekulda olan inisiator qəlpələrini analiz etməklə tapılır. İnisiatorun parçalanmasından emələ gələn radikalların ümumi sayı isə müxtəlif yollarla tə'yin olunur. Məsələn, azobisisoyag turşusunun di-nitrili üçün radikalların ümumi sayı onun parçalanmasından ayrılan azotun həcmini ölçməklə tə'yin edilə biler (ayrlan 1 mol azota iki radikal uyğundur). Yerinə yetirilməsi nisbətən asan olan bu üsulun əsas çətinliyi polimerin orta molekul kütləsi artdıqca inisiator qəlpəsinin analizində alınan nəticələrin deqiqliyinin azalmasıdır. Lakin "nışanlanmış" atomları olan inisiatorlardan istifadə etməklə bu çatışmazlığı aradan qaldırmaq olar. İnisiatorun effektiliyini radikal-ingibitorlardan istifadə etməklə də tə'yin etmək olar. Bu məqsədlə 2,2-difenil-1-pikrilhidrazil (DFPH) radikalından



benzoxinondan, dəmir-3-xloriddən və s. istifadə olunur. İngibitorun sərf edilməsinə fiziki və kimyəvi üsullarla nəzarət edilir.

Yuxarıda deyildiyi kimi, inisiatorun parçalanma sür'əti polimerləşmə reaksiyasının gedişinə böyük tə'sir göstərir. Doğrudur, temperaturu yüksəltməklə inisiatorun parçalanma sür'ətini artırmaq olar, lakin bu halda arzu olunmayan əlavə reaksiyaların (məsələn, ötürülmə reaksiyalarının) sür'əti də artır və polimerin molekul kütləsi aşağı düşür. Ona görə də inisiatorun parçalanma sür'ətini mühitə xüsusi birləşmələrin-promotorların daxil edilməsilə artırırlar. Qüvvətli reduksiyaedicilər olan belə birləşmələrin inisiatorla qarşılıqlı tə'siri nəticəsində oksidləşmə-reduksiya prosesleri gedir və inisiatorun parçalan-


ması sürətlənir. Tipik promotorlar kimi Fe^{2+} , Cr^{2+} , V^{2+} , Co^{2+} , Cu^{2+} , SO_3^{2-} , $\text{S}_2\text{O}_3^{2-}$ ionlarının daxil olduğu duzlar göstərilə bilər. Məsələn, hidrogen-peroksid ikivalentli dəmir duzları iştirakilə bu sxem üzrə parçalanır:



Hidroksil radikalı monomer molekulunu həyecanlandırmaqla yanaşı Fe^{2+} ilə qarşılıqlı tə'sirdə olub hidroksil anionuna çevrilə bilər:



Sonuncunun ehtimalını azaltmaq üçün promotorun miqdarnı az (monomerin 0,001 %-i qədər) götürmək lazımdır. Persulfatlarla tiosulfatların qarşılıqlı tə'sirində alınan $\text{S}\bar{\text{O}}_4^-$ anion radikalı monomeri həyecanlandırır:



Oksidlaşmə-reduksiya sistemlərində həyecanlanmanın aktivləşmə enerjisi 50,1-83,6 kC/mol (12-20 kkal/mol) təşkil edir, halbuki, inisiatorun termiki parçalanmasında aktivləşmə enerjisi 146 kC/mol (35 kkal/mol) - dur.

Zəncirin uzanması. İnisiatorun parçalanmasından alınan sərbəst radikalların monomer molekullarını özüne birləşdirməsilə zəncirin uzanması mərhələsi başlanır. Lakin zəncirin uzanması bunun üçün əlverişli şərait olduqda baş verir. İlkən radiakalın monomer molekulundakı ikiqat rabitəni açması ilə yeni RM^\cdot radikalının yaranması hələ polimerleşmənin başlanması demək deyildir. Mə'lumdur ki, bir çox birləşmələr (α -olefinlər, allil birləşmələri, sadə vinil eflərləri və s.) molekullarındaki ikiqat rabitə hesabına sərbəst radikallarla qarşılıqlı tə'sirdə olmalarına baxmayaraq yüksək molekul kütləli polimer əmelə gətirmirlər. Bu məsələnin izahı irəlidə, zəncirin ötürülmə reaksiyaları və müxtəlif monomerlərin polimerleşmə qabiliyyəti haqqında danışlarkən nəzərdən keçiriləcəkdir. Əger zəncirvari reaksiyanın başlanması üçün şərait vardırsa, onda, bir qayda olaraq zəncirin uzanması: çox qısa müddətdə davam edir və qırılma reaksiyası ilə başa çatır.

Başlanğıcda nisbətən sabit sür'ətlə gedən zəncirin uzanması reaksiyası, polimer makromolekullarının emələ gəlməsi ve bununla əlaqədar olaraq mühitin özülülüyünün artması nəticəsində getdikcə daha aşağı sür'ətlə davam edir. Məsələn, vinilasetatin polimerləşməsi zamanı reaksiyanın başlanğıc sür'əti, 57% çevrilmə dərəcəsindən sonra 3 dəfə, 65% çevrilmə dərəcəsindən sonra isə 22 dəfə azalır. Zəncirin uzanması reaksiyasının aktivləşmə enerjisi həyecanlanma mərhələsinin aktivləşmə enerjisindən 4-5 dəfə kiçik olub, 21-34 kc/mol (5-8 kkal/mol) tərtibindədir.

Polimerin orta molekul kütlesi makromolekula daxil olan zvenoların sayı ilə müəyyən olduğundan onun qiyməti zəncirin uzanması reaksiyasının sür'ətindən çox asılıdır. Əlbəttə, orta molekul kütlesinin qiymətinə zəncirin qırılma reaksiyalarının da tə'siri böyükdür.

Zəncirin uzanmasının dayanması və ya qırılma reaksiyası. Böyük makroradikallarda olan qoşlaşmamış elektronun kimyəvi rabiyyə daxil olması ilə həmin radikalların zənciri uzatmaq qabiliyyətininitməsiuzanmanındayanmasıvəya zəncirinqırılmasıadlanır. Yuxarıda qeyd edildiyi kimi, zəncirin qırılma reaksiyaları makroradikalların rekombinasiyası və disproporsionallaşması yolu ilə baş verir. Uzanmanın dayanması, eləcə də kinetik zəncirin qırılması ilə nəticələnən müxtəlif xarakterli ötürülmə reaksiyalarını da bu reaksiyalara əlavə etmək lazımdır.

Ümumi halda qırılma reaksiyalarından hansının üstünlük təşkil etməsini söyləmək çətindir. Bu haqda yalnız konkret hal üçün fikir yürütmək olar. Məsələn, bir çox hallarda rekombinasiya yolu ilə qırılmanın aşağı temperaturlarda, disproporsionallaşma yolu ilə qırılmanın isə yüksək temperaturlarda daha çox ehtimalli olduğu müəyyən edilmişdir. Metilmətakrilatın, stirolun polimerləşməsi zamanı 80°C -dən aşağı temperaturda qırılma əsasən rekombinasiya, 80°C -dən yuxarıda isə disproporsionallaşma nəticəsində baş verir. Mühitin özülülüyünün artması radikalların aktiv uclarının toqquşmasını çətinləşdiriyindən çevrilmə dərəcəsi artdıqca rekombinasiyanın ehtimalı azalır. Allil monomerlerinin polimerləşməsi üçün monomerə görə ötürülmə yolu


ile qırılma daha çox xarakterdir. Qırılma reaksiyaları da nisbətən böyük sür'ət sabiti və kiçik aktivləşmə enerjisi (4-21 kc/mol) ilə xarakterizə olunurlar. Qeyd etmek lazımdır ki, qırılma reaksiyalarının sür'əti mühitin özülülüyünə qarşı olduqca həssasdır (bax: "gel-effekt", səh. 117).

Qırılma reaksiyaları zəncirin uzanması prosesinin istenilən mərhələsində baş verdiyindən alınan makromolekulların uzunluqları eyni olmur. Sintetik polimerlərin molekul kütləyə görə qeyri-həmcinsliyi (polidisperslik) bununla izah olunur.

Zəncirin ötürülmə reaksiyaları. Zəncirin ötürülməsi, uzanan radikalların mühitdə iştirak edən neytral maddə molekulları ilə qarşılıqlı tə'sirdə öz aktivliyini itirməsi ve neytral molekuldan yeni radikalın əmələ gəlməsi reaksiyalarına deyilir.



Alınan radikal kifayət qədər aktiv olduqda kinetik zəncirin uzanması ilə polimerləşmə davam edir:




Zəncirin ötürülməsi müxtəlif maddələrin iştirakilə baş verə bilər; həllədici, monomer, inisiator, polimer makromolekulları tipik ötürücü agentlardır:


a) həllədiciyə görə ötürülmə




b) monomerə görə ötürülmə



v) inisiatora görə ötürülmə



q) polimerə görə ötürülmə



Əgər alınan yeni radikalların aktivliyi ilkin radikalların aktivliyindən az fərqlənirsə, onda ötürülmə reaksiyaları nəticəsində polimerleşmənin sür'əti praktiki olaraq dəyişmir, lakin uzanan zəncirlərin vaxtından əvvəl qırılması alınan polimerin orta molekul kütləsinin aşağı düşməsinə səbəb olur. Digər ötürülmə reaksiyalarından fərqli olaraq polimere görə ötürülmə şaxəli zəncirlərin əmələ gelmesi ilə nəticələnir və bu zaman polimerin orta molekul kütləsi dəyişmir. Kinetik tədqiqatlar göstərir ki, polimere görə ötürülmə böyük aktivləşmə enerjisi ilə xarakterizə olunur və bir qayda olaraq, temperaturun yüksəlməsi ilə sür'ətlənir.


Bir çox hallarda yenidən alınan radikalların aktivliyi kifayət qədər yüksək olmadığına görə ötürülmə reaksiyaları polimerleşmə sür'ətinin azalmasına, bəzi hallarda isə reaksiyanın tam dayanmasına səbəb olur. Belə ötürülmə reaksiyalarına tipik misal allil monomerlərinin polimerleşməsi üçün xarakter olan monomerə görə «deqradasiya» ötürülmə reaksiyasıdır. Polimerleşmə sür'ətinin və orta polimerleşmə dərəcəsinin keskin surətdə azalması ilə gedən belə ötürülmə nəticəsində kinetik zənciri davam etdirə bilməyən qeyri-aktiv allil radikalı əmələ gəlir:



Allil radikalı, qoşlaşmamış elektronun π -rabitə elektronları ilə qoşulması nəticəsində kinetik zənciri davam etdirə bilmir və polimerleşmə sür'əti keskin azalır. Allil birləşmələri üçün xarakter olan bu xüsusiyyət belə bir təcrübi faktla təsdiq olunur ki, deyteriumlu allilasetat $\text{CH}_2=\text{CH}-\text{CD}_2-\text{OCOCH}_3$ adı allilasetata $\text{CH}_2=\text{CH}-\text{CH}_2-\text{OCOCH}_3$ nisbətən 1,9-2,9 dəfə böyük sür'ətlə polimerleşir.

Əgər ötürülmə reaksiyaları polimerleşmə sür'ətinin keskin azalmasına yaxud reaksiyanın tamamilə dayanmasına səbəb olursa, onda ötürücü maddələr polimerleşmə ingibitorları adlanırlar: xinonlar,


aromatik aminlər və nitrobirleşmələr, fenollar, bir çox metalların (Cu, Zn, Fe, Rb) üzvi duzları, davamlı sərbəst radikallar və s. tipik ingibitorlardır. İngibitorların tə'sir mexanizmi mürekkebdır və bir çox hallarda tam aydınlaşdırılmışdır. Məsələn, xinonun ingibitor kimi tə'siri aşağıdakı sxemdə verilən reaksiyaların getmə imkanları ilə müəyyən olunur.





Alınan yeni radikallar qoşulma hesabına stabilşdiyinə görə davamlıdırıllar və aktiv mərkəz rolunu oynaya bilmirlər. İngibitor kimi hidroxinondan istifadə edildikdə onun əvvəlcə oksigenlə xinona oksidləşdiyi güman edilir. Polimerləşmənin gedişini tamamilə saxlayan tipik ingibitorlardan fərqli olaraq bə'zi ötürüçü agentlər reaksiyanın sür'ətini nəzərə çarpacaq dərəcədə azaldırlar. Belə maddələrə yavaşıcılar deyilir. Məsələn, stirolun termiki polimerləşməsi 0,2-0,5% nitrobenzol iştirakılı xeyli dərəcədə yavaş sür'ətlə gedir. Qeyd etmək lazımdır ki, yavaşıcılarla ingibitorlar arasında kəskin sərhəd yoxdur, beləki, bir halda inigibitor olan maddə başqa halda yavaşıcı ola bilər. Məsələn, yod metilmətakrilatin polimerləşməsini tam saxladığı halda, stirolun polimerləşməsini yalnız zəiflədir.

Yuxarıda deyildiyi kimi, ötürülmə reaksiyalarının kinetik zənciri qırmadığı hallarda alınan polimerin orta molekul kütləsi aşağı olur. Bu, ötürülmə reaksiyaları vasitəsilə orta molekul kütləsini tənzim etməyə imkan verir. Bu məqsədlə istifadə olunan ötürücü maddələr tənzimedicilər adlanırlar. Tənzimedicilər kimi karbon-4-xlorid, heksaxlor-ətan, merkaptanlar, tioqlitol turşusu və s. istifadə edilir.



Radikal polimerləşmədə mümkün olan əsas elementar reaksiyaların necə baş verdiyini konkret olaraq stirolun benzoil peroksid iştirakılı karbon-4-xloriddə polimerləşməsi misalında nəzərdən keçirək. $70-80^{\circ}\text{C}$ -də benzoil-peroksid parçalanaraq fenil radikallarını əmələ gətirir. Bu radikalların stirolla birləşməsindən ilkin aktiv mərkəzlər yaranır:




Zəncirin uzanması stirol molekullarının ardıcıl birləşməsi yolu ilə baş verir:






Zəncirin qırılması makroradikalların rekombinasiyası








yaxud disproportionallaşması yolu ilə baş verir:



Sonuncu hələdə qırılma reaksiyası makromolekulda doymaşmış rabitənin əmələ gəlməsile müşayət olunur. Verilən misalda xarakter ötürülmə reaksiyası həllədiciyə görə ötürülmədir:




Aydındır ki, bu halda alınan polistirolon orta molekul kütləsi daha zəif ötürüçülükdə xassəsinə malik həllədicidə (məsələn, benzol) olduğundan aşağı olacaqdır.

3.1.2.1. Radikal polimerleşmənin kinetikası

Radikal polimerleşmədə sür'ət və orta polimerleşmə dərəcəsi düsturlarını çıxarmaq üçün polimerleşmə zamanı mümkün olan elementar mərhələləri nəzərə alan kinetik sxem tərtib etmək lazımdır. Tipik hallar üçün kinetik sxem aşağıdakı kimi verilə bilər.

1. Həyəcanlanma

a) inisiator iştirak etdikdə



b) inisiator iştirak etməkdikdə




Uyğun hallar üçün həyəcanlanma sür'əti

$$V_h = k_h [J] \quad \text{və} \quad V_h = k_h [M]$$

ifadələri ilə müəyyən olunur.

2. Uzanma. Bu mərhələ monomer molekullarının aktiv mərkəzə ardıcıl birləşmə aktlarından ibarətdir:



.....




Uzanma sür'əti ümumi halda

$$-\frac{d[M]}{dt} = k_u^{(n)} [R_n^{\cdot}] [M]$$


şəklində verilə bilər.

3. Qırılma

a) müxtəlif uzunluqda radikalların rekombinasiyası




b) disproportionallaşma




4. Ötürülmə reaksiyaları


a) monomerə görə




b) həllediciyə görə



c) polimerə görə



d) inisiatora görə



Alınan yeni radikallar uzanma mərhələsində iştirak edirlər. Verilən sxem əsasında radikal polimerleşmənin kinetik analizini aparmaq üçün aşağıdakı sadələşdirici təkliflər qəbul edilir.

1. Polimerleşmə reaksiyası kinetik oblastda gedir, yəni, həm ümumi sür'ət, həm də elementar mərhələlərin sür'ətləri yalnız hissəciklərin kimyəvi qarşılıqlı tə'siri ilə müəyyən olunur. Bu tələb yalnız reaksiyanın başlanğıcında, kiçik çevrilmə dərəcələrində ödənilir. Çevrilmə dərəcəsi artdıqca mühitin özlülüyü artır və reaksiyanın sürəti yalnız hissəciklərin kimyəvi qarşılıqlı təsirilə deyil, həm də onların diffuziya sürətlərilə müəyyən olunur. Ona görə də irəlidə alacağımız kinetik asılılıqlar aşağı çevrilmə dərəcələrində daha düzgün nəticələr verir.

2. Aktiv mərkəzlərin qatılığına görə sistemdə stasionar tarazlıq halı yaranır; bu o deməkdir ki, radikalların əmələgəlmə sür'əti onların məhv olma sür'ətinə bərabərdir:

$$V_h = V_q$$

Həzərdə tutmaq lazımdır ki, radikalların qatılığı reaksiya müddətində müxtəlif səbəblərdən dəyişilə bilər, lakin hər dəfə radikalların yeni qatılığı üçün yuxarıda bərabərlik ödənilir. Qatılığın zamana görə rəvan dəyişməsilə xarakterizə olunan stasionarlıq "kvazi-stasionar" hal adlanır.

3. Sxemdə verilən $R_1^{\cdot}, R_2^{\cdot}, R_3^{\cdot}, \dots, R_n^{\cdot}$ radikallarının reaksiya qabiliyyətləri onların uzunluğundan asılı olmayıb, eynidir və uzanma reaksiyası yalnız bir k_u sür'ət sabiti ilə xarakterizə olunur.

4. Monomer yalnız uzanma reaksiyasında sərf olunur, yəni həyəcanlanma və ötürülmə reaksiyalarda monomerin sərf olunması cüzdür və reaksiya sür'ətini hesablayarkən onu nəzərə almamaq olar.

5. Ötürülmə nəticəsində alınan yeni radikalların monomeri birləşdirmə sabiti ilkin radikalların monomeri birləşdirmə sabitinə bərabər yaxud ondan böyükdür, yəni ötürülmə reaksiyaları aktiv mərkəzlərin reaksiya qabiliyyətinə nəzərə çarpacaq dərəcədə tə'sir göstərmir.

Polimerleşmənin ümumi sür'əti monomerin sərf olunduğu bütün reaksiyaların sür'ətləri ilə müəyyən olunur. Monomer isə uzanan ilkin radikallar, eləcə də monomer, həllədici, polimer makromolekulu və inisiator vasitəsilə ötürülmədə alınan yeni radikallarla uzunma reaksiyalarında sərf olunur. 3-cü və 5-ci təklifləri nəzərə alıb, müxtəlif radikalları R ilə, uzanma sabitlərini isə ümumi k_u ilə işaret edərək

$$\frac{d[M]}{dt} = V = k_u [R^{\cdot}]^2 / [M] \quad (1)$$

yazmaq olar. Bu tənliyə daxil olan aktiv mərkəzlərin qatılığı təcrübə olaraq çətin tə'yin olunan kəmiyyətdir və onu asan tə'yin olunan başqa kəmiyyətlərlə əvəz etmək lazımdır. Bu məqsədlə stasionar tarazlıq halı şərtindən istifadə edilir:

$$V_h = V_q = k_{q(r)} [R_m^{\cdot}] [R_j^{\cdot}] + k_{q(d)} [R_m^{\cdot}] [R_j^{\cdot}]$$

$$V_h = (k_{q(r)} + k_{q(d)}) [R_m^{\cdot}] [R_j^{\cdot}]$$

$k_{q(r)} + k_{q(d)} = k_q$ əvəz edilərək, 3-cü təklif nəzərə alınsa,

ayrıca $V_h = k_q [R^*]^2$ denir ve bu da R^* ile ilişkili bir sabittir. Bu sabitin ifadesi $[R^*] = \frac{V_h^{1/2}}{k_q^{1/2}}$ dir. (2)

Onda

$$V = \frac{k_u}{k_q^{1/2}} [M] V_h^{1/2} \quad (3)$$

İşte Høyecanlanma iniciator iştirakile baş verirse, høyecanlanma sür'eti iniciatorun qatılığı ([I]), effektliyi (f) ve parçalanma sabiti (k_p) ile müeyyən olunur:

$$V_h = 2fk_p[I] \quad (4)$$

ve

$$V = \left(\frac{2k_p f}{k_q} \right)^{1/2} k_u [M][I]^{1/2} \quad (5)$$

Əgər $k_h = 2k_p f$ olduğu nəzərə alınsa

$$V = \frac{k_u k_h^{1/2}}{k_q^{1/2}} [M][I]^{1/2} \quad (6)$$

alınır. İnciator iştirakile radikal polimerleşmənin sür'eti iniciatorun qatılığının kvadrat kökü ilə düz mütənasibdir.

Radikal polimerleşmədə orta polimerleşmə dərəcəsi kinetik zəncirin uzunluğu ilə əlaqədardır. Kinetik zəncirin uzunluğu (v) bir aktiv mərkəzə birləşən monomer molekullarının orta sayıdır və uzanma ilə qırılma reaksiyalarının sür'ətləri nisbəti ilə müeyyən olunur:

$$v = \frac{V_u}{V_q} \quad (7)$$

$V_u = V$ və $V_q = V_h$ olduğu, eləcə də (4) və (5) tənlikləri nəzərə alınsa

$$v = \frac{k_u}{(k_p f k_q)^{1/2}} \cdot \frac{[M]}{[I]^{1/2}} \quad (7)$$

ve ya

$$v = \frac{k_u}{k_h^{1/2} k_q^{1/2}} \cdot \frac{[M]}{[I]^{1/2}} \quad (8)$$

Orta polimerləşmə dərəcəsi qırılma reaksiyasının xarakterindən asılı olaraq ya kinetik zəncirin uzunluğuna (disproporsionallaşma), ya da onun iki mislinə (rekombinasiya) bərabərdir:

$$\bar{X}_n = \frac{k_u}{(2k_p f k_q)^{1/2}} \cdot \frac{[M]}{[I]^{1/2}} \quad (9)$$

və ya

$$\bar{X}_n = \frac{k_u}{k_h^{1/2} k_q^{1/2}} \cdot \frac{[M]}{[I]^{1/2}} \quad (10)$$

və

$$\bar{X}_n = \frac{2k_u}{(2k_p f k_q)^{1/2}} \cdot \frac{[M]}{[I]^{1/2}} \quad (11)$$

və ya

$$\bar{X}_n = \frac{2k_u}{k_h^{1/2} k_q^{1/2}} \cdot \frac{[M]}{[I]^{1/2}} \quad (12)$$

Radikal polimerləşmədə orta polimerləşmə dərəcəsi inisiatorun qatılığının kvadrat kökü ilə tərs mütənasibdir.

Orta polimerləşmə dərəcəsinin daha ümumi ifadəsini yazmaq üçün ötürülmə reaksiyalarını nəzərə almaq lazımdır. Ötürülmə reaksiyaları nəticəsində orta molekul kütləsi azaldığına görə

$$\bar{X}_n = \frac{V}{V_q + \sum V_\theta}$$

Qırılma reaksiyalarının iki variantı və ötürülmə reaksiyalarından monomer və həllədiciyə görə ötürülmənin daha çox xarakter olduğu nəzərə alındıqda

$$\bar{X}_n = \frac{V}{(1/2)V_{q(r)} + V_{q(d)} + V_m + V_s} =$$

$$= \frac{V}{(1/2k_{q(r)} + k_{q(d)})[R^+]^2 + k_m[R^+][M] + k_s[R^+][S]}$$

Radikalların disproportionallaşma yolu ile məhv olan hissəsi λ ilə işaretə edilsə rekombinasiya yolu ilə onların $(1-\lambda)$ hissəsi məhv olar və onda uyğun qırılma sabitləri λk_q və $(1-\lambda)k_q$ qiymətlərini alar. Bu halda

$$\bar{X}_n = \frac{V}{(1/2)(1+\lambda)k_q[R^+]^2 + k_m[R^+][M] + k_s[R^+][S]}$$

(1) tənliyindən

$$[R^+] = \frac{V}{k_u[M]}$$

və

$$\bar{X}_n = \frac{I}{(1/2)(1+\lambda)k_q V + \frac{k_m}{k_u^2 [M]^2} + \frac{k_s}{k_u} \cdot \frac{[S]}{[M]}}$$

yaxud

$$\bar{X}_n = \frac{(1/2)(1+\lambda)k_q}{k_u^2} \cdot \frac{V}{[M]^2} + \frac{k_m}{k_u} + \frac{k_s}{k_u} \cdot \frac{[S]}{[M]} \quad (13)$$

(13) ifadəsi radikal polimerləşmə reaksiyaları üçün daha ümumidir və ondan elementar reaksiyaların sür'ət sabitləri nisbətini tə'yin etmək üçün istifadə olunur. Bununla əlaqədar iki xüsusi hala baxaq.

1. Həllədici vasitəsilə ötürülmə çox cüz'i olduğuna görə nəzərə alınmır ($k_s=0$), onda

$$\bar{X}_n = \frac{I}{k_u^2} \cdot \frac{(1/2)(1+\lambda)k_q}{[M]^2} + \frac{k_m}{k_u}$$

Monomerin müxtəlif qatılıqlarında reaksiya sür'ətini hesablayıb, alınan polimerin orta molekul kütlesini tə'yin etməklə $1/\bar{X}_n=f(V/[M]^2)$ asılılığını qurmaq olar. Bu asılılığı ifadə edən düz xəttin ordinat oxun-

dan ayırdığı parça k_m/k_u bucaq əmsalı isə $1/2(1+\lambda)k_q/k_y^2$ -nin qiymətlərini verəcəkdir.

2. Monomerə görə ötürülmə yoxdur ($k_m=0$) və sadəlik üçün $\lambda=1$. Onda

$$\frac{1}{\bar{X}_n} = \frac{k_q}{k_u^2} \cdot \frac{V}{[M]^2} + \frac{k_s}{k_u} \cdot \frac{[S]}{[M]}$$

V -nin qiymətini (6) ifadəsindən yazsaq

$$\frac{1}{\bar{X}_n} = \frac{k_h^{1/2} k_q^{1/2}}{k_u} \cdot \frac{[I]^{1/2}}{[M]} + \frac{k_s}{k_u} \cdot \frac{[S]}{[M]}$$

Bu ifadənin sağ tərəfindəki birinci toplananın (10) tənliyində sağ tərəfin tərs qiyməti olduğunu görmək çətin deyildir, yəni

$$\frac{k_h^{1/2} k_q^{1/2}}{k_u} \cdot \frac{[I]^{1/2}}{[M]} = \frac{1}{(\bar{X}_n)_0}$$

$(\bar{X}_n)_0$ - həlledici olmayan halda orta polimerləşmə dərəcəsidir. Deməli,

$$\frac{1}{\bar{X}_n} = \frac{1}{(\bar{X}_n)_0} + \frac{k_s}{k_u} \cdot \frac{[S]}{[M]}$$

Həlledici və monomerin müxtəlif nisbətlərində alınmış polimerin orta molekul kütłesini tə'yin etməklə $1/\bar{X}_n$ -in $[S]/[M]$ -dən asılılıq qrafikini quraraq həllediciyə görə ötürülmə əmsalını (k_s/k_u) tapmaq olar.

20-ci şəkildə müxtəlif həlledicilər üçün alınan qrafiklər verilmişdir. Bu düz xəttlerin bucaq əmsalları uyğun həllediciyə görə ötürülmə əmsallarının qiymətlərinə bərabərdir. Göründüyü kimi müxtəlif həlledicilərə uyğun düz xəttlər ordinat oxunu bir nöqtədə kəsirler və ayrılan parça həlledici olmayan halda orta polimerləşmə dərəcəsini müəyyən edir.

Radikal polimerləşmənin kinetikasını araşdırarkən elementar mərhələlərin sürətləri və sürət sabitlərinin tə'yininə xüsusi diqqət verilməlidir. Qeyd etmək lazımdır ki, ümumi kinetik ifadələrdən (mə

sələn, (13) tənliyi və onun variantları elementar reaksiyaların sür'ət sabitlərinin yalnız nisbətlərini tə'yin etmək olar. Bu sabitlərin özlərini tə'yin etmək üçün isə xüsusi üsullardan istifadə edilir. Burada, həyecanlanma sabitini tə'yin etmək üçün daha geniş istifadə olunan qüvvəti ingibitorların tə'siri üsulu və uzanma və qırılma sabitlərinin tə'yinində tətbiq olunan qeyri-stasionar kinetika üsulu şərh edilir.

Əgər polimerləşmə gedən mühitdə radikal akseptoru olan qüvvəti ingibitor varsa, onda əmələ gelən aktiv mərkəzlər, onunla qarşılıqlı tə'sirdə məhv olar və polimerləşmə dayanar. Bu hal ingibitor sərf olunub qurtaranadək davam edəcək və yalnız sonra polimerləşmə başlanacaqdır. Aydın-dır ki, belə hallarda polimerləşmə reaksiyası induksiya dövrü ilə xarakterizə olunacaqdır. Induksiya dövrünü (τ) ölçməklə həyecanlanma sür'ətini və sür'ət sabitini tə'yin etmək olar. Ingibitor iştirakile radikalların məhv olma sür'əti

$$V_{\text{ing}} = k_{\text{ing}} [R'] [\ln]$$

$[\ln]$ - ingibitorun qatılığıdır.


Stasionar halda

$$-\frac{d[R']}{dt} = V_h - V_{\text{ing}} = 0 \quad \text{və} \quad V_h = V_{\text{ing}}$$

Onda

$$V_h = k_{\text{ing}} [R'] [\ln]$$

və



Şəkil 20. Müxtəlif həllədicilərə görə ötürülmə emsalının hesablanmasına aid asılıqlar.

$$[\text{R}'] = \frac{V_h}{k_{\text{ing}} [\text{In}]} \quad (14)$$

İngibitorun sərf olunma sür'əti

$$-\frac{d[\text{In}]}{dt} = k_{\text{ing}} [\text{R}'] [\text{In}] \quad (15)$$

$[\text{R}']$ -in qiymətini (14) ifadəsindən yazaraq $t=0$ və $[\text{In}] = [\text{In}]_0$ şərti daxilində (15) tənliyi integrallansa,

$$[\text{In}] = [\text{In}]_0 - V_h t$$

alınır. Ingibitor sərf olunub qurtardıqda ($t=\tau$)

$$[\text{In}]_0 - V_h = 0$$

və

$$V_h = \frac{[\text{In}]_0}{\tau} \quad (16)$$

alınır ($[\text{In}]_0$ -ingibitorun banlanğıc qatılığıdır).

Deməli, ingibitorun müəyyən qatılıqlarında induksiya dövrünü ölçmeklə həyecanlanma sür'ətini hesablamamaq olar. Sonuncunun qiyməti mə'lum olduqda isə $V_h = k_h [I]$ düsturundan k_h tapılır. Bu üsuldan istifadə edildikdə yüksək dərəcədə effektli ingibitorun seçilməsi çox mühümdür. Bu məqsədlə praktikada dəmir-3-xlorid, yod, 2,2-difenil-1-pikrilhidrazil (DFPH) radikalından (səh. 93) və s. istifadə edilir.

Qeyri-stasionar kinetika əsasında uzanma və qırılma sabitlərinin tə'yini sərbəst radikalların orta yaşama müddətlərinin (τ) tə'yin olunmasına əsaslanır. Aydır ki, polimerləşmə mühitində radikalın heç bir qarşılıqlı tə'sirə mə'ruz qalmadığı bu zaman müddəti bütün radikallar üçün eyni deyildir və buna görə də onun orta qiyməti haqqında danışmaq olar. Orta yaşama müddəti, stasionar halda radikalların qatılığının onların məhv olma sür'ətinə nisbəti ilə müəyyən olunur.

$$\tau = \frac{[\text{R}']_s}{k_q [\text{R}']_s^2} = \frac{I}{k_q [\text{R}']_s} \quad (17)$$

s - indeksi kəmiyyətin stasionar hala aid olduğunu göstərir.

$V = k_u [\text{R}'] [\text{M}]$ ifadəsindən $[\text{R}']_s$ -in qiymətini yazılıdıqda

$$\tau = \frac{k_u}{k_q} \cdot \frac{[M]}{V} \quad (18)$$

alınır. Qeyri-stasionar şəraitdə polimerləşmənin kinetik təhlili τ -ni tə'yin etməyə imkan verir. Qeyri-stasionarlıq, polimerləşmənin başlangıcında çox qısa müddət (bə'zən, saniyələrlə) ərzində, həyecanlanmanın ani olaraq kəsdikdə isə reaksiyanın sonunda müşahidə edilir. Həyecanlanmanın ani olaraq başlanması yaxud kəsilməsi fotokimyəvi və radiasiya tə'sirilə polimerləşmədə mümkün olduğundan qeyri-stasionar kinetikanın tədqiqi polimerləşmənin bu variantları üçün aparılır. Polimerləşmə başlanan kimi aktiv mər-kəzlerin qatılığının dəyişməsi

$$-\frac{d[R^\cdot]}{dt} = V_h - k_q [R^\cdot]^2 \quad (19)$$

tənliyi üzrə baş verir. t zamanda radikalların qatılığını tapmaq üçün (19) ifadəsinə integrallamaq lazımdır:

$$\left(\frac{k_q}{V_h}\right)^{1/2} \operatorname{th}^{-1} \frac{[R^\cdot]_t}{(V_h/k_q)^{1/2}} = k_q t + \text{const} \quad (20)$$

$[R^\cdot]_t$, t - zamanda radikalların qatılığıdır.

Stasionar hal çatdıqda

$$-\frac{d[R^\cdot]}{dt} = 0 \quad \text{və} \quad [R^\cdot]_s = \left(\frac{V_h}{k_q}\right)^{1/2}$$

$$(20) \text{ tənliyində } \left(\frac{k_q}{V_h}\right)^{1/2} = \frac{1}{[R^\cdot]_s} \quad \left(\frac{V_h}{k_q}\right)^{1/2} = [R^\cdot]_s$$

əvəzləmələri edib, (17) tənliyindən k_q -nın qiyməti yazıldıqda

$$\frac{1}{[R^\cdot]_s} \operatorname{th}^{-1} \frac{[R^\cdot]_t}{[R^\cdot]_s} = \frac{t}{[R^\cdot]_s \tau}$$

alınır. Və yaxud

$$[R^\cdot]_t = [R^\cdot]_s \operatorname{th} \frac{t}{\tau} \quad (21)$$

Qeyri stasionar halda polimerleşmənin sür'əti

$$\frac{d[M]}{dt} = k_u [M][R']_s = k_u [M][R']_s \ln \frac{t}{\tau}$$

(17) tənliyindən $[R']_s$ -in qiyməti yazılıqda

$$\frac{d[M]}{dt} = \frac{k_u}{k_q} \cdot \frac{[M]}{\tau} \ln \frac{t}{\tau}$$

Kiçik çevrilmələrdə monomerin qatılığını sabit qəbul edib (22) ifadəsinə integralladıqda:

$$\frac{\Delta M}{[M]} = \frac{k_u}{k_q} \cdot \frac{[M]}{\tau} \ln \frac{t}{\tau} \quad (23)$$

ΔM - monomerin t müddətdə polimerleşen hissəsidir.

$\ln \frac{t}{\tau} = \frac{e^{t/\tau} + e^{-t/\tau}}{2}$ olduğundan $\ln \frac{t}{\tau} = \frac{t}{\tau} - \ln 2$. Onda (23) tənliyi aşağıdakı şəklə düşür:

$$\frac{\Delta M}{[M]} = \frac{k_u}{k_q} \left(\frac{t}{\tau} - \ln 2 \right) \quad (24)$$

Əgər $\Delta M/[M]$ nisbətinin zamanın asılılığının qrafikini qurub, onun stasionar hal üçün olan düzxətti hissəsini $\Delta M/[M]$ -in sıfır qiymətinə ekstrapolyasiya etdikdə zaman oxundan ayrılan t' parçasına görə τ -nu tapmaq olar:

$$\frac{k_u}{k_q} \left(\frac{t'}{\tau} - \ln 2 \right) = 0$$

$k_u/k_q \neq 0$ olduğundan

$$\frac{t'}{\tau} - \ln 2 = 0 \quad \text{və} \quad \tau = \frac{t'}{\ln 2}$$

Radikalların orta yaşına müddətinə görə (18) düsturundan k_u/k_q nisbəti təyin edilir. Stasionar hal üçün

$$V_h = k_q [R']_s^2$$

bərabərliyində (17) tənliyindən $[R']_s$ -in qiymətini yazılıqda

$$k_q = \frac{1}{V_h \tau^2}$$

alınır. Sonuncudan qırılma sabitini tapıb k_u/k_q nisbetinin qiymətinə görə uzanma sabitini hesablayırlar. Bə'zi monomerlər üçün alınmış nəticələr cədvəldə verilir.

Cədvəl 4

Bə'zi monomerlərin radikal polimerleşməsində uzanma
ve qırılma sabitlərinin qiymətləri (60°C)

Monomer	$k_u \times 10^{-3}$, l/mol · san	$k_q \times 10^{-7}$, l/mol · san
Stirol	0,145	2,9
Metilmətakrilat	0,705	2,55
Metilakrilat	2,09	0,95
Akrilnitril	1,96	78,2
Vinilasetat	2,30	2,9
Vinilxlorid	12,3	23,0

3.1.2.2. Radikal polimerleşmə sür'ətinə və orta molekul kütləsinə tə'sir edən amillər

Yuxarıda yalnız sadə hallar üçün radikal polimerleşmənin sür'əti və alınan polimerin orta polimerleşmə dərəcəsinin müəyyən olunduğu asılılıqlarla tanış olduq. Lakin real hallarda reaksiyanın xarakteri ona tə'sir edən müxtəlif amillərin tə'sirilə xeyli dərəcədə mürəkkəbləşir. Ümumi qanuna uyğunluqları bilməklə müxtəlif amillerin hansı istiqamətdə tə'sir etdiyini və bu tə'sirin nəticəsi olaraq reaksiyanın gedişində və nəticələrində müşahidə olunan dəyişiklikləri izah etmek mümkündür. Radikal polimerleşmənin gedişinə tə'sir edən əsas amillər temperatur, monomer və inisiatorun qatılığı və təzyiqdir.

Temperaturun tə'siri. Temperaturun yüksəlməsi radikal polimerleşmənin hər üç elementar reaksiyasının sür'ətini artırır. Bundan əvvəlki mövzuda (6) ifadəsindəki ümumi sür'ət düsturunda olan ele-

mentar reaksiyaların sür'ət sabitleri nisbetini k ilə əvəz etmək olar:

$$\frac{k_u k_h^{1/2}}{k_q^{1/2}} = k$$

(6) ifadəsindən görünür ki, həyacanlanma və uzanma reaksiyaları sür'ətinin artması ümumi sür'əti artırduğu halda, qırılma reaksiyası sür'ətinin artması onu azaldır. Temperaturun artması ilə bu elementar reaksiyalardan hansının sür'ətinin daha çox artdığını müəyyən edək. Ümumi sür'ət sabiti k üçün Arrhenius tənliyindən:

$$k = A e^{-\frac{E}{RT}} = \frac{A_u e^{-\frac{E_u}{RT}} \cdot A_h^{1/2} e^{-\frac{E_h}{2RT}}}{A_q^{1/2} e^{-\frac{E}{2RT}}} = \frac{A_u \cdot A_h^{1/2}}{A_q^{1/2}} \cdot e^{\frac{-E_u - \frac{E_h + E_q}{2}}{RT}}$$

alınır. E , E_u , E_h , E_q - uyğun olaraq, ümumi, uzanma, həyacanlanma və qırılma reaksiyalarının aktivləşmə enerjiləri, A_u , A_h , A_q isə elementar mərhələlərin eksponensial qarşısındaki sabitləridir. Göründüyü kimi

$$E = E_u + \frac{E_h}{2} - \frac{E_q}{2}$$

Əksər monomerlər üçün $E_u = 29 \text{ kC/mol}$ (7 kkal/mol), $E_q = 12-21 \text{ kC/mol}$ (2,8-5,0 kkal/mol) və benzol peroksidi və azobirləşmələrlə həyacanlanma halında $E_h = 125 \text{ kC/mol}$ (30 kkal/mol) olduğu nəzərə alınarsa, temperaturun artmasılı həyacanlanma və uzanma reaksiyaları sür'ətlərinin daha çox (aktivləşmə enerjiləri çox olduğuna görə) artdığını, və bunun nəticəsi olaraq ümumi sür'ətin artdığını söyləmək olar. Hesablamalara görə ümumi aktivləşmə enerjisi üçün 84 kC/mol (20 kkal/mol) qiyməti alınır ki, bu da temperaturun 10°C yüksəlməsili reaksiya sür'ətinin 2-3 dəfə artmasına uyğundur.

Temperaturun deyişməsilə orta polimerləşmə dərəcəsinin necə dəyişdiyini izləyək. Orta polimerləşmə dərəcəsinin müəyyən olunduğu (10) və (12) düsturlarına görə (səh. 105)

$$K = \frac{K_u}{K_h^{1/2} K_q^{1/2}}$$

yazmaq olar. Temperaturun orta polimerleşmə dərəcəsinə tə'sirini bu ifadə əsasında aydınlaşdırmaq lazımdır, çünki orta polimerleşmə dərəcəsi məhz, elementar reaksiya sabitlərinin daxil olduğu bu nisbətlə müəyyən olunur. Arrenius tənliyinə əsasən

$$k = \frac{A_u}{A_h^{1/2} A_q^{1/2}} \cdot e^{-\frac{(E_u - E_h - E_q)}{RT}} \quad (8)$$

yazmaq olar. Bunu nezərə aralıq orta polimerleşmə dərəcəsi düsturu aşağıdakı şəkildə yazıla bilər:

$$\bar{X}_n = \frac{A_u}{A_h^{1/2} A_q^{1/2}} \cdot e^{-\frac{-E_u + E_h + E_q}{RT}} \cdot \frac{[M]}{[I]^{1/2}}$$

Ifadənin loqarifmlənməsindən

$$\ln \bar{X}_n = \ln \left(\frac{A_u}{A_h^{1/2} A_q^{1/2}} \right) + \ln \frac{[M]}{[I]^{1/2}} + \frac{-E_u + E_h + E_q}{RT}$$

Monomer və inisiator qatılığının, habelə A və E-nin temperaturdan asılı olmadığını qəbul edərək sonuncu ifadəni temperatura görə differensiallıqda alınır.

$$\frac{d \ln \bar{X}_n}{dT} = \frac{-E_u + E_h + E_q}{RT^2} = \frac{E_u - E_h - E_q}{RT^2}$$

$E_u=29$ kC/mol (7 kkal/mol), $E_h=125$ kC/mol (30 kkal/mol), $E_q=21$ kC/mol (5 kkal/mol) qiymətlərini yazdıqda

$$\frac{d \ln \bar{X}_n}{dT} < 0$$

alınır, yəni funksiya azalandır. Bu, temperaturun artması ilə orta polimerleşmə dərəcəsinin azalmasını sübut edir.

Fotopolimerleşmədə $E_h=0$ olduğundan

$$\frac{d \ln \bar{X}_n}{dT} > 0$$

və temperaturun yüksəlməsile orta polimerləşmə dərəcəsi də artır.

Radikal polimerləşmənin sür'əti və alınan polimerin orta polimerləşmə dərəcəsinin temperaturdan asılılığı haqqında deyilən nəzəri mülahizələr təcrübə ilə təsdiq olunur. Məsələn, benzoil peroksid iştirakılı stirol 20°C -də bir il müddətində polimerləşərək, molekul kütlesi 550000 olan polimer əmələ gelir. 120°C -də bu reaksiya 2 saatda qurtarır, lakin alınan polimerin molekul kütlesi 3 dəfədən çox azalır.

İnisiatorun tə'siri. Radikal polimerləşmənin kinetikası araşdırıklärən müəyyən edildi ki, reaksiyanın sür'əti və orta polimerləşmə dərəcəsi inisiatorun qatılığının kvadrat kökü ilə uyğun olaraq düz və tərs mütənasibdir. Deməli, inisiatorun miqdarnın artırılması reaksiyanın sür'ətini artırığı halda, alınan polimerin orta molekul kütlesini aşağı salır. Bununla bərabər, inisiatorun təbiəti də polimerləşmənin gedişinə müəyyən tə'sir göstərir, beləki, bir monomerin polimerləşməsində müxtəlif inisiatorlar özlərini eyni cür aparmadıqları kimi, ayrı-ayrı inisiatorun müxtəlif monomerlərə münasibəti də eyni deyildir. Məsələn, 1% benziol peroksid iştirakılı butadiyen, stirol və akrylnitrilin polimerləşmə sür'ətləri 1:500:10000 kimi olduğu halda, 1% diazoaminbenzol iştirakılı həmin nisbet 1:3:25-dir. Bu xüsusiyət, yuxarıda nəzərdən keçirilən "qəfəs effekti" hesabına ilkin radikalların müxtəlif məhvolma sür'ətləri ilə izah edilir.

Monomerin qatılığının tə'siri. Polimerləşmə sür'əti və orta polimerləşmə dərəcəsi düsturlarına müvafiq olaraq, reaksiyanın bu göstəriciləri monomerin qatılığı ilə düz mütənasibdir. Bir çox hallarda monomerin qatılığının azalması ilə polimerləşmə dərəcəsinin kinetik asılılıqlara uyğun olan qiymətdən daha çox aşağı düşməsi həllədici vəsiyyətə ötürülmə reaksiyası sür'ətinin artması ilə əlaqədar olur. Ona görə də monomerin qatılığının polimerləşməyə tə'sirini mümkün qədər inert həllədicidə öyrənmək lazımdır.

Təzyiqin tə'siri. Reaksiya sür'ətinin və orta polimerləşmə dərəcəsinin təzyiqdən asılılığı, təzyiqin elementar mərhələlərin sür'ət sa-

bitlərinə tə'sirilə müəyyən olunur. Ümumiyyətlə, sür'ət sabiti ilə təzyiq arasındaki asılılıq

$$\frac{d \ln k}{dP} = \frac{-\Delta V^*}{RT}$$

şəklində ifadə olunur. ΔV^* - aktiv kompleksin həcmidir. Onun mənfi qiyməti aktiv kompleksin həcminin başlanğıc maddələrin həcmindən az olması ilə əlaqədardır. Buradan belə nəticə alınır ki, $\Delta V^* < 0$ qiymətlərində təzyiq artıraqca sür'ət sabiti də artır.

Polimerləşmənin ümumi sür'ət sabitinin və orta polimerləşmə dərəcəsini müəyyən edən sabitin qiymətlərinə müvafiq olaraq yuxarıdakı asılılığı

$$\frac{d \ln(k_u k_h^{1/2} / k_q^{1/2})}{dP} = \frac{-\Delta V_v^*}{RT}$$

və

$$\frac{d \ln(k_u / k_h^{1/2} \cdot k_q^{1/2})}{dP} = \frac{-\Delta V_{\bar{x}_u}^*}{RT}$$

şəklində yazmaq olar. Buradan

$$\Delta V_v^* = \frac{\Delta V_h^*}{2} + \Delta V_u^* - \frac{\Delta V_q^*}{2} \text{ və}$$

$$\Delta V_{\bar{x}_u}^* = \Delta V_u^* - \frac{\Delta V_h^*}{2} - \frac{\Delta V_q^*}{2}.$$

Əksər monomerlər üçün həm ΔV_v^* ($-15 \div 20 \text{ sm}^3/\text{mol}$), həm də $\Delta V_{\bar{x}_u}^*$ ($-20 \div 25 \text{ sm}^3/\text{mol}$) mənfi olduğundan təzyiqin artması həm reaksiya sür'ətini, həm də polimerləşmə dərəcəsini yüksəldir. Onu da nəzərə almaq lazımdır ki, radikal polimerləşmənin gedişinə təzyiqin tə'siri sonuncunun çox yüksək qiymətlərində ($1000 \div 2000 \text{ at}$) özünü biruzə verir. Bu onunla əlaqədardır ki, əksər monomerlərin polimerləşməsi

maye fazada aparılır və mayelerin sıxılma emsalı çox kiçik olduğundan polimerleşmənin gedişinə yalnız yüksək təzyiqlər nəzərə çarpacaq tə'sir göstərirler.


3.1.2.3. Dərin çevrilmələrdə radikal polimerleşmənin bəzi xüsusiyyətləri

Radikal polimerleşmədə monomerin polimerə çevrilmə dərəcəsi artdıqca reaksiya sür'ətinin və orta polimerleşmə dərəcəsinin müəyyən olunduğu kinetik ifadələrin dəqiqliyi və tətbiq olunma imkanları azalır. Bu, çevrilmə dərəcəsinin artması ilə elementar mərhələlərin xarakterində baş verən mürəkkəbləşmələrlə əlaqədardır. Bu mürəkkəbləşmələri şərh etməzdən əvvəl, hələ 30-cu illərdə tədqiqatçıların diqqətini cəlb etmiş "gel effekti" yaxud "Tromsdorf effekti" ilə tanış olaq. Bu hadisənin mahiyyəti ondan ibarətdir ki, bir çox monomerlərin kütlədə və ya qatı məhlullarda polimerleşməsi zamanı müəyyən çevrilmə dərəcəsində reaksiyanın öz-özünə sür'ətlənməsi baş verir, yəni sür'ətin zamandan asılılığı anomal xarakter daşıyır; həm də öz-özünə sür'ətlənmə molekul kütlənin kəskin artması ilə müşayət olunur. Öz-özünə sür'ətlənmə və onun baş verdiyi çevrilmə dərəcəsi geniş həddə dəyişir və monomerin təbətiindən, alınan polimerin molekul kütləsindən, polimerleşmənin aparılma şəraitindən asılıdır. Məsələn, 30°C -də metilmətakrilatın polimerleşməsində "gel effekti" 1%, metilakrilatda 15%, stirolda (50°C) isə 50% çevrilmə dərəcəsində müşahidə edilir.


Öz-özünə sür'ətlənməni ilk vaxtlar temperaturun qeyri-bərabər paylanması və yerli qızmaların nəticəsi kimi izah etməyə çalışırdılar. Doğrudan da, əgər polimerleşmə adiabatik şəraitdə aparılsa, reaksiya ekzotermik olduğu üçün sür'ətin artması müşahidə olunmalıdır, lakin bu halda molekul kütləsinin artması deyil, azalması baş vermelidir ki, bu da təcrübə ilə uyğunlaşmırıdı. Bundan əlavə, sonralar müəyyən edildi ki, "gel effekti" hətta ən ciddi izotermikliyə riayət edildikdə belə baş verir. İlk dəfə olaraq Norriş və Smit belə bir mülahizə söylədilər

ki, "gel effekti", uzun zəncirlərin alınması ilə mühitin özüllüyünün artması nəticəsində elementar reaksiyaların gedişində baş verən dəyişikliklərlə əlaqədardır. Bu dəyişikliklərin nələrdən ibarət olduğunu aydınlaşdırmaq üçün, ümumiyyətlə, hissəciklərin kimyəvi qarşılıqlı tə'sirinin xarakterini nəzərə almaq lazımdır. İki hissəcik arasında baş verən kimyəvi reaksiyaya ən azı iki mərhələdən ibarət proses kimi baxıla bilər:

1. Hissəciklərin yaxınlaşması: bu mərhələ hissəciklərin diffuziyası ilə əlaqədardır və onun sür'əti diffuziya sabitindən asılılıdır.



2. Hissəciklər arasında kimyəvi qarşılıqlı tə'sirin baş vermesi



k_1 və k_2 - düzünə və əksinə proseslər üçün diffuziya sabitləri, k_3 - kimyəvi qarşılıqlı tə'sir sabitidır.

Əgər $k_1 \gg k_3$, onda reaksiyanın sür'əti əsasən kimyəvi qarşılıqlı tə'sirin sür'əti ilə müəyyən olunur və reaksiyanın təcrübədə alınan sür'ət sabiti

$$k_{\text{eff}} = \frac{k_1 k_3}{k_2}$$

Şəklində müəyyən olunur. Bu hal özüllüyü çox az olan mayelərdə gedən reaksiyalar üçün xarakterdir. Əgər $k_1 \ll k_3$, onda reaksiyanın sür'əti hissəciklərin diffuziya sür'əti ilə müəyyən olunur və

$$k_{\text{eff}} = k_1$$

Ümumi halda, diffuziya və kimyəvi qarşılıqlı tə'sir sabitləri müqayisə olunan qiymətlərə malikdirse, onda

$$k_{\text{eff}} = \frac{k_1 k_3}{k_2 + k_3}$$

Polimerləşmə zamanı uzun zəncirlərin aktiv ucları iri həcmli hissəciyin çox cüz'i hissəsini təşkil edir və belə hissəciklər arasında kimyəvi qarşılıqlı tə'sirin baş vermesi üçün onların yaxınlaşması kifayət deyildir. Bunun üçün hissəciyin nizamlanması və aktiv ucların

yaxınlaşması lazımdır. Belə nizamlanmanın özü də mühitin özlülüyündən asılı olmalıdır. Diffuziya sür'əti sabitinin (k_1) mühitin özlülüğündən asılılığını öyrənməklə, özülülüğün hansı qiymətlərində elementar reaksiyaların diffuziya ilə müəyyən olunduğunu söyləmək olar. Belə nəzəri hesablamalardan birinin modeli Smoluxovski tərəfindən təklif edilmişdir. Bu sxemə görə

$$k_1 = 4\pi R_{AB} (D_A + D_B)$$

R_{AB} - toqquşma anında hissəciklərin mərkəzleri arasındaki məsafə, D_A , D_B - hissəciklərin diffuzaya əmsallarıdır. Diffuziya əmsalının özlülük əmsalından (η) asılılığı Eynsteyn-Stoks düsturu ilə müəyyən olunur:

$$D_A = \frac{kT}{B\pi\eta R_A}; D_B = \frac{kT}{B\pi\eta R_B}$$

k - Bolsman sabiti, B - sferik hissəciklər üçün 6-ya bərabər olan sabit, R_A , R_B - hissəciklərin radiusudur. Diffuziya əmsallarının qiymətini yazıb, radiusları onlarla mütənasib olan zəncirin uzunluqlarının kvadrat kökü ilə əvəz etsək, alarıq,

$$k_1 = \frac{4kT}{B\eta} \left\{ 2 + \left(\frac{N_A}{N_B} \right)^{1/2} + \left(\frac{N_B}{N_A} \right)^{1/2} \right\}$$

Sonuncu ifadədən görünür ki, hissəciyin diffuziya sür'ət sabiti mühitin özlülüyü ilə tərs mütənasib olub, zəncirin uzunluğundan nisbətən az asılıdır. Əgər hissəciklərin ölçülürləri eynidirsə

$$k_1 = \frac{8RT}{3000\eta}$$

Otaq temperaturunda (293°K) əksər monomerlərin özlülüyü $0,005$ pətərtibindədir, onda

$$k_1 = \frac{8 \cdot 8,31 \cdot 10^7 \cdot 293}{3000 \cdot 0,005} = 1,3 \cdot 10^{10} \text{ l/mol} \cdot \text{san}$$

Deməli, diffuziya sabitinin 10^{10} l/mol·san tərtibində olduğu hallarda reaksiyanın sür'əti diffuziya ilə müəyyən olunur. Aydındır ki, $K_{eff} < 10^8 - 10^7$ l/mol·san. olduqda diffuziya reaksiya sür'ətinə tə'sir etmir. Monomerin polimerə çevrilməsi zamanı mühitin özüllüyü kəskin artır, və bu, k_1 -in azalmasına, deməli, diffuziyanın polimerləşmə sür'ətinə nəzərə çarpacaq tə'sirinin meydana çıxmına səbəb olur. İndi isə özüllüğün artmasının polimerləşmənin elementar reaksiyalarına tə'siri üzərində dayanaq. Elementar reaksiyaların sür'ət sabitlərinin tə'yini üsulları işlənilərən hazırlanıqdan sonra özüllüğün polimerləşmənin ayrı-ayrı mərhələlərinə tə'siri daha dəqiq elmi nəticələr əsasında izah olunmağa başladı. Çoxlu sayıda aparılan tədqiqatlar göstərdi ki, çevrilmə dərəcəsinin artması ilə qırılma reaksiyasının sür'ət sabiti azalır. Məsələn, vinilasetatin polimerləşməsi zamanı 4% çevrilmə dərəcəsində $k_q = 240 \cdot 10^5$ l/mol·san isə, 23% çevrilmə dərəcəsində $k_q = 126 \cdot 10^5$, 65% çevrilmə dərəcəsində $k_q = 1,15 \cdot 10^5$ l/mol·san-dir. Qırılma sabitinin azalması sərbəst radikalların yaşama müddətlərinin artmasına səbəb olur. Metilmətakrilatın $22,5^\circ C$ -də polimerləşməsi zamanı orta yaşama müddətinin (τ) konversiyadan asılılığı aşağıdakı kimidir:

$\alpha, \%$	0	10	30	50	60	80
$\tau, \text{ san.}$	0,89	1,14	5,0	9,4	26,7	216

Radikalların yaşama müddətləri artdığına görə mühitdə onların qatılığı artır, bu isə polimerləşmənin öz-özünə sür'ətlənməsi ilə nəticələnir. Alınan nəticələr uzanma mərhələsinin çevrilmə dərəcəsindən praktiki olaraq asılı olmadığını sübut edir. Məsələn, vinilasetatin $25^\circ C$ -də polimerləşməsi üçün 4% çevrilmə dərəcəsində $k_u = 0,86 \cdot 10^3$, 23% çevrilmə dərəcəsində $k_u = 0,99 \cdot 10^3$ və 46% çevrilmə dərəcəsində $k_u = 1,07 \cdot 10^3$ l/mol·san-dir. Bu nəticə nəzəri hesablamalara uyğundur; bir qayda olaraq uzanma sabiti $\sim 10^3$ l/mol·san. Tərtibində olur və özüllüğün artması ilə diffuziya sabitinin (k_1) azalması zamanı sonuncunun qiyməti həmişə 10^3 -dən böyük olur, başqa sözlə, $k_u \ll k_1$, və uzanma reaksiyası yalnız kimyəvi qarşılıqlı tə'sirlə müəyyən olunur.


İnisiatorun parçalanması monomolekulyar reaksiya olduğundan onun sür'et sabiti özülülükdən asılı deyildir. Lakin həyəcanlanmada o radikallar iştirak edirlər ki, onlar "qəfəs effektini" dəf etmiş olsunlar; bu isə alınmış radikalların diffuziya sür'etindən asılıdır: özülük artıqca radikalların "qəfəsdən" çıxması çətinləşir və inisiatorun effektliyi azalır. Deməli, monomerii polimerə çevrilmə dərəcəsi artıqca həyəcanlanma mərhələsinin sür'eti azalır. Stirolun fotopolimerleşməsi zamanı azobisisozi turşusunun dinitrilinin effektliyinin mühitin özülülüyündən asılı olaraq dəyişməsi aşağıdakı kimidir:

η_{spz}	0,78	12,6	19,2	43,5	105,9
f	0,51	0,42	0,4	0,36	0,31

Nəticələri ümumiləşdirərək demek olar ki, dərin çevrilmələrdə radikal polimerleşmənin spesifik xüsusiyyətləri özülülüyün artması nəticəsində polimerleşmənin kinetik parametrlərinin (K_q , K_u , K_b , f , $[R']$) dəyişməsi ilə əlaqədar olur.


3.1.2.4. Radikal birgə polimerleşme

Kimyəvi tərkibinə görə fərqlənən iki və daha artıq monomerin birlikdə polimerleşmə reaksiyasına birgə polimerleşmə deyilir. Bu yolla alınan yüksəkmolekullu birləşmələr birgə polimerlər adlanırlar. Homopolimerleşmədən fərqli olaraq birgə polimerleşmə zamanı reaksiyada iştirak edən monomerlərin sayından və quruluşundan asılı olaraq müxtəlif sonluqlu radikallar əmələ gəlir və onlar zənciri müxtəlif sür'ətlə uzadırlar. Məsələn, stirolla metilmətakrilatın birgə polimerleşməsi zamanı zəncirin sonunda həm stirol, həm də metilmətakrilat zvenosu olan radikallar əmələ gəlir:





CH_3 CH_3
 $\text{R}^\cdot + \text{CH}_2 = \text{C} \rightarrow \text{R}-\text{CH}_2-\text{C}^\cdot$
 COOCH_3 COOCH_3

burada R^\cdot uzanmaqda olan makroradikaldir. Aydindir ki, belə müxtəlif sonluqlu radikalların reaksiya qabiliyyətləri eyni olmur. Bu isə tərkibinə görə bir-birindən fərqlənən makromolekulların əmələ gəlməsinə səbəb olur. Birgə polimerləşmə nəticəsində alınan polimerlərin eksəriyyəti qeyri müntəzəm quruluşlu olur, yəni makromolekul zəncirində müxtəlif zvenoların yerləşmə ardıcılılığı ixtiyari olub, nizamsızdır və zəncirin təkrar olunan quruluşca eyni hissələri yoxdur. Lakin bir çox sistemlərdə (məsələn, stirol-malein anhidridi, allil-fenilefiri – malein anhidridi) düzgün növbələnmiş müntəzəm quruluşlu birgə polimerlər alınır. Belə birgə polimerlərin makromolekullarında müxtəlif tərkibli zvenolar bir-birilə ciddi ardıcılıqla birləşirlər:





Birgə polimerləşmə reaksiyası yüksəkmolekullu birləşmələrin xassələrini lazımi istiqamətdə dəyişməyə imkan verir. Məsələn, izobutilenin az miqdar (1-5%) izoprenlə birgə polimerləşməsi nəticəsində xassələrinə görə polizobutilendən fərqlənən butilkauçuk alınır:






yaxud stirolun az miqdardan divinilbenzolla birgə polimerleşməsindən həll olmayan, torşəkilli birgə polimer əmələ gəlir.






Birgə polimerləşmə reaksiyaları vasitəsilə homopolimerləşməyə daxil olmayan bir çox monomerlər əsasında polimerlər almaq mümkündür. Məsələn, ayrılıqda polimerləşmeyən malein anhidridi stirolla, vinilasetatla çox asanlıqla birgə polimerləşir. Monomerlərin sayı artıraq birgə polimerləşmənin xarakteri daha çox mürekkebləşir və onun tədqiqi çətinləşir. Bunun nəticəsidir ki, yalnız iki müxtəlif monomerin iştirak etdiyi binar birgə polimerləşmə reaksiyaları daha ətraflı öyrənilmişdir. Binar sistemlər üçün birgə polimerləşmə reaksiyasının ümumi qanuna uyğunluqları ilə tanış olaq.

Fərəz edək M_1 və M_2 monomeri birgə polimerləşmə reaksiyasına daxil olur. Aydındır ki, bu monomer molekullarının inisiatorun parçalanmasından alınan radikalla qarşılıqlı tə'sirindən iki tip radikal alınacaqdır:



M_1^\cdot - uzunluğundan asılı olmayaraq sonunda M_1 zvenosunun, M_2^\cdot isə M_2 zvenosunun olduğu radikaldir. Bu radikallardan hər biri həm birinci, həm də ikinci monomer molekulu ilə birləşə bilər. Belə elementar birləşmə reaksiyaları biri-birindən fərqli sür'ət sabitləri ilə xarakterizə olunmalıdır. Başqa sözlə, iki müxtəlif tipli radikallarla, sür'ət sabitlərinə görə fərqlənən zəncirin dörd uzanma reaksiyası mövcud olmalıdır:



Bu elementar reaksiyalar əsasında ayrı-ayrı monomerlərin sərf olunma sür'əti

$$-\frac{d[M_1]}{dt} = k_{11}[M_1^\cdot][M_1] + k_{21}[M_2^\cdot][M_1]$$

$$-\frac{d[M_2]}{dt} = k_{22}[M_2^\cdot][M_2] + k_{12}[M_1^\cdot][M_2]$$

İfadələri ilə müəyyən olunur. Monomerlərin həyəcanlanma mərhələsindəki cüz'i iştirakı nəzərə alınmır. Alınan ifadələri tərəf-tərəf böldükdə

$$-\frac{d[M_1]}{d[M_2]} = \frac{k_{11}[M_1^\cdot][M_1] + k_{21}[M_2^\cdot][M_1]}{k_{22}[M_2^\cdot][M_2] + k_{12}[M_1^\cdot][M_2]} \quad (1)$$

Yuxarıda yazılın 2-ci və 4-cü reaksiyalar ardıcıl olaraq bir-birini sür'ətləndirdiklərindən onların sür'ətləri arasında dinamik tarazlıq yaranır, yəni,

$$k_{12}[M_1][M_2] = k_{21}[M_2][M_1]$$

Buradan

$$[M_2] = \frac{k_{12}[M_1][M_2]}{k_{21}[M_1]} \quad (2)$$

(1) ifadəsində $k_{21}[M_2][M_1]$ əvəzinə $k_{12}[M_1][M_2]$ yazıb, (2) bərabərliyində $[M_2]$ -nin qiymətini yerinə qoymudan sonra, sağ tərəfin surət və məxrəcini $[M_1]/k_{12}$ kəsrinə vurub ixtisar etdikdə alınır:

$$\frac{d[M_1]}{d[M_2]} = \frac{[M_1]}{[M_2]} \cdot \frac{k_{11}/k_{12}[M_1] + [M_2]}{k_{22}/k_{21}[M_2] + [M_1]}$$

$\frac{k_{11}}{k_{12}} = r_1$ və $\frac{k_{22}}{k_{21}} = r_2$ əvəzləmələrini qəbul edərək ifadəni

$$\frac{d[M_1]}{d[M_2]} = \frac{[M_1]}{[M_2]} \cdot \frac{r_1[M_1] + [M_2]}{r_2[M_2] + [M_1]} \quad (3)$$


şəkildə yazmaq olar.

Mayo və Luis tərəfindən çıxarılmış bu ifadə birgə polimerleşmənin differential tənliyi adlanır. $d[M_1]$ və $d[M_2]$, də zaman müddətində monomerlərin reaksiyaya daxil olan miqdardı olduğundan, onların nisbəti həmin müddətdə əmələ gələn sonsuz kiçik miqdardır. Birgə polimerin differential monomer tərkibini müəyyən edir. Ona görə də alınan tənlik reaksiyanın sür'ətini deyil, verilən anda differential monomer tərkibin, monomerlərin başlanğıc qarşıqdakı mol nisbətində asılılığını ifadə edir. r_1 və r_2 kəmiyyətləri birgə polimerleşmə sabitləri, yaxud monomerlərin nisbi aktivliyi adlanırlar. Onlar hər bir radikalın "öz" monomeri ilə birləşmə reaksiyası sabitinin "özgə" monomerlə bir-

ləşmə reaksiyası sabitinə olan nisbətini ifadə edirler. Ona görə də r_1 və r_2 sabitlərinin qiymətlərinə görə birgə polimerin tərkibi haqqında fikir yürütülmək olar. Beleki, birgə polimer tərkibinin başlanğıc monomer qarışığının tərkibindən asılılığını ifadə edən eyrilərin vəziyyəti birgə polimerləşmə sabitlərinin qiymətləri ilə müeyyən olunur (şəkil 21). Bununla əlaqədar bir neçə hali nəzərdən keçirək

$$1) r_1=r_2=1 \text{ yəni } k_{11}=k_{12} \text{ və } k_{21}=k_{22}$$

Hər iki radikal M_1 və M_2 monomerlərini eyni dərəcədə birləşdirir.



Şəkil 21. Birgə polimer tərkibinin monomer qarışığı tərkibindən asılılığı.

$$2) r_1>1, r_2<1 \text{ yəni } k_{11}>k_{12} \text{ və } k_{22}<k_{21}$$

Bu o deməkdir ki, həm M_1 , həm də M_2 radikalları M_1 monomeri ilə daha asan birləşir. Aydındır ki, bu halda birgə polimerləşmənin gedişində makromolekullar M_1 monomeri ilə daha çox zənginləşəcəklər və başlanğıc qarışıqda monomerlərin bütün ixtiyarı nisbətlərində M_1 -in miqdarı birgə polimerdə daha çox olacaqdır (2-ci eyri). Əgər $r_1>>1$ olsa, onda M_1 monomerinin homopolimerləşməsi baş verər və yalnız $M_2:M_1$ nisbətinin böyük qiymətində ikinci monomer birgə polimer zəncirinə daxil olar.

$$3) r_1<1, r_2>1 \text{ yəni } k_{11}<k_{12} \text{ və } k_{22}>k_{21}$$

Bu halda monomerlərin bütün nisbətlərində birgə polimerin tərkibi monomer qarışığının tərkibi ilə eynidir, həm də M_1 və M_2 zvenolarının makromolekul zəncirində yerləşmə ardıcılılığı təsadüfi, statistik xarakter daşıyır (şəkildə 1 düz xətti). Nisbətən nadir hallarda rast gəlinən bu hal azeotrop hal adlanır (distillə olunan qarışqla distillatın tərkibinin eyni olduğu azeotrop qarışqlara oxşar olaraq).

Radikalların hər ikisi ikinci monomer molekullarını daha asan birləşdirirlər. Deməli, başlanğıc monomer qarışığının bütün nisbətlərində birgə polimer ikinci monomerlə daha zəngin olacaqdır (3-cü əyri).

$$4) r_1 < 1, r_2 < 1 \text{ yəni } k_{11} < k_{12} \text{ və } k_{22} < k_{21}$$

Bu halda monomerlərin hər ikisi birgə polimerləşməyə daha çox meyllidirlər, başqa sözlə hər bir radikal "özgə" monomeri daha asan birləşdirir. Sabitlərin bu qiymətləri monomerlərin birgə polimer zəncirində nizamlı növbələnməsini güman etməyə əsas verir, həm də, sabitlərin mütləq qiymətləri azaldıqca növbələnmə daha yüksək dərəcədə olur. Adətən $r_1 \cdot r_2$ hasili düzgün növbələnmənin göstəricisi kimi qəbul edilir. Bu hasil sıfıra yaxınlaşdıqca monomerlərin zəncirdə növbələnməsi daha düzgün olur. $r_1 = 0, r_2 = 0$ ideal növbələnmiş birgə polimer alınmasını tə'min edir. $r_1 < 1$ və $r_2 < 1$ halına uyğun əyri azeotrop xətti ilə kəsişir (4-cü əyri). Kəsişmə nöqtəsinə qədər birgə polimer birinci, kəsişmə nöqtəsindən sonra ikinci monomerlə daha zəngin olur. Kəsişmə nöqtəsinə müvafiq başlanğıc nisbətə alınan birgə polimerin tərkibi monomer qarışığının tərkibi ilə eyni olur. Əger $r_1 = r_2 < 1$ olarsa, onda kəsişmə nöqtəsi ekvimolekulyar nisbətə uyğun olur.

$$5) r_1 > 1, r_2 > 1 \text{ yəni } k_{11} > k_{12} \text{ və } k_{22} > k_{21}$$

Bu halda hər bir monomerin ayrılıqda homopolimerləşməsi üstünlük təşkil edir. Verilən şərt daxilində r_1 və r_2 bir-birindən nisbətən az fərqlənirsə onda ayrı-ayrı monomer zvenoları bloklarından ibarət blok-birgə polimer əmələ gəlir. Əger r_1 və r_2 sabitləri arasındaki fərq çox böyükdürsə, onda reaksiya nəticəsində birgə polimer deyil, monomerlərin homopolimerlərinin qarışığı alınır.

Nisbətən aşağı çevrilme dərəcələri (5%-ə qədər) üçün birgə polimerin differential tərkibini onun integrallı tərkibi ilə əvəz etmək olar. Onda birgə polimerləşmə tənliyini

$$\frac{[M_1]_p}{[M_2]_p} = \frac{[M_1]}{[M_2]} \cdot \frac{r_1[M_1] + [M_2]}{r_2[M_2] + [M_1]} \quad (4)$$

şəklində yazmaq olar. Burada $[M_1]_p$ və $[M_2]_p$ - monomerlərin birgə polimer tərkibindəki miqdarlarıdır. (4) tənliyində görünür ki, M_1 və

M_2 zvenolarının birge polimer türkibindeki nisbeti, başlangıç monomer karışığındaki nisbetinden fərqlənir, və yalnız

$$\frac{r_1[M_1] + [M_2]}{r_2[M_2] + [M_1]} = 1 \quad (5)$$

halında birge polimer türkibi monomer karışığı türkibi ilə eyni olur.

(5) ifadəsindən

$$\frac{[M_1]}{[M_2]} = \frac{r_2 - 1}{r_1 - 1} \quad (6)$$

alınır. Bu bərabərlik azeotropluq şərtini müəyyən edir. Monomer karışığının bu şərti ödeyən türkibində birge polimerin türkibi reaksiyanın gedişində dəyişməyib banlangıç karışığın türkibi ilə eyni olacaqdır. Monomerlərin nisbətinin $(r_2-1)/(r_1-1)$ -dən fərqli olduğu hallarda birge polimerin türkibi reaksiyanın gedişində fasiləsiz olaraq dəyişəcəkdir. Beləliklə ayrı-ayrı makromolekullar yalnız polimerleşmə dərəcəsinə görə deyil, həm də monomer türkibinə görə bir-birindən fərqlənəcəklər. Deməli, alınan birge polimer monomer türkibinə görə qeyri həmcins olan makromolekullar karışığından ibaret olacaqdır. Bu isə birge polimerlərin fiziki-mexaniki xassələrinə tə'sir etməlidir. Arzu olunmaz hal hesab edilən bu cür qeyri-həmcinslilik iki yolla minimuma endirilə bilər: 1) reaksiya karışığına fasiləsiz olaraq daha sür'ətli sərf olunan monomerin əlavə edilməsilə $[M_1]/[M_2]$ nisbətinin sabit saxlanılması; 2) tələb olunan türkibdə birge polimer alınmasını tə'min edən monomerlər nisbətinin hesablanması: sonuncu halda (4) tənliyi $[M_1]/[M_2]$ nisbətinə görə həll edilir

$$\frac{[M_1]}{[M_2]} = \frac{1}{2r_1} \left\{ \left(\frac{[M_1]_{I_p}}{[M_2]_{I_p}} - 1 \right) + \left[\left(\frac{[M_1]_{I_p}}{[M_2]_{I_p}} - 1 \right)^2 + 4r_1 r_2 \cdot \frac{[M_1]_{I_p}}{[M_2]_{I_p}} \right]^{1/2} \right\}$$

və alınan nisbətdə götürülmüş monomer karışığının polimerleşməsi nəticəsində tələb olunan türkibdə makromolekullar əmələ gəlir.

Birge polimerin quruluşu və eləcə də xassələri, yalnız monomerlərin ondakı nisbi miqdarları ilə deyil, həm də müxtəlif monomer

yən olunur. Monomerlərin birgə polimer zəncirində yerləşmə ardıcılığını aşağıdakı mülahizələri nəzərə almaqla miqdari olaraq xarakterizə etmək olar. M_2 zvenosundan sonra gələn M_1 zvenosunun yenədə M_1 molekulunu birləşdirmə ehtimalı α_{11} , M_1^+ radikalının M_1 monomeri ilə birləşmə reaksiyası sür'ətinin, həmin radikalın hər iki monomeri birləşdirməsi reaksiyaları sür'ətlərinin cəminə olan nisbetinə bərabərdir:

$$\alpha_{11} = \frac{k_{11}[M_1][M_1]}{k_{11}[M_1][M_1] + k_{12}[M_1][M_2]}$$

Bu kəsrin surət və məxrəcini $k_{11}[M_1][M_2]$ -ə böldükdə

$$\alpha_{11} = \frac{1}{1 + \frac{k_{12}}{k_{11}} \cdot \frac{[M_2]}{[M_1]}} = \frac{1}{1 + \frac{1}{r_1} \cdot \frac{[M_2]}{[M_1]}}$$

alınır. M_1^+ radikalının M_2 monomerini birləşdirmə ehtimalı isə

$$\alpha_{12} = 1 - \alpha_{11} = \frac{1}{r_1 \cdot \frac{[M_1]}{[M_2]} + 1}$$

olar. n sayda M_1 zvenosundan ibarət makromolekul fragməntinin əmələ gelməsi üçün $n-1$ dəfə M_1 , bir dəfə isə M_2 monomeri birləşməlidir. Bu cür ardıcılıqla birləşmənin ehtimalı

$$f_{nM_1} = \alpha_{11}^{n-1} (1 - \alpha_{11})$$

şəklində verilir. M_2 zvenolarından ibarət fragməntlərin əmələ gelmə ehtimalı isə

$$f_{nM_2} = \alpha_{22}^{n-1} (1 - \alpha_{22})$$

olar. f_{nM_1} və f_{nM_2} funksiyaları n sayda M_1 və ya M_2 zvenolarından ibarət fragməntlərin hissə miqdarını verir.

Əgər, məsələn $r_1=1$, $[M_1]/[M_2]=1$ isə $f_{1M_1}=1/2$, $f_{2M_1}=1/4$, $f_{3M_1}=1/8$ alınır. Bu o deməkdir ki, $-M_2-M_1-M_2-$ fragməntləri zəncirdə 50%, $-M_2-M_1-M_1-M_2-$ fragməntləri 25%, $-M_2-M_1-M_1-M_1-M_2-$ fragməntləri isə 12,5% təşkil edir.

Göründüyü kimi, r_1 və r_2 sabitleri birgə polimerləşmə reaksiyasının bir sıra mühüm qanuna uyğunluqlarını öyrənmək üçün böyük əhəmiyyət kəsb edirlər. Yuxarıda nəzərdən keçirilən hallarla yanaşı, r_1 və r_2 sabitleri müxtəlif monomerlərin müxtəlif radikallara birləşmək qabiliyyəti haqqında da nəzəri mülahizələr yürütməyə imkan verir. Bu mülahizələr r_1 və r_2 sabitləri ilə uyğun monomerlərin homopolimerləşməsinin uzanma reaksiyası sabiti əsasında edilir. Məsələn, hesablamalar göstərir ki, stirol, metilmətakrilat və vinilasetatdan alınan inakroradikalların stirolla birləşmə reaksiyasının sürət sabiti uyğun olaraq $1,76 \cdot 10^2$, $1,6 \cdot 10^3$ və $3,7 \cdot 10^5$ l/mol·san-dir, yəni stirolla reaksiyada vinilasetat radikalı metilmətakrilat və stirol radikalından, metilmətakrilat radikalı isə stirol radikalından daha yüksək reaksiya qabiliyyəti göstərir.

Birgə polimerləşmə reaksiyalarının tədqiqində mühüm əhəmiyyətlərini nəzərə araləq, birgə polimerləşmə sabitlərinin təcrübi olaraq tə'yin edilməsi əsas məsələlərdən biri hesab olunur. r_1 və r_2 sabitlərinin tə'yin edilməsi üçün mövcud olan üsullardan bə'ziləri aşağıda verilir.


1. Düz xəttlərin kəsişməsi üsulu. Mayo və Lüis tərəfindən verilmiş bu üsul (4) tənliyinin r_2 -yə görə həll edilməsindən alınan aşağıdakı ifadəyə əsaslanır:

$$r_2 = \frac{[M_1]}{[M_2]} \left[\frac{[M_2]_p}{[M_1]_p} \left(\frac{[M_1]}{[M_2]} r_1 + 1 \right) - 1 \right]$$

$[M_1]$, $[M_2]$, $[M_1]_p$ və $[M_2]_p$ qiymətlərini yerinə yazdıqda ümumi şəkli $r_2 = ar_1 \pm b$ olan asılılıq alınır. Monomerlərin müxtəlif nisbətlərində alınan birgə polimerdə $[M_2]_p$ və $[M_1]_p$ tə'yin etməklə bu təcrübələr üçün yalnız a və b-nin qiymətilə fərqlənən tənliklər almaq olar. Bu tənliklərin hər biri $r_2 - r_1$ koordinat sistemində düz xətti ifadə edir və bu düz xəttlərin kəsişmə nöqtəlerinin koordinatları r_1 və r_2 -nin həqiqi qiymətlərini verir. Adətən, təcrübə xətaları üzündən təcrübələr üçün alınmış xətlər bir nöqtədə kəsişməyiib müəyyən həndəsi figur əmələ gə-

tirirlər. Qəbul edilmişdir ki, düz xətlərin kəsişməsindən alınan ən kiçik üçbucağın medianlarının kəsişmə nöqtəsi bu xətlərin kəsişmə nöqtəsi kimi götürülsün (şəkil 22).

Bu üsul çevrilmə dərəcəsinin 5-10%-dən çox olmadığı hallar üçün doğru nəticələr verir, çünkü yalnız aşağı çövrilmə dərəcələrində birgə polimerin differensial tərkibini onun integral tərkibi ilə eyniləşdirmək olar.



Şəkil 22. Birgə polimerləşmə sabitlərinin
düz xətlərin kəsişməsi üsulu ilə tə'yini.

alınır. Sonuncu ifadənin çevrilməsi

$$\frac{F - 1}{f} = r_1 - \frac{F}{f^2} \cdot r_2$$

tənliyini verir. Bu tənliyin $\frac{F - 1}{f} - \frac{F}{f^2}$ koordinat sistemində qrafiki düz xətti ifadə edir ki, həmin düz xəttin ordinat oxundan ayırdığı parça r_1 , absis oxuna meyl bucağının tangensi isə r_2 -dir.

3. "Q-e sxemi" üsulu. Alfrey və Prays tərəfindən verilən bu üsulda birgə polimerləşmə sabitlərini tə'yin etmək üçün radikalların və monomer molekullarındaki ikiqat rabitənin reaksiya qabiliyyətini xarakterizə edən parametrlərden istifadə olunur. Nəzərdə tutulur ki, müxtolif radikallarla uzanma reaksiyalarının sabitləri aşağıdakı ifadələrlə müəyyən olunur:

2. Faynmann və Ross üsulu.

Bu üsulda da (4) tənliyinin düz xətlərin kəsişmə üsulunda həll olunmuş formasından istifadə edilir. Həmin tənlikdə

$$\frac{[M_1]_p}{[M_2]_p} = F,$$

$$\frac{[M_1]}{[M_2]} = f, \text{ evəz etməklə}$$

$$r_2 = f \left[\frac{1}{F} (fr_1 + 1) - 1 \right]$$

$$\begin{aligned}k_{11} &= R_1 Q_1 \exp(-e_1)^2 \\k_{12} &= R_1 Q_2 \exp(-e_1 e_2) \\k_{22} &= R_2 Q_2 \exp(-e_2)^2 \\k_{21} &= R_2 Q_1 \exp(-e_2 e_1)\end{aligned}$$

Burada R və Q - uyğun radikal və monomer molekulunun reaksiya qabiliyyətləri, e_1 - birinci monomer molekulunda və ondan alınan radikalda, e_2 - isə ikinci monomer molekulunda və ondan alınan radicalda olan artıq yükü xarakterizə edən kəmiyyətdir. Onda:

$$r_1 = \frac{k_{11}}{k_{12}} = \frac{Q_1}{Q_2} \exp[-e_1(e_1 - e_2)]$$

və

$$r_2 = \frac{k_{22}}{k_{21}} = \frac{Q_2}{Q_1} \exp[-e_2(e_2 - e_1)]$$

alınır. Deməli, Q və e parametrləri mə'lum olduqda birgə polimerleşmə sabitlərini hesablamaq olar. Stirol üçün Q və e parametrlərinin qiymətinə (müvafiq olaraq, 1,0 və -0,8) standart qəbul edərək, Alfrey və Prays başqa monomerlər üçün bu parametrləri hesablamışlar(cədvəl 5)

Cədvəl 5

Bəzi monomerlər üçün Q və e parametrlərinin qiymətləri

Monomer (1)	Q	e	Monomer (2)
Stirol	1,0	-0,8	-
Vinilxlorid	0,024	0,2	Stirol
Vinilidenxlorid	0,2	0,6	"
Butadiyen	1,33	-0,8	"
Metilmətakrilat	0,74	0,4	"
Metilakrilat	0,42	0,6	"
Akrilnitril	0,44	1,2	"
Vinilasetat	0,028	-0,3	Metilakrilat
İzobutilen	0,2	-1,1	Vinilxlorid
α-Metilstirol	0,70	-1,2	Metilmətakrilat

Aydındır ki, Q və e parametrləri əsasında ixtiyari monomer cütləri üçün birgə polimerləşmə sabitlərini hesablamaq olar. Birgə polimerləşmə sabitlərinin bu yolla hesablanmış qiymətləri başqa üsullarla tə'yin olunmuş qiymətlərlə əsasən uyğun olur. Bununla belə, "Q - e" sxeminin nəzəri cəhətdən zəif əsaslandırılmış bə'zi müddəələri vardır. Məsələn, qəbul edilir ki, monomer molekulunun və ondan alınan radikalın artıq yüklerini xarakterizə edən e parametri eynidir, halbuki belə bir mülahizə düzgün deyildir. Bə'zi qüsurlarına baxmayaraq, "Q - e" sxemi birgə polimerləşmə sabitlərinin qiymətlərini hesablamaq üçün təcrübi əhəmiyyət kəsb edən empirik üsuldur.

Cədvəldə bəzi monomer cütleri üçün r_1 və r_2 sabitlərinin qiymətləri verilmişdir (cədvəl 6).

Cədvəl 6.

Bəzi monomer cütleri üçün birgə polimerləşmə sabitləri.


M_1	M_2	r_1	r_2
1	2	3	4
Akrlonitril	Allil xlorid	3,0	0,05
	1,3-Butadien	0,05	0,35
	Vinilasetat	5,6	0,03
	Vinilxlorid	3,28	0,02
	Metilakrilat	1,4	0,95
	Metilmətakrilat	0,17	1,35
	Stirol	0,2	0,3
	Malein anhidridi	6,0	0,0
	Xloropren	0,01	6,07
Vinilxlorid	İzobutilen	2,05	0,08
	Vinilasetat	2,1	0,3
	Allilasetat	1,2	0,0
Vinil xlorid	Stirol	0,045	12,4
	Malein anhidridi	0,29	0,008
	Metilmətakrilat	0,02	15,0

1	2	3	4
Vinilasetat	Allilasetat	0,6	0,45
	Allilxlorid	0,7	0,67
	Malein anhidridi	0,055	0,003
	Metilmetakrilat	0,035	28,6
Metilmetakrilat	Allilasetat	23,0	0,0
	Allilxlorid	50,0	0,0
	Malein anhidridi	6,7	0,02
	Vinilpiridin	0,4	0,86
	Stirol	0,46	0,52
Metilakrilat	Allilasetat	5,0	0,0
	Vinilasetat	9,0	0,1
	Vinilxlorid	9,0	0,08
	Malein anhidridi	2,8	0,02
Metakril turşusu	Vinilasetat	20,0	0,01
	Viniliden xlorid	3,0	0,15
	Stirol	0,15	0,7
	O -Xlorstirol	0,12	0,7
Stirol	Akril turşusu	0,22	0,35
	Allilasetat	90,0	0,01
	Allilxlorid	31,5	0,016
	1,3-Butadien	0,78	1,39
	Vinilasetat	55,0	0,01
	Xloropren	0,05	7,0
	İzopren	1,38	2,0
	Malein anhidridi	0,01	0,0
	Metilvinilketon	0,2	0,35

Temperatur və həlledicinin birgə polimerləşmə sabitlerinin qiymətinə tə'sirini nəzərdən keçirək. Müxtəlif radikallarla zəncirin uzanma reaksiyalarının aktivləşmə enerjiləri bir-birinə çox yaxın olduqlarından temperaturun dəyişməsi bu reaksiyaların sür'ət sabitlerinin qiymətlrinə bir o qədər də tə'sir göstərmir. Buna görə də temperaturun birgə polimerləşmə sabitlərinə tə'siri çox cüz'dür. Birgə polimerləşmə sabitləri həmçinin həlledicinin təbiətindən də asılı deyildir. Lakin, bu deyilənlər yalnız radikal birgə polimerləşmə reaksiyalarına aiddir. Bir-

ge polimerleşmə ion mexanizm üzrə baş verərsə, onda göstərilən amillərin birgə polimerleşmə sabitlərinə tə'siri başqa xarakter daşıyır.

Binar birgə polimerleşmə reaksiyaları üçün sür'et düsturunu çıxararkən həyecanlanma, uzanma və qırılma reaksiyalarını nəzərə almaq lazımdır. Sərbəst radikalların ümumi qatılığının sabit olduğunu və qırılmanın yalnız kimyəvi qarşılıqlı tə'sirlə müəyyən olunan aşağıdakı üç variantda baş verdiyi nəzərə alındıqda



Stasionar hal üçün

$$V_h = k_{q(11)} [M_1 \cdot]^2 + k_{q(22)} [M_2 \cdot]^2 + k_{q(12)} [M_1 \cdot] [M_2 \cdot] \quad (7)$$

bərabərliyini yazmaq olar. Birgə polimerleşmə sür'əti

$$-\frac{d[M_1] + d[M_2]}{dt} = k_{11}[M_1 \cdot][M_1] + k_{22}[M_2 \cdot][M_2] + k_{12}[M_1 \cdot][M_2] +$$

$$+ k_{21}[M_2 \cdot][M_1] \quad (8)$$

şəklinde yazılı bilər və (2), (7) və (8) ifadələrini əlaqələndirməklə birgə polimerleşmə sür'əti üçün aşağıdakı ifadəni almaq olar:

$$V_h = \frac{\left(r_1[M_1]^2 + 2[M_1][M_2] + r_2[M_2]^2\right) \cdot V_h^{1/2}}{\left\{r_1^2 \delta_1^2 [M_1]^2 + 2\varphi r_1 r_2 \delta_1 \delta_2 [M_1][M_2] + r_2^2 \delta_2^2 [M_2]^2\right\}^{1/2}} \quad (9)$$

Burada


$$\delta_1 = \left(\frac{2k_{q(11)}}{k_{11}^2}\right)^{1/2} \quad \delta_2 = \left(\frac{2k_{q(22)}}{k_{22}^2}\right)^{1/2} \quad \varphi = \frac{k_{q(12)}}{2(k_{q(11)} k_{q(22)})^{1/2}}$$

δ - parametrlərini uyğun monomerlərin homopolimerleşməsi üçün $k_u/(2k_q)^{1/2}$ nisbətinin tərs qiyməti kimi götürmək olar. ϕ - çarpaz qırılma faktoru adlanır və $\phi < 1$ olduqda çarpaz qırılma ehtimalı az, $\phi > 1$ olduqda isə çoxdur. Təcrübədə birgə polimerleşmə sür'ətini tə'yin edib, monomerlər üçün δ_1 , δ_2 , r_1 və r_2 sabitlərini yazmaqla (9) tənliyindən çarpaz qırılma faktorunu hesablaşmaq olar. Məsələn, stirol-p-metoksistirol cütü üçün ϕ -nin qiyməti 1, stirol - MMA üçün 13, stirol - butilakrilat üçün isə 150-dir.

3.1.2.5. Radikal polimerləşmədə kompleks əmələ gətiricilərin rolü.


Müəyyən edilmişdir ki, bir çox monomerlərin homo- və birgə radikal polimerleşməsi reaksiyasının sür'əti reaksiya mühitində monomer və ya uzanmaqdə olan radikalla kompleks əmələ gətirə bilən maddələrin iştirakı ilə xeyli dərəcədə artır. Polimerləşmə sür'ətini artırın belə maddələrə ümumi halda kompleks əmələ gətiricilər (KƏG) deyilir. KƏG kimi monomer molekulunda olan funksional qruplarla, π -rabitə ilə donor-akseptor kompleksləri, habelə hidrogen rabitələri yarada bilən birləşmələr ola bilərlər. Belə birləşmələrin özləri, eləcə də onların iştirakı ilə yaranan komplekslər təbieti və xarakterinə görə müxtəlif ola bilərlər. Lakin bütün hallarda KƏG iştirakı ilə radikal polimerləşmə prosesində elementar mərhələlərin ginetik parametrlərinin dəyişməsi faktı inkarolunmazdır. Əksər KƏG polimerləşmənin elementar mərhələlərinin sür'ətlərinə tə'sir edərək alınan polimer makromoleküllərinə daxil olmurlar. Bu tip KƏG daha ətraflı tədqiq olunmuşlar və onlar əsasən vakant orbitalları olan metalların birləşmələridir ($ZnCl_2$, BF_3 , $AlCl_3$, $LiCl$, $SnCl_4$, $GaCl_3$, $CaCl_2$ və s.). Bə'zi KƏG-in monomerlə donor-akseptor kompleksləri polimerləşərək monomerlə KƏG-in birgə polimerlərinin əmələ gətirirlər. Belə KƏG kimi, misal olaraq malein anhidridi, malein turşusunun törəmələri, kükürd-4-oksid və s. göstərilə bilər.

Qeyd edilen bu iki tip KƏG-in radikal polimerləşməyə tə'siri üzərində bir qədər ətraflı dayanaq. İlk dəfə, 1958-ci ilde Bemford, Cenkins və Conston müəyyən etmişlər ki, akrilnitrilin radikal polimerləşməsinin sür'əti LiCl iştirakı ilə artır və bu artım KƏG-in uzanma sabitinə tə'siri ilə əlaqədardır (LiCl iştirakı ilə k_u iki dəfə artır). Sonralar bir çox monomer-KƏG sistemləri üçün bu effekt ətraflı olaraq Kargin, Kabanov və Zubov tərəfindən tədqiq olunmuşdur. Müəyyən edilmişdir ki, metilmətakrilatın ZnCl_2 iştirakı ilə radyasiya polimerləşməsinin sür'əti KƏG olmayan hala nisbətən 20 dəfə, allil spirtinin və allilasetatin polimerləşmə sür'əti isə uyğun olaraq, 30 və 6 dəfə artır. Sür'ət artımı həmçinin metilmətakrilatın metilakrilat, vi-nilidenxlorid, vinil-xlorid və digər monomerlərlə birgə polimerləşməsi halında da müşahidə olunur. KƏG iştirakı ilə radikal polimerləşmə reaksiyalarının sür'ətlənməsi səbəbləri dəqiq aydınlaşdırılmışdır. Lakin bu haqda təcrübə faktlarla təsdiq olunan mülahizələr mövcuddur. Spektroskopik yolla müəyyən edilmişdir ki, KƏG-in monomer yaxud uzanan radialla emələ gətirdiyi kompleksdə monomerin π -rabitə elektronlarının, radikalın isə qoşalaşmamış elektronunun sixlığı KƏG olmayan hala nisbətən dəyişir. Bu dəyişmə nəticəsində monomerin reaksiya qabiliyyəti artdığı halda, radikalın reaksiya qabiliyyəti azalmalıdır. Ona görə də KƏG iştirakilə k_u -nın artmasını alınan komplekslərdə elektron buludu sixlığının yerdəyişməsi ilə izah etmək çətindir. Bununla əlaqədar olaraq qəbul edilir ki, KƏG iştirakilə polimerləşmə, monomer və radikalın eyni zamanda metal atomu tərəfindən koordinasiyaya cəlb olunması nəticəsində yaranan tsiklik kecid halı




ile xarakterizə olunur. Bu halda k_u -nın artmasını aşağıdakı iki səbəblə izah etmək olar: birincisi, monomer və radikalın eyni zamanda koordinasiyası onların birləşməsi üçün əlverişli fəza vəziyyəti yaradır, ikinci, aktiv tsiklik kompleksdə qoşlaşmamış elektronun delokallaşması uzanma reaksiyاسının aktivləşmə enerjisini azaldır.

Vinil monomerlərindən fərqli olaraq, allil birləşmələrinin polimerləşməsi zamanı KƏG nə monomer molekulundakı π -rabitə elektronlarının, nə də uzanan radikalda qoşlaşmamış elektronun sixlığına tə'sir edə bilməz, çünki KƏG ilə koordinasiya rabitəsinə daxil olan funksional qrup π -rabitə yaxud qoşlaşmamış elektronu olan karbon atomundan metilen qrupu ilə ayrılmışdır (allil spirti, allilasetat). Çoxlu sayda allil monomerlərinin (allil spirti, allilasetat, allilpropionat, allil-fenil efiri və s.) radiasiya, fotokimyəvi, inisiatorlar iştirakı ilə radikal polimerləşməsinə bə'zi KƏG-in ($ZnCl_2$, $GaCl_2$, H_3PO_4) tə'siri öyrənilmiş və bir çox kinetik parametrlər tə'yin edilmişdir. Bu araştırmalardan çıxan əsas nəticə bundan ibarətdir ki, ilkin radikallardan (məsələn, allilasetat üçün $\sim CH_2-\dot{C}H-CH_2-O-COCH_3$) fərqli olaraq, deqradasiya ötürülməsi (səh.97) nəticəsində alınan qeyri aktiv allil radikalları KƏG ilə koordinasiyaya daxil olduqda qoşlaşmamış elektronun π -rabitə elektronları ilə qoşulması pozulur.



və kompleksdə daxil olan allil radikalı zənciri uzatmaq qabiliyyəti kəsb edir. Nəticələr göstərir ki, belə radikalların zənciri uzatmaq qabiliyyətinin ehtimalı 80-95%-ə çatır. Başqa sözlə, deqradasiya ötürülməsi effektiv ötürülməyə çevirilir. Vinil monomerlərdə olduğu kimi, burada da monomer və uzanan radikalın KƏG vasitəsilə eyni koordinasiyaya cəlb olunması nəticəsində zəncirin uzanması üçün əlverişli fəza vəziyyətinin yaranması imkanını nəzərdə tutmaq lazımdır:





KƏG-in radikal polimerləşməyə tə'siri allil monomerləri üçün daha böyük praktiki əhəmiyyətə malikdir. Beləki, bir çox allil monomerləri əsasında yüksək molekul kütłəli polimerlərin praktiki cəhətdən asan və əlverişli olan yeganə alınma üsulu məhz KƏG iştirakı ilə kompleks - radikal polimerləşmə reaksiyasıdır. KƏG-in radikal birgə polimerləşmə reaksiyalarına tə'siri haqqında da maraqlı nəticələr alınmışdır. KƏG-in monomerlərdən biri yaxud hər ikisi ilə kompleks əmələ gətirdiyi monomer cütləri üçün binar birgə polimerləşmə tənlikləri çıxarılmış və başqa kinetik asılılınlar müəyyən edilmişdir. Mə'lum olmuşdur ki, KƏG-nin iştirakı birgə polimerləşmənin ümumi sür'ətinin artmasına və birgə polimerləşmə sabitlərinin dəyişməsinə səbab olur.




Nəzərdə tutmaq lazımdır ki, kompleks-radikal birgə polimerləşmədə monomerlərin nisbi aktivlikləri effektiv kəmiyyətlər (r_1^{eff} , r_2^{eff}) olub, KƏG-in qatılığından asılı olurlar. Məsələn, akrilnitrilin (M_1) vinilxloridle (M_2) radikal birgə polimerləşməsi zamanı $[\text{SnCl}_4]/[M_1] = 0,2$ qiymətində $r_1^{\text{eff}} = 0,99$, $r_2^{\text{eff}} = 0,02$ olduğu halda, $[\text{SnCl}_4]/[M_1] = 2$ olduqda $r_1^{\text{eff}} = 0,5$, $r_2^{\text{eff}} = 0,01$ -dir. KƏG-in birgə polimerləşmə reaksiyalarının gedisinə tə'siri və reaksiyanın mexanizmi sistemdə iştirak edən komponentlərin (monomerlər, həllədici, KƏG) xarakterindən çox asılı olur və ona görə də bu haqda ümumi mülahizələr söylemək həllilik çətindir.


Monomerlə birgə polimerləşməyə daxil olan KƏG iştirakı ilə radikal polimerləşmə reaksiyaları son illərdə daha intensiv tədqiq olunur və bir çox sistemlər üçün prosesin dəqiqliyi mexanizmi aydınlaşdırılmışdır. Monomerlər arasında kompleks əmələgəlmə ilə gedən birgə polimerləşmənin mühüm cəhəti ondan ibarətdir ki, bu reaksiyalar

nəticəsində ciddi növbələnmiş birgə polimerlər alınır. Ona görə də bu tip birgə polimerləşmə reaksiyaları növbələnən birgə polimerləşmə adlanırlar. Hövbələnən birgə polimerləşmə reaksiyalarının gedişində yükün ötürülməsilə donor-akseptor komplekslərin (YÖK) alınması faktı dəqiq üsullarla sübut olunmuşdur. Belə kompleks əmələgəlmə həm monomerlər arasında (bu halda birgə polimerləşməyə alınan kompleksin homopolimerləşməsi kimi baxılır), həm də uzanmaqdə olan radikallarla sərbəst monomer molekulları arasında baş verə bilər:



YÖK-in uzanma mərhələsində üstün rolü belə bir postulata əsaslanır ki, monomer molekulları donor-akseptor kompleksinə daxil olduqda onların reaksiya qabiliyyətləri kəskin surətdə artır. Elementar mərhələlərin aktivləşmə enerjilərinin kvant-mexaniki hesablamaları da bu postulati təsdiq edir. Lakin donor-akseptor komplekslərin monomer molekullarından yaxud monomer molekulları ilə radikallardan əmələ gəlməsi məsələsi bir çox cəhətdən mübahisəlidir. 2,3-dimetil butadiyen - SO_2 sistemi üçün elektron-paramaqnit rezonansı üsulu ilə sübüt olunmuşdur ki, prinsip e'tibarilə, uzanma reaksiyası həm sonomonerlərdən alınmış komplekslərin, həm də sərbəst molekulların radikallara birləşməsi yolu ilə baş verir. Bu variantlardan hansının üstünlük təşkil etməsi monomerlərin təbiətindən və temperaturdan çox asılıdır. Son illərdə hazırlanmış kinetik üsul uzanma reaksiyasında YÖK-in və sərbəst molekulların rolunu müqayisə etməyə imkan verir. Növbələnən birgə polimerləşmədə uzanma reaksiyasının hər iki variantı nəzərə alınsa, yazmaq olar:





k_{1C} , k_{2C} - donor-akseptör kompleksi ile, k_{12} , k_{21} - ise serebst molekullarla uzanma reaksiyalarının sür'et sabitleridir. Növbələnen birgə polimerleşmənin elementar mərhələləri üçün kinetik tənliklərin birgə həllindən aşağıdakı sadə asılılığı almaq olar:

$$\frac{V}{[M_2]} = p + q[M_2] \quad (1)$$

burada

$$\frac{q}{p} = \frac{k(\alpha k_{21} k_{1C} + k_{12} k_{2C})}{2k_{21} k_{12}}$$

yaxud

$$\frac{q}{p} = \frac{k k_{1C}}{2k_{12}} \alpha + \frac{k k_{2C}}{2k_{21}} \quad (2)$$

(k - donor-akseptör kompleksinin əmələgəlmə sabiti, $\alpha = [M_1]/[M_2]$ -dir. Təcrübə olaraq, monomerlərin başlangıç nisbətinin bir neçə qiymətlərində $V/[M_2] = f[M_2]$ asılılığını qurmaqla p və q üçün qiymətlər tapılır. (2) tənliyinin koordinatlarında $q/p = f(\alpha)$ asılılığı isə radikalların YÖK və serebst molekullarla birləşmə sabitlərinin nisbətini tə'yin etməyə imkan verir. Malein anhidridinin (MA) bə'zi monomerlərlə polimerleşməsi üçün bu üsulla tə'yin olunmuş uzanma sabitlərinin nisbətləri cədvəldə verilmişdir.

Cədvəl 7

Monomer cütləri	k_{1C}/k_{12}	k_{2C}/k_{21}
MA - vinilasetat	26,13	0,27
MA - vinilfenil efiri	7,51	0,355
MA - allilasetat	8,0	7,6
MA - allilfenil efiri	53,5	73,3
MA - alliltsikloheksil efiri	110,0	51,0
MA - allil spirti	26,0	30,8
MA - allilqlisidil efiri	8,0	10,0

Göründüyü kimi, YÖK-in əmələ gəldiyi hallarda uzanma reaksiyalarının bu komplekslərin iştirakılı baş vermesi daha çox ehtimalıdır. Monomerlər arasında kompleks əmələgelmənin baş verdiyi bir neçə polimerleşmə reaksiyaları xüsusilə, himopolimerleşməyə daxil ola bilməyən monomerlər (allil birləşmələri, malein anhidridi, SO_2 , α -olefinlər və s.) əsasında polimer maddələr alınması üçün böyük praktiki əhəmiyyətə malikdir. Ümumiyyətlə, KƏG iştirakılı radikal polimerleşmə reaksiyalarının öyrənilməsi, bu reaksiyaların praktiki imkanlarının genişlənməsinə, yüksək fiziki-mexaniki xassələri ilə fərqlənən yeni polimer materiallarının alınması üçün istifadə olunan monomerlərin çeşidinin artırılmasına böyük təkan verə bilər.



3.1.3. İon polimerleşmə

Zəncirvari polimerleşmənin bir növü olmaq e'tibarilə ion polimerleşmə radikal polimerleşmədən hər şeydən əvvəl onunla fərqlənir ki, bu prosesdə aktiv mərkəzlər yüklü hissəciklər yaxud ionlardır. Polimerleşmənin gedişini müəyyən edən belə yüksək reaksiya qabiliyyətli hissəciklər monomer molekulunda olan π -rabitənin heterolotik qırılması yolu ilə əmələ gəlirlər. Üzvi kimya kursundan mə'lumdur ki, π -rabitənin heterolotik qırılması qüvvətli elektron akseptoru və ya elektron donoru olan agentlərin tə'sirilə baş verir. İon polimerleşmə katalizatorları adlanan belə agentlər radikal polimerleşmə inişiatorlarından fərqli olaraq, əksər hallarda makromolekullara daxil olmurlar. Əmələ gələn aktiv mərkəzin yükünün müxtəlifliyindən asılı olaraq ion polimerleşmə iki növə ayrılır:

1. Aktiv mərkəzlərin müsbət yüklü hissəciklər (karbokationlar) olduğu kation polimerleşmə.

2. Aktiv mərkəzlərin mənfi yüklü hissəciklər (karboanionlar) olduğu anion polimerleşmə.


İon polimerleşmə çoxdan mə'lumdur və hazırlıda bir çox sənaye əhəmiyyətli polimerlərin (poliizobutilen, aşağı təzyiqli polietilen, be'zi kauçuklar və s.) əsas alınma üsulu kimi istifadə olunur. Lakin buna

baxmayaraq ion polimerləşmə, radikal polimerləşməyə nisbətən daha az öyrənilmişdir və onun bir çox cəhətləri hələ də mübahisəli olaraq qalmaqdadır. Buna görə də bütün ion polimerləşmə reaksiyalarını hərtərəfli izah edə biləcək universal sxemin verilməsi olduqca çətindir. Bu, ion polimerləşmə reaksiyalarının məhdud tədqiqi ilə deyil, bu reaksiyaların xarakterlərindən irəli gələn başqa amillərlə əlaqədardır. Beləki, radikal polimerləşmədən fərqli olaraq, ion polimerləşmə inisiatörlarının te'siri yalnız monomer molekullarının həyecanlandırılması ilə məhdudlaşmayıb, həm də o biri elementar reaksiyaların gedişində özünü göstərir. Yaxud, radikal polimerləşmə üçün demək olar ki, hec bir əhəmiyyət kəsb etməyən həllədicinin təbəti, ion polimerləşmənin elementar reaksiyalarının sü'ətlərini və bə'zən, hətta reaksiyanın mexanizmini müəyyən edən əsas amillərdən birinə çevirilir. Nəhayət, zəncirvari polimerləşmənin bu növü üçün xarakter olan mühüm xüsusiyyətlərdən biri özünəməxsus qırılma reaksiyalarının mövcud olması və bir çox hallarda isə, ümumiyyətlə qırılma reaksiyalarının baş verməməsidir. Məhz bu xüsusiyyətlərin nəticəsidir ki, ion polimerləşmə reaksiyaları üçün vahid kinetik sxemin verilməsi olduqca çətindir və hər bir konkret halın fərdi kinetik qanuna uyğunluqları mövcuddur. Bununla belə, bütün ion polimerləşmə prosesləri üçün ümumi olan bə'zi qanuna uyğunluqları müəyyən etmək mümkün olmuşdur. Bu qanuna uyğunluqlar kation və anion polimerləşmə reaksiyaları üçün ayrılıqda nəzərdən keçirilir.

— 3.1.3.1. Kation polimerləşmə.

Kation polimerləşmədə ilkin aktiv mərkəzlər və uzanan zəncirlər müsbət yüklü karbokationlardır. Belə aktiv mərkəzlər monomer molekullarına protonun yaxud katalizator kompleksindən alınan karbokationun birleşməsi nəticəsində əmələ gəldiklərindən prinsip e'tibarilə kation polimerləşmə katalizatorları kimi proton yaxud karbokation daşıyıcısı olan birləşmələr istifadə oluna bilər. Proton donoru olan turşular (H_2SO_4 , H_3PO_4 , $HClO_4$) və Lüis turşularının müxtəlif nuk-

leofil agentlərlə kompleksləri ($\text{BF}_3 \cdot \text{H}_2\text{O}$, $\text{AlCl}_3 \cdot \text{C}_2\text{H}_5\text{OH}$, $\text{SnCl}_4 \cdot \text{H}_2\text{O}$, $\text{AlCl}_3 \cdot \text{CH}_3\text{CH}_2\text{Cl}$) belə birleşmələrdəndir. Kation polimerleşmənin tipik katalizatorları kimi geniş miqyasda istifadə olunan Lüis turşuları komplekslərinin mövcud ədəbiyyatda əsas katalizatordan (BF_3 , AlCl_3 , SnCl_4) və əlavə katalizatordan (H_2O , HCl , $\text{C}_2\text{H}_5\text{OH}$, $\text{CH}_3\text{CH}_2\text{Cl}$) ibarət olduğu qəbul edilir. Lakin ilkin aktiv mərkəzlərin yaranması üçün eyni dərəcədə əhəmiyyətli olan komponentləri bir-birindən fərqləndirmədən, onların əmələ gətirdiyi kompleksləri kation polimerleşmənin kompleks katalizatorları adlandırmaq daha düzgündür. Bu kompleks katalizatorlar qüvvətli polyar birləşmələrdir və asanlıqla dissosiasiya edərək proton yaxud karbokation əmələ getirirlər.




Göründüyü kimi, protonun yaxud karbokationun əmələ gelmesi və deməli, monomerin həyecanlanması, katalizator kompleksinin dissosiasiyası ilə əlaqədar olur. Kompleksin dissosiasiyası isə mühitin di- elektrik nüfuzluğundan çox asılıdır. Buradan da kation polimerleşmənin gedişinə mühitin təbiətinin tə'siri məsələsi ortaya çıxır: həllədicidən polyarlığı artdıraqca polimerleşmənin sür'əti artır. Məsələn,

$\text{R}^+[\text{SnCl}_5]^-$ kompleksi iştirakilə stirol karbon-4-xloriddə polimerleşmədiyi halda, nitrobenzolda böyük sür'ətlə polimerləşir. Əlbettə, bu daha polyar həllədicidə katalizator kompleksinin asan dissosiasiya etməsi ilə əlaqədardır. Kation mexanizmi üzrə zəncirvari polimerleşmənin başlanması o zaman mümkün olar ki, monomer molekülləri katalizator kompleksindən alınan proton yaxud karbokationu özünə birləşdirə bilsin. Bu isə monomerin kation polimerleşməyə meylliyi ilə müəyyən olunur. İster aktiv mərkəzlərin yaranması, istərsə də zəncirin uzanması monomer moleküllərinin müsbət yüksək hissəciklərlə qarşılıqlı tə'siri ilə əlaqədar olduğundan, kation polimerleşməyə elə





monomerlər daxil olurlar ki, onların molekulunda olan π -rabitənin səxliyi elektron donoru olan qruplar hesabına artırılmış olsun. Məsələn, izobutilen, α -metilstirol, sadə vinilefirləri və s. tipik kation polimerləşmə monomerləridir. Stirol, dien karbohidrogenləri, bir çox tsiklik birləşmələr və digər monomerlər də kation mexanizmi üzrə asanlıqla polimerləşirlər. Kation polimerləşmə reaksiyalarında elementar mərhələlərin gedisi stirolon $\text{SnCl}_4 \cdot \text{H}_2\text{O}$ kompleksi iştirakılı polimerləşmə misalında nəzərdən keçirək. Yuxarıda qeyd edildiyi kimi, katalizator kompleksi asanlıqla dissosiasiya edərək proton verir ki, bu da monomer molekulu ilə birləşərək aktiv mərkəz yaradır.




Alınan aktiv mərkəz-karbokation, əksionun, yəni katalizator kompleksi anionunun ehatesində olduğundan zəncirin uzanması həllədicinin polyarlıq dərəcəsindən çox asılıdır. Beləki, həllədicinin polyarlığı çox olduqca əksionun karbokationdan ayrılmazı asanlaşır. Bu isə zəncirin uzanma reaksiyası sürətinin artmasına səbəb olur.




Zəncirin qırılması monomolekulyar mexanizm üzrə katalizator kompleksinin regenerasiyası yolu ilə baş verir:




Kation polimerleşme reaksiyalarında monomolekulyar qırılma kifayət qədər dəqiqliklə təcrübədə təsdiq edilmişdir: izobutilenin $\text{BF}_3 \cdot \text{D}_2\text{O}$ kompleksi iştirakilə polimerleşməsi zamanı ilkin kompleks $\text{BF}_3 \cdot \text{H}_2\text{O}$ kompleksinə çevrilir, deyterium atomları isə polimer makromolekuluna keçir. Bu, aşağıdakı sxem üzrə baş verir:





Monomolekulyar qırılma:




Katalizator kompleksinin həyecanlanma aktında təkrar iştirakı ikinci deyterium atomunun da polimerə keçməsinə səbəb olur. Radikal polimerleşmədə olduğu kimi kation polimerleşmədə də zəncirin qırılması ötürülmə reaksiyaları nəticəsində baş verə bilər. Monomer, həlledici, polimer molekülləri, habelə karbokationun qarşılıqlı təsirdə ola biləjəci qarşıqlar kation polimerleşmənin tipik ötürücü agentləridir. Xüsusi ötürücü agentlər olmadıqda monomerə görə ötürülmə reaksiyaları başqa ötürülmə reaksiyalarına nisbətən üstünlük təşkil edir və buna görə də polimerleşmənin kinetikasını tədqiq edərkən yalnız monomerə görə ötürülməni nəzərə almaqla kifayətlənilərlər. Kinetik zəncirin uzanması ilə xarakterizə olunan monomerə görə ötürülmə makrokarbokationdan proton ayrılmasi və ya monomer molekulundan hidrid keçidi yolu ilə baş verə bilər:









Göründüyü kimi hidrid keçidinin ehtimalı, monomer molekülündə ikili və ya üçlü karbon atomları yanında hidrogenin olduğu halda daha çox olur. Qeyd etmək lazımdır ki, məhz hidrid keçidinin nəticəsində bir çox monomerlərin kation polimerleşməsində ilkin monomerin quruluşundan fərqli zvenoları olan makromolekullar əmələ gəlir. Hidrid keçidi nəticəsində karbokationların izomerleşməsi ilə müşayət olunan belə polimerleşmə reaksiyalarına tipik misal 3-metilbuten-1-in kation polimerleşməsidir:



İzomerleşme kation polimerleşməsi adlanan bu tip polimerleşmə bir çox α -olefenlər və bəzi allil monomerləri üçün seciyyəvidir. Məsələn, allilfenil efirinin $\text{SnCl}_4 \cdot \text{C}_2\text{H}_5\text{OH}$ kompleksi iştirakı ilə polimerleşməsinin aşağıdakı sxem üzrə getdiyi müəyyən edilmişdir:



Göründüyü kimi reaksiyanın gedişinde izomerleşen karbokationun kinetik zənciri iki istiqamətdə davam etdirmək imkanı vardır. ^{13}C -nüvə maqnit rezonansı spektroskopiya üsulu ilə sübut edilmişdir ki, polimerləşmə əsasən 1 variant üzrə, yəni aromatik həlqədə əvəz olma ilə müşayət olunur.

Kation polimerləşmənin nəzərdən keçirilən xüsusiyyətlərini əsas tutaraq onun əksər hallar üçün kifayət dərəcədə doğru olan bə'zi kinetik asılılıqlarını çıxaraq. Lakin nəzərdə tutmaq lazımdır ki, bu asılılıqlar çoxlu sayıda monomerlərin kation mexanizmi üzrə polimerləşməsinin bütün qanuna uyğunluqlarını hərtərəfli əhatə etmir və hər bir konkret halda bu hal üçün xarakter olan fərdi xüsusiyyətlər ümumi kinetik sxemə bə'zi spesifik çəhətlər əlavə edir. Həyəcanlanmanın katalizator kompleksi ilə monomer molekulunun qarşılıqlı tə'sir reaksiyası ilə baş verdiyi halda

$$V_h = k_n [\text{kat}][M]$$

Katalizator komponentlerinin ekvimolekulyar nisbətində katalizatorun qatılığı bu komponentlərdən birinin qatılığına, ekvimolekulyar nisbətində fərqli nisbətlərdə isə onlardan daha az olanın qatılığına bərabər götürülməlidir. Ümumi halda, uzanmanın ion cütləri vasitəsilə baş verdiyi nəzərə alınarsa

$$V_u = k_u [M \pm][M].$$

Yuxarıda yazılış sxemə əsasən zəncirin qırılması başlıca olaraq monomolekulyar çevrilmə və monomerə görə ötürülmə yolu ilə gedə bilər; onda

$$V_q = k_q [M \pm]$$

$$V_M = K_m [M \pm][M]$$

V_q və V_M - monomolekulyar qırılma və monomerə görə ötürülmə reaksiyalarının sür'ətləridir. Monomerə görə ötürülmə eksər hallarda kinetik zənciri davam etdiriyindən kvazistasionarlıq şərti kimi $k_h [\text{kat}][M] = k_q [M]$ bərabərliyini yazmaq olar, çünkü aktiv mərkəzlərin məhv olması yalnız monomolekulyar qırılma yolu ilə baş verir. Bu ifadədən aktiv mərkəzlərin qatılığını uzanma sür'əti düsturunda yazımaqla polimerləşmənin ümumi sür'ət düsturu alınır:

$$V_u = V = \frac{k_u k_h}{k_q} [\text{kat}][M]^2 \quad (1)$$

Yəni, kation polimerləşmənin sür'əti katalizatorun qatılığı ilə düz mütənasibdir.

Düsturdan görünür ki, reaksiya sür'əti monomerin qatılığına görə ikinci tərtibə malikdir. Lakin nəzərə almaq lazımdır ki, monomerə görə tərtib həllədicinin dielektrik nüfuzluğundan asılı olaraq dəyişə bilər.

Məsələn, stirolun $H^+ [SnCl_4 OH]^-$ kompleksi iştirakile nitrobenzolda ($E=36D$) polimerləşməsində monomerə görə tərtib 1, dixloretanda ($E=10,4D$) polimerləşməsində tərtib 2, karbon-4-xloriddə ($E=2,2D$) polimerləşməsində isə tərtib 3-dür. Həllədicinin kation polimerləşmənin gedişinə tə'siri irəlide ətraflı nəzerdən keçirilir.

Orta polimerleşmə dərəcəsinin ifadəsini almaq üçün kinetik qırılma ilə yanaşı, ötürülmə yolu ilə zəncirin qırılmasını da nəzərə almaq lazımdır:

$$\bar{X}_n = \frac{V_u}{V_q + V_M} = \frac{k_u [M \pm J] M}{k_q [M \pm J] + k_M [M \pm J] M}$$

yaxud

$$\frac{1}{\bar{X}_n} = \frac{k_q}{k_u} \cdot \frac{1}{[M]} + \frac{k_M}{k_u}$$

Alınmış bu ifadə kation polimerleşmə reaksiyaları üçün elementar mərhələlərin sür'ət sabitləri nisbətini tə'yin etməyə imkan verir. $1/\bar{X}_n = f(1/[M])$ asılılığını ifadə edən düz xəttin ordinat oxundan ayırdığı parça monomerə görə ötürülmə emsalına (C_M), absis oxuna meyl bucağının tangensi isə k_q/k_u nisbətinə bərabərdir. Monomerə görə ötürülmə emsalı temperaturdan və eləcə də mühitin xarakterindən çox asılıdır. Məsələn, izobutilen - $TiCl_4 \cdot H_2O$ sistemi üçün (həllədici metilenxlorid) $18^\circ C$ -də $C_M = 4,2 \cdot 10^{-3}$ olduğu haldə, $-75^\circ C$ -də $3,3 \cdot 10^{-5}$ -dir. Uzanma və qırılma reaksiyalarının sür'ətləri nisbəti ilə müəyyən olunan polimerleşmə dərəcəsi, radikal polimerleşmədən fərqli olaraq, katalizatorun qatılığından asılı deyildir:

$$\bar{X}_n = \frac{V_u}{V_q} = \frac{k_u [M \pm J] M}{k_q [M \pm J]} = \frac{k_u}{k_q} [M] \quad (2)$$

Lakin təcrübə göstərir ki, katalizator kompleksinin nukleofil komponentinin (H_2O , HX , RX , ROH və s.) stexiometrik nisbətdən artıq götürülməsi orta polimerleşmə dərəcəsini aşağı salır. Əlbəttə, bu orta molekul kütləsinin qiymətinə bütövlükdə katalizator kompleksinin deyil, onun nukleofil komponentinin tə'siri nəticəsidir. Qüvvətli polyar birləşmələr olan bu agentlər kinetik zəncirin qırılmasında yüksək dərəcədə fəallıq göstərirler. Məsələn, izobutilenin $TiCl_4 \cdot H_2O$ -metilenxlorid sistemində polimerleşməsində k_{H_2O}/k_u nisbəti $-32^\circ C$ -də 0,52-yə bərabərdir, yəni suyun tə'siri ilə qırılma reaksiyasının sür'ət sabiti uzanma reaksiyasının sür'ət sabiti ilə müqayisə edilə bilən

tərtibdədir. Kation polimerleşmənin aktivləşmə enerjisi (1) və (2) düsturuna uyğun olaraq

$$E_V = E_h + E_u - E_q$$

$$E_{\bar{X}_n} = E_u - E_q$$

ifadələri ilə müəyyən olunur. Elementar mərhələlərin aktivləşmə enerjilərinin tə'yini göstərir ki, bir qayda olaraq $E_q > E_h$ və həmcinin həyecanlanma və uzanma reaksiyalarının aktivləşmə enerjiləri o qədər də böyük deyildir. Bunun nəticəsidir ki, eksər hallarda E_V və $E_{\bar{X}_n}$ mənfi qiymət alırlar. Temperaturun aşağı düşməsilə reaksiya sür'ətinin və orta polimerleşmə dərəcəsinin artması isə məhz bununla izah olunur. Stirolun müxtəlif sistemlərdə kation polimerleşmənin kinetik tədqiqi aktivləşmə enerjisinin qiymətləri haqqında aşağıdakı nəticələri çıxarmağa imkan vermişdir:

1. Polimerleşmənin proton donoru olan turşularla həyecanlanmasında həllədicinin polyarlığı və turşunun qüvvəsi artdıqca E_V artır.
2. Metal halogenidləri ilə həyecanlanma zamanı E_V üçün alınan qiymət turşularla olduğundan bir qədər azdır.
3. Öksər hallar üçün $E_{\bar{X}_n} < 0$ və $E_{\bar{X}_n} < E_V = 21 \div 42 \text{ kC/mol}$ olur.


Kation polimerleşmənin ümumi sür'əti, onun elementar reaksiyalarının sür'əti və alınan polimerin orta molekul kütləsi bir çox amillərin tə'sirindən asılıdır. Kation polimerleşmənin gedişinə tə'sir edən ən mühüm amillər temperatur, həllədicinin təbiəti və katalizator kompleksi komponentlərinin nisbətidir. Bu amillərinin kation polimerleşməyə tə'siri aşağıda şərh edilir.

Temperaturun tə'siri. Kation polimerleşmədə reaksiya sür'ətinə və orta polimerleşmə dərəcəsinə temperaturun tə'sirini eks etdirən kinetik nəticələr azdır və bir çox hallarda isə mübahisəlidir. Amma belə bir təcrübi fakt təkzib edilməzdür ki, eksər vinil monomerlərinin tipik katalizatorlar iştirakılı kation polimerleşməsinin sür'əti və alınan polimerin orta molekul kütləsi temperatur azaldıqca artır. Məsələn, izobutilen AlCl_3 və ya BF_3 kompleksləri iştirakılı - 100°C də çox böyük sür'ətlə polimerləşərək molekul kütləsi bir neçə milyon olan po-

limer əmələ getirir. Kation polimerleşmənin aşağı temperaturlarda böyük sür'ətlə getmesinin təcrübədə təsdiq olunmuş dəqiq izahı verilməmişdir; bu haqda ədəbiyyatda bəzi mülahizeler mövcuddur. Bu mülahizələrdən biri kation polimerleşmənin paralel olaraq həm sərbəst ionların (məsələn, M^+), həm də ion cütlərinin (məsələn, M^+A^- , A^- -katalizator kompleksinin anionudur) iştirakilə getdiyini nəzərdə tutur.

Bu halda ümumi sür'ət $V = (k_{u\pm}C_{\pm} + k_{u+}C_+)/[M]$ düsturu ilə müəyyən olunur. C_{\pm} və C_+ ion cütlərinin və sərbəst ionların qatılığı, k_u və k_{u+} -uyğun sür'ət sabitlərdir. Aydındır ki, sərbəst ionların iştirakilə reaksiya daha sür'ətlə getməlidir, çünki bu halda əlavə enerji sərfi ilə əlaqədar olan eksionun kenar edilməsi zərurəti yoxdur. Temperaturun aşağı düşməsi ion cütlərinin əmələ gəlməsinin qarşısını alır və sərbəst ionların qatılığı artır. Hesablamalar göstərir ki, temperaturun sıfırdan -95°C -dək aşağı salınması sərbəst ionların qatılığını ion cütlərinin qatılığına nisbətən 12 dəfə artırır. Bu isə reaksiya sür'ətinin artmasına səbəb olur. Aşağı teperaturlarda qırılma reaksiyaları sür'ətinin azalması da uzanma reaksiya sür'ətinin artmasına imkan yaradır.

İkinci mülahizə N.Semyonov tərəfindən irəli sürülmüşdür. Bu mülahizəyə görə kation polimerleşmənin böyük sür'əti monomer molekullarının aşağı temperaturlarda düzgün nizamlanması ilə əlaqə-daridir. Temperatur, monomerin kristallaşma temperaturuna yaxınlaşdırıqca molekulların kristal qəfəsindəki tərtibə uyğun surətdə nizamlanması baş verir:



Qoşulmuş sistemlərə oxşar olan belə sistemlərdə elektronların bir molekuldan digərinə verilməsi üçün çox əlverişli şərait yaranır ki, bu da polimerleşmənin yüksək sür'ətini tə'min edir.


Həlledicinin təbiətinin tə'siri. Radikal polimerleşmədən fərqli olaraq kation polimerleşmə həlledicinin dielektrik nüfuzluğu və solvatlaşdırma qabiliyyətinə qarşı olduqca həssasdır. Bir qayda olaraq, həlledicinin polyarlığı və solvatlaşdırma qabiliyyəti artdıqca kation po-

limerləşmənin sür'əti artır. Reaksiyanın bu cür xarakteri onunla izah edilir ki, polyar və solvatlaşdırma xassəsi böyük olan həllədicilərdə katalizator kompleksinin, elecədə ion cütlərinin dissosiasiyası asanlaşır və bunun nəticəsi olaraq həyecanlanma və uzanma reaksiyalarının sür'ətləri artır. Həllədicinin təbiətinin kation polimerləşmənin gedişine göstərdiyi tə'siri belə bir müqayisədən görmək olar ki, $\text{SnCl}_4\text{-RCI}$ kompleksi iştirakılı stirol nitrobenzolda böyük sür'ətlə polimerləşdiyi halda, karbon 4-xloriddə polimerləşmir. Həllədicinin xarakteri bir çox hallarda kation polimerləşmənin ilk növbədə monomere görə tertibinin qiymətinə tə'sir göstərir. Bu xüsusiyyət həllədicinin təbiətindən asılı olaraq həyecanlanma mərhələsi mexanizminin dəyişilməsi ilə əlaqədardır. Qüvvətli polyar həllədicidə katalizator kompleksi spontan dissosiasiya etdiyi halda, zəif polyar, yaxud qeyri-polyar həllədicidə katalizator kompleksinin dissosiasiyyası monomer molekullarının iştirakılı baş verir. Neticədə polimerləşmə reaksiyasının monomere görə tertibi dəyişir: polyar həllədicidə monomere görə tərtib bir, zəif polyar və ya qeyri-polyar həllədicidə isə tərtib iki və hətta üç olur. Həllədicinin polyarlığının artması reaksiya sür'ətini artırduğu halda alınan polimerin molekul kütləsinin qiymətinə az tə'sir edir. Bu onunla izah olunur ki, polyar mühitdə həyecanlanma sür'ətinin artması molekul kütləsinə aşağı salırsa, qırılma reaksiyası sür'ətinin azalması (makrokarbokationun əksionla qarşılıqlı cəzb olunması zəifləyir) molekul kütləsinin artmasına səbəb olur. Molekul kütləsinin qiymətinə əks istiqamətlərdə tə'sir edən bu iki amil xeyli dərəcədə bir-birini tarazlaşdırır və nəticədə mühitin xarakteri alınan polimerin molekul kütləsinə az tə'sir göstərir.

Katalizator kompleksi komponentləri nisbətinin tə'siri. Katalizator kompleksini əmələ getirən komponentlərin mol nisbətlərinin kation polimerləşmənin gedişinə tə'siri əsasən Lüis turşularının (BF_3 , AlCl_3 , SnCl_4 , TiCl_4) qüvvətli nukleofil agentlərlə (H_2O , ROH) komplekslərinin iştirak etdiyi sistemlər üçün ətraflı tədqiq edilmişdir. Katalizator kompleksinin stexiometrik tərkibinin reaksiya sür'ətinə və orta molekul kütləsinə tə'siri belə bir cəhətlə müəyyən olunur ki, kata-

lizator komponentlerinin əmələ gətirdikləri müxtəlif tərkibli komplekslərdən hansıları konkret şəraitdə aktiv mərkəzlerin yaranmasında iştirak edə bilər. Məlumdur ki, Lüis turşuları su, spirt, alkilhalogenidlərlə tərkibinə görə fərqlənən bir neçə kompleks əmələ gətirirlər. Məsələn, AlCl_3 spirtlə $\text{AlCl}_3 \cdot 2\text{C}_2\text{H}_5\text{OH}$, $\text{AlCl}_3 \cdot 4\text{C}_2\text{H}_5\text{OH}$ tərkibli, qalay-4-xlorid isə su ilə, $\text{SnCl}_4 \cdot 2\text{H}_2\text{O}$, $\text{SnCl}_4 \cdot 5\text{H}_2\text{O}$ tərkibli kompleksler verir. Bu komplekslərdən hansının daha aktiv olması polimerleşmənin aparılma şəraitindən, ilk növbədə mühitin xarakterindən asılıdır. Məsələn, stirol - $\text{SnCl}_4 \cdot \text{H}_2\text{O}$, - CCl_4 sistemində reaksiya sür'əti $[\text{H}_2\text{O}]/[\text{SnCl}_4] = 2$, stirol - $\text{SnCl}_4 \cdot \text{H}_2\text{O} \cdot \text{C}_6\text{H}_5\text{NO}_2$ sistemində isə $[\text{H}_2\text{O}]/[\text{SnCl}_4] = 1$ qiymətində maksimum olur.

Bu sübut edir ki, polyar həllədicidə monohidrat, qeyri-polyar həllədicidə isə dihidrat aktiv kompleks rolunu oynayır. Katalizator komponentləri nisbətinin polimerin molekul kütlesine tə'siri əsasən kompleksin nukleofil agentinin ötürülmə reaksiyalarında iştirakı ilə müəyyən olunur. Əger nukleofil agentin miqdarı aktiv kompleksin əmələ gəlməsi üçün lazım olan miqdardan çox olarsa, aydınlaşdır ki, onun artığı zəncirin ötürülməsinə səbəb olacaq və neticədə alınan polimerin orta molekul kütlesi aşağı düşəcəkdir. Bunu 22-ci şəkildə aydın görmək olar.




Şəkil 23. Stirolun $\text{SnCl}_4 \cdot \text{H}_2\text{O}$ iştirakılı polimerləşməsində molekul kütlesinin suyun qatılığından asılılığı. ($[\text{SnCl}_4] = 3,0 \cdot 10^{-3}$ mol/l, həllədici-dixloretan).

3.1.2.2. Anion polimerləşmə


Anion polimerləşmədə zəncirin uzanmasını tə'min edən aktiv mərkəzler mənfi yüklü karboanionlardır. Aktiv mərkəzin karboanion olması, həyəcanlanma mərhələsinin monomer molekuluna elektron

keçidi ilə müşayət olunmasını tələb edir. Bu tələbə uyğun olaraq anion polimerləşmə katalizatorları rolunu elektron donoru olan qələvi metallar və onların amidləri, qələvilər, metal-üzvi birləşmələr və s. oynayırlar. Aktiv mərkəzin təbiəti yalnız katalizatora deyil, bu məxanizm üzrə polimerləşen monomerlərə də müəyyən tələblər verir. Bir qayda olaraq anion polimerləşməyə elə monomerlər meylli olurlar ki, onların molekulundakı π -rabitə qüvvəti elektron akseptoru olan qruplar (-NO₂, -CN, -COOH və s.) hesabına polyarlaşın və onun elektrofilliyi güclənsin. Akril turşusu və onun törəmələri, nitroetilen, butadien, stirol belə monomerlərdəndir. Ümumiyyətlə, anion polimerləşmədə monomerin həyecanlanması inisiatorun və mühitin xarakterindən asılı olaraq müxtəlif sxemlər üzrə baş verə bilər. Bununla əla-qədar olaraq anion polimerləşmə üçün aşağıdakı üç tip həyecanlanma üsulunu fərqləndirirlər:


1. Sərbəst anionların iştirakılı həyecanlanması



2. Əsasi xarakterli polyar birləşmələrin tə'siri ilə həyecanlanması




3. Elektron donoru olan agentlərin tə'siri ilə həyecanlanması




Bu sxemlərdən hər birinin müəyyən dərəcədə fərqləndirici xüsusiyyətləri olduğuna görə onları ayrılıqda nəzərdən keçirmək lazımdır.


Sərbəst anionlarla həyecanlanması. Anion polimerləşmənin bu növünə tipik misal metallar yaxud onların amidləri iştiraki ilə maye amonyakda polimerləşmə reaksiyalarıdır. Bu şəraitdə stirolun, akril-nitrilin və metilmətakrilatin polimerləşməsinin tədqiqi göstərir ki, həyecanlanmanın ilkin aktiv mərkəzləri amid NH₂⁻ ionlarıdır. Amid ionları ya metal amidlərinin maye amonyakda dissosiasiyası



ya da metal, monomer ve amonyakın karşılıqlı tə'siri nəticəsində əmələ gəlir:



Maye amonyakın yüksək dielektrik nüfuzluğuna və solvatlaşdırıcı qabiliyyətə malik olması polimerleşmənin sərbəst anionlar iştirakilə getməsini tə'min edir. Bu, həmçinin onunla təsdiq edilir ki, mühitə uyğun metal ionlarının daxil edilməsi reaksiyanın sür'ətini azaldır. Göstərilən katalizatorlar iştirakilə müxtəlif monomerlərin polimerleşmə reaksiyaları üçün müəyyən edilmişdir ki, alınan hər bir makromolekula bir azot atomu uyğun gəlir və makromolekulda doymamış rabitə yoxdur; bundan əlavə, polimerin orta molekul kütləsi amid və metal ionlarının qatılığından asılı deyildir və reaksiyanın sür'əti monomerə görə ikinci tərtibə malikdir. Təcrübədən alınan bu nəticələr sərbəst anionlar iştirakilə polimerleşmənin gedişi haqqında aşağıdakı mülahizələri yürütülməyə imkan verir: həyəcanlanma amid ionlarının monomer molekuluna birləşməsilə başlanır:



və həyəcanlanmanın sür'əti

$$V_h = k_h [M][\text{NH}_2^-]$$

şəklində yazılı bilər. Amidin yuxarıda verilmiş dissosiasiya sxeminiə görə

$$k_{dis} = \frac{[\text{NH}_2^-][\text{Me}^+]}{[\text{MeNH}_2]}$$

və $[\text{NH}_2^-] = [\text{Me}^+]$ olduğundan

$$[\text{NH}_2^-] = k_{dis}^{1/2} [\text{MeNH}_2]^{1/2}$$


və

$$V_h = k_h k_{dis}^{1/2} [M][\text{MeNH}_2]^{1/2}$$
 alınır.

Uzunma reaksiyası monomer molekullarının aktiv mərkəzlərə ardıcıl birləşməsi ilə əlaqədar olduğundan

$$V = V_u = k_u [M^-] [M^-]$$

Makromolekulda ikiqat rabitənin olmaması və amidin polimerləşmə zamanı sərf olunmaması göstərir ki, qırılma Me^+ ilə neytrallaşma, yaxud monomerə hidrid ionunun keçməsi ilə baş verməyib, amonyak vasitəsilə ötürülmə yolu ilə gedir:



Her bir makromolekulun əmələ gəlməsi NH_2 ionunun alınması ilə müşayət olunduğundan amid ionlarının ümumi qatılığı reaksiya müddətində sabit qalır.

Ötürülmənin sür'əti

$$V_{\text{NH}_3} = k_{\text{NH}_3} [M^-] [\text{NH}_3]$$

Stasionar hal üçün

$$k_h k_{\text{dis}}^{1/2} [M] [\text{MeNH}_2]^{1/2} = k_{\text{NH}_3} [M^-] [\text{NH}_3]$$

və

$$[M^-] = \frac{k_h k_{\text{dis}}^{1/2} [M] [\text{MeNH}_2]^{1/2}}{k_{\text{NH}_3} [\text{NH}_3]}$$

$[M^-]$ üçün bu qiymət sür'ət düsturunda yerinə yazılıqdə

$$V = V_u = [M^-] = \frac{k_u k_h k_{\text{dis}}^{1/2} [M]^2 [\text{MeNH}_2]^{1/2}}{k_{\text{NH}_3} [\text{NH}_3]}$$

ifadəsi alınır ki, bu da təcrübə nəticələrə uyğundur.

Orta polimerləşmə dərəcəsi düsturunu almaq üçün uzanma və ötürülmə reaksiyalarının nisbətini götürmək lazımdır.

$$\bar{X}_n = \frac{k_u [M^-] / [M]}{k_{\text{NH}_3} [\text{NH}_3] / [M^-]} = \frac{k_u [M]}{k_{\text{NH}_3} [\text{NH}_3]}$$

yaxud

$$\bar{X}_n = \frac{I}{C_{\text{NH}_3}} \frac{[M]}{[\text{NH}_3]}$$

C_{NH_3} - amonyaka göre ötürülmə əmsalıdır. Göründüyü kimi, orta polimerleşmə dərəcəsi katalizatorun qatılığından asılı deyilir. Sür'ət və orta polimerleşmə dərəcəsi düstürlarından görmek çətin deyildir ki:

$$E_v = E_h + E_u - E_{NH_3}$$


$$E_{\bar{X}_n} = E_v - E_{NH_3}$$

E_{NH_3} - amonyaka göre ötürülmənin aktivləşmə enerjisidir. Kation polimerleşmədə olduğu kimi, burada da qırılma (ötürülmə) reaksiyasının aktivləşmə enerjisi uzanma reaksiyasının aktivləşmə enerjisindən böyükdür və $E_{\bar{X}_n} < 0$ (məsələn, KNH_2 iştirakılə stirolun polimerleşməsi üçün $E_{\bar{X}_n} = -16,8 \text{ kC/mol}$). Deməli, temperaturun yüksəlməsi orta polimerleşmə dərəcəsinin azalmasına səbəb olur. Həyecanlanma mərhələsinin aktivləşmə enerjisi kifayət qədər yüksək olduğundan $E_v > 0$ alınır. Ona görə də temperaturun artması ilə sərbəst anionlar iştirakılə polimerleşmənin sür'əti artır.



Əsasi xarakterli polyar birləşmələrlə həyecanlanma. Anion polimerleşmənin bu halında aktiv mərkəzler-qüvvətli polyar birləşmələr olan alkilmətəl və ya arilmətəl (butillitium, amilnatrium, feñilitium, fenilizopropilkalium və s.) töremələrin iştirakılı yaradılır. Bu tip anion polimerleşmənin mühüm xüsusiyyətlərindən biri monomer molekulunun aktiv mərkəzlərdəki metal-karbon rabitəsinə bifunksional birləşməsidir. Monomer molekulunun bu cür "daxil olması" butadiyen əlavə edilməsi nəticəsində fenilikaliumun parlaq rənginin itməsi ilə təsdiq olunur. Rənginitməsi fenil qrupu ilə kalium arasında olan rabitənin qırılması ilə əlaqədardır. Zəncirin uzanmasının belə xarakteri hər elementar birləşmə aktından sonra tamamilə davamlı birləşmələrin əmələ gəlməsini müəyyən edir. Bu, radikal və kation polimerleşmədən fərqli olaraq, uzanmaqdə olan zəncir sonunun əksionla stabilleşməsində irəli gəlir. Məhz bu cür stabilleşmənin nəticəsidir ki, metal-üzvi birləşmələr iştirakı ilə polimerleşmədə, əgər xüsusi maddələr daxil edilməsə, üçüncü elementar mərhələ-zəncirin qırılması baş vermir. Aktiv mərkəz kimi öz fəallığını saxlayan və

monomerin əlavə miqdarını daxil etdikdə polimerleşməni davam etdirən belə polimerlər "canlı" polimerlər adlanırlar.

Deyilənləri nəzərə almaqla metalüzvi birləşmələr iştirakılı anion polimerleşmənin elementar mərhələlərini stirolun butillitium iştirakılı polimerleşməsi misalında nəzərdən keçirək. Həyecanlanma:




Uzanma:



Metal-üzvi birləşmələr iştirakılı anion polimerleşmənin sür'əti metalin təbiətindən çox asılıdır. Adətən, eksionun (metalin) radiusu artıqca reaksiyanın sür'əti artır. Məsələn, butadiyenin 56°C -də polimerleşmə sür'ətinin sabiti Li^+ , Na^+ , K^+ eksionlarının iştirakılı uyğun olaraq, $0,03$, $0,6$, $3,1$ $1/\text{mol}\cdot\text{s}\cdot\text{dm}^3$ -dir. Bu, ion radiusu azaldıqca eksionun karboanionla daha möhkəm rabitəyə daxil olması və az polyar mühitdə onun kənar edilməsi üçün əlavə enerji sərfi ilə əlaqədardır. Ümumiyyətlə, litium-üzvi birləşmələr iştirakılı anion polimerleşmənin bəzi fərqləndirici xüsusiyyətləri vardır ki, onlardan en mühümləri aşağıdakılardır: birinci, litium-üzvi birləşmələr iştirakılı anion polimerleşmənin sür'əti nisbətən aşağı olur; bunun əsas səbəblərindən biri litium-üzvi birləşmələrin az polyar mühitdə assosiatlar əmələ getirməsidir. Assosiatlar şəklinə keçmiş aktiv mərkəzlər zəncirin uzanmasında iştirak edə bilmir və bu halda reaksiyanın sür'əti




tarazlığının vəziyyətindən çox asılı olur. İkincisi, litium-üzvi birləşmələr iştirakilə polimerləşmədə alınan polimerin mikrostrukturası daha düzgün olur. Məsələn, butillitium iştirakilə butadiyen 91,3% 1,4-, 8,7% 1,2-quruluş, izopren isə 94% 1,4- 6% 3,4-quruluş əmələ gətirir. Əsasən 1,4-quruluşun alınması litium əksionu iştirakilə altrüyvlü tsiklin əmələ gəlməsile izah olunur.



Metal üzvü birləşmələr iştirakilə anion polimerləşmənin kinetik xüsusiyyətləri demək olar ki, elektron donoru olan agentlərin iştirakilə polimerləşmədə olduğu kimidir. Ona görə də, bu xüsusiyyətlər anion polimerləşmənin hər iki hali üçün birləşdirilərək irəlidə nəzərdən keçirilecekdir.

Elektron donoru olan agentlər iştirakilə həyecanlanması.


Katalizatordan monomer molekuluna elektron keçidilə aktiv mərkəzlerin əmələ gəlməsinin tipik hali qələvi metallar iştirakilə anion polimerləşmə reaksiyasıdır. Anion polimerləşmənin tədqiq olunan ilk nümunəsi kimi bu reaksiya, XX əsrin 20-ci illərində öyrənilməyə başlanmışdır. Təsadüfi deyildir ki, 1932-ci ildə keçmiş SSRİ-də alınan ilk sintetik kauçuk istehsalı bu reaksiya əsasında həyata keçirilmişdir. Dien karbohidrogenləri ilə qələvi metalin qarşılıqlı tə'sirində aşağıdakı sxem üzrə ion-radikal əmələ gəlir:




Olefin sırası monomerlər üçün ion-radikalın alınması yalnız ikinci molekulun birləşməsile baş verir, çünki metalin birinci molekulla qarşılıqlı təsirində elektronların lokallaşması, aktiv ucların çox yaxın olması nəticəsində mümkün olmur:




Bu cür ion-radikalların mövcud olması elektron paramaqnit rezonansı (EPR) spektrleri ilə sübut edilmişdir. Aktiv mərkəzlərin ikili xarakteri uzanma reaksiyasının həm anion, həm də radikal mexanizmi üzrə getməsi imkanı yaradır. Lakin radikal polimerleşmənin aktivləşmə enerjisi anion polimerleşmənin aktivləşmə enerjisindən çox olduğundan, nisbətən aşağı temperaturlarda anion-radikallar rekombinasiyaya uğrayaraq dianionlara çevrilir və reaksiyanın sonrakı gedisi metalüzvi birləşmələrdə olduğu kimi, anion mexanizmi üzrə davam edir:



Radikalların rekombinasiyası EPR spektrdə uyğun siqnalın itməsi ilə təsdiq olunur. Elektron keçidi ilə anion polimerleşmə, həmçinin, aralıq birləşmə kimi natrium-naftalin, natrium-difenil və bunlara oxşar madđələrin əmələ gəlməsində də aparla bilər. Natrium və naftalin iştirakılı reaksiyanın ilkin mərhəlesi yaşıl rəngli natrium-naftalinin əmələ gəlməsi ilə əlaqədar olur:



Naftalin ion-radikalı elektronu monomer molekuluna ötürür:




Davamsız anion-radikal rekombinasiya neticəsində dianiona çevrilir ki, bu da uzanmanın anion mexanizmini müəyyən edir. Elektron donoru olan agentlərin iştirakılı anion polimerleşmədə zəncirin uzanması metal-üzvi birləşmələrdə olduğu kimi baş verdiyindən burada da "canlı" polimerlər əmələ gelir. "Canlı" polimerlərin alındığı sistemlərdə karbonionlar eksionla stabilşırlar. Lakin eksionun kənar edilməsi və deməli, reaksiyanın sür'əti mühitin xarakterindən çox asılıdır.

Məsələn, stirolun natrium-naftalin iştirakılı polimerleşməsinin sür'ət sabiti benzolda 2, dioksanda 5, tetrahidrofuranda 550, 1,2-dimetoksi- etanda isə 3800 l/mol·san-dir. Ümumiyyətə, "canlı" polimerlərin alın- diğı reaksiyaların sür'əti ion cütleri və sərbəst ionlar iştirakılı gedən reaksiyaların sür'ətləri cəmi kimi götürülür:

$$V = k_{p^-c^+} [r^-c^+] [M] + k_p [r^-c^+] [M]$$

p^-c^+ -ion cütleri, p^- -sərbəst anionlar, c^+ isə əksiondur. Belə sistemlərdə ion cütleri və sərbəst ionların qatılığı aşağıdakı tarazlıqla müəyyən olunur:



k - tarazlıq sabitidir. Buradan

$$k = \frac{[p^-][c^+]}{[p^-c^+]}$$

yazmaq olar. $[p^-] = [c^+]$ olduğundan

$$k = \frac{[p^-]^{1/2}}{[p^-c^+]}$$

və

$$[p^-] = k^{1/2} [p^-c^+]^{1/2}$$

Bu qiyməti sür'ət düsturunda yerinə yazıldıqda

$$V = k_{p^-c^+} [p^-c^+] [M] + k_p [p^-c^+]^{1/2} k^{1/2} [M]$$

Yaxud

$$\frac{V}{[p^-c^+] [M]} = k_{p^-c^+} \frac{k_r \cdot k^{1/2}}{[p^-c^+]^{1/2}}$$

alınır. Bu bərabərliyi zəncirin qırılmadığı anion polimerleşmə reaksiyoarının ümumi sür'ət düstürü

$$V = k_u [M^-] [M]$$

ilə müqayisə etdikdə

$$k_u = k_{p^-c^+} + \frac{V}{[p^-c^+]M} = k_{p^-c^+} \frac{k_r \cdot k^{1/2}}{[p^-c^+]^{1/2}}$$

almır. Təcrübə olaraq tə'yin olunan $k_u = f([p^-c^+]^{1/2}$ asılılığı ion cütleri və sərbəst ionlar vasitəsilə uzanma sabitlerini tə'yin etməyə imkan verir ($k^{1/2}$ elektrik keçiriciliyinə görə tə'yin edilir). Müxtəlif əksionlar üçün bu sabitlərin tə'yin olunmuş qiymətləri 8-ci cədvəldə verilmişdir.

Cədvəl 8

Sərbəst ion və ion cütleri ilə uzanma sür'ətlərinə
əksionların tə'siri

Əksion	Tetrahidrofuranda			Dioksanda
	$K_{p^-c^+}$	K_p	$k \times 10^7$	
Li^+	160		2,2	0,94
Na^+	80		1,5	3,4
K^+	60-80	$6,5 \cdot 10^4$	0,8	19,8
Rb^+	50-80		0,1	21,5
Cs^+	22		0,02	24,5

Cədvəldə verilmiş nəticələrin müqayisəsi göstərir ki, sərbəst anionların reaksiya qabiliyyəti ion cütünün reaksiya qabiliyyətindən 10^2 - 10^3 dəfə yüksəkdir. Həmçinin, görmək çətin deyildir ki, ion cütünün dissosiasiya sabiti seziumdan lituma keçdikcə artır. Bu, əksionun solvatlaşma qabiliyyəti ilə əlaqədardır. Beləki, əksionun radiusu azaldıqca onun solvatlaşması artır, bu isə ion cütünün dissosiasiyasını asanlaşdırır. 8-ci cədvəldə verilən nəticələr göstərir ki, dioksanda ion cütleri vasitəsilə uzanma sabiti tetrahidrofuranda olduğundan kiçikdir. Bu, tetrahidrofuranın dioksana nisbətən daha yüksək solvatlaşdırıcı xassəsindən irəli gəlir. Lakin, maraqlı cəhət ondan ibarətdir ki, uzanma sabitinin əksionun radiusundan asılılığı bu həllədicilərdə bir-birinə əks istiqamətlərdədir. Bu hadisəni izah etmək üçün rəbitənin kulon enerjisini nəzərə almaq lazımdır. Dioksanda əksionun solvatlaşması çox kiçik olduğundan reaksiya qabiliyyəti yalnız bu enerjinin qiyməti-

ndən asılı olur. Oksionun radiusu artıqca rabiənin kulon enerjisinin qiyməti azalır və monomer molekulunun karboaniona birləşməsi asanlaşır.

Qələvi metallar və metalüzvi birləşmələr iştirakile anion polimerleşmədə orta polimerleşmə dərəcəsi, monomerin və "canlı" sonluqların qatılıqları nisbeti ilə müəyyən olunur:

$$\bar{X}_n = \frac{[M]}{[M^-]}$$

Katalizator tam sərf olunub qurtardıqda aktiv mərkəzlərin qatılığı onun qatılığına bərabər olur və

$$\bar{X}_n = \frac{[M]}{[kat]}$$

alınır. Dianionların əmələ gəldiyi halda zəncir hər iki ucdan uzandığından

$$\bar{X}_n = \frac{2[M]}{[kat]}$$

şəklində olur. "Canlı" polimerlərin alındığı hallarda zəncirin qırılması baş vermediyindən, alınan polimer xeyli dərəcədə monodispers olur, yəni $\bar{M}_n \approx \bar{M}_w$. Doğurdan da, həyecanlanmanın sür'ətlə getdiyi hallarda aktiv mərkəzlər demək olar ki, eyni zamanda zənciri uzadır və bu zaman molekul kütləyə görə paylanması Puasson paylanması ilə xarakterizə olunur:

$$\frac{\bar{X}_w}{\bar{X}_n} = I + \frac{\bar{X}_n}{[I\bar{X}_n + I]^2}$$

yaxud daha sadə şəkilde

$$\frac{\bar{X}_w}{\bar{X}_n} \approx I + \frac{1}{\bar{X}_n}$$


Polimerleşmə dərəcəsinin kifayət qədər yüksək qiymətləri üçün

$$\frac{\bar{X}_w}{\bar{X}_n} \approx I$$

alınır. Bu nəticə bir çox real hallar üçün ödənilir. Məsələn, stirolun sodium-naftalin iştirakılı polimerleşməsində $\overline{M}_w / \overline{M}_n = 1,06-1,12$ alınır. Qəlevi metallar və metalüzvü birləşmələr iştirakılı anion polimerleşmə sür'ətinin temperaturdan asılılığı göstərir ki, reaksiyanın aktivləşmə enerjisi E_V çox da böyük olmayıb, müsbətdir və buna görə də uzanma reaksiyasının sür'əti temperaturun dəyişməsinə qarşı çox həssas deyildir və temperaturun yüksəlməsile çox az artır. Orta polimerleşmə dərəcəsinin temperaturdan asılılığına gəlincə, demək lazımdır ki, mühitdə ötürüçü agentlər olmadıqda alınan polimerin molekul kütlesi temperaturdan asılı olmur, əks halda vəziyyət xeyli dərəcədə mürəkkəbləşir.

3.1.3.3. Stereomüntəzəm polimerlər. Kompleks katalizatorlar iştirakılı anion-koordinasion polimerleşmə.

α -Əvəzolunmuş olefinlərin polimerleşməsi zamanı alınan polimerlərin makromolekulu asimmetrik karbon atomuna malik olur:



Karbon atomlarının asimmetriyini onların radikal, hidrogen atomu və zencirin müxtəlif uzunluqda (I_1 və I_2) olan hissələri ilə birləşməsi müəyyən edir. Makromolekul zenciri əmələ gelərkən asimmetrik karbon atomlarına birləşmiş atom və qrupların (R , H , I_1 və I_2) zencirdə müxtəlif şəkildə növbələnməsi nəticəsində D- və ya L- konfiqurasiya alınar. Əgər konfiqurasiyaların ardıcılılığında statistik yerləşmədə fərqli olan müəyyən qanunauyğunluq (məsələn, DDDDD yaxud DLDDL) varsa polimerlər stereomüntəzəm və ya fəzamüntəzəm ad-


lanırlar. Ziqzaqşəkilli polimer zəncirinin bir müstəvi üzərində yerləşdiyi nəzərə alınarsa, onda əvəzedicilərin üç tip yerləşmə halının olması mümkündür:

1. Bütün əvəzedicilər zəncir müstəvisinin bir tərəfində yerləşmişlər və zəncir boyu eyni D- yaxud L- konfiqurasiya alınır. Belə polimerlər **izotaktik** polimerler adlanır.

2. Əvəzedicilər zəncir müstəvisinin hər iki tərəfindən növbə ilə yerləşmişlər, yəni, D- və L- konfiqurasiyalar növbələnirlər; bu tip polimerlərə **sindiotaktik** polimerlər deyilir.

3. Əvəzedicilərin zəncir müstəvisinə nəzərən **təsadüfi** (statistik) yerləşməsi D- və L- konfiqurasiyalarının ixtiyari növbələnməsinə səbəb olur. Bu tip polimer **ataktik** (stereomüntəzəm olmayan) polimerlər adlanır. α -olefinlərdən alınan bu tip polimerlərin quruluşunda olan fərqlər 24-ci şəkildə verilmişdir. Stereomüntəzəm polimerlərin sintezi üçün anionkoordinasion polimerləşmə üsulundan geniş istifadə olunur. Onu da qeyd etmək lazımdır ki, möhkəm birləşmiş ion cüt-lərinin iştirakılı gedən anion-koordinasion polimerləşmə ilə qüvvətli polyar komplekslərin olduğu anion polimerləşmə reaksiyaları arasında kəskin fərqlər yoxdur. Katalizator kimi metal-üzvi komplekslərin istifadə olunduğu anion-koordinasion polimerləşmə reaksiyaları iki reaksiya mərkəzinin (uzanan zəncirin ucu və metal atomu) iştirakılı gedir və nəticədə ikimərkəzli tsiklik aralıq kompleks alınır. Anion-koordinasion polimerləşmə reaksiyaları Siqler-Natta katalizatorları iştirakılı daha ətraflı tədqiq edilmişdir. Bu katalizatorlar çox vaxt stereospesifik katalizatorlar adlanırlar, çünkü onların iştirakılı əksər hallarda stereomüntəzəm polimerlər alınır. Siqler-Natta katalizatorları I-III qrup metalların (natrium, litium, sink, alüminium və s.) alkil, aril törəmələri ilə IV-VIII qruplarda ta-mamlanmamış elektron təbəqələri olan elementlərin (titан, sirkonium, vanadium, xrom və s.) müxtəlif birləşmələri əsasında alınırlar. Müəyyən edilmişdir ki, Siqler-Natta katalizatorları iştirakılı stereospesifik polimerləşmədə əsas rolü keçid dövrü metalların üzvi birləşmələri oynayır: onların iştirakılı alınan koordinasiya kompleksinin mərkəzi atomu metal, liqandları isə monomer molekulla-


rı olur. Hesablamalar göstərir ki, koordinasiya keçid dövrü metalinin s-, p-, d- orbitalları ilə vinil birləşmənin π -molekulyar orbitalı hesabına baş verir. Həmçinin belə bir təcrubi fakt müəyyən edilmişdir ki, həll olan (homogen) kompleks katalizatorların stereospesifikliyi həll olmayan (heterogen) katalizatorlara nisbətən azdır və bununla əlaqədar olaraq sonuncular praktiki məqsədlər üçün daha geniş istifadə olunurlar. Heterogen kompleks katalizatorlar arasında $TiCl_4$ və $Al(C_2H_5)_3$ əsasında alınan katalizator çox əhəmiyyətlidir və sterioselektiv polimerləşmənin demək olar ki, bütün müəyyən olunmuş qanuna uyğunluqları məhz bu kompleksin iştirakile öyrənilmişdir. Titan-4-xlorid və trietilalü-minium- $80^{\circ}C$ -də karbohidrogen mühitində qarışdırıldığda (onların hər ikisi karbohidrogendə yaxşı həll olur) intensiv qırmızı rəngli həll olan kompleks əmələ gelir. $-30^{\circ}C$ -dək davamlı olan bu kompleksdə titan dörd valentlidir. -30° -dən yüksək temperaturlarda bu kompleks parçalanır və həll olmayan qəhvəyi rəngli çöküntü alınır. Bu çöküntidə titan üç valentlidir və belə hesab edilir ki, o, səthində trietilalüminium və ya dietilalüminium xlorid koordinasiya olunduğu titan-3-xlorid kristallarından ibarətdir. Alın-





Şəkil 24. Müxtəlif fəza quruluşlu polimerlər:
a - izotaktik ($DDD\dots$ yaxud $LLL\dots$), b - sin-diotaktik ($DLDLDL\dots$), v - ataktik ($DLDDDDLLD\dots$) polimerlər.

Titan-4-xlorid və trietilalü-minium- $80^{\circ}C$ -də karbohidrogen mühitində qarışdırıldığda (onların hər ikisi karbohidrogendə yaxşı həll olur) intensiv qırmızı rəngli həll olan kompleks əmələ gelir. $-30^{\circ}C$ -dək davamlı olan bu kompleksdə titan dörd valentlidir. -30° -dən yüksək temperaturlarda bu kompleks parçalanır və həll olmayan qəhvəyi rəngli çöküntü alınır. Bu çöküntidə titan üç valentlidir və belə hesab edilir ki, o, səthində trietilalüminium və ya dietilalüminium xlorid koordinasiya olunduğu titan-3-xlorid kristallarından ibarətdir. Alın-


mış kompleks katalizator həll olmadığından onun quruluşu dəqiq müəyyən olunmamışdır. Ona görə də bu katalizatorun quruluşunun dit-siklopentadieniltitan-dixlorid və trietilalüminium əsasında alınan homogen və az aktiv katalizatorun quruluşuna



oxşar olduğu təsəvvür edilir. Bu zaman qəbul olunur ki, aktiv kompleksdə titan və alüminium atomları xlor atomları vasitəsilə koordinasiyaya daxil olurlar. Deyilənlər əsasında aktiv katalizator kompleksinin alınması gedisińi aşağıdakı ardıcılıqla vermək olar:




Bu sxemə görə, metalhalogenid ilə metalüzvü birleşmənin qarşılıqlı tə'siri nəticəsində titanın trietilalüminium ilə reduksiyası və alkilleşməsi baş verir və $TiCl_3$ çöküntüsü səthində koordinasiya rabitesi ilə kompleks əmələ gelir. Verilən sxem üzrə alınan aktiv kompleksdə hər iki metal iştirak etdiyindən ona bimetallik mərkəz kimi baxılır və bu cür aktiv mərkəzlər vasitəsilə zəncirin uzanması aşağıdakı kimi təsəvvür olunur: monomer molekulu π -elektronlar hesabına titan atomu tərefindən koordinasiyaya cəlb olunur və π -kompleks alınır. Bu çox ehtimallı haldır, çünki qoşalaşmamış d-elektronları olan keçid metalları elektron donoru olan birləşmələrlə asanlıqla yüksək koordinasiya ədədli (6,8) komplekslər verirlər. Monomerlə π -kompleksin əmələ gəlməsi kompleksdə olan $Ti \dots C_2H_5$ rabitesinin qırılması və monomer molekulunun həmin rabite arasına daxil olması ilə nəticələnir. Bu zaman kompleksin əvvəlki vəziyyəti bərpa olur:




Burada belə bir sual meydana çıxa bilər: nə üçün monomer molekulu elektromüsəbətiyi daha çox alüminium atomu tərefindən koordinasiyaya cəlb olunmur? Məsələ bundadır ki, birincisi, alüminiumun elektromüsəbətiyi kompleksdə xeyli dərəcədə neytrallaşmışdır, ikinci

cisi, Al^{3+} ionu üçün koordinasiya ədədi 4, Ti^{3+} ionu üçün isə 6-dır. Bu səbəblər üzündən monomer molekulunun titan atomu tərəfindən koordinasiyaya daxil edilməsi daha çox ehtimaldır. Uzанma reaksiyasının nəzərdən keçirlən bimetallik variansi ilə yanaşı monometallik mexanizm yolu ilə baş verməsi haqqında da mülahizələr vardır. Bu halda monomer molekulunun titanın oktaedrik kompleksindəki vakant orbitala koordinasiya olunması nəzərdə tutulur:



Təcrübi olaraq sübut edilməyən bu mexanizmlərin hər ikisində uzanmanın $\text{Ti}^{3+}-\text{C}_2\text{H}_5$ rabitəsi üzrə getdiyi qəbul edilir. Bu zaman kompleksdə olan alüminiumun rolunun nədən ibarət olduğu suali meydana çıxır. Çox ehtimal ki, kompleksdə alüminiumun rolü az davamlı $\text{Ti}^{3+}-\text{C}$ rabitələrinin stabillaşması və deməli, aktiv mərkəzlərin qatılığının lazımı həddə qalmasını tə'min etməkdir. Göründüyü kimi, kompleks katalizatorlar iştirakilə polimerləşmə anionkoordinasion mexanizmi üzrə gedir və bu mexanizm, həmin katalizatorların qeyri-adi seçicilik xarakterini izah etməyə imkan verir. Ay-

dindir ki, molekulundakı ikiqat rabitənin sıxlığı daha yüksək olan monomerlər π -kompleks əmələ gətirməyə daha çox meylli olmalıdır. Məsələn, α -olefinlər stereospesifik polimerləşmənin tipik monomerləridir. Lakin, bu monomer moleküllərindən əvəzedicilərin yaratdığı fəza çətinliyi onların bu mexanizm üzrə polimerləşməsində mühüm rol oynayır. Kompleks katalizatorlar iştirakılı polimerləşmə zamanı zəncirin qırılması hidrid keçidi, monomer və metalalkillə zəncirin ötürülməsi yolu ilə baş verir:



Göründüyü kimi kinetik zəncirin qırılmadığı bütün bu hallarda katalizator kompleksi bərpa olunur və katalizator öz aktivliyini uzun müddət saxlayır. Bir çox müəlliflər tərəfindən orta polimerləşmə dərəcəsi üçün aşağıdakı ifadənin alınması da, kompleks katalizatorlar iştirakılı kinetik qırılmanın baş vermədiyini sübut edir:

$$\frac{I}{X_n} = \frac{k_u + k_M + k_{Al} [Al(C_2H_5)_3]^{1/2}}{k_u [M]}$$

Katalizator tərkibinin və quruluşunun dəqiq mə'lum olmaması, uzanmanın adsorbsiya hadisələri ilə əlaqəli şəkildə baş verməsi stereospesifik polimerləşmənin kinetik analizini xeyli dərəcədə çətinləşdirir. Bununla belə aparılmış bir çox kinetik araşdırma polimerləşmənin sür'əti haqqında bə'zi mülahizələr söyleməyə imkan verir. De-yildiyi kimi, reaksiyanın gedişi katalizatorun bərk səthində monomerin və eləcə de alkilmətin adsorbsiyası ilə əlaqədar olduğundan sür'ət üçün belə bir ifadə yazmaq olar:

$$V = \frac{k_u \theta_M \theta_{MeR}}{S} \quad (1)$$

Burada θ_M və θ_{MeR} katalizator səthində adsorbsiya olunmuş monomer və metalalkilin qatılıqları, S isə katalizator səthində olan aktiv mərkəzlərin ümumi qatılığıdır. θ_{MeR} və θ_M parametrləri monomer və alkil-metalın məhluldakı qatılıqlarından, adsorbsiya tarazlığı sabitlərindən və katalizator səthindəki vakant aktiv mərkəzlərin qatılığından ($[A]$) asılıdır:

$$\theta_M = k_M [M] [A] \quad (2)$$

$$\theta_{MeR} = k_{MeR} [MeR] [A] \quad (3)$$

Aktiv mərkəzlərin ümumi qatılığını

$$S = \theta_M + \theta_{MeR} + [A] \quad (4)$$

cəmi şəklində göstərmək olar.

(2), (3) və (4) ifadələrindən

$$[A] = \frac{S}{1 + k_M [M] + k_{MeR} [MeR]} \quad \text{və}$$

$$\theta_M = \frac{k_M [M] \cdot S}{1 + k_M [M] + k_{MeR} [MeR]}$$

$$\theta_{MeR} = \frac{k_{MeR} [MeR] \cdot S}{1 + k_M [M] + k_{MeR} [MeR]}$$

alınır. Bu ifadələrin (1) düsturunda yazılımasından polimerləşmə sür'eti üçün


$$V = \frac{k_u k_M k_{MeR} [M] [MeR] \cdot S}{(1 + k_M [M] + k_{MeR} [MeR])^2} \quad (5)$$

alınır. Monomer və alkilmətalın katalizator səthində adsorbsiya olunma dərəcələrindən asılı olaraq (5) ifadəsi daha sadə formalar ala bilər. Məsələn, əgər alkilmətal monomere nisbəten daha güclü adsorbsiya olunarsa, onda məxrəcdəki $K_M [M]$ toplananını nəzərə almamaq olar və sür'ət düsturu

$V = \frac{k_u k_M k_{MeR} [M] / [MeR] \cdot S}{(1 + k_{MeR} [MeR])^2}$

Şeklinə düşer. Polimerleşmə sür'eti üçün alınmış bu ifadələr eksər hallarda təcrübə ilə təsdiq olunurlar.

Kompleks katalizatorlar iştirakılı anion-koordinasion polimerleşmədə stereomüntəzəm quruluşlu polimerlərin alınma səbəblərinin aydınlaşdırılması çox maraq doğurur. Sonunda D- və ya L- konfiqurasiyalı zveno olan aktiv mərkəzə monomer molekulu ele birləşsə ki, yənə də eyni konfiqurasiyalı zveno alınsın, onda belə birləşmə izotaktik birləşmə adlanır; əgər monomer molekulunun birləşməsile eks konfiqurasiyalı zveno əmələ gəlirse onda sindiotaktik birləşmə baş verir:




Bu və ya başqa konfiqurasiyanın əmələ gəlməsi ehtimalı izotaktik (α) və sindiotaktik (β) birləşmənin nisbi sür'ətlərindən asılıdır.

$$\alpha = \frac{k_{izo}}{k_{izo} + k_{sin}}, \quad \beta = \frac{k_{sin}}{k_{izo} + k_{sin}}$$

α və β kəmiyyətləri izotaktik və sindiotaktik birləşmə sabitlərinin funksiyası olub, keçid kompleksin quruluşu və davamlığından asılıdır. Bu kompleksdə uzanan zəncirin sonu və ona yaxınlaşan monomer

molekulu karşılıqlı suretde elə nizamlanmalıdır ki, onlar polimer makromolekulundakı fəza vəziyyətini ala bilsinlər. İzotaktik və sindiotaktik birləşmə zamanı əmələ gələn keçid komplekslerin quruluşu eyni deyildir və onların alınması Arrhenius tenliyindəki A və E parametrlərinin qiymətindən asıldır. Bir çox sistemlər üçün $E_{\sin} < E_{\text{izo}}$, $A_{\sin} < A_{\text{izo}}$ və sindiotaktik birləşmə ehtimalı izotaktik birləşmə ehtimalından çoxdur, bu isə, sindiotaktik birləşmədə əvəzedicilər arasında sterik və elektrostatik dəfətmə qüvvələrinin daha kiçik olması ilə əlaqədardır. Bundan əlavə, $E_{\sin} < E_{\text{izo}}$ olduğundan temperaturun azalması da sindiotaktik birləşmə ehtimalını artırmalıdır. Deyilənlər bir çox vinal monomerlərinin polimerləşməsi üçün təsdiq olunur. Lakin əksər hallarda, xüsusilə heterogen sistemlərdə izotaktik birləşmə ehtimalı sindiotaktik birləşmə ehtimalından böyük olur. Bu formal olaraq məritsə rolunu oynayan katalizator səthində monomer molekulu və uzanan zəncirin nizamlanması ilə izah olunur (Şəkil 25).



Şəkil 25. İzotaktik quruluşun əmələ gelməsi sxemi

Şəkilde göstərildiyi kimi nizamlanma nəticəsində uzanan zəncirdə ve monomer molekulunda olan R əvəzediciləri bir-birindən maksimum məsəfədə olduğundan onların arasında dəf qüvvələri yanamır. Sindiotaktik birləşməni tə'min edə biləcək nizamlanmada isə belə dəf qüvvələri onu az ehtimallı edir. Nəzərdə tutmaq lazımdır ki, katalizator səthində nizamlanmanın başqa variantları da mümkündür və belə hallarda hər iki birləşmə halı baş verə bilər.

Stereomüntəzəm quruluşun əmələ gelməsində katalizator kompleksi komponentlarının təbiəti də mühüm rol oynayır. Beleki, titan 3-

xloridin α -, γ -, δ - formaları stereomüntəzəm quruluş verdiyi halda, β - forması ataktik polimer əmələ gətirir. Yaxud, düzgün quruluşun yaranması alkilmetaldakı metalin təbiətindən asılı olaraq aşağıdakı sıra üzrə dəyişir:



Bə'zi homogen sistemlərdə də fəza müntəzəm quruluşun alınması, son illərdə bu məsələnin makromolekul zəncirinin konformasiyası ilə əlaqələndirilməsi haqqında mülahizələrin meydana gəlməsinə səbəb olmuşdur. Nəzərdə tutulur ki, spiral formasını alan makromolekul, sonrakı zvenoların yalnız müeyyən fəza vəziyyətində birləşməsini tə'min edir. Bu mülahizə, xüsusilə təbii polimerlərin (zülallar, nuklein turşuları) biosintezində, konformasiyanın təsdiq olunmuş həllədici rolü ilə müqayisədə çox inandırıcı görünür. Ümumiyyətlə, kompleks katalizatorlar iştirakılə stereospesifik polimerləşmənin hələlik hipotez halında olan xüsusiyyətləri çoxdur və onlar bir çox cəhətdən ətraflı surətdə təhlil olunmalıdır.




Stereospesifik polimerləşmə eyni monomerdən alınan polimer makromolekulunda zvenoların və onların konfiqurasiyalarının növbələnmə xarakterindən asılı olaraq müxtəlif xassəli polimerlərin sintez edilməsi üçün geniş imkanlar açır. Məsələn, propilendən alınan izotaktik polipropilen ərimə temperaturu 176°C olan sərt plastik kütə olduğu halda, ataktik polipropilen kauçuka oxşar materialdır.

3.1.4. Polimerləşmə qabiliyyətinin monomerin quruluşundan asılılığı



Doymamış birləşmələrin polimerləşmə reaksiyasına daxil olmaq qabiliyyəti onların quruluşundan, ilk növbədə ikiqat rabitənin vəziyyətindən, əvəzedicilərin sayı və xarakterində asılıdır. Üzvi birləşmələrin quruluşu haqqında müasir təsəvvürlər bu və ya başqa monomerin polimerləşmə bilmək qabiliyyəti haqqında əvvəlcədən fikir yürütməyə imkan verir. Monomerin polimerləşmək qabiliyyətini araşdırarkən bu məsələyə iki cəhətdən yanaşmaq lazımdır. Birinci, termodi-

namik parametrlərin, ikincisi kinetik amillərin monomerin polimerləşmə qabiliyyətinə tə'siri. Termodinamik parametrlərin monomerlərin polimerləşmə imkanına göstərdiyi tə'sir əvvəldə (səh.77) ətraflı şəkildə nəzərdən keçirilmişdir. Burada isə monomerin reaksiya qabiliyyətinin kinetik amillərdən asılılığı haqqında danışılacaqdır.

Polimerləşmə qabiliyyətinin kinetik amillərdən asılılığı dedikdə polimerləşmə reaksiyası sür'ətinə monomerin quruluşunun, əvəzedicilərin təbiətinin, eləcədə polimerləşmə mexanizminin tə'siri nəzərdə tutulur. Qeyd etmək lazımdır ki, monomerin hansı mexanizm üzrə polimerləşə bilməsi imkanının özü də molekuldakı ikiqat rabitənin polyarlıq dərəcəsindən və elektron buludu sıxlığının qiymətindən asılıdır. Elektron donoru olan əvəzedicilər (alkil, alkoksi) ikiqat rabitənin elektron buludu sıxlığını artırır və belə monomerlərin karbokationa birləşməsini asanlaşdırır. Propilen, izobutilen, viniletil efiri moleküllərindən metil və etoksi qrupları ikiqat rabitənin elektron buludu sıxlığının artmasına səbəb olduğundan onlar kation mexanizmi üzrə böyük sürətlə polimerləşirler.




Etilen molekuluna elektron akseptoru olan əvəzedicilər (nitril, karbonil, sulfoqrup) daxil olduqda ikiqat rabitənin elektron buludunun sıxlığı azalır və belə monomerlər karboanionla daha asan birləşirlər. Akrilnitril, akril turşusu, nitroetilen



tipik anion polimerləşmə monomerləridir.

Radikal polimerləşmənin sür'əti həm ikiqat rabitənin polyarlıq dərəcəsindən, həm də sərbəst radikalın aktivliyində asılıdır. İkiqat rabitənin polyarlığı çox olduqca monomerin radikalla birləşməsi asanlaşır. Lakin radikalın aktivliyi qoşalaşmamış elektronun əvəzedici ilə qarşılıqlı tə'sirindən asılıdır. Əgər tək elektron əvəzedicidə olan atom və qrupların elektron buludu ilə qoşulsarsa onun sıxlığı və bununla əla-qədar radikalın reaksiya qabiliyyəti azalar. Qoşulmanın olmadığı radikalın isə aktivliyi daha yüksəkdir. Məsələn, tək elektronun fenil qrupunda olan π -elektronlar sistemi ilə qoşulduğu stirol radikalı belə qoşulmanın olmadığı vinilasetat radikalından az aktivdir:






Molekulunda olan π -rabitənin qoşulduğu monomerlər radikalardan fərqli olaraq daha aktiv olurlar. Məsələn, stirol vinilasetata nis-bətən daha yüksək polimerləşmə qabiliyyətinə malikdir. Butadiyendə iki π -rabitənin bir-birilə qoşulması onların hər ikisinin reaksiya qabiliyyətini artırır.




Monomer molekulundakı ikiqat rabitənin reaksiya qabiliyyətinə əvəzedicilərin ölçüləri də böyük tə'sir göstərir. Əvəzedicilərin ölçüləri böyük və sayı çox olduqca ikiqat rabitə daha çox ekranlaşır və aktiv mərkəzin monomer molekulu ilə birləşməsi çətinləşir. Etilenin fluorlu törəmələri, kiçik radiuslu fluor atomlarının sayından asılı olmayaraq polimerləşmə qabiliyyətini saxlayır, çünkü bu halda ekranlaşma o qədər də böyük deyildir; amma etilenin iki qonşu karbon atomunda hidrogenlərin, radiusu fluorun radiusundan, 2,5 dəfə böyük olan fenil qrupları ilə əvəz olunmasında (1,2-difeniletilen) monomerin polimerləşmə qabiliyyəti tamamilə itir. Yaxud tam ekranlaşmanın olmadığı vinilidenxlorid $\text{CH}_2=\text{CCl}_2$ polimerləşə bildiyi halda, ikiqat rabitənin

tam ekranlaşdığı 1,2-dixloretilen ClCH=CHCl polimerleşmir. Ekranlaşma effekti ion polimerleşməyə nisbətən radikal polimerleşmədə daha çox tə'sir göstərir. Məsələn, α -metilstirol radikal mexanizm üzrə polimerleşmədiyi halda, ion polimerleşməye asanlıqla daxil olur. Bu olunla izah olunur ki, birləşmə anında hissəciklər arasındaki məsafə artıqca monomer molekulunun radikalla qarşılıqlı tə'siri, monomer molekulunun ionla qarşılıqlı tə'sirinə nisbətən daha çox azalır.

Monomerin quruluşu yalnız onun polimerleşmə qabiliyyətinə deyil, həmçinin makromolekulda zvenoların qarşılıqlı yerləşməsinə, yəni makromolekulun quruluşuna da tə'sir göstərir. Məsələn, stirol zvenolarının "baş-başa" və "baş-ayaq" birləşmə variantlarından ikincisi daha çox ehtimallıdır, çünkü bu halda tək elektron, yaxud ionun yükü benzol həlqəsinin π -elektronlar sistemi ilə qoşulur və hissəciyin enerjisi minimum olur; bu isə energetik cəhətdən daha çox əlverişlidir:



"Baş-başa" birləşmə halında qoşulma olmadığına görə tək elektronun sıxlığı yaxud yük bir atomda lokallaşır, hissəciyin enerjisi artır və buna görə də belə birləşmə energetik cəhətdən əlverişli olmur.



Diger tərəfdən, "baş-başa" birləşmə zamanı fəza çətinliyi "baş-ayaq" birləşmədə olduğundan daha çoxdur. "Baş-başa" birləşmənin aktivləşmə enerjisi böyükdür və temperaturun yüksəlməsilə bu cür birləşmənin ehtimalı daha çox artır.

Əvəzedicilərin böyük ölçüləri ilə yaranan fəza çətinliyi, eləcə də polyar effektler birgə polimerləşmə zamanı makromolekul zəncirində zvenoların növbələnmə xarakterinə də nəzərə çarpacaq dərəcədə tə'sir göstərir. Məsələn, stirolun akrilnitrillə birgə polimerləşməsində zvenoların düzgün növbələnməsi onun vinilasetatla birgə polimerləşməsində olduğundan daha böyükdür. Halbuki, növbələnmənin ölçüsü olan $r_1 \cdot r_2$ hasili ikinci halda birinciye nisbətən daha kiçikdir (stirol-akrilnitril sistemi üçün $r_1 \cdot r_2 = 0,55$, stirol-vinilasetat sistemi üçün $r_1 \cdot r_2 = 0,21$). Bu kənaraçixma daha irihəcmli - OCOCH_3 qrupunun olduğu vinilasetat zvenolarının stirol zvenoları ilə qonşuluqda yerləşə bilmək imkanının məhdud olması ilə əlaqədardır. Polyar effektlerin növbələnməyə tə'sirinə göldikdə, qeyd edilməlidir ki, birgə polimerləşmə sabitlərinin qiymətləri π -rabitənin polyarlıq dərəcəsindən əsildir və hesablamalar göstərir ki, monomerlərdə π -rabitənin polyarlıq dərəcələri arasındaki fərq böyük olduqca $r_1 \cdot r_2$ hasili daha kiçik qiymətlər alır. Bununla əlaqədar olaraq π -rabitələrinin polyarlığı kəskin fərqlənən monomerlərin (məsələn, malein anhidridi və 1,2-difeniletilen) birgə polimerləşməsində ciddi növbələnmış birgə polimerlər alınır.

3.1.5. Polimerləşmənin aparılma üsulları

Reaksiya şəraitinin seçilməsi, habelə alınan polimerin e'malına verilən tələblərlə əlaqədar polimerləşmə reaksiyaları praktiki olaraq aşağıdakı üsullarda həyata keçirilir: 1) blokda, yaxud kütlədə polimerləşmə; 2) məhlulda polimerləşmə; 3) emulsiyada polimerləşmə; 4) suspenziyada polimerləşmə; 5) bərk fazada polimerləşmə. Bu üsulların hər birinin özünəməxsus fərqləndirici xüsusiyyətləri vardır. Blokda, yaxud kütlədə polimerləşmə həllədici olmadan

xüsusi formalı polimerizatorlarda aparılır. Alınan polimer monomerin qalığı ilə qarışaraq həmcins bərk kütlə şəklində polimerizatorun formasını alır. Bu üsul, xüsusilə, polimerin sonrakı e'malının tələb olunmadığı (məsələn, üzvi şüşə lövhələrinin alınması) hallarda çox əlverişlidir. Nisbətən sadə olan, polimerin başqa qarışıqlarla çirkəlmədiyi blokda polimerleşmənin bə'zi mənfi cəhətləri vardır. Polimerleşmənin gedişində özülülüyün sür'ətlə artması nəticəsində temperaturun maye həcmində qeyri-bərabər paylanması alınan polimerin polidispersliyinin artmasına səbəb olur. Bundan başqa, monomerin yerli qızmalar nəticəsində yaranan buxar təzyiqi polimerdə hava qabarıqları, yaxud çatlar əmələ gətirir. Blok polimerleşmədən əsasən, polimetilmetakrilat (üzvi şüşə), polistirol, polivinilasetat və s. almaq üçün istifadə edilir.

Məhlulda polimerleşmə üsulunda reaksiya həllədici mühitində aparılır. Bu üsulun iki variantı vardır: həm monomerin, həm alınan polimerin həll olduğu hal və monomerin həll olub, polimerin həll olmadığı hal. Birinci halda polimerin həllədici də məhlulu alımrı ki, bundan da lak, yapışqan, hopdorucu kimi istifadə olunur. "Lak" üsulu adlanan bu variant, polimerin sonrakı e'malının tələb olunmadığı və onun məhlul şəklində istifadə edildiyi hallar üçün əlverişlidir. Məhlulda polimerleşmənin ikinci variantında reaksiyanın gedişində alınan polimer əmələ gəldikcə məhluldan ayrılır. Bu, polimerin sonrakı e'malı və istifadə edilmə imkanlarını xeyli artırır. Diger tərəfdən, reaksiya mühitində ikinci fazanın yaranması və bərk halda polimerin məhluldan ayrıılması ilə polimerleşmənin sür'əti, həmçinin alınan polimerin molekul kütləsi artır. Reaksiya temperaturunun aşağı, polimerin molekul kütləsinə görə nisbətən həmcins olması və həyata keçirilməsinin asanlığı bu üsulun üstün cəhətləridir. Lakin, həllədiciyə görə ötürülmə hesabına molekul kütləsinin aşağı düşməsi, polimerin həllədici ilə çirkəlməsi, durulma (monomerin qatılığının azalması) nəticəsində polimerleşmənin nisbətən aşağı sür'ətlə getməsi məhlulda polimerleşmə üsulunun tətbiq dairəsini məhdudlaşdırır. Bu üsuldan əsasən elmi tədqiqatların aparılması üçün istifadə edilir.

E m u l s i y a d a p o l i m e r l e ş m e n üsulu bir çox sintetik polimerlərin, xüsusilə sintetik kauçukların geniş yayılmış sənayə alınlama üsuludur. Adından göründüyü kimi bu halda reaksiya emulsiyada aparılır. Dispers mühit kimi, adətən sudan istifadə edilir. Monomerin suda hazırlanmış 30-60%-li emulsiyası davamsız olur və qarışdırmanı saxlayan kimi təbəqələşmə gedir. Emulsyanın davamlığını artırmaq üçün mühitə monomer-su fazası sərhəddində səthi gərginliyi azaldan. Səthi aktiv maddələr-emulgatorlar əlavə edirlər. Emulgatorlar kimi yüksəkmolekullu karbon turşularının və müxtəlif sulfoturşuların duzlarından istifadə olunur. Emulsiyada polimerləşmə üçün suda həll olan inisiatorlar (persulfatlar, perboratlar, hidrogen-peroksid) daha effektlidirlər. Emulsiyada polimerləşmənin sür'əti və alınan polimerin molekul kütlesi məhlulda polimerləşmədə olduğundan yüksəkdir. Müasir təsəvvürlərə görə suda həll olmayan monomerlərin (stirol, vinil-asetat, butadien, izopren, vinilklorid) emulsiyada polimerləşməsi məhlulda olan emulgator mitselində başlanır. Emulgator mitselində səthi aktiv maddənin hidrofob (karbohidrogen zənciri) hissəsi mitselin daxilinə, hidrofil (karboksil, sulfoqrup) hissəsi isə mühitə doğru yönəlmışdır. Emulsiyada həll olmuş monomer və inisiator molekulları mitselin daxilinə diffuziya edir və reaksiya başlanır. Polimer makromolekulları əmələ geldikcə monomer molekulları ilə mitseldən sıxışdırılıb çıxarılır, çünki monomerdən fərqli olaraq polimer emulgatorun karbohidrogen zənciri ilə həqiqi məhlul əmələ gətirmir. Emulsiyada polimerləşmə sxematik olaraq 26-ci şəkildə göstərilmişdir.

Alınmış polimerin bərk kolloid hissəcikləri onların səthinə adsorbsiya olunmuş emulgator molekulları ilə stabillaşır və nəticədə sintetik lateks əmələ gelir. Lateksə elektrolit (turşu, duzlar) əlavə etməklə, o kaoqulyasiya olunur və polimer çökdürülüb ayrılır. Emulsiyada polimerləşmə zamanı inisiator və emulgatordan başqa mühitə pH tənzimləyiciləri (buferlər), səthi gərginliyin tənzim olunması üçün əlavələr (biratomlu alifatik spirtlər) və həmcinin stabilizatorlar daxil edilir. Reaksiyanın aşağı temperaturda böyük sür'ətlə getməsi, orta molekul kütlesinin kifayət qədər yüksək olması emulsiyada polimer-

gen zənciri ilə həqiqi məhlul əmələ gətirmir. Emulsiyada polimerləşmə sxematik olaraq 26-ci şəkildə göstərilmişdir.

Alınmış polimerin bərk kolloid hissəcikləri onların səthinə adsorbsiya olunmuş emulgator molekülları ilə stabillaşır və nəticədə sintetik lateks əmələ gəlir. Lateksə elektrolit (turşu, duzlar) əlavə etməklə, o kaoqulyasiya olunur və polimer çökdürülüb ayrılır. Emulsiyada polimerləşmə zamanı inisiator və emulgatordan başqa mühitə pH tənzimleyiciləri (buferlər), səthi gərginliyin tənzim olunması üçün əlavələr (biratomlu alifatik spirtlər) və həmcinin stabilizatorlar daxil edilir. Reaksiyanın aşağı temperaturda böyük sür'ətlə getmesi, orta molekul kütləsinin kifayət qədər yüksək olması emulsiyada polimerləşmənin sənayə əhəmiyyətli müxtəlif polimerlərin (sintetik kauçuklar, polivinil efirləri və s.) əsas alınma üsulu kimi geniş yayılmasının başlıca səbəbləridir.

S u s p e n z i y a d a p o l i m e r l e ş m e . Suspenziyada polimerləşmənin gedisi emulsiyada polimerləşmədə olduğu kimidir. Lakin burada hissəciklərin ölçüsü daha böyükdür və onların davamlığını artırmaq üçün stabilizator olaraq polivinil spirtindən, jelatindən, poliakril turşusundan, nişastadan və s. istifadə edilir. Monomerin 3-5% miqdardında götürülen stabilizator qarışdırma zamanı alınan damcıların səthinə adsorbsiya olunaraq onların birləşməsinin qarşısını alır. Mahiyyət e'tibarilə, suspensiyada polimerləşmə blokda polimerləşmənin bir növüdür, çünki, onu nisbətən böyük ölçülüəri olan dənəvərlərin daxilində geden polimerləşmə kimi təsəvvür etmək olar. Lakin effektli dispersləşdirmə və qarışdırılma nəticəsində istiliyin bərabər paylanması tə'min olunduğundan suspenziyada polimerləşmədə yüksək molekul kütləli monodispers polimer əmələ gelir.

B e r k f a z a d a p o l i m e r l e ş m e . Bir çox monomerlər ərimə temperaturunda və ya ondan aşağı temperaturlarda böyük sür'ətlə polimerləşirlər. Bərk fəzada gedən bu polimerləşmənin mexanizmi və xüsusiyyətləri bir çox cəhətdən aydın deyildir. Bərk fəzada aparıldığına görə burada əsas həyəcanlandırma üsulu fotokimyəvi və radiasiya üsuludur. Polimerləşmənin bu aparılma üsulunun da iki variantı

vardır: "yavaş" və "sür'ətli" polimerləşmə. "Yavaş" polimerləşmə monomerin ərimə temperaturundan xeyli aşağı temperaturlarda aparılır və onun aktivləşmə enerjisi çox yüksəkdir (104 kc/mol). Bu halda polimerləşmənin gedişi monomerin kristal qəfəsində gərginlik və defekt-lərin yaranması ilə əlaqədar olur. "Sür'ətli" polimerləşmə monomerin ərimə temperaturuna yaxın temperaturlarda aparılır və bir çox hallarda partlayış sür'ətilə gedir. N.N.Semyonovun fikrincə, ideal kristal qəfəsində molekulların düzgün nizamlanması və elektron seviyyələrinin kollektivləşməsi, polimerləşmənin kiçik aktivləşmə enerjisi ilə böyük sür'ətə getməsinin başlıca səbəbidir. Akril və metakril turşuları və onların efirləri, formaldehid, asetaldehid, xlor- və bromaseton, habelə bir çox başqa heterotsiklik birləşmələri bərk fazada polimerləşdirmək mümkün olmuşdur.



Nəzərdən keçirilən üsullardan başqa polimerləşmənin qaz faza-da, maye kristallarda, monomolekulyar təbəqələrdə və matritsalarda aparıldığı hallar da mö'lumdur.

3.2. Polikondesləşmə


3.2.1. Polikondesləşmə reaksiyalarının əsas tipləri.

Polikondesləşmə reaksiyaları yüksəkmolekullu birləşmələrin əsas alınma üsullarından biridir. Hərfi mə'nada "çoxlu sayıda kondesləşmə" bildirən polikondesləşmə reaksiyaları, prinsip e'tibarilə funksional qruplu üzvi birləşmələr üçün xarakter olan kondesləşmə reaksiyalarına oxşardır və onların da gedişi molekulda olan funksional qrupların qarşılıqlı tə'siri ilə əlaqədardır. Lakin kondesləşmə reaksiyalardan fərqli olaraq, polikondesləşmə reaksiyaları, molekulunda iki və daha çox funksional qruplar olan birləşmələr üçün xarakterdir. Başqa sözlə, polikondesləşmə monomerləri bi- və polifunksional üzvi birləşmələrdir. Aydır ki, məhz bu xüsusiyyət, polikondesləşmə reaksiyaları gedişində molekulların bir-birile ardıcıl birləşməsini və nəticədə polimer məhsulların əmələ gelməsini müəyyən edir. Monomer molekullarının bir-birile birləşməsi nəticəsində alınan dimer, trimer və po-


limer makromolekulları da monomerde olan funksional qruplara malik olurlar; bu isə onlara həm öz aralarında, həm də monomer molekulları ilə qarşılıqlı tə'sirdə olmaq imkanı verir. Bu yolla zəncirin uzanması baş verir. Zəncirin uzanması zamanı baş verən her bir elementar birləşmə aktı əlavə maddələrin (su, spirt, amonyak və s.) ayrılması ilə müşayət olunur. Deyilənləri, molekullarında amin və karboksil qrupları olan aminturşuların polikondesləşməsi misalında aydın görmək olar:



trimer




n-mer




polimer makromolekulu

Alınan makromolekul zəncirinin zvenosunu (-CO-R-NH-) monomer molekulu (HOOC-R-NH_2) ilə müqayisə etsək, asanlıqla görmək olar ki, onlar bir-birindən elementar tərkiblərinə görə fərqlənirlər. Polimer makromolekulunun əmələ gelməsinini nəzərdən keçirilən xüsusiyyətləri ümumiləşdirilərək polikondesləşmə reaksiyalarına aşağıdakı tə'rif verilə bilər: iki və daha çox funksional qrupları olan monomer molekullarının əlavə maddələrin ayrılması və elementar tərkibin dəyişməsilə bir-birilə birləşərək yüksək molekul kütleli maddələr əmələ gətirməsi reaksiyalarına polikondensasiya deyilir. Polikondesləşmə zamanı qarşılıqlı tə'sirdə ola bilən funksional qruplar həm eyni maddənin (aminturşular, oksitürşular və s.), həm də müxtəlif maddələrin (dikarbon turşuları və diaminlər, çoxəsashlı turşular və çoxatomlu spirlər və s.) molekullarında ola bilərlər. Bununla əlaqədar

olaraq polikondesləşmə reaksiyaları homopolikondesləşmə və heteropolikondesləşmə olmaqla iki qrupa bölünür. Homopolikondesləşmə, bir-birilə qarşılıqlı tə'sirdə ola bilən funksional qruplar saxlayan bir monomerin molekulları arasında gedir. Yuxarıda misal gətirilən aminturşuların polikondesləşməsi homopolikondesləşmə reaksiyasıdır. Heteropolikondesləşmə isə polikondesləşmənin elə növüdür ki, burada reaksiya müxtəlif monomer molekullarında olan funksional qruplar hesabına gedir. Məsələn, dikarbon turşularının diaminlərlə polikondesləşməsi bu yolla baş verir.




Polikondesləşmədə iştirak edən monomer molekulundakı funksional qrupların sayından asılı olaraq müxtəlif quruluşlu polimerlər əmələ gelir. Bir qayda olaraq, bifunksional monomerlərin polikondesləşməsi zamanı xətti makromolekullar alınır. Əgər reaksiyaya daxil olan monomerlərin heç olmazsa birinin funksionallığı ikidən artıq olsa onda üçölçülü və ya fəza quruluşlu polimer makromolekulları əmələ gelir. Dikarbon turşusunun qliserinlə polikondesləşməsi bu hala tipik misaldır:



(destruksiya !!!)

Deyilenlərlə əlaqədar olaraq, bifunksional monomerlərin polikondesləşməsi xətti, polifunksional monomerlərin polikondesləşməsi isə üçlü polikondesləşmə adlanır.

Polikondesləşmənin gedişində əlavə maddələrin əmələ gəlməsi bu reaksiyaya bəzi xüsusiyyətlər verir. Bunlardan ən mühümü həmin maddələrin iştirakılı sistemdə tarazlığın yaranmasıdır. Tarazlıq polikondesləşmənin gedişində sərf olunan funksional qrupların miqdarı ilə makromolekulların ayrılan əlavə maddələrin tə'siri ilə destruksiyası nəticəsində bərpə olunan funksional qrupların miqdarı arasında yaranır. Funksional qrupların bərpə olunması həmçinin monomer molekullarının makromolekullarla və ələcə də, makromolekulların bir-birilə qarşılıqlı tə'siri nəticəsində baş verə bilər. Reaksiyanın gedişində ayrılan əlavə maddələrin və mühitdə olan başqa maddələrin tə'sirilə tarazlığın yarandığı polikondesləşmə tarazlıqda olan polikondesləşmə reaksiyası adlanır. Əgər əmələ gələn əlavə maddələr reaksiya mühitində çıxarsa, onda destruksiya reaksiyalarının getmə imkanı aradan qalxır və proses yalnız polikondesləşmə istiqamətində gedir. Belə polikondesləşmə reaksiyalarına tarazlıqda olmayan polikondesləşmənin tipik hali bir-birində qarışmayan iki faza sərhəddində aparılan polikondesləşmədir. Bu zaman ayrılan əlavə maddələr fazalardan birinə keçdiyinə görə polimer makromolekulu ilə temasda olmadığından reaksiya geri dönmür. Polikondesləşmənin bu iki tipi V.V.Korşak və əməkdaşları tərəfindən etraflı tədqiq olunmuşdur və irəlidə nəzərdən keçiriləcəkdir. Əgər polikondesləşmədə tərkibinə görə fərqlənən monomerlər (məsələn, diamin və iki müxtəlif dikarbon turşusu, yaxud dikarbon turşusu və iki müxtəlif diamin) iştirak edərsə belə reaksiyalara birgə polikondesləşmə yaxud səpolikondesləşmə deyilir. Polikondesləşmənin bu tipindən lazımı xassələri olan polimerlərin alınması üçün istifadə edilir. Məsələn, heksametilendiamin, adipin və tereftal turşularının birgə polikondesləşməsində yüksək termiki davamlığı olan qarışq poliamid alınır:




Polikondesleşme reaksiyaları vasıtəsilə müxtəlif sinif karbonzəncirli və həterozəncirli polimerlər, eləcə də elementüzvi polimerlər sintez olunur. Aşağıda ən mühüm polikondesleşme reaksiyalarının ümumi sxemləri verilir.


Poliamidləşmə (poliamidlərin sintezi):




Aminturşu əvəzinə diamin və dikarbon turşusunun duzları, yaxud dikarbon turşusunun müxtəlif törəmələri və diamin götürülə bilər. Poliamidlər həmçinin diizosianatlarla dikarbon turşularının qarşılıqlı tə'sirindən də alına bilərlər:




Poliefirləşmə (poliefirlərin alınması).



Dikarbon turşuları əvəzinə onların törəmələri də götürülə bilər. Məsə-lən, lavsan lifinin sənayedə istehsalı dimetiltereftalatla etilen qlikolun polikondesleşməsinə əsaslanır:





Poliuretanların alınması:



De hidropolikondesləşmə (polifenilenlərin alınması)




Polialkilenfenilenlərinin alınması.



Birinci reaksiya üzrə fenolformaldehid qətranları, ikinci reaksiya üzrə polialkilenfenilenlər alınır.

Element üzvi polimerlərin alınması:



Bu sxem üzrə polisilosanlar, polialümoksanlar, polititanoksanlar və s. alınır.


3.2.2. Polikondesləşmə və zəncirvari polimerləşmə reaksiyalarının əsas fərqləri

Nəticə e'tibarilə eyni tip maddələrin yüksəkmolekullu birləşmələrin alınmasına baxmayaraq polikondesləşmə və zəncirvari polimerləşmə reaksiyaları həm mahiyyəti, həm də elementar mərhələlərin gedişinə görə bir-birindən xeyli dərəcədə fərqlənirlər. Ümumi şəkildə bu iki reaksiya arasında nəzərə çarpan fərq polikondesləşmə və zəncirvari polimerləşmə reaksiyalarına verilən tə'riflərdə aydın ifadə olunmuşdur. Beləki, əlavə maddələrin ayrılmadığı və elementar zveno ilə monomer molekulunun tərkiblərinin eyni olduğu zəncirvari polimerləşmədən fərqli olaraq, polikondesləşmə zamanı polimerlə yanaşı əlavə kiçik molekullu maddələr alınır və reaksiyanın gedişində tərkibcə başlangıç monomerdən fərqli zvenolar əmələ gəlir. Lakin nəzər-

də tutmaq lazımdır ki, əlavə maddələr alınması faktının polikondesləşmə reaksiyaları üçün əsas fərqləndirici cəhət kimi qəbul edilməsi müəyyən dərəcədə şərti xarakter daşıyır. Çünkü, hazırda ətraflı tədqiq olunmuş elə polikondesləşmə reaksiyaları mə'lumdur ki, onlar əlavə maddələrin alınması ilə müşayət olunmur, digər tərəfdən, bəzi zəncirvari polimerləşmə reaksiyalarının əsas məhsulla yanaşı əlavə maddələrin ayrılması ilə getməsi imkanları aydınlaşdırılmışdır. Məsələn, diizosianatların çoxatomlu spirtlərlə, diaminlərlə reaksiyaları polikondesləşmənin qanuna uyğunluqlarına tabe olduğuna və tipik polikondesləşmə polimerləri verməsinə baxmayaraq, bu reaksiyaların gedişində polimerdən başqa əlavə məhsullar alınır:

$n\text{OCN-R-NCO} + n\text{HO-R'-OH} \rightarrow [-\text{OC-NH-R-NH-CO-O-R'-O}]_n$

yaxud, N-asil- α -aminturşu anhidridlərinin polimerləşməsi zamanı polimerlə yanaşı karbon qazı ayrılır:



Deməli, polimerdən başqa əlavə maddələrin əmələ gəlməsinin polikondesləşmə reaksiyalarını zəncirvari polimerləşmədən fərqləndirən əsas cəhət kimi götürülməsi yalnız tipik hallar üçün doğrudur. Bu reaksiyaları başlanğıc monomerin xarakterinə görə fərqləndirmək də tam dəqiq deyil, çünkü çoxlu sayıda monomerlərin həm polikondesləşmə, həm də zəncirvari polimerləşmə yolu ilə polimere çevrilə bilmə imkanları aşkar edilmişdir. Polikondesləşmə və zəncirvari polimerləşmə reaksiyalarını fərqləndirən cəhətləri, görünür, bu reaksiyaların gedişində, mexanizmində axtarmaq lazımdır. Yuxarıda deyildiyi kimi, polikondesləşmə reaksiyalarının gedişində alınan dimer, trimer və n-merlər başlanğıc monomerin funksional qruplarına malik olurlar ki, bu da onlara öz aralarında birləşə bilmək imkanı verir; başqa sözlə, zəncirin uzanması böyüməkdə olan makromolekulların öz aralarında,

habələ onların monomer molekulları ilə qarşılıqlı tə'siri nəticəsində gedir. Zəncirvari polimerləşmədə isə uzanma reaksiyası yalnız polimer+monomer sxemi üzrə baş verir. Bu, polikondesləşmə və polimerləşmə reaksiyalarını fərqləndirən əsas cəhətlərdən biridir. Bu reaksiyalar arasındaki digər mühüm fərq, polikondesləşmənin gedişində reaksiya mərkəzlerinin sayının azalmasıdır, halbuki zəncirvari polimerləşmədə zəncirin uzanması həmişə aktiv mərkəzlərin regenrasiyası ilə müşayət olunur. Bu xüsusiyət polikondesləşmə reaksiyaları üçün xarakter olan mühüm qanuna uyğunluğu - orta molekul kütləsinin çevrilmə dərəcəsində asılı olması qanuna uyğunluğunu müəyyən edir. Polikondesləşməni zəncirvari polimerləşmədən fərqləndirən cəhətlərdən biri bə'zi reaksiyalar (fenol və formaldehidin polikondesləşməsi) istisna olmaqla, əksər polikondesləşmə reaksiyalarında aktiv mərkəzin reaksiyaya hazır şəkildə daxil edilməsidir, halbuki polimerləşmə reaksiyalarında aktiv mərkəzlər reaksiyanın gedişində yaranırlar. Buna görə də bir çox polikondesləşmə reaksiyalarının kinetikasını öyrənərkən aktiv mərkəzlərin yaranma sür'əti nəzərə alınmır. Polikondesləşmə və zəncivari polimerləşməni bir-birindən fərqləndirən cəhətlərdən biri də bu iki reaksiya zamanı monomerin eyni sür'ətlə sərf olunmamasıdır. Əgər zəncirvari polimerləşmədə monomerin qatılığı reaksiya boyu fasilsiz olaraq tədriclə azalırsa, polikondesləşmə reaksiyasında monomerin qatılığı prosesin başlanğıcında dimer, trimer, tetramer və s. əmələ gəlməsi nəticəsində kəskin surətdə azalır. Məsələn, polikondesləşmə zamanı orta polimerləşmə dərəcəsi 10-a bərabər olduqda reaksiya mühitində 1 faizdən də az monomer qalır. Nəhayət, polikondesləşmə və zəncirvari polimerləşmə üçün mövçud olan xarakter qırılma reaksiyalarını da onların fəqli cəhətləri sırasına daxil etmək lazımdır. Mə'lumdur ki, zəncirvari polimerləşmədə zəncirin qırılması əsasən aktiv mərkəzlərin monomolekulyar, yaxud bimolekulyar çevrilmə nəticəsində qeyri-aktiv hala keçməsile əlaqədar olur. Polikondesləşmə reaksiyalarının əksəriyyətində isə qırılma zəncirin hər iki ucunda bir-birilə qarşılıqlı tə'sirdə ola bilməyən eyni tipli funksional qrupların yaranması nəticəsində baş verir. Bu halda reaksiya mərkəzinin saxlan-


masına baxımayaraq, zəncirin uzanması dayanır. Bu, xüsusilə, monomerlərdən birinin ekvimolyar nisbətdən artıq götürüldüyü hallar üçün daha çox xarakterdir.




3.2.3. Polikondesləşmədə əlavə reaksiyalar.

Bir çox başqa reaksiyalar kimi, polikondesləşmə reaksiyaları da başlanğıc monomerin təbiətindən və aparılma şəraitində asılı olaraq az və ya çox dərəcədə bir sıra əlavə reaksiyalarla müşayət oluna bilərlər. Belə əlavə reaksiyaların əksəriyyəti polikondesləşmədə ayrılan kiçik molekullu maddələrin və monomer moleküllərində olan funksional qrupların iştirakı ilə gedir. Polikondesləşmə ilə yanaşı getməsi mümkün olan reaksiyalara tsiklləşmə, destruksiya reaksiyaları, tikilmə nəticəsində fəza quruluşlu polimerlərin alınması və s. daxildir. Polikondesləşmə reaksiyaları əksər hallarda tsiklləşmə və destruksiya reaksiyalarının getməsile mürəkkəbləşdiklərinə görə, burada yalnız bu iki tip əlavə reaksiyalar üzərində etraflı dayanılacaqdır.

3.2.3.1. Tsiklləşmə və ona tə'sir edən amillər

Molekulda bir-birilə qarşılıqlı tə'sirdə ola bilən iki və daha artıq funksional qrup olduqda polikondesləşmə ilə yanaşı tsiklləşmə reaksiyalarının getməsi üçün də imkan yaranır. Tsiklləşmə, funksional qrupların molekuladxili qarşılıqlı tə'siri nəticəsində baş verir. Aminturşular, oksitürşular, digarbon turşuları və diaminlərin polikondesləşməsi zamanı alınan dimerlər, trimerlər və s. bu cür molekuladxili qarşılıqlı tə'sirə mə'ruz qalaraq tsiklik birləşmələrə çevrilə bilərlər:





Monomerin hansı istiqamətdə-polikondesləşmə yaxud tsiklləşmə istiqamətində sərf olunması həmin monomerin quruluşundan, alınan tsiklin termodinamik davamlığından, habelə reaksiyanın aparılma şəraitində asılıdır. Əgər molekulda olan funksional qruplar bir-birindən yalnız metilen qrupları ilə ayrılsa, onda bu iki reaksiyanın gedisi metilen qruplarının sayından asılı olmalıdır. Bir qayda olaraq, metilen qruplarının sayı artıqca reaksiya əsasən polikondesləşmə istiqamətində gedir. Bu halda tsiklləşmə reaksiyasının sür'eti alınan tsiklin termodinamik davamlığı ilə müəyyən olunur. Tsiklik birləşmələrin gərginlik nəzəriyyəsinə görə bifunksional birləşmələrin tsiklləşmə ehtimalı, əmələ gələn tsiklin gərginlik dərəcəsindən asılıdır. Tsiklin gərginliyi az olduqca onun əmələ gelməsi ehtimalı artır. Tsiklin gərginliyinin miqdari ölçüsü kimi tsikldə və uyğun açıq zəncirli doymuş karbohidrogendə bir metilen qrupuna uyğun yanma istiliklərinin fərqi götürülür. Bu fərq kiçik olduqca gərginlik də az olur 9-cu cədvəldə bə'zi tsikloalkanlar üçün yanma istiliyi və gərginliyin qiymətləri verilmişdir.

Cədvəl 9

Yanma istiliyi və tsikloalkanların gərginliyi

Tsikldə üzvlərin sayı	Bir CH ₂ qrupuna uyğun yanma istiliyi, kc/mol	Gərginlik dərəcəsi (bir CH ₂ qrupuna uyğun yanma istiliklərinin fərqi), kc/mol
3	698,0	38,5
4	687,1	27,5
5	665,0	5,4
6	659,5	0,0
7	663,2	3,7
8	664,5	5,0
9	665,3	5,8
10	664,5	5,0
11	663,6	4,1
12	660,7	1,2
13	661,1	1,6
14	659,5	0,0
15	660,0	0,5
n.alkanda	659,5	-

Müxtəlif üzvlü tsiklanlarda və açıq zəncirli n.alkanlarda bir metilen qrupuna uyğun yanma istilikləri fərqi (gərginlik dərəcəsi) müğayisə edilməsi bu tsikllərin termodynamik davamlığı haqqında təsəvvür verir. Hesablamalar göstərir ki, bu fərqi 3 və 4 üzvlü tsikllər üçün olan maksimum qiyməti (38,5 və 27,5 kc/mol) 5 və 6 üzvlü tsikllərdə minimuma enərək 8-11 üzvlü tsikllər üçün yenidən artır. Daha böyük üzvlü tsikllərdə isə fərq azalaraq yenə də minimum olur. Deməli, termodynamik cəhətdən əmələ gəlməsi əlverişli olan 5-7, habelə 12-dən yuxarı üzvlü tsikllərin alınması halında reaksiya əsasən

tsiklləşmə, qalan hallarda isə polikondensləşmə istiqamətində getməlidir. Lakin nəzərdə tutmaq lazımdır ki, daha böyük üzvlü tsikllərin əmələ gəlməsi, çoxlu sayıda metilen qrupları ilə bir-birindən uzaqlaşmış funksional qrupların toqquşma ehtimalının azalması neticəsində xeyli dərəcədə çətinləşir. Tsiklin gərginliyi iki amillə müəyyən olunur: tsiklə daxil olan atomlar arasında valent buağının qiyməti və müxtəlif karbon atomları ilə birləşmiş hidrogen atomları arasında yaranan qarşılıqlı tə'sir. Tsikli emələ gətirən karbon atomları arasındaki valent buağının qiyməti normal valent buağının qiymətindən ($109^{\circ}28$) nə qədər çox fərqlənsə tsiklin gərginliyi bir o qədər böyük olur. 3 və 4 üzvlü tsikllərdə gərginlik bu tsikllərdə valent bucaqlarının deformasiyası ilə əlaqədardır və bucaq gərginliyi adlanır. Bir-birilə kimyəvi rabitədə olmayan hidrogen atomları arasındaki qarşılıqlı tə'sir hesabına yaranan gərginliyə torsion gərginlik deyilir və onun qiyməti tsiklin fəza quruluşundan asılıdır. 7-15-üzvlü tsikllərin gərginliyi mehz energetik cəhətdən əlverişli vəziyyətdə yerləşməyən hidrogen atomları hesabına yaranan torsion girginliklə əlaqədar olur.

Amin və karboksil qruplarının müxtəlif sayıda metilen qrupları ilə ayrıldığı aminturşularda tsiklləşmə və polikondesləşmə reaksiyalarının getmə imkanı 10-cu cədvəldə verilmişdir.

Cədvəl 10

Aminturşu molekullarının qarşılıqlı tə'sir xarakteri

Aminturşu	Gözlənilən tsikl	Reaksiya məhsulu	Reaksiyanın xarakteri
1	2	3	4
Aminsirkə	3 üzvlü	Diketopiperazin və oligomer	Dimerləşdən sonra tsiklləşmə, polikondesləşmə
β -Aminpropion	4 üzvlü	Akril turşusu	Amonyak ayrılır
γ -Aminyağ	5 üzvlü	γ -Butirolaktam	Tsiklləşmə
δ -Aminvalerian	6 üzvlü	δ -Valerolaktam	Tsiklləşmə

1	2	3	4
ϵ -Aminokapron	7 üzvlü	Polimer və ϵ -kaprolaktam	Polikondesleşme və tsiklləşmə
ξ -Aminenant	8 üzvlü	Polimer	Polikndesləşmə

Funksional qruplar aromatik birləşmədə olduqda onların qarşılıqlı tə'siri xarakteri həmin qrupların benzol həlqəsində yerləşmə vəziyyətində asılı olur. Məsələn, p-amin-2-xloretilenbenzol $H_2N-C_6H_4-CH_2-CH_2Cl$ yalnız polikondesleşme məhsulu əmələ gətirdiyi halda, o-amin-4-xlorbutilenbenzol $H_2N-C_6H_4-(CH_2)_4-Cl$ 100% çıxımla tsiklik iminə çevrilir. Yuxarıda deyildiyi kimi, polikondesleşme və tsiklləşmə reaksiyalarının getmə sür'ətləri həm də reaksiyanın aparılma şəraitində asılıdır. Buraya, birinci növbədə, monomerin qatılığı və temperatur daxildir. Molekulda reaksiya olmaq e'tibarilə tsiklləşmənin sür'əti monomerin qatılığından asılı deyildir. Halbuki, monomerin qatılığının azalması molekullararası qarşılıqlı tə'sirin-polikondesleşme reaksiyasının sjür'ətini azaldır. Bu nəticəni uyğun kinetik tənliklər əsasında da almaq mümkündür. a miqdər maddənin hər hansı x hissəsinin tsiklləşmə istiqamətində çevrilməyə uğraması üçün lazımlı vaxt birinci tərtib kinetik tənliklə müəyyən olunur:

$$t = \frac{1}{k} \ln \frac{a}{a - x}$$

və maddənin qatılığından asılı deyildir. Monomerin həmin hissəsinin polikondesləşmə istiqamətində sərf olunması üçün lazımlı vaxt isə ikinci tərtib reaksiya tənliyi ilə müəyyən olunur:

$$t = \frac{1}{k} \ln \frac{x}{a(a - x)}$$

və monomerin başlangıç qatılığı ilə ters mütənasibdir. Deməli, monomerin durulaşdırılması tsiklləşmə məhsulunun nisbi miqdarının artmasına, polikondesləşmə məhsulunun isə azalmasına səbəb olur. Ona görə də praktikada polikondesləşmə reaksiyaları adətən həlli ediciz yaxud da çox zəif durulaşdırma şəraitində aparılır. Temperaturun tsik-

leşmə və polikondesləşmə reaksiyalarının nisbi sür'ətlərinə tə'sirini Arrenius tənliyi əsasında araşdırmaq olar. T_1 temperaturda polikondesləşmə və tsiklləşmə reaksiyaları məhsullarının çıxımları nisbəti L_1 , bu reaksiyaların sür'ət sabitləri nisbəti ilə müəyyən olunur.

$$L_1 = \frac{k'_p}{k'_t}$$

T_2 temperaturunda isə

$$L_2 = \frac{k''_p}{k''_t}$$

Arrenius tənliyindən istifadə etdikdə

$$L_1 = \frac{A'_p}{A'_t} \cdot e^{\frac{E_t - E_p}{RT_1}}, \quad L_2 = \frac{A''_p}{A''_t} \cdot e^{\frac{E_t - E_p}{RT_2}}$$

Temperaturun T_1 -dan T_2 -yə qədər yüksəlməsi zamanı tsiklik birləşmə və polimerin çıxımları nisbəti isə

$$\frac{L_1}{L_2} = \frac{A'_p A''_t}{A'_t A''_p} \cdot e^{-\frac{E_t - E_p}{R} \left(\frac{1}{T_1} - \frac{1}{T_2} \right)}$$

Əgər hər iki reaksiyanın aktivləşmə enerjiləri bərabər olarsa ($E_t = E_p$), onda $L_1/L_2 = 1$ və temperatur reaksiyanın istiqamətinə tə'sir göstərmir. Əgər $E_t > E_p$, onda temperaturun artması ilə L_1/L_2 nisbəti və deməli, tsiklik birləşmənin çıxımı da artır. Tsiklləşmə reaksiyasının aktivləşmə enerjisi polikondesləşmənin aktivləşmə enerjisindən böyük olduğuna görə temperaturun yüksəlməsi tsiklləşmənin sür'ətini daha çox artırır. Tsiklləşmə reaksiyasının daha böyük aktivləşmə enerjisine malik olması onunla izah edilir ki, bu halda funksional qrupların qarşılıqlı tə'siri enerjisindən (bu, polikondesləşmənin aktivləşmə ener-

$$\frac{L_1}{L_2} = e^{-\frac{E_t - E_p}{R} \left(\frac{1}{T_1} - \frac{1}{T_2} \right)}$$

Əgər hər iki reaksiyanın aktivləşmə enerjiləri bərabər olarsa ($E_t = E_p$), onda $L_1/L_2 = 1$ və temperatur reaksiyanın istiqamətinə tə'sir göstərmir.

Əgər $E_t > E_p$, onda temperaturun artması ilə L_1/L_2 nisbəti və deməli, tsiklik birləşmənin çıxımı da artır. Tsiklləşmə reaksiyasının aktivləşmə enerjisi polikondesləşmənin aktivləşmə enerjisindən böyük olduğuna görə temperaturun yüksəlməsi tsiklləşmənin sür'ətini daha çox artırır. Tsiklləşmə reaksiyasının daha böyük aktivləşmə enerjisine malik olması onunla izah edilir ki, bu halda funksional qrupların qarşılıqlı tə'siri enerjisindən (bu, polikondesləşmənin aktivləşmə ener-

jisinə bərabərdir) başqa tsiklin yaranması üçün müəyyən fəza vəziyyətinin tə'min edilməsindən ötrü əlavə enerji sərfi tələb olunur:


$$E_t = E_p + E_s$$

Bu əlavə enerji molekulun istilik hərəkətinin intensivliyini artırır və onun uclarının bir-birinə yaxınlaşması ehtimalını yüksəldir. Deyilənləri yekunlaşdıraraq, belə nəticəyə gəlmək olar ki, polikondesləşmə zamanı tsiklik birləşmənin əmələ gəlməsi, termodinamik cəhətdən davamlı tsikllərin alındığı hallarda, yüksək temperatur və böyük durulaşma şəraitində kifayət qədər yüksək sürətlə baş verir.


3.2.3.2. Polikondesləşmədə destruksiya reaksiyaları

Polikondesləşmə reaksiyalarının aparılma şəraitində (yüksək temperatur, katalizator iştirakı) mühitdə olan ister başlangıç maddeler, itərsə də onların çevrilmə məhsulları kimyəvi cəhətdən xeyli dərəcədə aktiv olurlar və onların, əmələ gələn polimer makromolekulları ilə qarşılıqlı tə'sir reaksiyalarının baş verməsi mümkündür. Bu reaksiyalardan ən mühümü belə aktiv maddələrin tə'siri ilə makromolekulların destruksiya ugramalarıdır. Əvvələr belə hesab olunurdu ki, destruksiya reaksiyaları yalnız polikondesləşmə nəticəsində ayrılan əlavə maddələrin (su, spirt və s.) tə'siri ilə mümkündür, və onların reaksiya mühitində çıxarılması destruksiyanın qarşısını alır. Lakin, bu sahədə geniş tədqiqat işləri aparmış V.V.Korşakın fikrincə, destruksiya reaksiyaları, həmcinin, başlangıç monomer molekullarının, mühitdə iştirak edən monofunksional birləşmələrin, hətta ayrı-ayrı makromolekulların özlərinin tə'siri ilə başa verə bilər. Destruksiyaedici maddələrlə qarşılıqlı tə'sir nəticəsində makromolekulda olan heterorabitələr (C-O, C-N) qırılır və makromolekul bir neçə qəlpəyə parçalanır. Polikondesləşmə reaksiyaları üçün xarakter olan əsas destruksiya reaksiyaları: hidroliz, asidoliz, alkoqoliz, aminoliz, təkrar efirləşmə və amidləşmə reaksiyalarıdır.


H id r o l i z makromolekulların suyun tə'siri ilə destruksiyasına deyilir. Poliefir və poliamidin hidrolizi aşağıdakı sxem üzrə baş verir:




ve



Müxtəlif poliefir və poliamidlərin hidrolizi eyni sür'ətlə getmir və hidrolizin sür'əti dikarbon turşusu ilə qlikolun (və ya diaminin) quruluşundan çox aslıdır. Bir qayda olaraq, dikarbon turşusu və qlikolun molekul kütləsi artıqca hidroliz sür'əti azalır. Müəyyən edilmişdir ki, zəncirə aromatik həlqələrin daxil olması da hidroliz sür'ətini aşağı salır. Məsələn, polietilenqlikoltərftalat turşu və qəlevi məhlullarına qarşı davamlı olduğu halda, polietilenqlikolosalat bu şəraitdə çox asanlıqla hidroliz edir. Poliamidlərin də hidrolizi onların quruluşundan və destruksiya şəraitindən aslıdır. α -Aminturşulardan alınan poliamidlər hidrolizə daha davamlıdır. Temperaturun yüksəlməsi poliamidlərin destruksiyasını sür'ətləndirir. Məsələn, poliheksametilen-adipin-amid (nylon - 6,6) xlorid turşusu məhlulunda 100°C -də 6 saat müddətində qismən hidroliz olunduğu halda 180°C -də 4 saat müddətində tam hidrolizə uğrayır. A s i d o l i z , karbon turşusu molekulundakı karboksil qrupunun tə'sirilə mürəkkəb efir və peptid rəbitəsinin qırılması ilə gedən destruksiya reaksiyalarına deyilir. Məsələn, poliefirin asidolizi aşağıdakı kimi baş verir:




ve




Aydındır ki, destruksiya, həmçinin, başlangıç monomer kimi götürülən dikarbon turşusunun tə'sirilə də gedə bilər. Spirtlərin (bir-

və çoxatomlu) hidroksil qrupu tə'siri ilə baş verən alkoholiz reaksiyaları aşağıdakı sxem üzrə baş verir:




Hidrolizdə olduğu kimi alkoholizdə də poliefir makromolekulunda aromatik həlqənin olması destruksiya sür'ətini aşağı salır.

Poliamid və polieflrlər amonyak və aminlərlə qarşılıqlı tə'sirdə də destruksiyyaya mə'ruz qalırlar. Polikondesləşmə zamanı gedən belə destruksiya reaksiyalarına amidoliz deyilir



Polikondesləşmə zamanı əmələ gələn polimer makromolekulları başlangıç monomer molekullarının funksional qruplarına malik oldularından, aydındır ki, yuxarıda nəzərdən keçirilən asidoliz, alkoholiz və amidoliz reaksiyaları, həmçinin, polimər makromolekullarının tə'siri ilə də baş verə bilər. Makromolekullar iştirakilə gedən destruksiya reaksiyalarının xüsusi tipi təkrar efləşmə və təkrar amidoləşmə reaksiyalarıdır. Bu halda destruksiya, makromolekulların orta zvenolari arasındaki mürəkkəb efir və ya peptid rabitələrinin qarşılıqlı tə'siri ilə elaqədar olur.



Makromolekul qəlpəlerinin mübadiləsi ilə müşayət olunan bu tip destruksiya reaksiyalarında polimerin orta molekul kütləsi dəyişməyib yalnız fraksiya tərkibi dəyişir, halbuki digər destruksiya reaksiya-

ları polimerləşmə dərəcəsinin aşağı düşməsinə səbəb olur. Polikondesləşmə zamanı baş verən destruksiya reaksiyaları müxtəlif müəlliflər tərəfindən ətraflı tədqiq edilmiş və belə bir ümumi nəticə müəyyən olunmuşdur ki, destruksiya zamanı orta polimerləşmə dərəcəsinin azalma dərəcəsi polimerin orta molekul kütləsinin qiymətindən asılıdır; bu qiymət yüksək olduqca molekul kütləsinin azalması daha çox olur, yəni daha uzun makromolekullar daha intensiv destruksiyaya uğrayırlar. Makromolekulda eyni tip rabitələrin bir-birindən fərqlənmədiyini nəzərə alsaq, ayrı-ayrı makromolekullarda qırılan rabitələrin mol faizi zəncirin uzunluğundan asılı olmamalıdır. Bəs onda daha uzun makromolekullarda molekul kütləsinin daha kəskin azalmasını necə izah etmək olar? Fərqli olaraq, orta molekul kütlələri bir-birindən fərqli olan eyni miqdarda iki polimer nümunəsi vardır. Hər iki nümunənin destruksiyası zamanı qırılan rabitələrin sayının eyni olduğunu qəbul edək. Aydındır ki, daha yüksək molekul kütləli polimer nümunəsindəki makromolekulların sayı, aşağı molekul kütləli nümunədəki makromolekulların sayından az olmalıdır. Deməli, destruksiya zamanı yüksək molekul kütləli nümunədə hər makromolekula düşən qırılmış rabitələrin sayı, o biri nümunədəki makromolekula düşən qırılmış rabitələrin sayından çox olacaqdır. Buradan da, qırılmaların sayı çox olduğuna görə, daha uzun makromolekulların destruksiyasında molekul kütlənin kəskin azalması neticəsi alınır. Ümumiyyətlə, destruksiya reaksiyalarının özünəməxsus xüsusiyyətləri çoxdur və bu xüsusiyyətlər daha ətraflı şəkildə "Polimerlərin kimyəvi çevrilmələri" fəslində nəzərdən keçiriləcəkdir.

3.2.4. Polikondesləşmə tarazlığı

Polikondesləşmə reaksiyalarında makromolekul zəncirinin uzanması nəzəri olaraq, başlanğıc monomer molekullarında və aralıq birləşmələrdə olan bütün funksional qrupların tam sərf olunması neticəsində çox yüksək molekul kütləli nəhəng polimer makromolekulunun əmələ gəlməsinə qədər davam etməlidir. Lakin praktiki olaraq bütün

polikondesləşmə reaksiyalarında polimerləşmə dərəcələrinə görə bir-birindən fərqlənən müxtəlif uzunluqda makromolekullar alınır. Bu, bir sıra əlavə reaksiyaların getməsi və polikondesləşmə reaksiyalarının dönən xarakterli olmasından irəli gelir. Cox-mərhələli proses olan polikondesləşmə reaksiyalarında hər bir birləşmə aktına funksional qrupların qarşılıqlı tə'sir reaksiyası kimi baxmaq olar:



yaxud



Aydındır ki, ayrılan su sistemdən kənar edilməsə destruksiya reaksiyaları nəticəsində funksional qruplar bərpa olur və sistemdə funksional qrupların qatılığına görə tarazlıq yaranır:



yaxud



Funksional qrupların tarazlıq qatılığı sistemin son halını müəyyən edən tarazlıq sabitinin qiyməti ilə xarakterizə olunur:

$$k = \frac{c_{-\text{OCO-}} \cdot c_{\text{H}_2\text{O}}}{c_{-\text{COOH}} \cdot c_{-\text{OH}}}$$

$$k = \frac{c_{-\text{NHCO-}} \cdot c_{\text{H}_2\text{O}}}{c_{-\text{NH}_2} \cdot c_{-\text{COOH}}}$$

yaxud ümumi halda

$$k = \frac{c_z \cdot c_a}{c_x \cdot c_y}$$

Coxlu sayıda təcrübələrlə müəyyən olunmuşdur ki, tarazlıq sabiti polikondesləşmənin bütün elementar mərhələləri üçün eyni olub qarşılıqlı tə'sirdə olan hissəciklərin ölçülərindən və molekul kütłəsindən asılı deyildir. Polikondesləşmə zamanı alınan polimerin molekul kütłəsi yaranan makromolekuldakı z rabitələri, ayrılan a maddəsi, sərbəst x və y funksional qrupları arasındaki tarazlıqla müəyyən olunur. Polikondesləşmənin bütün elementar mərhələlərində tarazlıq sabitinin eyni olduğunu qəbul etməklə polimerləşmə dərəcəsinin (\bar{x}) maksimumunu təmin etmək mümkündür.

qiyməti, tarazlıq sabiti k və ayrılan a maddəsinin mol sayı arasındaki asılılığı müəyyən etmək olar. Polikondesləşmə nəticəsində praktiki olaraq, həcmi dəyişməsi baş vermədiyindən qruplar, molekullar və rabitələrin qatılığını onların sayı ilə əvəz etmək olar. Əgər N_0 monomer molekullarının ilkin sayı, N bu və ya başqa polimerləşmə dərəcəsinə malik molekulların sayıdırsa, onda əmələ gələn yeni rabbitələrin sayı $N_0 \cdot N$ olar. Doğrudan da, əgər monomerin iki molekulundan bir dimer molekulu əmələ gəlirse yeni yaranan rabbitələrin sayı $2-1=1$ olur. Hər bir monomer molekulu, dimer, trimer və ümumiyyətlə n -mer iki funksional qrupa malik olduğundan (iki bifunksional monomerin polikondesləşməsi nəzərdə tutulur) sərbəst qrupların ümumi sayı $2N$, müxtəlif tip funksional qrupların (məsələn, -COOH və -OH qruplarının) sayı isə N olacaqdır. Onda, tarazlıq sabiti üçün $k = \frac{(N_0 - N) \cdot N_a}{N^2}$ yazmaq olar (N_a ayrılan əlavə maddenin mollar sayıdır). Sağ tərəfdə surət və məxrəci N_0^2 -na bölsək

$$k = \frac{\frac{N_0 - N}{N_0} \cdot \frac{N_a}{N_0}}{\left(\frac{N}{N_0}\right)^2} = \frac{\left(1 - \frac{N}{N_0}\right) \cdot \frac{N_a}{N_0}}{\left(\frac{N}{N_0}\right)^2}$$

Orta polimerləşmə dərəcəsi $\bar{x} = \frac{N_0}{N}$ olduğundan

$$k = \frac{\left(1 - \frac{1}{\bar{x}}\right) \frac{N_a}{N_0}}{\left(\frac{1}{\bar{x}}\right)^2}$$

yazmaq olar. N_a/N_0 nisbəti bir monomer zvenosuna uyğun əlavə mad-

dənin mol sayına bərabərdir, və onu $N_a/N_0 = n_a$ ilə işarə edək. Kifayət qədər yüksək molekul kütləli polimer alındıqda $1 - \frac{1}{x} \approx 1$ qəbul etmək olar. Onda

$$k = \frac{1 \cdot n_a}{1/x^2}$$


$$\bar{x} = \sqrt{\frac{k}{n_a}}$$

alınır. İfadədən görünür ki, orta polimerləşmə dərəcəsi tarazlıq sabiti-nin kvadrat kökü ilə düz, ayrılan əlavə maddenin mol miqdarının kvadrat kökü ilə ters mütənasibdir. Bu sade asılılıqdan istifadə edərək, tarazlıq sabiti mə'lum olduqda müəyyən molekul kütləli polimer almaq üçün reaksiya mühitində qala biləcək əlavə maddenin minimum miqdarnı hesablamaq olar. Məsələn, poliefirləşmə üçün 280°C -də $k=4,9$; $\bar{x}=100$ olan polimer almaq üçün reaksiya mühitində ola bilən suyun mol sayı $0,00049$ -dur, bu o deməkdir ki, kifayət qədər yüksək molekul kütləli poliefir almaq üçün ayrılan suyu praktiki olaraq reaksiya mühitindən tamamile kənar etmək lazımdır. Poliamidləşmə üçün $k=305$ (260°C) və $\bar{x}=100$ olan polimer almaq üçün suyun mühitdə qala bilən minimum miqdarı $0,0305$ moldur ki, bu da poliefirləşmədə olduğundan 60 dəfədən artıq çoxdur. Göründüyü kimi, polimerin molekul kütləsi tarazlıq sabitinin qiymətindən asılıdır və buna görə də tarazlıq sabitine tə'sir edən amillər polimerin molekul kütləsinə də tə'sir göstərir. Bu amillərdən ən mühümü temperaturdur. Temperaturun artması başqa reaksiyalar kimi, polikondesləşmənin də sürətini artırır. Bu zaman əmələ gələn polimerin molekul kütləsinin dəyişməsi tarazlıq sabiti ilə temperatur arasında olan aşağıdakı asılılıqla müəyyən olunur:

$$\ln \frac{k_1}{k_2} = -\frac{Q}{R} \left(\frac{1}{T_1} - \frac{1}{T_2} \right)$$

Tənlikdən görünür ki, temperaturun yüksəlməsi tarazlıq sabitinin qiymətini endotermik reaksiyalar üçün artırır, ekzotermik reaksiyalar üçün isə azaldır. Polimerin molekul kütlesi də tarazlıq sabitinin qiymətinə uyğun olaraq deyişir. Polikondesləşmə reaksiyaları üçün istilik effekti çox da böyük olmayıb $33,4\text{-}41,8 \text{ kc/mol}$ ($8\text{-}10 \text{ kkal/mol}$) həddindədir, ona görə də polimerin molekul kütlesi temperaturun dəyişməsindən az asılı olur. Lakin, qeyd etmək lazımdır ki, temperaturun yüksəlməsi sistemin tarazlıq halına keçməsini sür'ətləndirir və eləcə də ayrılan əlavə maddənin reaksiya mühitindən kənar olunmasını asanlaşdırır. Sonuncu halda tarazlıq sağ tərəfə yönəlir ki, bu da daha yüksək molekul kütłeli polimerin alınmasına səbəb olur. Lakin molekul kütlesinin bu artmasını temperaturun spesifik tə'siri kimi qəbul etmək olmaz. Əlavə madđələrin kənar edilməsinin asanlaşlığı başqa hallarda da (məsələn, inert qazla üfürülmə və s.) molekul kütlesinin qiyməti artır.

Katalizatorun iştirakı polikondesləşmə tarazlığı sabitine tə'sir etmədiyindən polimerin tarazlıq halına uyğun molekul kütlesinin qiymətinə də tə'sir göstərmir. Lakin, katalizatorun iştirakı ilə polikondesləşmə tarazlığının yaranması sür'ətlənir. Tarazlıq sabitinin çox böyük olduğu polikondesləşmə reaksiyalarında tarazlıq halına uyğun molekul kütlesi çox yüksək ola bilər və bu zaman molekul kütlesinin qiyməti sistemin tarazlıq halına yaxınlaşma sür'ətindən asılı olar. Belə hallarda katalizatorun iştirakı molekul kütlesinin artmasına səbəb olur. Polikondesləşmə reaksiyaları üçün katalizatorlar olaraq adətən mineral turşulardan, turş duzlardan və s. istifadə edilir. Katalizatorların polikondesləşmə sür'ətinə tə'siri funksional qrupların xarakterindən asılı olur. Məsələn, polikondesləşmə zamanı mineral turşuların rolü karboksil qrupunun fəalllaşması ilə müyyəyen olunur:



3.2.5. Polikondesləşmə dərinliyi ilə molekul kütləsi arasında asılılıq. Molekul kütləsinə görə paylanması

Yuxarıda deyildiyi kimi, polikondesləşmə zamanı tarazlığın yanması monomer molekularında və aralıq birləşmələrdə olan funksional qrupların tam sərf olunmasına imkan vermir. Polikondesləşmə reaksiyalarında funksional qrupların sərf olunma dərəcəsi polikondesləşmə dərinliyi adlanır və p ilə işarə olunur. Müəyyən edilmişdir ki, polikondesləşmə zamanı alınan polimerin orta polimerləşmə dərəcəsi x funksional qrupların sərf olunma dərəcəsindən, yəni polikondesləşmə dərinliyindən asılıdır; bu asılılıq 1936-cı ildə amerikan kimyaçısı V.Karozers tərəfindən verilmişdir. Polikondesləşmədə iştirak edən monomerlərin bir molekuluna uyğun olan orta funksio-nallıq f ilə işarə olunur və $\bar{f} = \frac{\sum n_i f_i}{\sum n_i}$ nisbəti ilə müəyyən edilir (n_i – funksionallığı f_i olan monomer molekullarının sayıdır). N_0 və N reaksiya qarışığında olan molekulların uyğun olaraq başlangıç və son sayıları olarsa, onda ilkin qarışığda funksional qrupların ümumi sayı $\bar{f} N_0$ olar. Polikondesləşmənin hər bir elementar birləşmə aktında bir monomer molekuluna iki sərf olunan funksional qrup uyğun gelir. Polikondesləşmənin getdiyi müddət ərzində sərf olunan molekulların sayı $N_0 - N$, sərf olunmuş funksional qrupların sayı isə $2(N_0 - N)$ olar. Polikondesləşmə dərinliyi funksional qrupların sərf olunmuş sayının, onların ümumi sayına olan nisbətinə bərabərdir:

$$p = \frac{2(N_0 - N)}{N_0 \bar{f}} = \frac{2N_0}{N_0 \bar{f}} - \frac{2N}{N_0 \bar{f}} = \frac{2}{\bar{f}} - \frac{2}{\bar{f}} \cdot \frac{N}{N_0}$$

Əgər bir polimer makromolekulunun əmələ gelməsində x (polimerləşmə dərəcəsi) sayıda monomer molekulu iştirak edərsə, N sayıda

makromolekulun əmələ gəlməsində $N\bar{x}$ sayda monomer molekulu iştirak edər. Bu isə monomer molekullarının başlangıç sayına bərabərdir:

$$N_0 = N\bar{x}$$

yaxud

$\frac{N}{N_0} = \frac{1}{\bar{x}}$

onda

$$p = \frac{2}{f} - \frac{2}{\bar{x}f} \quad (1)$$

Polikondesləşmə dərinliyi, orta funksionallığı və orta polimerləşmə dərəcəsi arasındaki bu sadə asılılıq Karozers tənliyi adlanır. Karozers tənliyini

$$\bar{x} = \frac{2}{2 - pf} \quad (2)$$

formasından görünür ki, polikondesləşmə dərinliyi artdıqca orta polimerləşmə dərəcəsi yüksəlir. Karozers tənliyi əsasında polikondesləşmə reaksiyasının bəzi qanuna uyğunlaqları haqqında müəyyən nticələrə gəlmək mümkündür. Aşağıdakı halları nəzərdən keçirək.

1. Monomerlərdən hər birinin funksionallığı vahiddir və reaksiya axıradək getmişdir, ($f=1, p=1$). (2) tənliyinə görə

$$\bar{x} = \frac{2}{2 - 1 \cdot 1} = 2$$

Monomer molekulunda reaksiya qabiliyyətli bir funksional qrup olduğunu iddia etmək məsələsi. Məsələn, $\text{HO}-\text{R}-\text{OH} + \text{HOOC}-\text{R}'-\text{COOH}$ bu halda


$$\bar{f} = \frac{2+2}{2} = 2$$

ve

$$p = \frac{2}{\bar{f}} - \frac{2}{\bar{x}\bar{f}} = 1 - \frac{1}{\bar{x}}$$

Alınan asılılığa göre polimerleşmə dərəcəsi 10 olan ($\bar{x}=10$) polimerin əmələ gəlməsi üçün polikondesləşmə dərinliyi $p=0,9$ olmalıdır, yəni funksional qruplar 90% sərf olunmalıdır. $\bar{x}=100$ olması üçün $p=0,99$, $\bar{x}=500$ olması üçün $p=0,998$ olmalıdır. Buradan belə bir nəticəyə gəlmək olar ki, yüksək molekul kütüllü polimer almaq üçün polikondesləşmə reaksiyasını praktiki olaraq axıra qədər aparmaq lazımdır, yəni funksional qrupların sərf olunması 100%-ə yaxın olmalıdır.

3. Üç mol bifunksional monomerlə iki mol trifunksional monomerin polikondesləşməsi:



bu hal üçün

$$\bar{f} = \frac{3 \cdot 2 + 2 \cdot 3}{5} = 2,4$$


(1) tənliyinə görə

$$p = \frac{2}{2,4} - \frac{2}{2,4 \cdot \bar{x}} = 0,83 - \frac{1}{1,2\bar{x}}$$


Sonsuz sayıda zvenodan ibarət makromolekulun əmələ gəldiyini təsəvvür edək ($\bar{x}=\infty$), onda

$$p = 0,83-0=0,83$$

yəni funksional qrupların yalnız 83%-i sərf olunur. Deməli, monomerlərdən birinin funksionallığı iki dən artıq olduqda, sonsuz böyük molekul kütüllü polimer əmələ gəldikdə belə funksional qrupların tam sərf olunması baş vermir. İlk baxışda gözlənilməz olan bu nəticə nəzerden keçirilən halda tor şəkilli polimerin əmələ gəlməsi nəticəsində müəyyən sayıda funksional qrupların torlar arasında qalaraq fəza çətinliyi üzündən öz reaksiya qabiliyyətini "itirməsi" ilə əlaqədardır:



4. Reaksiyada monofunksional birləşmənin iştirakı:



Deyək ki, dikarbon turşusu və diamin 10 mol, bireşashlı turşu isə 1 mol miqdarında götürülür. Onda

$$\bar{f} = \frac{2 \cdot 10 + 2 \cdot 10 + 1 \cdot 1}{10 + 10 + 1} = \frac{41}{21}$$

Reaksiyanın axıradək getdiyini ($p=1$) qəbul etsək

$$\bar{x} = \frac{2}{2 - \frac{41}{21}} = 42$$


alınar. Bireşashlı turşunun miqdarı iki dəfə artırıldıqda

$$\bar{f} = \frac{2 \cdot 10 + 2 \cdot 10 + 2 \cdot 1}{10 + 10 + 2} = \frac{42}{22}$$

və

$$\bar{x} = \frac{2}{2 - \frac{42}{22}} = 22$$

ye'ni, monofunksional birləşmə miqdalarının iki dəfə artması molekul kütləsinin təxminən iki dəfə azalmasına səbəb olur. Bu nəticə təcrübə yolla V.V.Korşak tərəfindən alınmışdır və funksional qrupların qeyri-ekvivalentliyi qaydası adlanır. V.V.Korşakın qeyri-ekvivalentlik qaydası monomerlərin mol nisbətlərinin alınan polimerin molekul kütləsinə tə'sirini aydınlaşdırmağa imkan verir. Monomerlərdən hər hansı birinin artığı funksional qrupların ekvivalentliyini pozur və molekul kütləsinin azalmasına səbəb olur. Bunu 27-ci şəkildə aydın görmək olar: molekul kütlənin maksimum qiyməti monomerlərin ekvimolyar nisbətində alınır. Onlardan hər hansı birinin miqdarının artırılması polimerin molekul kütləsinin kəskin azalmasına səbəb olur. Məsələn, adipin turşusu ilə heksametilendiaminin polikondesləşməsində monomerlərdən birinin cəmi 0,09% artıq götürülməsi molekul kütləni 10 dəfə azaldır. Qeyd etmək lazımdır ki, deyilənlər tarazlıqda olan polikondesləşmə reaksiyaları üçün xarakterdir. Tarazlıqda olmayan (fazalararası) polikondesləşmə hələndə monomerlərin artığı molekul kütləyə təsir etmir (27-ci şəkildə I xətti).



Şəkil 27. Tarazlıqda olan (I) və tarazlıqda olmayan (II) polikondesləşmədə molekul kütlənin monomerlərin artıq miqdardından asılılığı.

Polikondesləşmə reaksiyalarında alınan polimerin polidispersliyi miqdari olaraq P.Flori tərəfindən statistik analiz yolu ilə tədqiq edilmişdir. İki funksional qrupun qarşılıqlı tə'siri nəticəsində monomer molekulları arasında rabitənin əmələ gəlmə ehtimalı p isə, belə rabitənin yarana bilməməsi ehtimalı 1-p olar. x sayda zvenodan ibarət po-

limer molekulunun (x -merin) alınması üçün monomer molekulları arasında $x-1$ dəfə rabiə yaramalı, bir dəfə isə yaranmamalıdır, başqa sözlə, p ehtimalı $x-1$ dəfə, $1-p$ ehtimalı isə 1 dəfə baş verməlidir. Bu ehtimalların baş verməsi eyni zamanda getdiyinə görə x -merin alınma ehtimalı $p^{x-1} (1-p)$ hasilinə bərabərdir. Digər tərəfdən, x -merin alınma ehtimalı x -merlərin polimer molekullarının ümumi sayına görə hissə miqdarı kimi götürüle bilər. Onda

$$\frac{N_x}{N} = p^{x-1} (1-p) \quad (3)$$

N_x və N uyğun olaraq x -merlərin və ixtiyari polimerleşmə dərəcəsi olan polimerhomoloqların miqdardır. Alınmış ifadə polikondesləşmədə molekul kütləsinin ədədi paylanması xarakterizə edir. Lakin praktiki məqsədlər üçün müxtəlif polimerleşmə dərəcəsi olan polimerin kütlə hissəsini ifadə edən kütləyə görə paylanma daha çox istifadə olunur. Ədədi paylanmadan kütlə paylanmaya keçmək üçün Kərozərs tənliyi çıxarılarkən alınan ifadədən istifadə ədirilir:

$$p = \frac{2(N_0 - N)}{N_0 f}$$

İfadəsində $f=2$ olduqda

$$N = N_0(1-p)$$

alınır. N -in qiymətini (3) ifadəsində yazış alınmış bərabərliyin hər iki tərəfini x -ə vurduqda

$$\frac{xN_x}{N_0(1-p)} = x p^{x-1} (1-p)$$

yaxud

$$\frac{xN_x}{N_0} = x p^{x-1} (1-p)^2$$

alınır. İfadənin sol tərəfini monomerlərin orta molekul kütləsini xarakterizə edən m kəmiyyətinə vurub bölsək

$$\frac{xmN_x}{mN_0} = x p^{x-1} (1-p)^2$$

Alınmış tənliyin sol tərəfini x-merlerin kütlə hissəsi ilə əvəz etmək olar:

$$\frac{W_x}{W} = x p^{x-1} (1-p)^2 \quad (4)$$

W_x - x-merlerin kütləsi, W -polimerin ümumi kütləsidir. (4) ifadəsi polikondesləşmədə alınan polimerin molekul kütləsinin kütləyə görə paylanması xarakterizə edir və onun qrafiki maksimumu olan əyrildir (Şəkil 28). Paylanma əyrilərinin maksimumu (4) ifadəsinin x-ə görə differensiallanması və alınan törəmənin sıfıra bərabər edilməsi yolu ilə tapılı bilər:

$$\left(\frac{W_x}{W} \right)_{\text{maks}} = \frac{I - p}{e}$$


və

$$x_{\text{maks}} = 1 / \ln p$$


28-ci şəkildə verilən paylanma əyrilərini differensial paylanma əyriləri kimi qəbul etmək olar, çünki bu əyrilərdə olan qonşu nöqtələr ($x-1$) və x polimerləşmə dərəcəsi olan polimerhomoloqların kütlə hissəsinə uyğun gelirlər. (4) ifadəsinin integrallanması nəticəsində polimerləşmə dərəcəsi x -ə qədər olan polimerhomoloqların hissə miqdarı alınır:

$$I_{W_x} = 1 - [1 + (1-p)x]p^x$$

Bu asılılıq Flori integral paylanma funksiyasıdır.



Şəkil 28. Müxtəlif çevrilme dərəcelərində molekul kütlənin kütlə paylanma əyriləri: $p=0,9(1); 0,95(2); 0,98(3), 0,99(4)$.



Şəkil 29. Molekul kütleyə görə paylanmanın integrallı eyrisi ($p=0,99$).

lan polikondesləşmə reaksiyaları üçün daha ətraflı tədqiq edilmişdir. Ümumi şəkildə



və

$n x-R-x+ny-R'-y \rightarrow x-(R-z-R'-z)_{n-1}-R-z-R'-y+(2n-1)a$ sxemi ilə verilən dönməyən xətti polikondesləşmə üçün ikinci tərtib reaksiyaların tənliklərini

$$-\frac{dc_x}{dt} = kc_x^2 \quad \text{və ya} \quad -\frac{dc_y}{dt} = kc_y^2 \quad (1)$$

yazmaq olar.

(1) tənliyinin integrallanmasından

$$\frac{c_0 - c}{c_0 c} = kt \quad (2)$$

alınır. c_0 -funksional qrupların başlangıç, c -isə onların t zamanda qatılıqlarıdır. Funksional qrupların sərf olunma dərəcəsi polikondesləşmə dərinliyinə bərabər olduğundan

$$p = \frac{c_0 - c}{c_0},$$

buradan

$$c = c_0(1-p)$$

(2) tənliyini

I_{ω_x} -in x-dən asılılıq qrafiki molekul kütleyə görə paylanmanın integral eyrisini ifadə edir (şəkil 29).

3.2.6. Polikondesləşmənin kinetikası

Polikondesləşmə reaksiyalarının kinetikası ərintidə aparılmışdır.

$\frac{1}{c} - \frac{1}{c_0} = kt$ şəklində yazıb, c -nin qiyməti nəzərə alınsa

$$\frac{1}{c_0(1-p)} - \frac{1}{c_0} = kt$$

yaxud

$$\frac{1}{1-p} = 1 + c_0 kt$$

Bifunksional monomerlərin polikondesləşməsi üçün (Karozers tənliyinin xüsusi hələ):

$$\frac{1}{1-p} = \bar{x}$$

onda

$$\bar{x} = 1 + c_0 kt \quad (3)$$

alınır. Göründüyü kimi, orta polimerləşmə dərəcəsi ilə polikondesləşmənin aparılma müddeti arasında xətti asılılıq vardır. Bifunksional monomerlərin ekvimolyar nişbətdə götürüldüyü polikondesləşmə reaksiyaları üçün alınmış bu nəticə əksər təcrübə hallarda ödənilir.

Əgər polikondesləşmə katalitik aparılsada onda yalnız (3) tənliyində olan k -nın qiyməti dəyişəcəkdir. Lakin monomerlərdən hər hansı biri katalizator rolunu oynadıqda kinetik asılılıq başqa şəkil alır. Belə hallar üçün sür'ət düsturu

$$-\frac{dc_x}{dt} = kc_x^3$$

və

$$(\bar{x})^2 = 1 + 2kc_0^2 t$$

olur.

Polikondesləşmə reaksiyaları dönən olduqda, reaksiyanın sür'əti

$$-\frac{dc_x}{dt} = -\frac{dc_y}{dt} = k_1 c_x c_y - k_2 c_z c_a$$

yə'ni, sür'ət yalnız funksional qrupların qatılığından deyil, həm də ayrılan əlavə maddənin və yeni yaranan rəbitələrin qatılıqlarından asılı olur. $c_x = c_y$ olduğu halda tam differensial tənlik

$$\frac{dp}{dt} = k_1(1-p)^2 - k_2 pa$$

şəklini alır. k_1 və k_2 - düz və eks istiqamətli reaksiyaların sabitləri, ayrılan əlavə maddənin mol miqdarıdır.

$\frac{k_1}{k_2} = k$ tarazlıq sabiti olduğundan

$$\frac{dp}{dt} = k_1[(1-p)^2 - \frac{pa}{k}]$$

Nəzərə alınsa ki,

$$\frac{dp}{dt} = -\frac{d(1-p)}{dt}, \quad \bar{x} = \frac{1}{1-p} \quad \text{və} \quad dp = d\bar{x}(1-p^2)$$

onda

$$\frac{d\bar{x}}{dt} = k_1 \left[1 - \frac{p \cdot a}{k(1-p)^2} \right]$$

$(1-p) = \frac{1}{\bar{x}}$ və $p = (\bar{x}-1)/\bar{x}$ bərabərliklərindən istifadə etsək

$$\frac{d\bar{x}}{dt} = k_1 \left[1 - \frac{a\bar{x}}{k} (\bar{x} - 1) \right]$$

alınar.

Funksional qrupların qeyri ekvivalentliyi halında differensial tənliklər xeyli dərəcədə mürəkkəbləşir.

3.2.7. Polikondesləşmənin aparılma üsulları.


Polikondesləşmə reaksiyaları təcrübi olaraq müxtəlif üsullarla həyata keçirilə bilər. Polikondesləşmenin geniş yayılmış əsas aparılma üsulları bunlardır: 1. Ərintidə polikondesləşmə; 2. Fazalararası polikondesləşmə; 3. Məhlulda polikondesləşmə; 4. Bərk fazada polikondesləşmə.

Ərintidə polikondesləşmə həllədici iştirak etmədən 200-280°C-də başlanğıc monomerlərin və alınan polimerin ərimə temperaturunda davamlı olduğu hallarda aparılır. Əlavə reaksiyaların ehtimalını azaltmaq üçün reaksiya inert qaz mühitində aparılır və adətən polikondesləşmənin sonunda ayrılan əlavə maddələri kənar etmək üçün sistemdə vakuum yaradılır. Soyumuş polimer kütləsi reaktorun formasını aldığına görə onu çıxarmaq və e'mal etmək çətinləşir. Ona görə də polimeri ərimiş halda reaktordan lent şəklində çıxararaq xır-dalayır və xüsusi formalarda ondan müxtəlif məmulatlar hazırlayırlar. Ərintidə polikondesləşmənin üstünlüyü alınan polimerin həllədicidən təmizlənməsi zərurətinin aradan çıxmasıdır. Bundan başqa, həllədici olduqda reaksiyanın sür'eti azalır və tsiklləşmənin ehtimalı artır.

Məhlulda polikondesləşmə həllədici mühitində aparılır. Bu üsuldan bir qayda olaraq, yüksək ərimə temperaturu (300-400°C) olan termiki davamlı polimerlərin sintezi üçün istifadə edilir. Məhlulda polikondesləşmənin üstün cəheti reaksiyani aşağı temperaturda aparmağın mümkün olmasınaşıdır. Bundan əlavə, bir çox hallarda müvafiq həllədici seçməklə reaksiyanın sür'ətini və alınan polimerin orta molekul kütləsini tənzim etmək olar. Məsələn, dimetilformamid, dimetilsulfoksid, dimetilanilin, piridin və s. çoxəsaslı turşuların anhidridləri ilə reaksiya qabiliyyətli komplekslər əmələ gətirir və ya ayrılan turşu xarakterli əlavə maddələri neytrallaşdırır. Məhlulda polikondesləşmə həmcinin polimerin məhlul şəklində istifadə edildiyi (laklar, boyalar, örtükler və s.) istehsal sahələri üçün də faydalıdır.

Fazalararası polikondesləşmə iki bir-birinə qarışmayan faza sərhəddində aparılır. Əksər hallarda bu fazalardan biri su, digəri isə üzvi həllədici olur. Monomerlər uyğun fazalarda həll edilir və reaksiya həmin fazaların toxunma səthində gedir. Bu zaman alınan polimer fasılısız olaraq mühitdən çıxarılır (şəkil 30).

Fazaların toxunma səthində aparılan polikondesləşmədə alınan polimer mühitdən çıxarıldığına və ayrılan əlavə maddələr fazalardan birinə keçərək tutulduğuna (bu məqsədlə uyğun fazaya tutucular əlavə edilir, məsələn, poliamid alınmasında ayrılan hidrogenxlorid



Şəkil 30. İki faza sərhəddində polikondesləşmə üsulu ilə poliamidin alınması.

1 - polimer, 2 - su fazası, 3 - faza sərhəddində alınmış polimer,
4 - üzvi faza

lerin alınması üçün istifadə edilir.

Bərk faza polikondesləşmə bir çox cəhətlərinə görə bərk fazada aparılan polimerləşməyə oxşayır və monomerin erime temperaturuna yaxın temperaturlarda aparılır. Bu üsulun perspektivli variantlarından biri psevdomaye təbəqədə polikondesləşmədir. Bu halda narın-dispers bərk monomer və ya olqomer qızdırılmış inert qazla temasda olur. Polikondesləşmənin bu aparılma üsulu eridildikdə parçalanan monomerlərdən polimerlərin alınması üçün əlverişlidir.

su fazasında həll edilmiş soda ilə neytrallaşdırılır) görə reaksiya yalnız bir istiqamətdə – polikondesləşmə istiqamətində gedir. Ona görə də fazalararası polikondesləşmə tarazlıqda olmayan prosesdir. Bunun nəticəsi ki, fazaların ayrılma səthində aparılan polikondesləşmənin həm sür'əti, həm də alınan polimerin orta molekul kütlesi yüksək olur. Fazaların ayrılma səthində polikondesləşmə başqa üsullarla sintez oluna bilməyən polimerlərin (məsələn, lif əmələ gətirən termiki davamlı polimerlər) alınması üçün çox əlverişlidir. Polikondesləşməni bu üsulla apardıqda monomerlərin yüksək dərəcədə təmizliyi o qədər də vacib deyildir, cünki, reaksiya nisbətən aşağı temperaturda aparıldığından monomerdə az miqdarda olan qarışqlar əlavə reaksiyaların getməsinə səbəb olmurlar. Mürəkkəb texnoloji qurğular tələb etməyən bu üsul sənaye əhəmiyyətli bir çox polimer-


3.3. Polimerlerin başqa alınma reaksiyaları.

Yüksekmolekullu birləşmələrin yuxarıda nəzərdən keçirilən əsas alınma üsullarından başqa başlanğıc maddələrin və eləcə də onların polimerləşmə reaksiyalarının xarakterinə görə fərqlənən başqa sintez üsulları da mövcuddur. Doğrudur, bu sintez üsullarına bəzən zəncirvari polimerləşmə və ya polikondesləşmə reaksiyalarının müxtəlif variantlarda təkrarı kimi də baxmaq olar, lakin ilkin monomerlərin polimerləşmə və polikondesləşmə reaksiyalarına daxil olan tipik monomerlərdən fərqlənməsi, eləcə də həmin sintez reaksiyalarının özünəməxsus xüsusiyyətlərə malik olması, onları ayrıca nəzərdən keçirməyə əsas verir.

Aşağıda polimerlərin tsiklin açılması ilə polimerləşmə, pilləli polimerləşmə, dien sintezi, polirekombinasiya üsulları ilə sintez reaksiyaları şərh olunur.

3.3.1. Tsiklin açılması ilə polimerləşmə

Molekulunda doymamış rabitələrin olduğu monomerlərin polimerləşməsi reaksiyalarından fərqli olaraq tsiklik birləşmələrin polimerləşməsi zamanı kimyəvi rabitələrin tipi və elektron quruluşu dəyişmir. Bu reaksiyalar nəticəsində rabitələrin yalnız yerləşmə qaydası dəyişir. Məsələn, kaprolaktamın polimerləşməsində




tsikldə olan C-N σ-rabitəsi qırılır və xətti polimerdə də eyni tipli rabitə yaranır. Monomerdə və polimerdə olan rabitələrin təbiəti eynidir. Ümumi makromolekulun çox az hissəsini təşkil edən uc zvenolar nəzərə alınmazsa, polimerləşmə nəticəsində rabitələrin ümumi sayı da dəyişməz qalır. Bu o deməkdir ki, gərgin olmayan tsikllərin polimerləşməsi entalpiyanın dəyişməməsi ilə xarakterizə olunur ($\Delta H=0$). Aydırıñ ki, bu halda polimerləşmənin termodinamik cəhətdən müm-

kün olması üçün proses entropiyanın artması ilə müşayət olunmalıdır, çünki yalnız bu şərt daxilində

$$\Delta G = \Delta H - T \Delta S$$

bərabərliyi ilə müəyyən olunan termodinamik potensialın dəyişməsi sıfırdan kiçik qiymət alır. Gərgin tsikllərdə isə monomerin entalpiyası, onun makromolekuldakı qalığının entalpiyاسından böyükdür, ona görə də bu halda polimerləşmə entalpiyanın azalması, yəni istilik effektinin dəyişməsilə əlaqədar olur. Mə'lumdur ki, 3-4 üzvlü tsikllər gərgin tsikllərdir və onların polimerləşməsi əsasən entalpiyanın azalması hesabına gedir. 5-6 üzvlü tsikllərdə gərginlik kiçikdir və onlar üçün entropiya artımı da çox cüz'i olduğundan bu tip tsikllərin polimerləşməsi çətindir. 7-12 üzvlü tsikllərdə gərginlik artdığından polimerləşmə həm entalpiyanın azalması, həm də entropiyanın artması hesabına baş verir. Daha çox üzvlü tsikllərdə isə polimerləşmə yalnız entropiyanın artması nəticəsində mümkün olur, çünki belə tsikllər üçün gərginliyin qiyməti yenidən azalır. Əksər hallarda tsiklin xətti polimerə çevrilməsi monomer və polimerin verilən reaksiya şəraitini üçün səciyyəvi olan müəyyən nisbətdəki qarışığının alınması ilə gedir. Əgər reaksiya qarışığından monomer kənar edilərək alınan polimer, sintezin aparıldığı şəraitdə qızdırılsa onda polimerdən monomer əmələ gəlməklə onların əvvəlki nisbəti bərpa olunur. Bu sübut edir ki, tsiklin xətti polimerə çevrilməsi dönen prosesdir və reaksiya şəraitində tsikl polimer tarazlığı yaranır:




Tarazlığın tsiklik monomerlə alınan xətti polimer nisbətinin hansı qiymətində yaranması tsiklin və ondan alınan polimerin termodinamik funksiyalarının qiymətilə müəyyən olunan termodinamik davamlığından asılıdır. Aydındır ki, tsiklin davamlığı az olduqda qarışqda polimerin miqdarı çox və eksinə, tsiklin davamlığı böyük olduqda isə az olacaqdır. Tarazlığa temperaturun tə'siri izoxor tənliyi ilə müəyyən olunur:




$$\ln \frac{k_1}{k_2} = -\frac{Q}{R} \left(\frac{1}{T_1} - \frac{1}{T_2} \right)$$

Tənlikdən görünür ki, istilik effektinin sıfır olduğu hallarda (gərgin olmayan tsikllər üçün) tarazlığın vəziyyəti temperaturdan asılı deyildir. Ekzotermik reaksiyalar üçün (gərgin tsikllərin polimerləşməsi) tarazlıq sabiti temperaturun artması ilə azalır, yəni, tarazlıq tsiklik monomerin alınması istiqamətində yönəlir. Deyilənlərdən aydın olur ki, termodinamik cəhətdən davamsız olan tsikllərin xətti polimerə çevrilməsi daha asandır. Lakin nəzərdə tutmaq lazımdır ki, tsiklin termodinamik cəhətdən davamsız olması onun polimerləşməsi üçün hələ kifayət deyildir. Məsələn, üç üzvlü tsiklanların termodinamiki davamsız olmalarına baxmayaraq, onların xətti polimer əmələ gəlməklə polimerləşməsi baş vermir. Ona görə də tsiklik birləşmələrin polimerləşməsi üçün onların kinetik cəhətdən də davamsız olması lazımdır. Tsiklin kinetik davamlığı onda olan kimyəvi rabitələrin mütəhərrikliyi (polyarlığı) ilə müəyyən olunur. Rabitənin mütəhərrikliyi böyük oludurca tsiklin davamlığı az olur. Verilen reaksiya üçün sabit xarakteristika olan termodinamik davamlıqdan fərqli olaraq kinetik davamlıq reaksiya şəraitindən asılı olaraq deyişir. Reaksiya mühitində tsikldə olan rabitələrin mütəhərrikliyini artıraraq onların qırılmasını asanlaşdırın birləşmələr olduqda tsiklin kinetik davamlığı azalır və onun xətti polimerə çevrilməsi sür'ətlənir. Tsiklin polimerləşməsini asanlaşdırın belə maddələr kimi aktivator (su) və katalizatorlardan (turşular, qəlevilər, qəlevi metallar, alkoqolyatlar, BF_3 , TiCl_4 və s.) istifadə olunur.

Tsiklik birləşmələrin xətti polimerlərə çevriləcək reaksiyasının əsas qanuna uyğunluqları ϵ -kaprolaktamın polimerləşməsi misalında öyrənilmişdir. Müəyyən edilmişdir ki, reaksiyanın birinci mərhələsi aktivatorun-suyun kaprolaktama birləşməsilə aminturşu molekullarının əmələ gəlməsindən ibarətdir:




Reaksiyanın sonrakı gedişi, aminturşu molekulunun kaprolaktama miqrasiya polimerleşməsi mexanizmi üzrə birləşməsi ilə əlaqədar olur (H^+ və OH^- ionları miqrasiya edir).




Alinan dimer, trimer və s. eyni qayda üzrə tsiklik kaprolaktamı xətti polimerə çevirir. Polimerleşmənin belə xarakteri onunla təsdiq olunur ki, əvvələ, reaksiya müəyyən induksiya dövrü ilə xarakterizə olunur, ikinccisi, olduqca az miqdarda aktivatorun iştirakilə başlanan reaksiya avtokatalitik xarakter daşıyır. Polimerleşmənin yavaş sür'ətlə gedən və induksiya dövrünü müəyyən edən mərhələsi monomerin su ilə hidrolizidir. Bu zaman alınan funksional qruplar (-NH₂ və -COOH) katalizator rolunu oynayırlar. Tsiklik monomerin hər bir molekulunun hidrolizində iki funksional qrup yarandığından funksional qrupların ümumi sayı zamana görə artır və buna görə də reaksiya avtokatalitik xarakter alır.


Son zamanlar laktamların su iştirakı polimerleşməsinin kation mexanizm üzrə getdiyi güman edilir. Mə'lumdur ki, sulu mehlullarda aminturşular svitter-ion şəklində olur:



Belə svitter-iondakı dördlü azot atomunun monomer molekuluna elektrofil həmləsi nəticəsində tsiklin açılması baş verir:




Reaksiyanın belə gedisi E-kaprolaktamin su və yağ turşusu iştirakilə polimerleşməsinə aid nəticələrlə təsdiq olunur. Su iştirak etmədiklə yağ turşusunun katalitik tə'siri çox cüz'idir. Su iştirak etdikdə isə yağ turşusunun miqdarı artırıldıqca reaksiyanın sür'əti artır və induksiya dövrü kəskin azalır. Buradan belə nəticə çıxır ki, kataliz, turşunun dissosiasiyası ilə əlaqədardır. Svitter-ionu və aminturşu katyonunun bir-birinə çevrilmesini müəyyən edən tarazlıq




turşu mühitdə kationun əmələ gəlməsi istiqamətində yönəlir və buna görə də turşunun əlavə edilməsile tsiklin açılması sür'ətlənir. Kaprolaktamin su iştirakilə polimerleşməsi zamanı iki bir-birindən asılı olmayan tarazlıq yaranır:

1) amid qrupunun hidrolizi (amid tarazlığı):



2) tsiklin xətti polimer zvenosuna çevrilmesi və eksinə, xətti polimer makromolekulundan tsiklik monomerin ayrılması (polimerleşmə-depolimerleşmə tarazlığı):




Polimerleşmə-depolimerleşmə tarazlığı polimerin çıxımını, amid tarazlığı isə alınan polimerin molekul kütlesinin qiymətini müəyyən edir. Əgər amid tarazlığının sabiti və makromolekulda bir zvenoya


uyğun gələn suyun mol miqdarı mə'lum olarsa alınan polimerin molekul kütlesi polikondesləşmə tarazlığı tənliyindən

$$\bar{x} = \sqrt{\frac{k}{n_a}}$$

hesablanı bilər. Aktivator-su polimerin tarazlıq çıxımına tə'sir göstərmir, çünki o, polimerləşmə-depolimerləşmə tarazlığının yaranmasında iştirak etmir. Polimerləşmə-depolimerləşmə tarazlığının yaranması alınan xətti polimerin aşağıdakı sxem üzrə depolimerləşməsilə əlaqədardır:





yaxud




Verilən sxemin doğruluğunu belə bir təcrübi fakt təsdiq edir ki, funksional qruplardan hər hansı birinin başqa qrupla bağlanması (məsələn, karboksil qrupunun efirləşməsi) depolimerləşmənin sür'ətini xeyli azaldır.

Son illər tədqiqatçıların diqqətini tipik ion polimerləşmə katalizatorları iştirakılı təslik birləşmələrin xətti polimerlərə çevrilməsi daha çox cəlb edir. Böyük sür'ətlə gedən reaksiya nəticəsində qısa müddət ərzində yüksək molekul kütłeli polimer alınır. İstifadə olunan katalizatorun xarakterində asılı olaraq polimerləşmə kation yaxud anion mexanizm üzrə gedir. Təsliklər (tetrahidrofuran, trioksan) və laktalar proton donoru olan turşular və Fridel-


Krafts katalizatorları iştirakile kation mekanizmi üzere polimerleşirlər. Məsələn, tsiklik efirlər aktiv mərkəz kimi oksonium ionunun əmələ gəlməsilə polimerleşirlər:




Qırılma, anionun oksonium ionla qarşılıqlı tə'siri nəticəsində baş verir:




Epoksidlər (etilen oksidi, propilen oksidi), laktamlar (kaprolaktam) və eləcə də laktonlar, α -aminturşuların N-karboksi-anhidridləri alkoqolyatlar, metalüzvi birləşmələr iştirakile anion mekanizmi üzrə xətti polimerlərə çevrilirlər. Bu cəhətdən kaprolaktamin natrium iştirakile polimerleşməsi daha ətraflı öyrənilmişdir. İlk aktiv mərkəz kimi əmələ gələn laktam anionu




tsiklin açılması ilə monomer molekulunu birləşdirir:




Əmələ gələn amin anionu karbonil qrupu ilə qoşulmadığından yüksək reaksiya qabiliyyətinə malikdir və o, monomer molekulundan proton qopararaq N-aminkaproilkaprolaktam və laktam anionu əmələ getirir:




Zəncirin uzanmasını tə'min edən aminkaproilkaprolaktamın əmələ gəlməsi yavaş sür'ətlə gedir və induksiya dövrünü müəyyən edir. Zəncirinin sonrakı uzanması daha sür'ətlə baş verir, çünki dimerdə olan asil qrupu azotun elektronlarını özünə tərəf çəkərək tsikldə olan CO qrupunun elektrofilliyini artırır və onun laktam anionu ilə birləşməsini asanlaşdırır:







Reaksiyanın fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, uzanma prosesində anionun əmələ gəlməsi uzanmaqdə olan zəncirdə deyil, monomer molekulunda baş verir. Kaprolaktamin verilən mexanizm üzrə polimerleşməsi kifayət qədər dəqiqliklə sübut edilmişdir.


Tsiklik birləşmələrin polimerleşməsi reaksiyaları arasında α -aminturşuların N-karboksianhidridlerinin polimerleşməsi xüsusi yer tutur. Aminlerin və qüvvəti esasların iştirakılı gedən bu reaksiyadan polipeptidlərin sintezi üçün istifadə edilir. Birli aminlərin iştirakılı polimerleşmə amin qrupunun tsikldə olan 5 vəziyyətdəki karbonil qrupuna nukleofil həmləsi ilə əlaqədar olur:




Alınmış aminturşu amidinin amin qrupu uzanma mərhələsində tsiklin açılmasını tə'min edir.




Qüvvətli əsaslar iştirakile polimerləşmə zamanı N-karboksianhidridin ionlaşması baş verir və aşağıdakı tarazlıq yaranır:



Ionlaşmış molekulu neytral molekulla qarşılıqlı tə'sirindən amin qrupu saxlayan dimer əmələ gelir:






Zəncirin uzanması amin qrupunun iştirakilə davam edə bilər, lakin ionlaşmış molekullar daha aktiv olduğundan polimerləşmə əsasən onların tsikldə olan karbonil qrupuna birləşməsi ilə əlaqədar olur:



3.3.2. Pilləli polimerləşmə

Bir çox sənaye əhəmiyyəti polimerlərin alınması üçün istifadə edilən bu tip polimerləşmə reaksiyalarında uzanan zəncir radikal və ionlardan daha davamlı olan hissəciklərdür və bir çox hallarda onları


sərbəst halda ayırmaq mümkün olur. Monomer molekulunun uzanmaqda olan zəncirə birləşməsi mütəhərrik atom və ya atom qruplarının (eksər hallarda hidrogen atomu) miqrasiyası ilə əlaqədar olur və ona görə də pilləli polimerləşmə bəzən miqrasiya polimerləşməsi də adlanır. Zəncirin pilləli uzanmasına və molekul kütləsinin tədriclə artmasına görə pilləli polimerləşmə polikondesləşmə reaksiyalarını xatırladır. Lakin polikondesləşmədən fərqli olaraq pilləli polimerləşmədə kiçik molekullu əlavə maddələr ayrılmır. Bu xüsusiyyət isə pilləli polimerləşməni zəncirvari polimerləşməyə yaxınlaşdırır. Deməli, pilləli polimerləşmə polikondesləşmə ilə zəncirvari polimerləşmə reaksiyaları arasında aralıq mövqə tutur. Pilləli polimerləşmə ümumi şəkildə aşağıdakı ardıcıl elementar reaksiyalar sxemi kimi verilə bilər:




A_1, A_2, A_3, \dots - monomer, dimer, trimer və s. molekullarıdır.

Pilləli polimerləşmədə monomer molekullarının bir-birilə və uzanan zəncirə birləşmə mexanizmi bir çox hallarda mürekkeb xarakter daşıyır. Adətən, pilləli polimerləşmədə elə iki polifunksional birləşmələr iştirak edə bilər ki, onlardan birinin molekulunda mütəhərrik hidrogen atomu, digərinin molekulunda isə onu birləşdirə bilən atom və ya qruplar olsun. Mə'lum olduğu kimi, spirtlər və aminlərin molekulundakı hidroksil və amin qrupunda olan hidrogen atomunun mütəhərrikiyi çoxdur, ona görə də çoxatomlu spirtlər və fenolar, eləcədə diamin və poliaminler pilləli polimerləşmə reaksiyalarının mütəhərrik hidrojen atomu saxlayan monomerləri rolunu oynaya bilərlər. Hidrogen akseptoru olan monomerlər qrupuna isə di- və poliizosiantlar, di-, triepoksi birləşmələr və s. daxildirlər. Pilləli polimerləşmənin gedişini ikiatomlu spirlə diizosianatin polimerləşməsi misalında nəzərdən ke-


çirek. Məsələn, butandiol -1,4 və heksametilendiizosianat aşağıdakı sxem üzrə polimerləşirlər:



Diizosianat molekulunda elektron akseptoru olan əvəzedicilərin olması və eləcədə reaksiyada üçlü aminlərin katalitik miqdəri azot atomuna hidrogenin, karbon atomuna isə spirt molekulu qalığının birləşməsini asanlaşdırır:




Diaminlərin diizosianatlarla polimerləşməsi də çoxatomlu spirlərlə diizosianatların pilləli polimerləşmə reaksiyasına oxşayır. p-Fenilendiizosianat heksametilendiaminlə aşağıdakı kimi polimerləşir:




NHCONH-(CH₂)₆-NH₂ və s.

Diaminlərle diizosianatların pilləli polimerləşməsi zamanı yazılın sxem üzrə xətti polimerin əmələ gəlməsi gözlənildiyi halda, həll olmayan torşəkilli polimerlər alınır. Bu, xətti makromolekullardakı imin qruplarında olan hidrogen atomlarının diizosianat molekullarına miqrasiyası nəticəsində üçölçülü quruluşun yaranması ilə əla-qədardır:




Monomerlərdən her hansı birinin funksionallığı ikidən artıq olduğunu (diizosianat və üçatomlu spirt, triizosianat və diamin) torşəkilli üçölçülü polimerlər əmələ gəlirlər. Pilləli polimerləşmə reaksiyaları

üçün hidrogen akseptoru olan maddələr kimi yalnız diizosianatlardan deyil, həmçinin bir sıra heterotsiklik birləşmələrdən də istifadə olunur. Geniş miqyasda istifadə olunan belə birləşmələrdən biri diepoksidlərdir:




Pilləli polimerləşmə nəticəsində alınan polimerin orta molekul kütləsi monomerlərin başlangıç mol nisbətlərindən çox asılıdır. Belə ki, orta molekul kütləsinin monomerlərin mol nisbətindən asılılığı, ek-yimolyar nisbətdə maksimumu olan eyni ilə ifadə olunur (şəkil 31).

Bu onunla əlaqədardır ki, monomerlərdən hər hansı birinin artıq miqdarda uzanan zəncirlerin uclarında eyni tipli funksional qruplar alındığından zəncirin uzanması dayanır, çünkü eyni tipli funksional qrupları olan molekullar qarşılıqlı tə'sirdə olmurlar. Məhz bunun nəticəsidir ki, pilləli polimerləşmədə müxtəlif tərkibli zvenoların ciddi növbələndiyi makromolekullar əmələ gəlir. Pilləli polimerləşmə zamanı mühitə monofunksional birləşmənin (biratomlu spirt yaxud monoamin) əlavə edilməsilə, alınan polimerin orta molekul kütləsini tənzim etmək olar. Belə birləşmələrin uzanan zəncirlə qarşılıqlı tə'siri nəticəsində monomerlərin heç biri ilə reaksiyaya daxil olmayan şonluq yaranır.




Pilləli polimerləşmənin qanuna uyğunluqları əsasən poliuretanların alınması (diizosianatlarla çoxatomlu spirtlərin polimerləşməsi) reaksiyaları üçün tədqiq olunmuşdur. Bu reaksiyalar bifunksional monomerlər üçün ikinci tərtib reaksiyaların kinetik tənliyinə uyğun şə-

kildə gedir. Reaksiya çox ekzotermikdir və sistemdə tarazlıq yaranır.




Şəkil 31. Monomerin mol nisbətinin alınan polimerin molekul kütłəsinə tə'siri.


Ayrılan istiliyin əlavə reaksiyaları sür'ətləndirməməsi üçün poliuranların alınmasını adəten inert həllədicilərdə (toluol, xlorbenzol) aparırlar. Müəyyən edilmişdir ki, reaksiyanın sür'əti diizosianatın və spirtin quruluşundan çox asılıdır: aromatik izosianatlar və alifatik çoxatomlu spirtlərin pilləli polimerləşməsi alifatik izosianatlarla çoxatomlu fenolların polimerləşməsinə nisbətən daha sür'ətlə gedir. Son illər pilləli polimerləşmə reaksiyalarına daxil olan monomerlərin dairəsi xeyli genişlənmişdir. Bir çox elementüzvi birləşmələrin pilləli mexanizm üzrə polimerləşə bilməsi imkanı müəyyən edilmişdir. Arilfosfinlərin qlikoldimetakrilatla



dialkilsilanların diaasetilen törəmələrlə



və difenilqalaydihidridlə bə'zi metalların (Ge, Sn, Pb) di-p-stiril törəmələrlə








pilləli polimerləşməsi bu cəhətdən xarakterdir. Bu tip reaksiyaların öyrənilməsi element üzvi birləşmələr əsasında yüksək fiziki-mexaniki xassələrə malik yeni tip polimerlərin alınması üçün perspektiv imkanlar açır.


3.3.3. Polirekombinasiya

Bu üsulla polimerlərin sintezi karbohidrogen molekularından alınan sərbəst radikalların bir-birilə rekombinasiyasına əsaslanır. Aktivliyi nisbətən az olan və neytral molekulları birləşdirməklə zənciri uzada bilməyən belə radikallar dimer, trimer və s. əmələ gətirirlər. Bir qayda olaraq polirekombinasiya reaksiyasına molekulunda mütəhə-



rik hidrogen atomu olan karbohidrogenlər daxil olurlar. Bu tip karbohidrogenlərdən sərbəst radikalların əmələ gəlməsi yüksək temperaturda (piroliz və ya krekinq) yaxud peroksid birləşmələrin tə'sirilə baş verir. Polirekombinasiya yolu ilə polimer makromolekulunun əmələ gəlməsi pilləli xarakter daşıyır. Peroksid inisiatorları iştirakilə difenilmetanın polirekombinasiyası aşağıdakı sxem üzrə gedir:





Maye və ya qaz fazada p-ksilolun pirolizində poli-p-ksiliden əmələ gelir:



Reaksiyanı aşağıdakı sxem üzrə getdiyi güman edilir:




Sənaye miqyasında istehsal olunan polifenilenoksid və poli-p-diizopropilbenzol da polirekombinasiya üsulu ilə alınırlar. Polirekombinasiya reaksiyaları elementüzvi polimerlərin sintezi üçün istifadə olunabilir. Məsələn, üçlü-butilperoksid iştirakile difenilbenzilfosfinoksid-dən molekul kütləsi 33.000 olan polimer almaq mümkün olmuşdur:



4-cü fəsil. YÜKSƏKMOLEKULLU BİRLƏŞMƏLƏRİN KİMYƏVİ REAKSIYALARI

Makromolekullarında reaksiya qabiliyyətli funksional qrupların olduğu polimerler müxtəlif kimyəvi reaksiyalara daxil olurlar. Polimerlərin kimyəvi çevrilmələri həm mövcud polimerlərin xassələrini lazımi istiqamətdə dəyişmək, həm də yeni polimerlər sintez etmək üçün geniş imkanlar açır. Məsələn, sellülozanın kimyəvi çevrilmələri nəticəsində qiymətli sənaye məhsulları olan tüstüsüz barit, lif, örtükler, elektroizolyasiya materialları və s. alınır. Bilavasitə monomerlərdən alına bilmeyən yüksəkmolekullu birləşmələrin sintezində polimerlərin kimyəvi reaksiyalarının daha böyük əhəmiyyəti vardır. Məsələn, sərbəst halda mövcud olmayan vinil spirtindən polimer almaq mümkün deyil, ona görə də sənaye əhəmiyyətli polivinil spirtini vinilasetatin polimeri olan polivinilasetatdan onun hidrolizi yolu ilə alırlar. Yaxud təbii və ya sintetik kauçukun kükürdlə qarşılıqlı tə'sirindən rezin və ebonit mə'mulatları almaq mümkündür. Polimerlərin kimyəvi reaksiyaları prinsip e'tibarilə kiçikmolekullu birləşmələrin reaksiyalardan fərqlənmir, lakin polimer makromolekullarının böyük ölçüləri və funksional qrupların çox olması bu reaksiyalara bir sıra spesifik xüsusiyyətlər verir. Polimer makromolekulunun kimyəvi reaksiyalarda müstəqil iştirak edən ən kiçik hissəsi elementar zvenodur. Deməli, makromolekulda olan funksional qrupların reaksiyaları elementar zvenoların kimyəvi reaksiyalarıdır. Kimyəvi reaksiyalarda makromolekulun ayrı-ayrı hissələrinin müstəqil iştirakı bu reaksiyalara bə'zi xüsusiyyətlər verir. Məsələn, kiçikmolekullu birləşmələr üçün reaksiyanın gedişi maddənin çevrilməyə, uğrayan mol miqdarı ilə xarakterizə olunur və bu halda "mol" dedikdə maddənin kütlə vahidləri ilə ifadə olunmuş molekul kütlesi nəzərdə tutulur. Polimerlərin kimyəvi reaksiyalarında isə vəziyyət bir qədər başqa şəkil alır. Məsələn, poliakril turşusunun efirləşməsində



Bir mol etil spirti polimerin bir elementar zvenosuna sərf olunur və burada «mol» anlayışı şərti xarakter daşıyır. Polimer kimyasında mol miqdar elementar zvenonun kütlə vahidi ilə ifadə olunmuş molekul kütləsinə deyilir. Ona görə də polimerlərin kimyəvi reaksiyalarının gedisi (getmə dərinliyi) reaksiyaya daxil olan elementar zvenoların sayı ilə müəyyən olunur. Çevrilməyə məruz qalan zvenolar eyni zəncirdə olduğundan zvenoların sayı məhsulun çıxımını deyil, polimer birləşmənin kimyəvi çevrilmə dərəcəsini xarakterizə edir. Polimerlərin kimyəvi reaksiyaları zamanı ayrı-ayrı makromolekullarda çevrilməyə uğramış zvenoların sayı müxtəlif ola bilər və bununla əlaqədar olaraq reaksiya məhsullarının tərkibinə görə qeyri həmcinliyi meydana çıxır. Kiçikmolekullu birləşmələrdən fərqli olaraq polimerlərin kimyəvi reaksiyaları nəticəsində molekul kütləsinə və kimyəvi tərkibinə görə qeyri həmcins məhsullar əmələ gelir. Ona görə də yüksəkmolekullu birləşmələr kimyasında «reaksiya məhsullarının təmizliyi» anlayışı klassik kimyada başa düşülen mənasını itirir. Aşağıda polimerlərin kimyəvi reaksiyalarının xüsusiyyətləri və tipləri ətraflı nəzərdən keçirilir.

4.1. Makromolekulların kimyəvi reaksiyalarının xüsusiyyətləri

Polimer zəncirindəki kimyəvi çevrilmələr — yalnız yeni yüksəkmolekullu birləşmələr alınması üsulu olmayıb, makromolekulların və onların funksional qruplarının reaksiya qabiliyyətləri ilə sıx bağlı olan bir sahədir.

Makromolekulyar reaksiyaları tədqiq etdikdə ayrıca makromolekulun özünü necə aparmağını, analoji quruluşlu kiçik molekullu maddələrə nisbətən spesifik kimyəvi xüsusiyyətlərini aydın təsəvvür etmək lazımdır. Söhbət burada ondan gedir ki, kimyaçı-tədqiqatçı kiçikmolekullu üzvi maddələrin reaksiyalarındaki təsəvvür və qanuna uyğunluqları makromolekulyar reaksiyalar sahəsinə keçirməyə nə dərəcədə haqlıdır.

Bu, reaksiyalarda mövcud fərqi üzə çıxarmaq və makromolekulların kimyəvi çevrilmələrinin spesifik qanuna uyğunluqlarını müəyyən etmək, polimer materiallarının məqsədönlü kimyəvi modifikasiyası, eləcədə bu prosesi idarə etmək üçün vacibdir.

Makromolekulların funksional qruplarının reaksiya qabiliyyətləri haqqında təsəvvürlərin inkişafını iki tarixi dövrə bölmək olar. Onlardan birincisi keçən əsrin 30-cu illərindən başlamış və Flori tərəfindən ireli sürülmüş «bərabər reaksiya qabiliyyətli» prinsipi bu dövrdə müəyyən rol oynamışdır. Bu prinsipə görə funksional qrupun reaksiya qabiliyyəti onun uzun zəncirə birləşib birləşməməsindən asılı deyil. Flori tərəfindən aparılmış poliefirləşmə reaksiyasının klassik tədqiqi göstərdi ki, karboksil və hidroksil qrupları arasındaki reaksiyanın sürəti bu qrupların kimyəvi rabitədə olduqları polimer zəncirinin ölçülərindən asılı deyil.


Polikondensləşmə zamanı polimerin molekul kütləsinin yavaş-yavaş, tədricən artması baş verir. Diolla dikarbon turşusunun qarşılıqlı təsirindən poliefir alınması reaksiyasına baxaq. Birinci mərhələdə dimer əmələ gəlir:



Sonra iki dimer molekulunun qarşılıqlı tə'sirindən tetramer, dimerin reaksiyaya girməmiş monomerlə qarşılıqlı tə'sirindən trimer əmələ gəlir. Beləliklə polikondensləşmə pilləvari gedir və polimerin molekul kütləsi tədricə fasilesiz artır.



M - monomer



D - dimer



Tr - trimer



Te - tetramer



P - pentamer




Sxemə uyğun olaraq polikondensmənin sür'əti müxtəlif ölçülü molekullar arasındaki reaksiyaların sür'ətləri cəmi kimi götürüle bilər.

Çoxlu sayıda elementar birləşmə reaksiyalarından ibarət bu cür sistemin kinetik analizi çox çətindir. Buna görə bir neçə sadələşdirməyə yol verilir.

- 1) bifunksional molekulun hər iki funksional qrupu eyni reaksiya qabiliyyətlidir (məsələn, diolun hər iki OH qrupu).
- 2) bifunksional molekulun bir funksional qrupunuñ reaksiya qabiliyyəti digər funksional qrupun reaksiyaya girib-girməməsin-dən asılı deyil.
- 3) funksional qrupun reaksiya qabiliyyəti onun birləşdiyi molekulun ölçülərindən asılı deyil (yə'ni yuxarıdakı sxemde verilən n və m - in qiymətlərindən asılı deyil).

Bu fərziyyələri qəbul etdikdən sonra poliefirləşmənin kinetikası praktiki olaraq birəsaslı karbon turşuları ilə biratomlu spirtlərin (məsələn, asetat turşusu və etanol) efirləşməsi reaksiyasının kinetikası ilə eyni olur.

Müəyyən edilmişdir ki,



reaksiyası üçün sürət sabitinin qiyməti $n=3$ -dən sonra praktiki olaraq sabit qalır; bu isə funksional qrupların reaksiya qabiliyyətinin mole-

kulun ölçülerinden asılı olmaması haqqında yuxarıda qəbul edilən fərziyyənin düzgün olduğunu sübut edir. Funksional qrupların reaksiya qabiliyyətlərinin molekulun ölçüsündən asılı olmamasını izah etmək üçün bir neçə nəzəriyyə var. Büyük ölçülü molekulların diffuziya sür'ətinin kiçik olması belə bir yanlış fikrə gətirmişdi ki, funksional qrupun reaksiya qabiliyyəti kiçik molekuldan böyük molekula keçidkə azalmalıdır. Ancaq funksional qrupların effektiv reaksiya qabiliyyətləri bütöv molekulun diffuziya sür'ətindən yox, həmin qrupların toqquşma tezliyindən asılıdır. Toqquşma tezliyi bir funksional qrupun digəri ilə vahid zamanda toqquşmaları sayına deyilir. Uzanan polimer zəncirinin üç funksional qruplarının mütəhərrikliyi, bütünlükdə polimer zəncirinin mütəhərrikliyindən kifayət qədər böyükdür. Funksional qrupun kifayət qədər mütəhərrikliyi yaxınlıqdakı seqmentlərin yenidən qruplaşması nəticəsində mümkün olur. Bu cür funksional qrupun qonşu qruplarla toqquşma sür'əti kiçik molekullu maddələr üçün olan kəmiyyətlə eyni olur. Bütünlükdə polimer molekulunun mütəhərrikliyinin aşağı olması toqquşmaların zamana görə paylanmasına tə'sir edir. Diffuziya sür'ətinin aşağı olması nəticəsində istenilən iki funksional qrupun qarşılıqlı tə'sir müddəti böyük olacaq. Polikondensləşmədə iki funksional qrupun her 10^{13} sayıda toqquşmasından biri kimyəvi qarşılıqlı təsirlə nəticələnir. Diffuziya sür'əti toqquşan funksional qrup cütlerinin tarazlıqli qatılığının saxlanması üçün kifayət edir. Beləliklə buradan belə bir nəticəyə gəlmək olar ki, funksional qrupun reaksiya qabiliyyəti onun birləşdiyi molekulun uzunluğundan (ölçülərindən) asılı deyil.

Polikondensləşmə reaksiyalarının analizinə əsaslanaraq verilmiş bu prinsip sonralar polimerlərin iştirakı ilə gedən müxtəlif reaksiyalar da dəfələrlə təsdiq edilmiş və polimer maddələrin kiçikmolekullu maddələr kimi müxtəlif kimyəvi çevrilmələrə eyni mexanizm, hətta eyni süretlə getdiyini göstərərək əhəmiyyətli dərəcədə müsbət rol oynamışdır. Qeyd etmək lazımdır ki, keçən əsrin 30-cu illərində polimeranaloji çevrilmə reaksiyalarının genişlənməsi və nəticədə sellüloza, təbii kauçuk, polivinilasetat əsasında yeni modifikasiya olunmuş polimer materiallarının alınması kiçik molekullu maddələrin üzvi kimya-

dakı qanuna uygunluqlarının polimer obyektlərə tətbiq edilməsi əsasında mümkün olmuşdur.

Alfreyə görə polimerin funksional qruplarının reaksiya qabiliyyəti onun kiçik molekullu analoqunun reaksiya qabiliyyətinə ikinci reagent kiçikmolekullu maddə olduqda aşağıdakı şərtlər daxilinde bərabər olar:

1) reaksiya homogen maye mühitdə getməli və reaksiyanın bütün başlanğıc maddələri, aralıq və son məhsulları bu mühitdə həll olmalıdır;

2) reaksiyanın hər bir elementar mərhələsində polimerin ən çoxu bir tip funksional qrupu iştirak edir, digər reagentlərin molekullarının isə ölçüləri kiçikdir və kifayət qədər mütəhərrikdirlər;

3) kiçikmolekullu modeli seçən zaman polimer zəncirinin özünün əmələ gətirdiyi fəza çətinliyi nəzərə alınmalıdır.

Yüksək özlülüyə malik polimer məhlullarında kiçik hissəciklərin hərəketi diffuziya çətinliklərinə malik olduğu üçün bu amillər reaksiyanın sür'etinə əhəmiyyətli dərəcədə tə'sir edir. Mə'lumdur ki, radikal polimerləşmədə zəncirin uzanmasının sür'et sabiti praktiki olaraq monomerin kütlədə çevrilme dərəcəsində asılı olmadığı üçün fərz etmək olar ki, sistemin makroözlülüyü makromolekulun kiçik hissəciklərlə reaksiya sür'etine ümumiyyətə tə'sir etməməlidir. Reaksiyaya girən hissəciklərin hərəkətinin diffuzion məhdudlaşması onların bir-birinin yanında uzun müddət olması ilə kompensə oluna bilər.

Yuxarıda qeyd edilənlər real təcrübə faktlara əsaslanır. 11-ci cədvəldə verilənlərdən belə qənaətə gəlmək olar ki, polimerlərin və onların kiçikmolekullu analoqlarının mexanizminə görə müxtəlif olan kimyəvi reaksiyalarının kinetik parametrləri praktiki olaraq eynidir.

Bələliklə çoxlu misal və ciddi nəzəriyyə göstərir ki, makromolekulun funksional qrupları və ya zvenoları ilə digər kiçikmolekullu maddələr (bə'zən yüksəkmolekullu) arasında gedən reaksiyalar kiçikmolekullu maddələr arasında gedən uyğun reaksiyaların kinetik qanuna uygunluqlarına tabedir. Lakin, polimerlərin kimyəvi çevrilmələri və modifikasiyaları daha geniş əyrənildikcə makromolekulların funksio-

Cədvəl 11.

Polimerlərin və onların kiçikmolekullu analoqlarının bə'zi reaksiyalarının kinetik parametrləri.

Polimer və onun kiçik molekullu analoqu	Reaksiyanın tipi	Sür'ət sabiti (1/mol·s)	E, kC/mol	Arrenius tənliyində eksponent qarşısındaki vuruq (A)
Poli-4-vinilpiridin	Menşutkin reaksiyası	$7,8 \cdot 10^{-6}$ (75°C)	65,8	—
Piridin		$10,7 \cdot 10^{-6}$ (75°C)	67,2	—
Poliakrilamid	Amidin qələvi hidrolizi	—	57,3	5,63
İzobutiramid		—	59,5	5,56
Polietilen qlikol	Tereftal turşusunun xloranhidridinin poliefirləşməsi	$2,5 \cdot 10^{-4}$ (51°C)	—	—
Dietilenqlikol		$2,5 \cdot 10^{-4}$ (51°C)	—	—

nal qruplarının reaksiya qabiliyyətinin kiçik molekullu analoqlardan fərqlənməsi haqda çoxlu misallar toplandı. Bunun səbəbi reagentin zəncir təbietli olması və buna görə də konfiqurasiya, konformasiya və digər effektlerin meydana çıxmasıdır.

Bununla əlaqədar, polimerlərin kimyəvi reaksiyaları haqqında təsəvvürlerin genişlənməsində Smets, Moravets, Sakuradanın polimeranaloji reaksiyaların öyrənilməsinə aid işləri əhəmiyyətli rol oynadı. Bu kimyaçıların işləri əsasında və həm də makromolekulyar reaksiyaları tədqiq edən Xaryud, Klesper, rus alimlərindən Plate, Litmanoviç və digərlərinin tədqiqatlarının nəticələrinə əsaslanaraq makromolekulyar obyektlərin kimyəvi reaksiyalarının kiçikmolekullu analoqlara nisbetən göstərdikləri əsas fərqləri aşağıdakı kimi ümumiləşdirmək olar.

1. Polimerlər üçün elə reaksiyalar mümkündür ki, kiçik molekullu maddələrlə analogi reaksiyalar baş vermir. Bu cür reaksiyalar (məsələn, zəncirvari depolimerləşmə) eyni tip zvenoların uzun zəncirinin olması ilə əlaqədardır. Bura həm də bir çox hallarda kooperativ xarakterli xüsusi kinetiki və termodynamiki qarşılıqlı tə'sirə malik makromolekullararası reaksiyalar da daxildir.

2. Polimerlər üçün konfiqurasiya effektleri spesifikdir ki, bunlara aşağıdakılardan daxildir: eyni yaxud digər kimyəvi və ya fəza konfiqurasiyasına malik qonşu zvenonun olması fəza çətinliyi yaradaraq reaksiyanın istiqamətini və çevrilmə dərəcəsini dəyişir; reaksiyanın əvvəlində və sonunda funksional qrup və ya zvenonun əhatəsi müxtəlif olduğundan kiçikmolekullu reagentlə gedən reaksiyanın kinetikası və mexanizmi dəyişir. Yəni funksional qrupun reaksiya qabiliyyəti çevrilmə dərəcəsindən asılı olaraq dəyişir (bu «qonşu effekt» adlanır).

3. Həcmdeki orta qatlıqdan fərqli olaraq məhlulda makromolekulun yaxınlığında reaksiyaya giren qrupların lokal qatlığının və bunun nəticəsində reaksiyanın sürətinin dəyişməsi.

4. Mühitdə çevrilmə prosesində makromolekulun konformasiyasının dəyişməsi ilə əlaqədar olan konformasiya effektleri.

5. Yüklü makromolekulun reaksiyaya giren hissəciklərlə elektrostatik qarşılıqlı tə'siri ilə əlaqədar olan elektrostatik effektler.

6. Reaksiyaya giren hissəciklərin assosasiyası və aqreqasiyası ilə əlaqədar olan molekuldüzümlü quruluş effektleri. Bu cür effektler birinci növbədə reaksiya məhsullarının kimyəvi quruluşunun və tərkibə görə qeyri bircinsliyinin, eyni zamanda prosesin sürətinin dəyişməsinə səbəb olur.

Bu xüsusiyyətləri ətraflı olaraq polimerlər üçün tipik olan reaksiyalar misalında nəzərdən keçirəcəyik. Bu tip reaksiyalara əsasən polimetakrilat və polistirol üçün xarakter olan zəncirvari radikal depolimerləşmə prosesleri, polioksimetilen və digər heterozəncirli polimərlərin ion mexanizmi üzrə gedən zəncirvari parçalanma reaksiyaları aiddir. Bu və anloji reaksiyalara desturuksiya reaksiyalarını öyrənən zaman ətraflı baxılır. Bu qəbildən olan digər reaksiyalar zəncir boyu

qoşulmuş rabitələr sistemi əmələ gəlməsi ilə nəticələnən poliakrilonitrilin molekulda xili tsiklləşməsi, polivinilspirtinin və polivinilxloridin termiki işlənməsi reaksiyaları misal ola bilər. Bu qrup reaksiyalar makromolekulyar obyektlər üçün xarakterdir və bu cür proseslərin kimyası qoşulmuş rabitəli polimerlərin kimyası kimi yeni bir sahənin yaranmasının əsasında durdu. Qoşulmuş rabitəli polimerlər çox gözəl yarımkəcirici, katalitik, termo-stabillaşdırıcı, fotokeçirici və s. xassələrə malikdirler.


4.1.1 Konfiqurasiya effektleri

Reaksiyaya daxil olan zveno ilə yanaşı eyni kimyəvi təbiətli, lakin fəza konfiqurasiyası ilə fərqli olan zvenonun olması nəticəsində sindiotaktik və izotaktik zvenolar diadası əmələ gətirməyə qabil polimerlər zəncirdə asimmetrik və psevdoasimetrik karbon atomlarının nisbi konfiqurasiyalarından asılı olaraq müxtəlif reaksiya qabiliyyəti göstərirler.


Əvəzolunmuş vinil polimerləri üçün stero izomerliyin mümkün variantları aşağıdakı kimidir.

Birinci, zəncirdə zvenolar üçlüyü mümkün olan üç fəza konfiqurasiyasından birinə malik ola bilərlər. X qrupunun reaksiya qabiliyyəti həmin qrupun hansı triadanın mərkəzində -izo, -hetero, və ya sindiotaktik olmasından asılı olaraq dəyişə bilər.


Aşağıda hər üç fəza konfiqurasiyası monomer zvenolarının «baş-ayaq» birləşdiyi polimerlərə aiddir. Bundan başqa mə'lum olduğu kimi zvenoların "baş-başa" və "ayaq-ayağa" birləşmələri də mümkündür. Hər iki tip zvenoların ixtiyarı yerleşdiyi nizamsız quruluş da rast gələ bilər.



izotaktik triada



heterotaktik triada




sindiotaktik triada

İkinci tip steroizomerlik dien karbohidrogenləri polimerləşən zaman sis- və trans- formaların əmələ gəlməsi ilə əlaqədardır. Kim-yəvi çevrilmələr zamanı sis- və trans- izomerlər müxtəlif reaksiya qabiliyyəti göstərə bilərlər.


Steroizomerliyin polimeranaloji reaksiyaların kinetikasına tə'sir etdiyini göstərən çoxlu təcrübə faktlar vardır. Məsələn, metakril turşusunun onun müxtəlif efirləri ilə birgə polimerlerinin hidrolizinin tədqiqi göstərir ki, izotaktik birgə polimer digər mikroquruluşlu birgə polimerə nisbətən böyük sür'ətlə hidrolizə mə'ruz qalır. Müeyyən edilmişdir ki, izotaktik poli-N,N-dimetilakrilamid uyğun ataktik polimerə nisbətən 6-7 dəfə sür'ətlə hidroliz olunur. Analoji nəticə metilakrilatın akril turşusu ilə birgə polimerinin hidrolizində də alınmışdır.

Molekulda xili reaksiyaların mexanizminə fəza quruluşun tə'sirinə poliakril turşusunun polianhidrid əmələ gəlməsi ilə gedən tsikləşməsi reaksiyası misal ola bilər. Sindiotaktik quruluşlu poliakril turşusunun tionilxloridlə qarşılıqlı tə'sirində anhidrid zvenoları əmələ gəlmir, ancaq izotaktik poliakril turşusu uyğun anhidrid əmələ gətir-məklə asanlıqla dehidratlaşır.



Makromolekulların reaksiya qabiliyyətinə steroizomerliyin təsirini aşkar etmək üsullarından ən əlverişlisi müxtəlif mikroquruluşlu polimer nümunələrinin və eləcə də analoji kiçikmolekullu maddələrin reaksiyalarının sür'ət sabitlerini müqayisə etməkdir.

Polivinil spirti və onun kiçikmolekullu analoqu kimi götürülmüş müxtəlif fəza konfiqurasiyalı 2,4-pentandiolların asetallaşdırılmasının tədqiqi zamanı əhəmiyyətli nəticələr alınmışdır.



Mezo-2,4-pentandiol

D,L-2,4-pentandiol

Fərz etmək olar ki, birinci izomer polivinil spirtinin izotaktik diadasını, ikinci isə sindiodiadəni modelləşdirir. Aşağıda müxtəlif mikroquruluşlu polivinil spirti (PVS) nümunələrinin və kiçikmolekullu modellərin asetallaşdırılması reaksiyasının tarazlıq sabitləri verilmişdir:


	k,
İzotaktik PVS.....	$3,01 \cdot 10^3$
Ataktik PVS.....	$1,14 \cdot 10^3$
Sindiotaktik PVS.....	$7,96 \cdot 10^2$
Mezo-2,4-pentandiol.....	$8,70 \cdot 10^3$
D,L-2,4-pentandiol.....	$3,70 \cdot 10^2$


Göründüyü kimi tarazlıq sabitinin qiyməti kiçikmolekullu steroizomerlər üçün çox kəskin fərqlənir. Polivinil spiriti nümunələri üçün isə k aralıq qiymət alır. Əgər nəzərə alınsa ki, izo- və sindiotaktik polimerlər tamamilə uyğun diadalarдан təşkil olunmayıb, yalnız bu və ya digər tip diadaların üstün ardıcılılığı ilə xarakterizə olunur onda yuxarıdakı nəticələrin qanuna uyğun olduğu aydın olar.

Buradan eyni zamanda belə bir netice çıxarmaq olar ki, kiçikmolekullu modellərin tədqiqi polimerlərin mikroquruluşu haqqında da çox qiymətli mə'lumat verə bilər.

Polimerlərdə qonşu qrupların olması ilə əlaqədar olaraq qeyri adı reaksiyalar gedir ki, bunlardan bə'zileri ilə tanış olaq. Bu halda iki qonşu zvenonun iştirakı ilə mümkün olan reaksiyanın kiçikmolekullu monofunksional birləşmələr arasındakı reaksiyalarla tam analogiyası olmur.

Belə ki, aromatik birləşmələrdə nitroqrupun amin qrupuna reduksiyası polistirolda və onun kiçik molekullu analoqu olan etilbenzolda müxtəlif aralıq məhsulların alınması ilə müxtəlif cür gedir. Eyni şəraitdə aromatik qrupun qələvi mühitdə reduksiyası polimer halında nitrozo- və hidroksilamin aralıq məhsullar əmələ gəlməsi ilə, kiçikmolekullu aromatik birləşmələr halında isə reaksiya azoksi-, azo- və hidrazo birləşmələrin əmələ gəlməsi ilə gedir.







Polimerde aromatik nüvələrin fəzada əlverişli şəraitdə yerləşməməsi və zəncirin çəvikliyinin az olması "zvenolaraası" reaksiya və eyni zamanda müxtəlif molekullara aid olan iki nitrogrupun iştirakı ilə makromolekullar arasında reaksiyanın baş verməsinin mümkün olmasına səbəbindən reaksiya yuxarıdakı sxem üzrə gedir. Bu cür sxem kiçikmolekullu aromatik nitrobirləşmələr üçün tipik deyil.

Kumol hidroperoksidinin parçalanması nəticəsində əmələ gələn radikalların müxtəlif yüksəkmolekullu və kiçikmolekullu karbohidrogenlərdən hidrogen atomunu qoparması reaksiyasının mexanizminin öyrənilməsi göstərir ki, əger bu reaksiyaların effektlliliyi nisbi vahidlərlə göstərilsə n-heptan üçün 11, polietilen üçün 3, poliizobutilen üçün isə 2 vahid olar. Həmin radikalların polistirolдан hidrogen atomu qopmasının aktivləşmə enerjisi, onun analoqu olan izopropilbenzola nisbətən 33,5 kC/mol çoxdur. Makromolekulların iştirakı ilə radikal reaksiyaların effektlliliyinin azalması və aktivləşmə enerjisinin artması, yə'qin ki, fəza çətinlikləri və zəncirin ekranlaşma effekti ilə əlaqədarır.



Yuxarıda (cədvəl 11) deyildiyi kimi Menşutkin reaksiyası – pirdinin alkilhalogenidlərlə kvaternizasiyası–kiçikmolekullu birləşmələrlə və makromolekullarla qarşılıqlı tə'sirdə praktiki olaraq eyni kinetik kəmiyyətlərlə xarakterizə olunur. Bu hal stirolun 4-vinilpiridinlə və stirolun 2-metil-5-vinilpiridinlə birgə polimerlərinin oktıl bromidlə kvaternizasiyası misalında da təsdiq olunmuşdur. Lakin, stirolun 2-vinilpiridinlə birgə polimerinə və 2-metil-5-vinilpiridinin homopolimerinə diqqət yetirdikdə vəziyyətin dəyişdiyi müşahidə olunur. Kiçikmolekullu modelə nisbətən kvaternizasiya reaksiyasının başlangıç sürəti sabiti uyğun olaraq 3 və 10 dəfə azalır və eyni zamanda çevrilmə prosesi xətti qanuna uyğunluğa tabe olmur. Sürətin azalmasının səbəbi fəza çətinlikləri və makromolekulyar reagentin çevikliyinin az olmasıdır.

Metakrilkloridlə diazometan arasında gedən Arndt-Eystert reaksiyası kiçikmolekullu analoglar halındakına nisbətən reaksiyanın gedisi tamamilə dəyişən və bununla da digər son məhsulların əmələ gəlməsinə səbəb olan reaksiyaya misal ola bilər. Əgər reaksiya kiçikmolekullu maddələr üçün tipik olan sxem üzrə getsəydi əvvəlcə əmələ gələn diazoketon sonradan poliiizopropenil karbon turşusuna yenidən qruplaşmalı idi:






Ancaq bu baş vermir və aralıq keton qruplarının reaksiyaya girmemiş qonşu xloranhidrid qrupları ilə qarşılıqlı tə'sirində β -ketoketen tsikli əmələ gelir ki, bunlar da sonrakı hidroliz və dekarboksilləşmə nəticəsində besüzvülü tsiklik keton verirlər:



Məlumdur ki, alkilsulfonatların hidrolizi alkil qrupu ilə oksigenin arasındakı rabitənin qırılması ilə gedir. Ancaq bu reaksiyanı tam əvəz olunmamış polivinilsulfon efirləri ilə apardıqda polivinilamin əvəzinə tsiklik quruluşlu polimer əmələ gelir.



Bir çox hallarda qonşu zvenoların iştirakı ilə gedərək kiçikmolekullu analoqlar kimyası nöqteyi-nəzərindən tipik olmayan quruluşlar əmələ gətirən reaksiyalar (məsələn, tsikllərin əmələ gəlməsi) birən polimerlərin tərkibi və quruluşunu tədqiq etmək üçün istifadə oluna bilər. Molekullararası və molekulda xili çevrilmələr zamanı tsikllərin əmələ gəlməsi nəticəsində sistemin sərtliyi o qədər dəyişə bilər və bununla da elə fəza çətinliyi yaranar ki, reaksiya 100% çevrilməyə qədər davam etməyib dayanar. Bu ümumiyyətə makromolekulyar reaksiyalar üçün xarakterdir. Belə ki, fəza çətinlikləri ilə əlaqədar funksional qruplar mümkün olan qarşılıqlı tə'sirdə olmur və istifadə olunmamış qalırlar. Adətən bu makromolekul-makromolekul tipli reaksiyalarda müşahidə olunur.

Yuxarıda qeyd edilənlərdən belə bir nəticə çıxarmaq olar ki, «qonşu zvenolar» effekti ilə gedən reaksiyaların kinetikası kiçikmolekullu maddələrin reaksiyalarının kinetikasından əhəmiyyətli dərəcədə fərqlənə bilər.

Tutaq ki, başlangıç polimer A funksional qrupları saxlayır. Kiçikmolekullu reagentin artıq miqdarı ilə qarşılıqlı tə'sirdə A funksional qrupları B qruplarına çevrilirlər



Bir halda ki, zəncirdə yaxın qonşunun təbiəti A qrupunun B-yə çevrilməsi reaksiyasının sürətinə tə'sir edir, onda aralıq məhsulda birən polimerdə üç tip A zvenosu ayırmalı olar: iki A qonşusu olan zveno

yə'ni A, AAA triadasının mərkəzində durur (onların qatılığını N_0 ilə işaretə edək), bir A və bir B qonşusu olan zveno, yəni AAB (yaxud BAA) (onların qatılığını N_1 ilə işaretə edək), və iki B qonşusu olan zveno, yə'ni BAB (onların qatılığını N_2 ilə işaretə edək). Bu üç müxtəlif triada növündə A qrupunun B-yə çevrilməsi reaksiyasının sür'əti sabitləri uyğun olaraq k_0 , k_1 və k_2 -dir. Onda reaksiyanın ümumi sür'əti

$$-dN_A/dt = k_0N_0 + k_1N_1 + k_2N_2$$

ifadəsinə bərabərdir. Burada:

- dN_A/dt - A qrupunun sərf olunması sür'əti (B qrupunun əmələ gəlmə sür'əti);

N_0 – analoji qruplarla əhatə olunmuş A zvenolarının, yəni AAA növ triadaların qatılığı;




N_1 – AA B və ya B A A tip triadaların qatılığı;

N_2 - BAB tip triadaların qatılığı.


Qısa olaraq k_0 , k_1 və k_2 sabitlərinin nisbətinin reaksiyanın sür'ətinə və əmələ gəlmiş məhsulların xarakterinə nə cür tə'sir etdiyi-nə baxaq.

a) $k_2 \geq k_1 \gg k_0$ sür'əti artırıran «qonşu effekt».

Sür'ət sabitlerinin bu cür nisbetinə misal poli-p-nitrofenilmetakrilatın turş mühitdə hidrolizi misal ola bilər. Bu birgə polimer onun kiçikmolekullu analoqu olan izoyağ turşusunun p-nitrofenil efirinə nisbətən 10^4 dəfə sür'ətlə hidroliz olunur. Təbiidir ki, zəncirin ancaq bir zvenosunu modeləşdirən kiçikmolekullu efir qonşu dissosasiya etmiş karboksil qrupuna malik deyil, «qonşu effekti» yoxdur və reaksiya adı turş hidroliz mexanizmi yzrə gedir. Birgə polimerdə isə hidroliz sür'əti qonşu karboksil qruplarının ionlaşma dərəcəsi ilə düz mütənasibdir




Reaksiya məhsulunun tərkibə görə qeyri-bircinsliyi çox böyük olur. Əvəzolunmuş və əvəz olunmamış funksional qrupların bir makromolekulda paylanması blok tipində olacaqdır:



Bir makromolekulda bütün A zvenolari B zvenosuna çevrildiyi halda, ola biler ki, digər makromolekulda A zvenolari bütünlükə toxunulmamış qalsın. Alınmış məhsul tərkibə görə «qonşu effekt» olmadığı hala nisbətən daha çox qeyri bircinsli olur.

b) $k_0 \geq k_1 \geq k_2$ yavaşıdıcı «qonşu effekt». Polimetakrilamidin qələvi hidrolizi zamanı iki qonşu ionlaşmış karboksil qruplarının tə'siri ilə amid qruplarının ekranlaşması baş verir və reaksiyanın sür'əti azalır.


Polivinilpiridinin kvaternizasiyası, polietilenin xlorlaşması və bir çox hidroliz, solvoliz və oksidləşmə reaksiyalarında da belə hal müşahidə olunur. Bu hal qrafiki olaraq şəkildəki kimi göstərilə bilər. Alınan məhsul tərkibə görə bircinsli olub reaksiyaya girmiş və girməmiş funksional qruplardan ibarət zvenoların statistik paylanması ilə xarakterizə olunur.




v) $k_0 = k_1 = k_2$ «qonşu effekt» yoxdur. İki kiçik molekullu maddənin reaksiyasına analoji olaraq bu halda reaksiyanın sür'əti reaksiya müddətindən asılı olmur və reaksiyanın ümumi sür'əti $-dN_A/dt = k(N_0 + N_1 + N_2) = kN_A$ ifadəsinə çevrilir. Makromolekulun funksional qrupunun kiçik molekullu maddə ilə reaksiyası bimolekulyar olur. Ancaq kiçik molekullu maddənin çox artıq miqdardında onun qatılığının dəyişməsini nəzərə almamaq olar. Onda reaksiya birinci tərtibə malik olacaq. N_A -nın zamandan asılılığı eksponensial xarakter daşıyır: $N_A(t) = N_A^0 e^{-kt}$. Bu tip reaksiyalara misal 11-ci cədvəldə verilmişdir. Reaksiya nəticəsində alınmış B zvenoları zəncir boyu təsadüfi olaraq paylanırlar.

k_0 , k_1 və k_2 sabitlerini praktiki olaraq adətən iki üsulla tə'yin edirlər. Birinci üsulun mahiyyəti ondan ibarətdir ki, reaksiyanın ümumi sür'ətini bilərək və N_0 , N_1 , N_2 triadalarının payına düşən hissəni kinetik əyriinin heç olmasa üç nöqtəsində tə'yin edərək həmin sabitləri tapmaq olar. Bu üsul triadaların miqdarının tə'yini ilə bağlı olduğu üçün böyük eksperimental çətinliklərlə bağlıdır. Məhdud sayıda polimerlər üçün triadaların miqdarını NMR- spektroskopiya üsulu ilə tə'yin etmək olur.

Sür'ət sabitlərinin tə'yininin ikinci üsulu model reaksiyaların öyrənilməsidir. Məsələn, sənayedə xlorlu kauçukların sintezi üçün istifadə olunan polietilenin xlorlaşması. Bu reaksiyanın öyrənilməsi göstərir ki, kiçik çevrilmələrdə hər bir karbon atomunda bir hidrogen atomu xlor atomu ilə əvəz olunur.





Reaksiyanın sür'ətini və reaksiyaya girən maddələrin qatılığını bilərək reaksiyanın k_0 -a bərabər olan sür'ət sabiti hesablanı bilər. Xlorlaşdırılmış polietilenin analoqu olan polivinilxloridi xlorlaşdıraraq k_2 sabitinin qiymətini tə'yin etmək olar:



Polietilenin xlorlaşdırılmasının ümumi sür'etini, k_0 və k_2 sabitlerinin qiymətini və həmçinin N_0 və N_2 triadalarının qatılığını bilərək sür'et sabitlerinin nisbətini tə'yin etmək olar. Baxılan sistem üçün bu nisbət $k_0 : k_1 : k_2 = 1 : 0,35 : 0,08$, yəni polietilenin xlorlaşdırılması sür'etin azalması ilə davam edəcək.


4.1.2 Konformasiya effekti

İki tip konformasiya effektini bir-birindən ayırmak lazımdır. Birincisi, makromolekulun bir-birindən çoxlu zvenolarla ayrılmış funksional qrupları arasında kimyəvi reaksiya getməsi üçün bu qruplar bir-birinə müəyyən məsafədə yaxınlaşmalıdır. Əgər bu yaxınlaşmanı tə'min edən konformasiya alınırsa reaksiyanın gedib-getməməsi bu konformasiyanın əmələ gəlməsi tezliyindən və yaşama müddətindən asılı olur. Bu tip effektlər fermentativ reaksiyalar üçün xarakterik olub, reaksiyanın sür'etini on minlərlə və bəzən, milyonlarla dəfə dəyişir. Nitrofenil efirlərinin mürəkkəb efir rabitəsinin təbii katalizator olan α -ximotripsinin tə'sirile hidroliz reaksiyası konformasiya effekti ilə gedən reaksiyaya misal ola bilər. α -Ximotripsin 250 aminturşu qalığından ibarətdir. Serin və histidin qalıqları 137 zveno ilə bir-birindən ayrılmışdır. Fermentin zəncirinin spiral konformasiyaya malik olması nəticəsində serin və histidin qalıqları yanaşı düşür və kataliz müşahidə olunur. Reaksiyanın ehtimal olunan mexanizmini aşağıdakı sxemlə vermək olar.



Fermentdə elektrokimyəvi cəhətdən bir-birinə əks təbiətli iki qrupun olması ($-O^-$ və NH^+) substrata elektrofil-nukleofil hücum zamanı birgə iştirak edərək reaksiyanın aktivləşmə energisini aşağı salır və uyğun rabitənin qırılmasını asanlaşdırır («kooperativ effekt»). Ximotripsinin denaturasiyası zamanı zvenoların kimyəvi ardıcılılığı saxlanıldıǵına baxmayaraq, molekulun forması dəyişdiyi üçün hidrolizin sürəti mil-yon dəfə azalır. Yuxarıda qeyd edilənlərdən belə nəticə çıxır ki, biokatalizatorların yüksək aktivliyi Arrhenius tənliyində ($k = Ae^{-E/RT}$) eksponent qarşısındaki vuruğun (A) qiymətinin böyük olması (istiqamətləndirmə «effekti») və aktivləşmə energisinin kiçik olmasıdır («kooperativ effekt»). Fermentlərin sintetik modelləri ilə kinetiki tədqiqat aparmaqla da bu təsəvvürlər təsdiq olunmuşdur.


İkinci tip konformasiya effektleri kimyevi çevrilmə zamanı makromolekulun konformasiyasının dəyişməsi ilə əlaqədardır. Bir tip və quruluşa malik makromolekul kimyevi çevrilmə neticəsində digər tip və quruluşa malik makromolekula çevrilirse sözsüz məhlulda onun forması dəyişir. Çünkü makromolekulun kimyevi tərkibi, molekulda xarici və molekullararası qarşılıqlı tə'sirin xarakteri, firlanmanın potensial çəpərinin qiyməti və s. dəyişir. Prosesin əvvəlində bütün zvenolara asanlıqla yanaşan reagentin, sonrakı mərhələlərdə zəncirin konformasiyasının dəyişməsi neticəsində zvenolara yaxınlaşması çətinləşir və reaksiyanın sür'əti azalır. Bunun eksi də mümkündür, yəni reaksiyanın gedisində konformasiyanın dəyişməsi neticəsində zəncir açılır və reagentin bütün zvenolara yaxınlaşması asanlaşır. Nəticədə reaksiya sür'ətlənir. Makromolekul yumağının bükülmə dərəcəsinin funksional qrupun reaksiya qabiliyyətinə tə'siri aşağıdakı misalda aydın şəkildə meydana çıxır. Vinilasetatin müxtəlif miqdarda vinil spirti ilə birgə polimerlərinin aşağıdakı sxem üzrə hidrolizinin kinetik əyriləri 32-ci şəkildə verilmişdir.




Şekildən göründüyü kimi hidrolizin sür'əti hidroksil qruplarının miqdari artıqca artır.

Polivinil spirti zvenolarının miqdari 20% -e çatdıqda əyrilər xətti xarakter alır və reaksiyanın kinetikası dəyişir. Xətti sahələrin bucaq əmsalına əsasən hesablanmış sür'ət sabitləri, kicik molekullu efirlərin hidrolizinin sür'ət sabitlərinə yaxındır. Sox ehtimal ki, hidroksil qruplarının miqdari 20% olduqda, makromolekul yumaqları elə açılır ki, bütün funksional qruplar hidroliz agenti ilə eyni sür'ətlə reaksiyaya daxil olur. Polivinilasetat üçün su pis həllədicidir. Buna görə makromolekul yumaqları çox six şəkildədir və asetat qruplarına yاخنلاشما çətinləşir. Suyun yaxşı həllədici olduğu spirtin miqdari artıqca makromolekullar açılır və hidrolizin sür'ət sabiti artır.


Polimerlərin tikilmesi zamanı molekuladxili və molekullararası reaksiyaların nisbəti makromolekulun konformasiyasından asılıdır. Polivinilspirtinin diizosianatlarla tikilməsi zamanı zol-fraksiyanın miqdari həllədiciinin təbiətindən asılıdır. Yaxşı həllədigidən pis həllədiciyə keçdikcə zol-fraksiyanın miqdari artır:



Şəkil . Polivinilasetatin (1) və onun polivinil spirti ilə birgə polimerlerinin hidrolizinin kinetiki əyriləri; hidroksil qrupunun miqdari 5% (2), 10% (3), 20% (4), 30% (5) (aseton: su mühiti 70:30, 20°C)




Həllədici pisləşdikcə makromolekulun bükülmə dərəcəsi artır və molekuldaxili reaksiyanın getməsi asanlaşır.



yaxşı həllədici $\text{nt}-\text{Bu}_3\text{N}$ fərqli nəticəni təqdim etdi. Pis həllədici məlumatları da eyni nümunəyə qoymalı olmalıdır.

Konformasiya effektinin reaksiya sürətinə təsiri poliviniltrimetilsilan (PVTMS) və onun kiçikmolekullu analoqu olan tetrametilsilanın xlorlaşması reaksiyası üçün ətraflı tədqiq olunmuşdur. Belə ki, PVTMS-ni xlorlaşdırmaqla polimeranaloji çevrilmə apardıqda polimerin kimyəvi tərkibi, molekuldaxili və molekullararası qarşılıqlı tə'sirin enerjisi, polimer zəncirində zvenoların daxili fırlanmalarının potensial çəperinin qiymətləri və s. dəyişdiyi üçün makromolekulun konformasiyası da dəyişir. Bununla əlaqədar "konformasiya effekti" meydana çıxır. Reaksiyanın əvvəlində reagentin bütün zvenolara çatması üçün əlverişli

olan konformasiya sonraki mərhələlərdə mümkün olmaya biler. Bu zaman reaksiyanın sür'əti azalacaqdır. Öks hal da mümkündür: zəncirin açılması nəticəsində reaksiya sür'ətlənə bilər. PVTMS-in və onun kiçik molekullu modeli olan tetrametilsilanın (TMS) molekulyar xlorla CCl_4 məhlulunda fotokimyəvi xlorlaşması reaksiyası sərbəst radikal mexanizmi ilə zəncirvari gedən bir neçə ardıcıl – paralel reaksiyaların cəmindən ibarətdir. Tetraxloridlərin alınma mərhələsinə kimi TMS -in xlorlaşma reaksiyasını aşağıdakı sxemlə göstərmək olar:




burada $A = (\text{CH}_3)_4\text{Si}$, $D_1 = (\text{CH}_3)_2\text{Si}(\text{CH}_2\text{Cl})_2$, $T_3 = (\text{CH}_3)_2\text{Si}(\text{CH}_2\text{Cl})_3$, $M = (\text{CH}_3)_3\text{SiCH}_2\text{Cl}$, $D_2 = (\text{CH}_3)_3\text{SiCHCl}_2$, $T_{4,5} = (\text{CH}_3)_3\text{SiCH}_2\text{Cl}$

\downarrow
 CHCl_2


Müəyyən edilmişdir ki, reaksiyanın gedişində trixlorid $(\text{CH}_3)_3\text{SiCCl}_3$ praktiki olaraq əmələ gəlmir.


Bu işaretlərdən istifadə edərək TMS-in fotokimyəvi xlorlaşmasının elementar mərhələlərini yazmaq olar. Əmələ gələn radikalları sür'ət sabitinin yuxarı indeksinə müvafiq olaraq işaretləyək.

Heyəcanlılnma:




Zəncirin uzanması:





Zəncirin qırılması:



Zəncirvari reaksiyalar üçün doğru olan kvazistasionarlıq və zəncirin boyunun kifayət qədər uzun olması şərtlərini qəbul edilməklə aşağıdakı differensial tənliklər sistemi yazılı bilər:

$$\frac{d[A]}{dt} = -k_{u1}^0 [A][Cl] \quad (1)$$

$$\frac{d[M]}{dt} = k_{u1}^0 [A][Cl] - (k_{u1}^1 + k_{u1}^2)[M][Cl] \quad (2)$$

$$\frac{d[D_1]}{dt} = k_{u1}^1 [M][Cl] - (k_{u1}^3 + k_{u1}^4)[D_1][Cl] \quad (3)$$

$$\frac{d[D_2]}{dt} = k_{u1}^2 [M][Cl] - k_{u1}^5 [D_2][Cl] \quad (4)$$

$$\frac{d[T_3]}{dt} = k_{u1}^3 [D_1][Cl] \quad (5)$$

$$\frac{d[T_{4,5}]}{dt} = k_{u1}^4 [D_1][Cl] + k_{u1}^5 [D_2][Cl] \quad (6)$$

(2) – (6) ni (1)-ə bölrək aşağıdakı tənliklər sistemini alarıq:

$$\frac{d[M]}{d[A]} = -1 + (r_1 + r_2)[M]/[A] \quad (7)$$

$$\frac{d[D_1]}{d[A]} = -r_1[M]/[A] + (r_3 + r_4)[D_1]/[A] \quad (8)$$

$$\frac{d[D_2]}{d[A]} = -r_2[M]/[A] + r_5[D_2]/[A] \quad (9)$$

$$\frac{d[T_3]}{d[A]} = -r_3[D_1]/[A] \quad (10)$$

$$\frac{d[T_{4,5}]}{d[A]} = -r_4[D_1]/[A] - r_5[D_2]/[A] \quad (11)$$

burada

$$r_i = k_{u1}^i/k_{u1}^0 \quad (i = 1, 2, \dots, 5)$$

Göründüyü kimi bu tənliklərə Cl radikallarının qatılığı daxil deyil. (1)–(6) və eləcədə (7)–(11) tənlikləri zəncirin qırılma reaksiyasının mexanizmindən və onun reaksiyanın gedişində dəyişməsində asılı deyildir.

Xlorlaşma zamanı əmələ gelmiş məhsulların qatılığını bilərək (məsələn, maye-qaz xromatoqrafiyası üsulu ilə) (7) – (11) tənliklərini elektron-hesablama maşınında həll edib r_i qiymətlərini tapmaq olar. Aparılmış belə hesablamalara görə:

$$r_1 = 0,34; \quad r_2 = 0,14; \quad r_3 = 0,24; \quad r_4 = 0,46; \quad r_5 = 0,47$$

Xlorlaşmanın gedişində C - H rabitələrinin reaksiya qabiliyyətlərinin dəyişməsini izləmək üçün, eyni tip C - H rabitələrinin biri üçün hesablanmış sür'ət sabitlərinin k_{u1}^{iCH} qiymətlərini müqayisə etmək lazımdır.




$$k_{(0)CH}^{u1} = k^0_{u1}/12; \quad k_{(1)CH}^{u1} = k^1_{u1}/9 \quad \text{və s.}$$

Burada 12 tetrametilsilanda olan C - H rabitələrinin sayı, 9 xlormetiltrimetilsilanda CH₃ qruplarındakı C - H rabitələrinin sayıdır.

$r_{CH}^{u1} = k^{(i)CH}_{u1}/k^{(0)CH}_{u1}$ hesablanmış qiymətləri aşağıdakılardır:

$$r_1^{CH} = 0,45; \quad r_2^{CH} = 0,84; \quad r_3^{CH} = 0,47; \quad r_4^{CH} = 1,37; \quad r_5^{CH} = 0,62$$


Öyanılık üçün aşağıda xlorlaşan birləşmələrin (A, M, D₁, D₂) quruluş formüllərində xlor atomlarının həmlə etdikləri C - H rabitələri və uyğun sür'ət sabitləri k_{u1}^{iCH} göstərilmişdir.



M_1 , D_1 və D_2 birləşmələrində metil qruplarının reaksiya qabiliyyətləri A birləşməsindəkinə nisbətən 1,5- 2 dəfə aşağıdır. Bu xlor atomlarının induksiya effekti ilə əlaqədardır. M və D_1 birləşmələrində xlor-metil qruplarının C – H rabiṭələrinin reaksiya qabiliyyəti metil qrupundakına nisbətən yüksəkdir. Bunu uyğun radikalların mezomer effekti nəticəsində dayanıqlı hala keçməsi ilə izah etmək olar.

TMS-ə uyğun (TMS poliviniltrimetilsilanın kiçik molekullu modeli olduğu üçün) r_i^{CH} qiymətlərindən istifadə edərək PVTMS xlorlaşan zaman əmələ gələ biləcək quruluşların miqdarı hesablanıa bilər.

Nüvə maqnit rezonansı üsulu ilə müəyyən olunmuşdur ki, PVTMS-i xlorlaşdırın zaman xlor atomları əsasən yan trimetilsilik qruplarına daxil olur və CCl_3 qrupu əmələ gəlmir. Bunu nəzərə alaraq xlorlaşmanın aşağıdakı sxemlə göstərmək olar:



(Burada və bundan sonra aşağısında xətt olan quruluş işaretisi və sür'ət sabiti polimere, xətt olmayan işaretlər isə alkilsilanlara aiddir). Göründüyü kimi bu sxem TMS-in xlorlaşma sxeminin eynidir. Buna görə də bu sxemə TMS üçün olan analoji differensial tənliklər sistemi uğundur:

$$\frac{d[\underline{M}]}{d[A]} = -1 + (r_1 + r_2)\underline{M}/[A] \quad (12)$$

$$\frac{d[\underline{D}_1]}{d[A]} = -r_1\underline{M}/[A] + (r_3 + r_4)\underline{D}_1/[A] \quad (13)$$

$$\frac{d[\underline{D}_2]}{d[A]} = -r_2\underline{M}/[A] + r_5\underline{D}_2/[A] \quad (14)$$

$$\frac{d[\underline{T}_3]}{d[A]} = -r_3\underline{D}_1/[A] \quad (15)$$

$$\frac{d[\underline{T}_{4,5}]}{d[A]} = -r_4\underline{D}_1/[A] - r_5\underline{D}_2/[A] \quad (16)$$

İndi fərz edək ki, poliviniltrimetilsilanın yan qruplarının C-H rabi-telerinin reaksiya qabiliyyətləri xlorlaşmanın gedisində eynilə TMS-da olduğu kimi dəyişir.

Yə'ni:

$$r_i^{CH} = \underline{k}_{u1}^{(i)CH}/\underline{k}_{u1}^{(0)CH} = \underline{k}_{u1}^{(i)CH}/\underline{k}_{u1}^{(0)CH} = r_i^{CH} \quad \text{və s.}$$

Bir eyni tip C-H rabitesinə hesablanmış sür'ət sabitləri aşağıdakı bərabərliklərlə verilə bilər.

$$\underline{k}_{u1}^{(0)CH} = \underline{k}_{u1}^{(0)CH}/12; \quad \underline{k}_{u1}^{(1)CH} = \underline{k}_{u1}^{(1)CH}/9 \quad \text{və s.}$$

$$\underline{k}_{u1}^{(0)CH} = \underline{k}_{u1}^{(0)CH}/9; \quad \underline{k}_{u1}^{(1)CH} = \underline{k}_{u1}^{(1)CH}/6 \quad \text{və s.}$$

onda

$$r_1^{CH} = 4r_1/3 \quad \text{və s.}$$

$$r_1^{CH} = 3r_1/2 \quad \text{və s.}$$

Verilənlər əsasında aşağıdakı ifadələri yazmaq olar:

$$r_1 = 8/9 r_1; \quad r_2 = 4/3 r_2; \quad r_3 = 2/3 r_3; \quad r_4 = 4/3 r_4; \quad r_5 = 8/9 r_5.$$

r_i -lərin TMS üçün təpilmiş qiymətlərini (12) – (16) tənliklərində nəzərə alaraq EHM-də PVTMS- in xlorlaşması gedisində \underline{A} , \underline{M} , \underline{D}_1 , \underline{D}_2 , \underline{T}_3 , $\underline{T}_{4,5}$ quruluşlarının miqdarının dəyişməsini izləmək olar. Məsələn A -quruluşunun miqdarının dəyişməsinə aşağıdakı kimidir (şəkil 33).

İşbu tabloda da Δ quruluşunun hesablanması üçün $n/\text{Cl zveno}$

$n/\text{Cl zveno}$	Δ
0,68	0,56/(0,42)
1,51	0,19/(0,07)
1,95	0,095/(0,01)


(xəttin üstündə Δ quruluşunun $-\text{Si}(\text{CH}_3)$ nüvə-maqnit rezonansı üsulu ilə təcrübə neticələr əsasında tapılmış qiyməti, altında isə hesablanmış qiymətləri verilmişdir).

Verilərlərdən və eləcə də qrafikdən göründüyü kimi trimetilsiliklil qruplarının hesablanmış miqdari təcrübə qiymətlərdən aşağıdır.

Belə ki, polimeri ~2 Cl/zvenoya qədər xlorlaşdırıldıqda hesablamaya göre polimerdə 0,01 (mol hissə) trimetilsiliklil qrupu qalmalıdır, ancaq əslində 0,095(mol hissə), yəni ~10 dəfə artıq trimetilsiliklil qrupu qalır. Hesablama kiçik molekullu modelə əsasən aparıldığı üçün bu müqayisə göstərir ki, makromolekulun konformasiyası nəticəsində bəzi trimetilsiliklil qrupları elə vəziyyətdə qalırlar ki, onlara xlor atomlarının yaxınlaşmaları çətinləşir və nəticədə həmin qruplar çevrilməyə məruz qalmırlar. Bu isə polimerlərdə konformasiya effektinin reaksiya gedişinə tə'sirini aydın şəkildə göstərir.

4.1.3. Qatılıq effekti

Əgər reaksiya homogen məhlulda gedirsə, homofazalı reaksiyaların kinetik qanuna uyğunluqlarına müvafiq olaraq onun sür'əti reaksiyaya daxil olan qrupların qatılığı ilə müəyyən olunur. Buna baxmayaraq, bəzi reaksiyalarda, məsələn, polimer, makromolekulyar



hesablanmış əyri


— təcrübə əyri

katalizator rolunu oynayan reaksiyalarda çevrilmə sür'əti reagentlərin ümumi qatılığına müafiq gözlənilən sür'ətdən böyük olur. Belə reaksiyanın sür'əti polimer katalizatorun kiçik molekullu analoqu ilə müqayiseli hesablanmış sür'ətindən də böyük olur.

A və B qrupları arasında V həcmində homogen məhlulda gedən reaksiyanın sür'əti $\omega_1 = k [A/V][B/V]$ ifadəsilə verilir. İndi fərz edək ki, B qrupları polimer zəncirine birləşdirilib (polimer daşıyıcı). Onda B qrupları polimer zəncirinin tutduğu V həcmində yerləşəklər və reaksiyanın sür'əti ümumi həcmdəki (V) sür'ətindən V/v dəfə, fərqlənəcək:


$$\omega_2 = k[A/V][B/v].$$

Buradan belə bir nəticəyə gəlmək olar ki, polimer iştirakı ilə reaksiyanın sür'ətinin artması məhlulda makromolekulun yaxınlığında reaksiyaya girən qrupların lokal qatılığının həcmdəki orta qatlıqdan fərqli olması ilə əlaqədardır. Bu halda makromolekula özünəməxsus mikrofaza rolunu oynayıp, kiçikmolekullu reagenti öz ətrafında "qatlaşdırır" və bu da reaksiyanın sür'ətlənməsinə səbəb olur. Bu effekt, üzvi molekullarda mürəkkəb efir rabitəsinin (etilasetatda) polistirol sulfoturşu



iştirakılı katalitik hidrolizi zamanı meydana çıxır.

Mürəkkəb efirin polimer katalizatorunda hidrolizi reaksiyasının sür'ət sabiti, onun kiçik molekullu modeli olan toluolsulfoturşunun katalitik tə'sirilə gedən hidrolizin sür'ət sabitindən böyükdür. Tədqiqatlar göstərir ki, məsələ təkcə reagentin məhluldan polimer ətrafında mikroqatlaşmasında, yəni makromolekul yumağının əhatəsində qrupun miqdarının artmasında deyil. Daraq şəkili calaq birgə polimerlər, məsələn, poliheksadesilakrilat öz ətrafında həllədici kimi götürülmüş toluolu elə "təşkil" edir ki, toluol polimer ətrafında solvat "şubası" şəklində öz mütəhərrikliyini itirir.




(Maye toluolun relaksasiya müddəti $\sim 10^{-12}$ s olduğu halda, polimer ətrafında 10^{-9} s-yə kimi artır). Əger həllədici kimi alifatik spirtlər, məsələn, n-oktil, n-desil və s. spirtləri götürülsə polimerin hətta aşağı qatılığında belə (0,1-1%) termotrop gel əmələ gəlməklə öz quruluş və termodinamiki xassələrlə adı maye spirtdən fərqlənən, yeni bir həllədici fazası yaranır. Sonuncu daraq şəkilli polimer makromolekulunun "təşkiledici" qabiliyyətə izah olunur. Polimer zəncirinin yaratdığı bu cür qatılıq effektilə müşayət olunan kifayət qədər mütəhərrik və müəyyən quruluşa malik həllədicide kimyəvi reaksiyanın getmə imkanını təsəvvür etmək çətin deyil. Əger bu həllədici kiçik molekullu reagent rolunu oynayıb polimerlə qarşılıqlı tə'sirdə olsa qatılıq effekti daha qabarlıq şəkildə özünü göstərir.


4.1.4. Elektrostatik effekt

Makromolekulun funksional qrupunun reaksiya qabiliyyəti yüklü makromolekulun reaksiyaya daxil olan maddələrlə qarşılıqlı tə'sirində meydana çıxan "elektrostatik" effektlər nəticəsində dəyişə bilər. Gözləmək olar ki, reaksiyaya daxil olan hissəciklər eyni işaretli yüke malikdirlərsə reaksiyanın sür'əti azalacaq, və əksinə qarşılıqlı tə'sirdə olan hissəciklərdən biri müsbət digəri isə mənfi yükleniblərsə reaksiyanın sür'əti artacaqdır. Qismən ionlaşmış polimetakril turşusunda karboksil qrupunun bromla mübadilə reaksiyasında yükün reaksiya qabiliyyətinə tə'siri müşahidə olunur. Müəyyən edilmişdir ki, polielek-


trolitin dissosasiya etmeyen α -bromasetamidle reaksiyası brom anionu ayrılmışla getdiyi halda



bromasetat turşusunun mənfi yüklü anionu ilə isə bu reaksiya getmir. Qismən ionlaşmış poli-4-vinilpiridinin bromasetat turşusu ilə reaksiyada. Reagentlərin elektrostatik qarşılıqlı tə'siri bu reaksiyanın getməsi üçün əlverişli şərait yaradır. Neytral duzun əlavə edilməsi ilə reaksiya dayanır. Yəni duz ingibitor rolini oynayır.




Elektrostatik qarşılıqlı tə'sir baxımından 3-nitro-4-asetoksibenzosulfonatın katalitik sabunlaşması da maraqlı reaksiyadır. Qismən ionlaşmış poli-4-vinilpiridinin iştirakı ilə reaksiya böyük sürətlə gedir.



Bu reaksiyada katalistik xassə göstərən, nukleofil reagent ionlaşmamış piridin nüvələridir. Qismən ionlaşmış polivinilpiridin polikation kimi mənfi yüklü anionu elektrostatik cəzb edir və bununla da reaksiyanın getməsi üçün əlverişli şərait yaradır. 34 – cü şəkilde verilmiş qrafikdən göründüyü kimi reaksiyanın sürətinin ionlaşmamış piridin zəvonişli əmələ "peşərək" fəsəd istifadəsi istiqamətindən əldə olunur.

Bu reaksiyada katalistik xassə göstərən, nukleofil reagent ionlaşmamış piridin nüvələridir. Qismən ionlaşmış polivinilpiridin polikation kimi mənfi yüklü anionu elektrostatik cəzb edir və bununla da reaksiyanın getməsi üçün əlverişli şərait yaradır. 34 – cü şəkilde verilmiş qrafikdən göründüyü kimi reaksiyanın sürətinin ionlaşmamış piridin zəvonişli əmələ "peşərək" fəsəd istifadəsi istiqamətindən əldə olunur.

larının miqdardan asılılıq əyrişi maksimumdan keçir. Bu maksimum 75% ionlaşmamış piridin zvenolarına uyğun gəlir. Eyni şəraitdə qismen ionlaşmış polimerlə gedən reaksiyanın sür'əti kiçik molekullu model olan 4-pikolinin katalizator kimi iştirakilə gedən reaksiyanın sür'ətindən 60-100 dəfə çox olur, çünkü reagentin katalizatora elektrostatik cəzb olunması yoxdur.




Şəkil 34. Ionlaşmamış piridin zvenolarının miqdarı

4.1.5. Molekuldüzümlü quruluş effekti

Bərk fazada və həmçinin reaksiyanın gedisində məhlulda assosiatlar və aqreqatlar yaranan halda emələ gəlen molekuldüzümlü quruluş effektlerinin reaksiya sü'retinə təsirini nəzərə almaq lazımdır. Başqa effektlərə nisbətən molekuldüzümlü quruluşun polimerin kimyəvi çevrilməsinə tə'sirini müəyyən etmək çətindir, çünkü molekuldüzümlü quruluşlar funksional qrupların bilavasitə reaksiya qabiliyyətinə deyil, onların başqa molekulun tə'sirinə mə'ruz qalması imkanına tə'sir göstərir. Həm amorf, həm də kristal polimerlər müxtəlif molekuldüzümlü quruluşlara malik ola bilərlər. Bu quruluşların xarakterindən asılı olaraq kiçikmolekullu birləşmə molekulunun polimere diffuziyası asan və ya çətin gedə bilər, bu isə, aydındır ki, zvenonun yaxud funksional qrupun çevrilmə dərəcəsinə tə'-sir göstərməlidir. Kiçikmolekullu birləşmə ilə toxunma zamanı ilk növbədə polimerin səthində olan funksional qruplar reaksiyaya daxil olur. Polimerin daxili təbəqələrində olan funksional qrupların qarşılıqlı tə'sirdə olması makromolekulların yerləşmə (qablaşma) sıxlığından asılı olur. Amorf polimerlərdə yerləşmə sıxlığı kiçik olduğundan polimer "boş", "yumşaq" olur və kiçik-

molekullu birləşmənin ona diffuziyası asanlaşır. Nizamlı quruluşların olması ilə fərqlənən kristal polimerlərdə makromolekulların yerləşmə sıxlığı böyük olduğundan polimerə diffuziya çətindir və reaksiya sürəti də aşağıdır. Şüşəvari və kristal polimerlərdə reaksiya məhsullarının qeyri-həmcins olması amorf və kristal sahələrdə müxtəlif molekuldüzümlü quruluşların olması ilə əlaqədardır. Polimer özlü axıcı hala keçidkə molekuldüzümlü quruluşlar dağılır və polimerin ayrı-ayrı sahələrində funksional qrupların reaksiyaya daxil olması imkanı bərabərləşir. Reaksiya sürətinin molekuldüzümlü quruluşlardan asılılığına misal olaraq sellülozanın asetallaşmasını misal göstərmək olar. Sellülozənə əvvəlcədən su ilə işlədikdə onun şışməsi nəticəsində hidroksil qruplarına yaxınlaşma asanlaşır və buna görə də asetallaşmanın çevrilme dərəcəsi və sürəti artır.

Polivinil spirtinin termiki dehidratasiyası reaksiyasını tədqiq edən zaman müəyyən edilmişdir ki, polivinilspirti liflərində dehidratasiya nəticəsində toplanan ikiqat rabitələrin sayı liflərin dərtılma dərəcəsindən asılıdır.




35-cı şəkildə ikiqat rabitələrin miqdarının dərtılma dərəcəsindən asılılığı qrafiki verilmişdir.

İkiqat rabitənin

Qrafikdən göründüyü kimi miqdardı dərtilmanın müəyyən qiymətində dehidratasiyanın effektliyi kəskin artır. Yə'qin ki, dərtılma prosesində polivinil spirti makromolekullarının konfomasiyası dəyişir və emelə gelmiş nizamlı (istiqamətlənmiş) quruluş su molekullarının ayrılması üçün əlverişli şərait yaradır.

Polipropilenin termooksidləş-



Şəkil 35 . Polivinilspirtinin termiki dehidratlasması

mə destruksiyası molekulönümlü quruluşun reaksiyanın kinetikasına tə'sirinə ən ə'yani misallardan biridir. Mə'lum olmuşdur ki, termooksidləşmə destruksiyası əsasən polimerin amorf sahələrində gedir. Müxtəlif kristallik quruluşlu nümunələrin kinetik parametrlərininin müqayisəsi göstərir ki, böyük sferolit quruluşlu polipropilen, kiçik sferolit quruluşlu polipropilene nisbətən aşağı sür'ətlə oksidləşir. Reaksiya həmçinin nümunənin qalınlığına da həssasdır. Belə ki, qalın nümunələrin (300 mkm) üst təbəqələrində destruksiya nazik təbəqələrə (30 mkm) nisbətən eyni şəraitdə daha dərin qatlarda gedir. Oksidləşmə reaksiyasının sür'əti nümunənin dərtılma dərəcəsindən də asılıdır. Dərtılma zamanı nizamlanma nəticəsində kristallaşma dərəcəsinin artmasına baxmayaraq reaksiyanın sür'əti artır. İstiqamətlənmiş polipropilendə reaksiyanın kinetikası amorf sahələrdə yerləşən zəncirlərin konformasiyasının dəyişməsi nəticəsində mütəhərrikliyinin artması ilə izah oluna bilər.

Məhlulda da polimerin özünü aparması fiziki-quruluş effektləri ilə əlaqədar ola bilər. Polietilepin xlorlaşması reaksiyası üçün müəyyən edilmişdir ki, $100-125^{\circ}\text{C}$ -də alınmış xlorlaşma məhsulları tərkibə görə qeyri bircinsli olur, yəni reaksiya məhsulları az xlorlaşmış və çox xlorlaşmış polietilen makromolekullarından ibarət olur. Reaksiya 130°C və ondan yuxarı temperaturlarda aparıldığda reaksiya müddətindən asılı olaraq tərkibində 2%-dən 30% -ə qədər xlor saxlayan bircinsli məhsul əmələ gelir. Bunu onunla izah etmək olar ki, 130°C -dən aşağı temperaturlarda polietilen məhlulda assosiatlar şəklindədir. Bu assosiatların yaşama və yenidən qruplaşması reaksiya müddəti ilə ölçülə bilir. Buna görə də istənilən reaksiya müddətində iki tip reaksiya məhsulu alınır: assosiatların səthində olan makromolekulların xlorlaşması nəticəsində alınmış çox xlorlu fraksiya, xlorun çətinliklə daxil olduğu assosiatlardakı olan makromolekulların xlorlaşmasından alınan az xlorlu fraksiya. Bu şəraitdə polietilen məhlulunda assosiatların olması məhluldan işığın səpilməsi üsulu ilə də təsdiq edilmişdir.

4.1.6. Polimerlerin kimyevi çevrilmelerinin praktiki

əhəmiyyəti və aparılma üsulları.

Polimerlerin müxtəlif kimyevi çevrilmələri hazır polimerlərdən yeni yüksəkmolekullu birləşmələr almağa imkan verir. Bu üsul o vaxt sərfəlidir ki, yeni polimerin birbaşa kiçikmolekullu birləşmələrdən alınması mümkün deyil, uyğun quruluşlu monomerin sintezi çox çətinidir və ya yeni polimer sintez etməkdən sonra texnoloji cəhətdən hazır polimerin quruluşunun dəyişdirilmesi daha əlverişlidir. Məsələn, polivinil spirtini polivinil efirlərinin hidrolizi ilə, izotaktik polimetakril turşusunu isə izotaktik polimetilmetakrilatın tam hidrolizi ilə almaq olar.

Polimerlerin kimyevi çevrilmələrini həyata keçirmək üçün aşağıdakı üsullar tətbiq edilir:

1. Bir tip funksional qrupun digər funksional qrupla əvəz edilməsi. Bu zaman makromolekulun ilkin ölçülərini və quruluşunu saxlamağa çalışırlar. Bu proses, yəni molekulun ölçülərinin və ilkin quruluşunun saxlanması polimeranaloci çevrilmə adlanır.
 2. Xətti polimerlərin molekuldaxili və molekullararası tsikləşməklə pilləvari və parket tipli tsiklik polimer əmələ gətirməsi.
 3. Müxtəlif tip xətti polimerlərin və oliqomerlərin birləşərək bir xətti molekula çevrilməsi, - blok birgəpolimerləşmə.
 4. Bir tip polimerin digər makromolekula yan zəncir şəklində birləşməsi, - calaq birgə polimerləşmə.
 5. Xətti polimerlərin makromolekullarının "eninə" birləşərək torvari quruluş əmələ gətirmələri (plastik kütlələr istehsalında bu proses tikilmə, rezin sənayesində isə vulkanlaşma adlanır).
 6. Polifunksional oliqomer və pleynomerlərin birləşərək torvari quruluş əmələ gətirmələri (berkimə).
 7. Polimerlərin destruksiyası.
- Polimerlərdə kimyevi reaksiyalar molekullararası və molekuldaxili qarşılıqlı tə'sirin nəticəsi və yaxud polimerlərin mono- və ya polifunksional kiçikmolekullu maddələrlə qarşılıqlı tə'sirin nəticəsi ola-

lər. Reaksiyada şüşəvari və yüksək elastiki halda olan xətti polimerlər müxtəlif özlülüklü məhlul və ərintidə iştirak edə biler. Torlarının sıxlığı müxtəlif olan fəza quruluşlu polimerlər isə həllədicidə şişmiş hələndə reaksiyaya daxil ola bilər.

Polimer zəncirində kimyəvi çevrilmələr yalnız polimerləşmə və polikondensləşmə üsulları ilə kiçik molekullu birləşmələrdən alınması mümkün olmayan polimerlərin alınma üsullarından biri olmayıb, həm də makromolekulların reaksiya qabiliyyəti ilə sıx bağlı olan bir sahədir. Yəni polimerlərin kimyəvi reaksiyalara klassik yüksəkmolekullu birləşmələr kimyasında verilən yer müasir zamanda çox genişlənmişdir. Makromolekulların reaksiya qabiliyyəti və kimyəvi çevrilmələri təkcə polimerlərin kimyəvi modifikasiyası, calaq- və blokbirgəpolimerləşmə, polimeranaloji çevrilmə problemlərini deyil, həm də makromolekulun kimyəvi cəhətdən fərdi olaraq özünü aparması məsələlərini öyrənir.

Polimerlərin iştirakı ilə kimyəvi reaksiyalar əsasən dörd sahəni əhatə edir.

Birincisi, bu makromolekulun reaksiya qabiliyyətini öyrənməkdir, yəni maddənin polimer həli reaksiyanın kinetikası və termodinamikasına, alınan maddələrin quruluşuna nə cür tə'sir edir?

İkinci prinsipial məsələ kiçikmolekullu maddələrdən polikondensləşmə və polimerləşmə üsulu ilə alınması mümkün olmayan və ya çətin olan polimerlərin alınması üsullarının işlənilib hazırlanması və əhatə dairəsinin genişləndirilməsidir.

Üçüncü məsələ, molekuladxili və polimeranaloji çevrilmə reaksiyalarının analitik məqsədlərlə istifadə edilməsidir. Məsələ ondadır ki, bir çox reaksiyaların, o cümlədən polikondensləşmə və polimerləşmə reaksiyalarının mexanizmlərini aydınlaşdırmaq üçün təkcə alınmış makromolekulların tərkibini və molekul kütłesinə görə paylanması bilmək kifayət deyil. Homopolimerlərin mikroquruluşunu və birgə polimerlərin müxtəlif tərkibli zvenolarının paylanma ardıcılığını da bilmək vacibdir. Bir çox halda bu qrupların paylanması tə'yin etmək və mikroquruluşun analizi böyük təcrübi və bəzən nəzəri çətinliklər

doğurur. Ancaq, mə'lum olub ki, başlangıç polimer makromolekulunda olan zvenoların paylanması ardıcılığını və konfiqurasiya quruluşunu olduğu kimi saxlamaqla makromolekulu bir sıra kimyəvi reaksiyalara uğratmaq olar ki, nəticədə miqdari analizə asanlıqla uğrayan polimer alınsın.

Nəhayət dördüncü məsələ polimer katalizatorlar almaq üçün polimerlərdən daşıyıcı kimi istifadə olunmasıdır. Artıq çoxdan mə'lumdur ki, polimer katalizatorlar həm sür'ət, həm də seçicilik cəhətdən analoji kiçik molekullu katalizatorlardan effektlidir. Fizioloji aktiv polimer maddələri üçün də makromolekul daşıyıcılarından istifadə edilir. Bir çox dərman maddələri üçün də daşıyıcısı kimi polimerlərdən geniş istifadə olunur.

4.2. Yüksəkmolekullu birləşmələrin kimyəvi reaksiyalarının tipləri

Yüksəkmolekullu birləşmələrin daxil olduğu çoxlu* sayıda kimyəvi reaksiyaları iki böyük qrupa ayıırlar:

1. Polimerin kimyəvi reaksiyası nəticəsində polimerləşmə dərəcəsinin dəyişmədiyi reaksiyalar.

2. Polimerin kimyəvi reaksiyası nəticəsində polimerləşmə dərəcəsinin dəyişdiyi reaksiyalar.

Bu reaksiyaların özləri də xarakterinə görə fərqlənən bir çox tiplərə ayrırlar və buna görə də onları ayrılıqda nəzərdən keçirmək lazımdır.

4.2.1. Polimerləşmə dərəcəsinin dəyişmədiyi kimyəvi reaksiyalar

Polimerləşmə dərəcəsinin yaxud orta molekul kütləsinin dəyişmədiyi reaksiyalar makromolekul zəncirində olan zvenoların həm molekuldaxili çevrilməsi, həm də onların kiçikmolekullu birləşmələrlə qarşılıqlı tə'siri nəticəsində baş verə bilər. Bununla əlaqədar olaraq

polimerləşmə dərəcəsinin dəyişməməsilə gedən reaksiyalar molekul-daxili reaksiyalar və polimeranaloji çevrilmələr olmaqla iki qrupa bölünür.

4.2.1.1. Molekuldaxili reaksiyalar

Molekuldaxili çevrilmələr elementar zvenoların (əsas zəncirin atomlarının və ya funksional qrupların) elə reaksiyalarıdır ki, onların getməsilə makromolekulun quruluşunda baş verən dəyişikliklər (tsiklləşmə, izomerləşmə, ikiqat rabitələrin miqrasiyası və s.) polimerləşmə dərəcəsinin dəyişməsinə səbəb olmur. İşıq, istilik, radiasiya və eləcə də polimer makromolekuluna daxil olmayan kimyəvi birləşmələrin tə'sirilə baş verən bu tip reaksiyalarda bir və ya bir neçə zveno iştirak edə bilər.

Alınmış məhsulların xarakterinə görə molekuldaxili reaksiyaları aşağıdakı dörd qrupa bölmək olar:


1)qoşulmuş doymamış rabitəli makromolekulların əmələ gəlməsilə gedən reaksiyalar;

2)molekuldaxili tsiklləşmə reaksiyaları;

3)doymamış rabitələr əmələ gəlmədən kiçikmolekullu maddələrin ayrılması;


4)izomerləşmə.

Polivinil spirtinin dehidratlaşması və polivinilxloridin dehidrogenxloridləşməsi nəticəsində polivinilenlərin alınması birinci tip reaksiyalara misal ola bilər:




Xətti polimerlərin tsiklləşməsi ikinci tip reaksiyalara misal ola bilər. Bu reaksiyalarda politsiklik quruluşlar - pilləvari polimerlər və müstəvi tikilmiş (parket) polimerlər əmələ gelir. Xətti polimerdən tsiklik quruluşa keçdikdə polimerin yüksək temperatura və oksidləşməyə qarşı davamlılığı, şüşələşmə və erimə temperaturu artır, yük altında adı şəraitdə axıcılığı azalır. Bunlarla yanaşı tsiklik polimerlər az elastiki və kövrək olur, həllolma qabiliyyətlərini itirirlər. Onlar ərimə temperaturunda yüksək özlü hala keçmirlər.


Molekulda xətti tsiklləşmə polimerləşmə və polikondensləşmə mexanizmləri üzrə baş verir. Birinci halda xətti polimerlərin qonşu zvenolari ikiqat və üçqat rabitəyə, ikinci halda isə qonşu zvenolar yaxud eyni bir zveno öz aralarında reaksiyaya daxil ola bilən funksional qruplapa malik olmalıdır. Məsələn, polivinil spirtinin dehidratlaşması nəticəsində üç zveno iştirakile tsiklik zveno alınır:




Metakrilamidin qızdırılması zamanı yan zəncirdə baş verən tsiklləşmənin gedişində iki zveno iştirak edir:



Politsiklik makromolekul əmələ gəlməsilə nəticələnən polikondensləşmə reaksiyasının getməsi üçün funksional qruplar fəzada əlverişli vəziyyətdə yerləşməlidirlər. Molekuldaxili tsiklləşmənin getməsi üçün ən əlverişli şərt odur ki, qarşılıqlı təsirdə olan funksional qruplar bir zvenoda olsunlar və ya heç olmazsa onlardan biri aromatik nüvəyə birləşmiş olsun. Məsələn, poliamidturşuların molekuldaxili polikondensləşməsi ilə tsiklik poliimid alınır:



Molekuldaxili polikondensləşmə reaksiyaları digər kiçikmolekullu maddələrin, məsələn, spirtin alınması ilə də gedə bilər. Poliamidoamin efirləri spirt ayrılması ilə tsiklləşərək tsikloimidazol əmələ gətirirlər:




Bu reaksiyada əlavə məhsul olaraq spirt və su alınır.

Məhlulun özlülüyü artırıqca funksional qrupların reaksiyalarının ehtimalı artır, nəticədə polimer torvari quruluş əmələ gətirir. Mole-

kuldaxili tsiklleşmə makromolekulun quruluşunda gərginlik əmələ gətirmir və buna görə də polimerləşmə dərəcəsi dəyişmir. Praktiki olaraq bütün funksional qruplar bu prosesdə iştirak edə bilər.


Doymamış rabitəli xətti polimerlərin tsiklləşməsini adətən kation polimerləşmə katalizatorları və ya Siqler-Natta katalizatorları iştirakı ilə aparırlar.




Həyəcanlanma reaksiyasının sür'əti ikiqat rabitələrin qatılığına görə birinci tərtibə malikdir; tsiklləşmənin sür'ət sabiti katalizatorun qatılığının kvadratı ilə mütənasibdir.

Polimerləşmə zamanı makromolekul boyu tsiklləşmə, makromolekulun quruluşunun kəskin dəyişməsinə və uyğun olaraq əhəmiyyətli dərəcədə gərginlik yaranmasına səbəb olur. Axırıncı bə'zen zəncirin möhkəmliyindən və tsiklin davamlılığından üstün olur. Əgər ikiqat rabitələr yan zəncirdəki əvəzedicilərdə yerləşirse onda molekuldaxili tsiklləşmə zamanı zəncirdə gərginlik əmələ gəlmir və proses makromolekulun üstün konformasiyasından az asılıdır. Tsiklləşmə prosesi makromolekulun stereoizomerliyindən əhəmiyyətli dərəcədə asılıdır. Əvəzedicilərdə ikiqat rabitə saxlayan stereonizamlı polimeler tsiklləşən zaman yeddi-səkkiz tsikldən ibarət bloklar əmələ gelir. Doymamış


rabiteli əvəzedici qruplar izotaktik yerləşdikdə müstəvi piləvari quruluş əmələ gəlir:




Doymamış əvəzedici qrupların sindiotaktik yerleşməsi zamanı isə spiralşəkilli politsikllər əmələ gəlir (vintvari pilləkən).




Molekulda tsiklləşmə karbon və heteroatom arasındaki ikiqat rabitə vasitəsilə də baş verə bilər. Bu zaman heterotsiklik polimer əmələ gəlir. Məsələn, polivinilizosianatı aşağıdakı quruluşlu politsiklokarbamidə çevirmək olar:




Poliakrilonitrili qızdırıldıqda da molekuldaxili tsikllleşmə baş verir:




• Tsiklopoliakrilonitrildə növbələşmiş azot-ve karboñ atomları arasında qosulmuş ikiqat rabitə sistemi əmələ gelir. Əger poliakrilonitrilin tsikllleşməsi oksidləşmə dehidrogenləşməsi ilə yanaşı aparılsara ikinci üfiqi zəncirdə də ikiqat rabitələrin qosulmuş sistemi əmələ gələr:



Molekuldaxili tsikllleşmə kiçikmolekullu reagentin tə'sirile də gedə bilər:




Üçüncü tip reaksiyalara misal poliüçlübutil metakrilatın 160-180°C-də qızdırılması zamanı yan zəncirdə olan mürekkeb efir qruplarının parçalanıb polimetakril turşusu əmələ gətirməsi ola bilər:



Polimerlərin izomerləşməsi əsasən aşağıdakı reaksiyaları əhatə edir:


- a) ikiqat rabilənin yerdəyişməsi (miqrasiyası)
- b) sis-trans – izomerləşmə
- v) tsiklləşmə prosesi


Molekulda xili reaksiyalar həm əsas zəncirin, həm də yan zəncirdə olan əvəzedicilərin quruluşunun dəyişməsinə səbəb ola bilər. Məsələn, anilin-formaldehid qətranının turş mühitdə qızdırılması nəticəsində əsas zəncirdə yenidən qruplaşma gedir və poli-p-benzilamin alınır:




Polimerlərin yüksək temperaturda oksidləşməsi zamanı ikiqat rabitənin yerdəyişməsi baş verir. Məsələn, metiloleata doymamış poliolefinin modeli kimi baxmaq olar. Onun oksidləşməsi zamanı 8-, 9-, 10-, 11 hidroperoksidlər əmələ gətirir.

Analoci olaraq poliizoprendə də ikiqat rabitənin yerdəyişməsi baş verir. Göründüyü kimi bu yerdeyişmələr həqiqi mənada izomerləşmə deyil, polimer zəncirinə digər qrupun birləşməsilə əlaqədardır. Bu yerdəyişmənin aşağıdakı sxem üzrə baş verdiyi ehtimal olunur:





Sis- trans- izomerləşmə fotolizdə sensibilizator kimi kükürd və bromüzvi birləşmələ istifadə olunduqda brom atomu və tioradikal əmələ gəlməsilə aşağıdakı çevrilmələr nəticəsində baş verir:



burada $\text{X} = \text{Br}^\cdot$ və ya RS^\cdot


Xətti polimerlərin tsiklləşməsi reaksiyası isə artıq yuxarıda etraflı nəzərdən keçirilmişdir.

4.2.1.2. Polimeranaloji çevrilmələr

Polimerləşmə dərəcəsinin dəyişməsinə səbəb olmayan polimeranaloji çevrilmələr elementar zvenolarda olan funksional qrupların

yaxud reaksiya qabiliyyətli atom və ya atom qruplarının (bəzi hallarda elementar zvenoların) kiçikmolekullu birləşmə ilə qarşılıqlı tə'siri nəticəsində baş verir ve bu zaman kiçik molekullu birləşmə yaxud onun molekulunun fragmentları polimer makromolekuluna daxil olur. Polimer makromolekulunun əsas zəncirində isə kimyəvi rəbitələr qırılmır. Bu tip reaksiyalar yüksəkmolekullu birləşmələr kimyasında geniş tətbiq olunur. Ən əhəmiyyətli tətbiq sahələrindən biri təbii polimerlərin kimyəvi modifikasiyasıdır (məsələn, sellülozanın, nişastanın və s. sadə və mürekkeb efirlərinin alınması).


Monomerin bilavasitə polimerləşməsi ilə alınması mümkün olmayan və hələ alınması üsulu mə'lum olmayan monomerlərin uyğun polimerlərini polimeranaloji çevrilmə üsulu ilə almaq olar. Məsələn, polivinilspirti polivinilasetatin, liflərin hidrofilliyini və eləcə də onların rənglənmə qabiliyyətini artırmaq üçün əlavə kimi istifadə olunan polihidroksimetilen isə polivinilkarbonatın hidrolizindən alınır. Axırınca halda reaksiya aşağıdakı sxem üzrə gedir:



Polimerlərin kimyəvi və mexaniki xassələrini dəyişmək üçün polimeranaloji çevrilmə üsulundan geniş istifadə olunur. Poliolefinlərin və polidienlərin polimeranaloji çevrilmə yolu ilə gedən bəzi reaksiyalar aşağıda nəzərdən keçirilir.


4.2.1.2.1. Poliolefinlərin polimeranaloji çevrilmələri.

Alifatik sıranın doymuş polimer karbohidrogenləri (poliolefinlər) aşağıdakı ümumi formulla göstərilə bilər.



burada R - hidrogen atomu, alifatik və ya tsiklik əvəzedicidir.

Kiçikmolekullu karbohidrogenlərə xarakter olan aşağı reaksiya qabiliyyətlilik poliolefinlərə də xasdır. Poliolefinlərin məhlulda aparılan reaksiyaları üçün həllədici - seçmək çətindir, cünki həllədici həm başlanğıc maddələri həm də polimeranaloji çevrilmiş məhsulunu həll etməlidir. Bərk fazada reaksiyanın aparılması polimerin kristallaşma dərəcəsindən asılıdır. Reagentin kristallik sahədə diffuziya sür'eti çox az olur. Fiziki amillərlə yanaşı kimyəvi amillər də polimeranaloji reaksiyanın gedişinə əhəmiyyətli tə'sir edə biler. Adətən bu reaksiyalar ion yaxud sərbəst radikal mexanizmi üzrə gedir. İon mexanizmi hidrid ionunun ayrılması ilə gedir. Məsələn, «quru buz» temperaturunda ($-70 \div 72^\circ\text{C}$) və kifayət qədər uzun müddətde (30 dəq.) propilen katalizator iştirakile polipropilenlə reaksiyaya daxil olaraq şaxəli quruluşlu polipropilen əmələ gətirir:



Yüksək temperaturda əsas reaksiya ilə yanaşı destruksiya reaksiyaları da gedir. 1924-cü ildə Qrinyar göstərmişdi ki, $120-150^\circ\text{C}$ -də n-oktanın susuz AlCl_3 iştirakı ilə qızdırılması zamanı butan və polimer

olefinlər əmələ gəlir (destruksiya nəticəsində alınan olefin sonra polimerləşir).


Poliolefinlərin polimeranaloji reaksiyalarının gedisi onların praktiki əhəmiyyət kəsb edən bəzi reaksiyaları misalında nezərdən keçirək.

Oksidləşmə. Poliolefinlərin oksidləşmə qabiliyyəti zvenoların quruluşundan və makromolekulların polimerdə yerləşmə sıxlığından asılıdır. Poliolefinləri oksigenin tə'sirinə qarşı davamlılığına görə aşağıdakı sıraya düzəmk olar:


poliizobutilen (PIB) > polimetilen > polietilen (PE) > polipropilen (PP)

$E_{PP} = 21,8 \text{ kkal/mol}$, $E_{PE(\text{aşağı sıxlığı})} = 31,9 \text{ kkal/mol}$, $E_{PE(\text{yüksek sıxlığı})} = 32,7 \text{ kkal/mol}$.

PE, PP, PIB havada qızdırıldıqda oksidləşirlər. İşığın tə'sirilə oksidləşmənin sür'əti artır. Oksigenin udulması molekul kütlesinin azalması ilə müşayət olunur. Sonradan molekul kütlesinin artması baş verir ki, bu da makromolekulların oksigen körpüsü vasitəsilə tikilməsi ilə izah olunur. Oksidləşmə zamanı karbonil qrupları əmələ gəlir.




İşığın tə'sirilə karbonil qrupları olan yerdən makromolekul qırılır:




Poliolefinin tərkibində oksigen saxlayan qrupların olması polimer örtüklərinin adgeziya qabiliyyətini, azoboyaqların adsorbsiyası, termiki cəhətdən davamlılığını artırır. Oksidləşmə zamanı polimerdə karboksil və hidroperoksid qrupları əmələ gəlir. Axırıncılar calaq olunmuş birgə

polimerler almaq üçün istifadə oluna bilər. Polimer hidroperoksidləri 20°C -də asetat turşusu məhlulunda Kl -lə reduksiya etməklə oksidləşməyə qarşı davamlı polimer almaq olar:



Halogenleşmə. Poliolefinlərin flüorlaşması güclü destruksiya ilə müşayət olunur. Bu reaksiyanın mexanizmi dəqiq mə'lum deyil, ancaq xlorlaşma reaksiyası ətraflı tədqiq edilmişdir. Polietilen müxtəlif xlorlaşdırıcı agentlərlə məhlulda və ya bərk fazada xlorlaşır. Əsasən PE-nin xlor molekulu ilə CCl_4 məhlulunda xlorlaşması öyrənilmişdir. Xlorlaşma 4875 nm dalğa uzunluqlu işq şüaları ilə şüalandırıldıqda sür'ətlənir. Bu yolla PE-nə 75%-ə qədər xlor daxil etmek olar. Xlorlaşmış polietilendə xlorun miqdarı artdıqca onun kristallaşma dərəcəsi azalır, elastikliyi isə artır. Xlorun miqdarı 15-20% olduqda elastiklik maksimal qiymətə çatır, 35-40% olduqda isə kristallik faza tamamilə itir və polimer minimum bərkliyə malik olur. Xlorun miqdarının sonrakı artması ilə polimer bərk, möhkəm və kövrək olur. Bu makromolekulların polyarlığının artması ilə izah olunur. 40% -dən artıq xlor saxlayan PE yanma qabiliyyətini itirir. Xlorlaşmış polietileni polivinilxloridle qarışdıraraq axırıncının donmaya qarşı davamlılığını artırmaq olur. PP-nin xlorlaşması zamanı da bu qanuna uyğunluqlar müşahidə olunur. Poliizobutilenin xlorlaşması isə intensiv destruksiya ilə müşayət olunur.



Sulfoxlorlaşma. Sulfoxlorlaşmış poliolefin almaq üçün polimer məhlulundan eyni zamanda xlor ve kükürd qazı buraxılır.




Reaksiya piridinin iştirakı ile sür'ətlənir. Aralıq mərhələdə alınmış sulforadikal yəqin ki, piridinlə davamlı kompleks əmələ gətirir. Adətən PE-ni xlorun miqdarı 35% və kükürdüñ miqdarı isə 0,4- 3% -ə çatana qədər sulfoxlorlaşdırırlar. Sulfoxlorlaşma zəncirvari mexanizm-lə getdiyi üçün bu reaksiyanı peroksidlərdən istifadə etməklə və ya şü-alandırmaqla həyəcanlaşdırmaq olar. Sulfoxlorlaşmış poliolefin həm xlorun, həm də sulfoxlor qrupunun kimyəvi reaksiyasına daxil ola bilər. Məsələn, bu polimerlər PbO yaxud diaminlər iştirakı ilə asanlıqla tikilir. 26-29% xlor və 1,3- 1,7% kükürd saxlayan sulfoxlorlaşmış polietilen sənayedə xaypalon adı ilə geniş istifadə olunur.

PP və propilenin etilenle birgəpolimerləri də sulfoxlorlaşma reaksiyasına daxil olurlar.

Fosforlaşma. Poliolefin məhluluna eyni zamanda fosfor 3-xlorid və oksigenlə tə'sir etdikdə aşağıdakı sxem üzrə reaksiya gedir:



Reaksiya mehsulu spirtlə (sulu) çökdürülən zaman funksional qrupların hidrolizi və alkoqolizi baş verir.



Polimerin tərkibinə 16%-ə qədər fosfor daxil etdikdə o xətti quruluşunu və polimerləşmə dərəcəsini saxlayır. Fosforun miqdarı artıqca polimerin kristallaşma dərəcəsi azalır.

Poliolefinin kükürdle qarşılıqlı te'siri. Bu reaksiya 200-250 °C-də gedir və hidrogen sulfid ayrılması doymamış rabitələrin yaranması və tikilmə ilə müşayət olunur. Bu zaman polimerin həllolma və şışmə qabiliyyətləri azalır. Molekulda xili və molekullararası kükürd körpülenrinin əmələ gəlməsi vulkanlaşma prosesini xatırladır.

4.2.1.2.2. Polidienlərin polimeranaloji çevrilimləri.

Doymamış polimerlərin izomerləşməsi və tsiklləşməsi reaksiyaları molekulda xili reaksiyalar misalında qısa da olsa yuxarıda nəzərdən keçirilmişdi. Aşağıda onların oksidləşmə, hidrogenləşmə, halogenləşmə, hidrojenhalogenləşmə, epoksidləşmə və merkaptanlarla reaksiyaları haqqında məlumat verilir.

Oksidləşmə. Polidienlərin oksidləşməsi reaksiyasının öyrənilməsi böyük praktiki əhəmiyyət kəsb edir. Belə ki, bu üsulla rezin məmulatlarının istismarı müddətini və şəraitini müəyyən etmək olur.

Polimerin oksidləşmə sür'əti oksigenin polimerə diffuziya sür'ətindən asılıdır. Oksidləşmə dərəcəsinin zamandan asılılıq olaraq qrafiki S formalı əyri ilə ifadə olunur və induksiya dövrü temperatur artıqca azalır.

Bu, səthdə və nazik örtüklərdə gedən proses üçün xarakterdir. Polimerin quruluşundan asılı olaraq oksigenin polimerdə diffuziya sür'əti və həllolması dəyişir. Buna uyğun olaraq polimerin oksidləşmə dərəcəsi və oksidləşmənin kinetikası dəyişir. Oksigenin kristal və nizamlı quruluşa malik polimerlərdə diffuziya əmsalı kiçik olur. Diffuziya əmsalının oksidləşmə dərəcə-sindən asılılıq əyrisi maksimumdan keçir və getdikcə azalır (şəkil 36). Bunun səbəbi oksidləşmənin avtoka-talitik olmasıdır. Oksidləşmə dərəcəsinin artması ilə oksigenin polimerdə həll olması da azalır.


İkiqat rabitələri nizamlı yerləşmiş polidienlər təsadüfi yerləşənlərə nisbətən (1,4 və 1,2 zvenoların təsadüfi paylanması) tez oksidləşirlər. Oksigenin polidienlərə birləşməsi neticəsində hidroperoksid və peroksid qrupları əmələ gəlir ki, bunlar da sonradan radikallara parçalanır. Aşağı temperaturlarda oksigen əsasən 1,2-polimerləşmiş zvenoların vinyl qruplarına birləşir. Bu zvenolarda peroksid qruplarının parçalanması polimer molekullarının eninə birləşməsinə səbəb olur. Polidienlərin termoooksidləşmə məhsulları çox müxtəlif olur.

Polimer makromolekulunda oksigen saxlayan polyar qrupların olması qeyri-polyar həllədicilərdə həll olmanın azaldır, berklik və möhkəmlik artır və eyni zamanda elastiklik, plastiklik, şaxtaya qarşı davamlılıq azalır.


Polidienlərin oksidləşməsinin ingibitoru kimi fenollar və aromatik aminlərdən istifadə olunur.


Polidienləri ozon vasitəsilə oksidləşdirməklə onlarda ikiqat rabitənin yerləşmə ardıcılığını tə'yin etmək olar.

$D \cdot 10^6 \text{ cm}^2/\text{sah}$



Şəkil 36. Diffuziya əmsalinin oksidləşmə dərəcəsindən asılılığı








Havada ozonun olması polidienlərin tez köhnəlməsinə səbəb olur.


Hidrogenləşmə. Polidienlərin hidrogenləşməsi şəraitdən asılı olaraq müxtəlif istiqamətdə gedir. Yüksək temperaturda və aktivliyi az olan katalizatorların tə'siri ilə destruksiya ilə müşayət olunan hidrogenləşmə (despektiv hidrogenləşmə) baş verir. Reaksiya məhsulları adətən ikiqat rabitə saxlayan özlü, yağabənzər maddələrdir. Bərk daşıyıcılar üzərində oturdulmuş nikel və palladium katalizatorları iştirakı ilə polidienlərin hidrogenləşməsi tsikloheksan və ya dekalində $\text{260}^{\circ}\text{C}$ -də 80-120 at tezyiq altında gedir. Co, Mo, Pt, xrommis katalizatorları da hidrogenləşmə prosesinin sür'ətlənməsinə səbəb olur. Temperaturdan asılı olaraq hidrogenləşmə destruktiv və qeyri-destruktiv olur. Fəza nizamlı polidienlərin hidrogenləşməsi nəticəsində onların kristallaşma dərəcəsi, sıxlığı, ərimə temperaturu artır, həllolma qabiliyyəti isə azalır. Hidrogenləşmiş polidienlərdə vulkanlaşma üçün lazımlı olan az miqdardı ikiqat rabitə qalır.

Halogenləşmə. Polidiyenlərin halogenləşməsinin kimyası çox mürəkkəbdir. Təbii kauçukun xlorlaşması dörd tip reaksiya üzrə baş verir: əvəzətmə, birləşmə, tsiklləşmə və tikilmə. Cəvrlimə dərəcəsinə və bu reaksiyaların getməsi ehtimalının böyüklüyünə həlliadicinin təbiəti və halogenləşdirici agent tə'sir edir. Məsələn, təbii kauçukun CCl_4 -də molekulyar xlorla halogenləşməsi aşağıdakı sxem üzrə gedir:




Reaksiyanın dəqiq mexanizmi mə'lum deyil. Əvəzətmə reaksiyası ehtimal ki, ion mexanizmi üzrə gedir:








Reaksiyanın sərbəst radikal mexanizmi üzrə getdiyini də fərz etmək olar:





Tsiklləşmə reaksiyası da bu mexanizmlərdən biri üzrə gedə biler.

Butadiyenin homo və birge polimerləri adətən tikilmə reaksiyası ilə halogenləşirlər. Benzol, xloroform, dixloretan və bə'zi həllədici qarışqlarında isə -gel əmələ gəlmədən xlorlaşma gedir. Xlorlaşmanı peroksid və piridin iştirakı ilə sulfuriyl xloridlə də aparmaq olar.




Xlorkauçukda ikiqat rabitələrin olmaması onu atmosfer, qəlevi və turşuların tə'sirinə qarşı davamlı edir, termiki davamlılığını artırır. Xlorkauçuk örtükləri metal səthlərə adgeziya qabiliyyətinin böyük olması ilə fərqlənir. Yüksek polyarlığı onu kövrək və möhkəm edir. Xlorkauçukun elastikliyini saxlamaq üçün onu yağı və yaxud plastifikatorlarla qarışdırırlar.


Hidrogenhalogenleşmə. Polidienlerin ikiqat rabişelerine hidrojen halogenidlər də birləşə bilər. Adətən reaksiya -5°C -də polimer məhlulundan HCl buraxıqdır. Hidrogenhalogenleşmə də tsikləşmə ilə müşayət olunur.



S_n 2 reaksiyaları




və yaxud



Epoksidləşmə. Polidienlerin epoksidləşməsi məhlulda və lateksdə üzvi perturşularla aparılır. Epoksidləşmə, izomerləşmə, aldehid, efir, keton və spirt qruplarının əmələ gəlməsi kimi əlavə reaksiyaların getməsile müşayət olunur. Əlavə reaksiyaların sayını azaltmaq üçün epoksidləşməni mülayim şəraitdə aparmaq lazımdır.

Epoksidləşmiş polimerlər yüksək reaksiya qabiliyyəti olur və mütəhərrik hidrojen atomlu bifunksional birləşmələrlə asanlıqla vul-

kanlaşırlar. Epoksidləşmə üçün perturşuları hazır şəkildə götürməmək də olar. Mühitdə turşu alına və sərf oluna bilər. Bu üsul "in situ" adlanır və sənaye miqyasında geniş istifadə olunur.




Polidienlərin epoksidləşməsi zamanı alınması mümkün olan məhsullar haqqında məlumatlar 12-ci cədvəldə verilmişdir.

Cədvəl 12
Epoksidləşmənin mümkün olan məhsulları.


Funksional qrup	Əmələ gəlmə üsulu	Uyğun funksional qrupun əmələ gəlməsini asanlaşdırın şərait
1	2	3
	Perturşu ilə ikiqat rabitənin reaksiyasiyının ilkin məhsulu	İzolə olunmuş ikiqat rabitələr, aşağı temperatur, H ⁺ ionlarının aşağı qatılığı, yağ turşusunun aşağı qatılığı
	Epoksiddə tsiklin açılması	H ⁺ , yüksək temperatur, reaksiya müddətinin böyük olması, yağ turşusunun yüksək qatılığı
	Epoksidin izomerləşməsi	H ⁺ , ikiqat rabitə ilə birləşmiş atomların alkilleşmə dərəcəsinin yüksək olması
	Üç qrupların izomerləşməsi	H ⁺ , ikiqat rabitə ilə birləşmiş atomların alkilleşmə dərəcəsinin yüksək olması

1	2	3
$\begin{array}{c} \\ -C=C- \\ \\ CH_2OH \end{array}$	Epoksidin izomerleşmesi	H^+ , ikiqat rabitə ilə birləşmiş atomlarının killeşmə dərəcəsinin yüksək olması
$\begin{array}{c} & & & \\ -C-C-O-C-C- \\ & & & \end{array}$	Epoksidin polimerleşmesi	H^+ , birləşmiş oksigenin yüksək qatılığı, yüksək temperatur.


Merkaptanların birləşməsi. Reaksiya aşağıdakı sxemlə gedir:





Bu tənliklərdə R istenilen alkil, aril, asil və s. radikalı ola bilər. Onlar da öz növbəsində hidroksil, karboksil, efir, halogen və s. qruplar saxlaya bilərlər. Zəncirin qırılması aşağıdakı üsullarla baş verə bilər:



Bis tioefir



Merkaptanlar və polidienlər arasındaki digər reaksiya allil hidrogen atomunun əvəz olunması ilə əlaqədardır.



Allil tioefir öz növbəsində ikiqat rabitəyə tiospirt birləşdirə bilər. Mə'lum olmuşdur ki, merkaptanları birləşdirmələrinə görə karbon atomlarının aktivliyi aşağıdakı ardıcılıqla yerləşir:

birli > ikili > üçlü

Merkaptan birləşmiş polidienlərin vulkanizatları fiziki-mexaniki xassələrinə görə başlanğıc polidienlərin vulkanizatlarından fərqlənir.

4.2.2. Polimerleşme dərəcəsinin dəyişdiyi kimyevi reaksiyalar.

Yüksəkmolekullu birləşmələrin polimerleşme dərəcəsinin dəyişməsilə müşayət olunan kimyevi reaksiyalarını da iki qrupa ayırmak olar: orta molekul kütləsinin artlığı və orta molekul kütləsinin azaldığı reaksiyalar. Birinci qrup reaksiyalara blok və calaq birgə polimerlərin bir çox alınma reaksiyaları, makromolekulların orta zvenolarındaki atom və ya atom qruplarının qarşılıqlı tə'siri nəticəsində fəza quruluşu əmələ gəlməkələ gedən tikilmə reaksiyaları (vulkanlaşma, bərkimə və s.), polielektrolitlər və bə'zi xətti polimerlər arasında gedən makromolekulyar reaksiyalar daxildir. İkinci qrupa isə müxtəlif amillərin (temperatur, işıq, mexaniki zərbə, kimyevi maddələr və s.) tə'sirilə baş verən destruksiya reaksiyalarını aid etmək olar. Polimerleşmə dərəcəsinin dəyişməsilə gedən reaksiyalarda polimer makromolekulu bütöv vahid kimi çıxış edir və əksər hallarda onun həndəsi quruluşu

dəyişir. Ona görə də bu reaksiyalara çox vaxt makromolekulyar reaksiyalar da deyilir. Belə reaksiyalarda hətta bir zvenonun reaksiyaya daxil olması bütöv makromolekulun kinetik müstəqilliyininitməsinə səbəb olur. Elə buna görə də makromolekulyar reaksiyalar zamanı çox kiçik çevrilmə dərəcəsində polimerin xassələrinin kəskin dəyişməsi baş verir. Makromolekulyar reaksiyaların xüsusiyyətləri müxtəlif xarakterli kimyəvi çevrilmələr üçün aşağıda nəzərdən keçirilir.


4.2.2.1. Blok və calaq olunmuş birgə polimerlərin alınması

Elementar zvenoların makromolekul zəncirində ixtiyari yaxud nizamlı ardıcılıqla yerləşdiyi adı birgə polimerlərdən fərqli olaraq blok- və calaq olunmuş birgə polimerlərdə müxtəlif zvenolardan düzəlmış ayrı-ayrı uzun zəncirlər birləşərək xətti (blok birgə polimerlər) və ya şaxəli (calaq olunmuş birgə polimerlər) makromolekullar əmələ getirirler. Güman etmək olar ki, belə birgə polimerlərin xassələri uyğun homopolimerlərdən alınmış qarışığın xassələrinə oxşar olmalıdır. Deməli, müxtəlif tərkibli zəncirləri bir-birilə birləşdirməklə alınan birgə polimərə uyğun homopolimerlərin xassələrini vermək mümkündür. Bu isə lazımı xassəyə malik polimer materiallarının alınması üçün geniş imkanlar açır. Ona görə də blok və calaq olunmuş birgə polimerlərin sintezi üsullarının işlənilə hazırlanması praktiki cəhətdən mühüm əhəmiyyət kəsb edir. Aşağıda bu tip polimerlərin geniş yayılmış bir neçə alınma üsulu verilir.


B l o k b i r g e p o l i m e r l e r . Müxtəlif tərkibli xətti makromolekulların (blokların) birləşərək bir xətti makromolekul əmələ getirməsi blok birgə polimerləşmə (blok-sopolimerləşmə) adlanır. Beləliklə bir polimerdə ona daxıl olan blokların xassələrini birləşdirmək olur. Polimer qarışıqlarından fərqli olaraq blok birgə polimerlər termo-dinamiki cəhətdən davamlı olurlar.

Blok birgə polimerləşmənin həyata keçirilməsinin aşağıdakı üsulları var:


1. Oligomer və ya polimer molekuluna asanlıqla parçalanaraq sərbəst radikal əmələ getirən qrupların daxil edilməsi. Hər hansı monomeri CBr_4 yaxud CBrCl_3 mühitində polimerləşdirikdə uclarında CBr_3 yaxud CCl_3 qalıqları olan makromolekullar əmələ gelir:




Belə aktiv sonluğuna olan oligomeri başqa monomer mühitində şüalanırdırıqdə blok birgə polimer alınır:




2. Uclarında aktiv funksional qruplar saxlayan polikondensləşmə məhsullarının başqa monomerlərlə polikondensləşməsi. Polikondensləşmə nəticəsində uclarında eyni yaxud müxtəlif funksional qruplar saxlayan oligomer məhsullar almaq mümkündür. Bu məhsulların başqa tərkibli polikondensləşmə monomerləri ilə reaksiyası nəticəsində blok birgə polimer alına bilər. Məsələn, polietilenoksidin dimetiltereftalat və etilenlikolla polikondensləşməsindən polietilenoksid və polietilentereftalat blok birgə polimeri alınır:





3. "Canlı" polimerlərdən alınma. Metalüzvi birləşmələr iştirakile anion polimerləşmə nəticəsində alınan polimerlər öz aktivliyini uzun müddət saxlayır və belə polimerlər başqa monomerin polimerləşməsi üçün inişiator rolunu oynaya bilər. Natrium iştirakile alınmış polibutadien stirolu asanlıqla polimerləşdirərək butadien - stirol blok birgə polimerini əmələ getirir:





4. Aktiv qrupu olmayan polimerin başqa monomer mühitində şüalandırılması. Aktiv funksional qrupu olmayan polimerləri şüalandırıldığda zəncirin homolitik qırılması baş verir və uc karbon atomlarında qoşlaşmamış elektron olan radikallar yaranır. Əgər belə şüalanma başqa monomer mühitində aparılsa onda alınan radikallar monomeri polimerləşdirər və blok birgə polimer alınar. Məsələn, polimetilmekatrilat stirol mühitində şüalandırıldığda stirolmetilmekatrilat blok birgə polimeri əmələ gəlir:




Blok birgə polimerlərin bu alınma üsulunda qoşlaşmamış elektronun orta karbon atomunda olduğu radikalların əmələ gəlməsi də mümkündür, bu isə calaq olunmuş birgə polimerin alınması ilə nəticələnə bilər. Bir qayda olaraq mövcud polimerin şüalandırılması üsulunda hər iki tip birgə polimerin qarışığı alınır.


Calaq olunmuş birgə polimerlər. Calaq olunmuş birgə polimerlərin sintez üsulları prinsip e'tibarilə blok birgə polimerlərin sintez üsulları ilə eynidir; fərqli yalnız ondadır ki, tərkibinə görə fərqlənən fragmenti birleşdirən atom və ya qruplar mövcud zə-

cirin ucunda deyil, opta hissələrində olmalıdır. Bu üsullardan bə'ziləri nəzərdən keçirilir.


1. Mövcud polimer iştirakilə başqa monomerin polimerləşməsi. Bu üsulda başlanğıc polimer kimi orta karbon atomlarında asanlıqla homolitik parçalanmaya qabil rəbitələr saxlayan polimerlərdən istifadə olunur. Məsələn, stirolla brom-stirolun birgə polimerini metilmətakrilatla qızdırıldıqda stirol-metilmətakrilat calaq olunmuş birgə polimeri alınır:




2. Polimer makromolekuluna asanlıqla parçalana bilən qrupların daxil edilməsi. Belə hallarda polimer makromolekuluna peroksid və ya hidroperoksid qruplarının daxil edilməsi əlverişlidir, çünki bu qruplar qızdırıldıqda asanlıqla radikallar əmələ getirirlər. Peroksid və hidroperoksid qruplarını xloranhidrid zvenosu olan polimerlərə daxil etmək daha asandır:



Polimer peroksidini başqa monomer mühitində qızdırıldıqda calaq olunmuş birgə polimer əmələ gəlir:



3. Aktiv funksional qruplar və ya mütəhərrik atomlar saxlayan polimerlərin bifunksional monomerlərlə yaxud olikomplorlərlə qarşılıqlı təsiri. Bu üsul calaq olunmuş birgə polimerlərin perspektiv alınma üsullarından hesab olunur, çünki bu məqsədlə istifadə oluna bilən polimerlərin sayı daha çoxdur. Beləki, bu üsulla poliamidlər, poliuretanlar, polispirtlər və s. kimi geniş yayılmış polimerlərə bu və ya başqa tərkibli zəncir fragməntlərini calaq etmək olar. Məsələn, polivinil spirtinə etilen oksidi ilə tə'sir etdikdə calaq birgə polimer alınır.



Mövcud polimerlərin digər monomer mühitində şüalandırılması, əsas zəncirində doymamış rabitə saxlayan polimer iştirakılı vinil monomerlərinin polimerleşməsi və s. üsullarla da calaq olunmuş birgə polimerlərin alınması mümkündür.

4.2.2.2. Molekullararası kimyəvi rabitə əmələ gəlməsile gedən makromolekulyar reaksiyalar.

Molekullararası reaksiyalar nəticəsində iki və ya daha artıq makromolekul öz aralarında, yaxud kiçikmolekullu maddə iştirakı ilə eninə istiqamətdə kimyəvi rabitə əmələ getirməklə torvari fəza quruluşu

əmələ getirirlər. Bu tip makromolekulyar reaksiyalar polimer zəncirlərinin eninə birləşməsile nəticələndiyi üçün tikilmə reaksiyaları adlanır.

Tikilmə reaksiyaları həm polimerlərin sintezi zamanı, həm də xətti polimerlərin e'malı zamanı baş verə bilər. Polimerlərin sintezi zamanı tikilmə reaksiyalarının getmesi əksər hallarda arzuolunmazdır, çünki bu zaman həll olmayan və əriməyən məhsul alınır ki, onu da reaktordan çıxartmaq çətin olur. Tikilmiş polimerlər ərimədikləri və həll olmadıqları üçün onları adı üsullarla formalasdırıb hazırlamaq da qeyri-mümkündür. Ona görə də sənayedə əvvəlcə kiçikmolekullu maddələrdən polimerləşmə və polikondensləşmə üsulları ilə xətti polimerlər alıb qəliblərdə formalasdırır, sonra isə xətti polimerlərə torvari quruluş verirlər. Xətti polimerlərdən torvari quruluşa keçdiqdə eninə kimyəvi rabitələrin, yəni tikilmələrin sayı artıraqca (torun sıxlığı) polimerin şışmə dərəcəsi, yüksəkelastiki halın temperatur intervalı, elastikliyi azalır, şüşələşmə temperaturu artır. Rezin sənayesində bu reaksiyalar vulkanlaşma, plastik kütlələr istehsalında isə bərkime adlanır. Polimerlərdə qonşu makromoleklların zvenolari arasında eninə kimyəvi rabitələr bilavasitə və yaxud xüsusi əlavə edilmiş maddələrin köməyiyle yaranabilər. Bu cür maddələr vulkanlaşdırıcı agentlər və ya bərkidicilər adlanır.

Fəza toru əmələ getirən polimerlər termoreaktiv və ya termobərkiyən adlanırlar. Qızdırıldıqda eninə kimyəvi rabitə əmələ getirməyən və eyni zamanda müəyyən temperatur intervalında yumşalaraq bərk haldan yumşaq hala keçən polimerlər termoplastik polimerlardır.


Bəzən polimerlər öz-özlülüyündə termoreaktiv olmur, ancaq bu polimerin vulkanlaşdırıcı agentlə (bərkidici ilə) qarışığı termoreaktiv olur. Termoreaktiv polimerlərdə otaq temperaturunda tikilmələr çox az olur. Bu onların saxlanması üçün əlverişlidir. Temperatur artıraqca tikilmələrin sayı artır. Qeyd etmək lazımdır ki, hazırda aşağı temperaturlarda vulkanlaşma və bərkiməni aparan agentlər də istifadə olunur.

Makromolekulların eninə birləşməsi aşağıdakı üsullarla həyata keçirile bilər:



- a) doymamış polimerlerin monomerlə birgəpolimerleşməsi;
 b) makromolekulların orta zvenolarındaki radikalların rekombinasiyası;
 v) əsas zəncirin funksional qruplarının və ya kiçikmolekullu bifunksional maddələrlə qarşılıqlı tə'siri.

Doymamış polimerlerin monomerlə birgəpolimerleşməsinə misal olaraq tikilmiş poliakrilatların alınmasını göstərmək olar.

Əvvəlcə diolla doymamış dikarbon turşusunun polikondensləşməsindən özlü maye alınır:



Alınmış poliefirə inisiator və monomer olaraq stirol, akril və metakril turşularının efirləri daxil edilir. Qızdırıldıqda və ya UB şüalanma nəticəsində inisiator parçalanaraq sərbəst radikal əmələ gətirir. Bu radikal monomerlə makroradikal əmələ gətirdikdən sonra polimerlə qarşılıqlı tə'sirdə olur:



Doymamış rabitələrin qırılması nəticəsində makromolekulların birbaşa birləşməsi az ehtimallıdır, çünki ikiqat rabitələrin toqquşması ehtimalı çox azdır. Polimerin doymamış rabitəsinin ona diffuziya edən monomerlə birgəpolimerleşməsi iki monomerin birgəpolimerleşməsi qanuna uyğunluqlarına tabe olur. Ancaq doymamış rabitə polimerin zvenosu olduğu üçün bə'zi fərqlər də meydana çıxır. Məsələn, polimerin doymamış rabitələrinin reaksiyalarının başlangıç mərhələsində gel əmələ

gelir və getdikcə monomerin gele diffuziya sür'əti azalır. Gel əmələ gəlmə anına qədər polimerin doymamış rabitəsinin aktivliyi analoji monomerin aktivliyindən az olur. Buna görə də polimerin doymamış rabitələrinin və monomerin istənilən nisbətində birgəpolimerleşmədən sonra ikiqat rabitələr qalır, eninə rabitələr isə bir neçə monomer zvenosundan ibarət olur. Gel o vaxt əmələ gelir ki, makromolekullar arasında əmələ gələn eninə rabitələrin sayı iki və daha artıq olsun. Gel əmələ gəlməsinə qədər birgəpolimerleşme sür'əti sabit olur, gel-effektin meydana çıxmazı ilə sürət kəskin artır və maksimumdan keçərək torun sıxlığı artdıqca kəskin azalır. Monomerin qalan hissəsi homopolimer əmələ gətirir.

Makromolekulların orta zvenolarında əmələ gəlmış radikalların rekombinasiyası neticəsində də torvari qrupluş əmələ gelir. Makroradikal almaq üçün polimer şüalandırılır və ya polimerə asan parçalanan peroksid və ya hidroperoksid əlavə edilir. Makroradikalların reaksiya qabiliyyətinin çox aşağı olmasına baxmayaraq (şüşələşmə temperaturundan aşağıda daha az olur) rekombinasiyanın sür'əti böyük olur. Bunu sərbəst valentliyin zəncir boyunca miqrasiyə etməsi (yerdəyişmə) ilə izah etmək olar.



1. İniiatorun parçalanması:



2. Zəncirin polimerə ötürülməsi:



3. Sərbəst valentliyin zəncir boyunca miqrasiyası:





4. Makroradikalların rekombinasiyası:



Radiasiya tə'sirilə makromolekuldan labil atom qopur və makroradikal əmələ gəlir. Makroradikalda sərbəst valentliyin zəncir boyu miqrasi-

yası nəticəsində digər makroradikalla rekombinasiya edir və eninə rabiṭe əmələ gəlir. Eninə rabitelerin sayı şüalanma dərəcəsindən, polimerin kimyevi quruluşundan, və makromolekulun yerləşmə sıxlığından asılıdır. Burada destruksiya reaksiyaları da baş verə bilər. Ona görə də elə polimerləri şüalandırmaqla tikmək olar ki, tikilmə reaksiyasiının sür'əti destruksiya reaksiyasının sür'ətindən böyük olsun. Bu üsulla torvari polietilen, polipropilen, polibutadien, politetrafluoretlen, heterozənsirli poliefirlər və poliamidlər almaq olar. Polimerlərin ionlaşdırıcı şüaların tə'sirilə torvari quruluş əmələ getirməsi radiasiya tikilməsi adlanır. Bu reaksiya polietilenlə daha ətraflı öyrənilmişdir. Şüalanma zamanı hidrogen ayrılması nəticəsində tikilmə ilə yanaşı doymamış rabitələr də əmələ gəlir.




Radiasiya tikilməsi nəticəsində üzvi həllədicilərdə həll olmayan, yüksək termiki davamlı materiallar almaq olur. Eninə rabitelerin sayı az olduqda yumşaq, elastiki məhsul alınır; eninə rabitelerin sayı artırıqca (torun sıxlığı) polimerin bərkliyi artır və bərk material alınır.


Makromolekulların funksional qruplarının iştirakı ilə torvari quruluşun əmələ gəlməsi yuxarıda baxılan üsullara nisbətən daha ehtimallıdır, praktikada bərkimə reaksiyaları adətən bu üsulla aparılır. Ancaq bu prosesi polimerin axıçılıq temperaturundan yuxarı temperaturlarda aparmaq lazımlıdır. Temperaturun artması isə artıq qeyd edildiyi kimi bir çox əlavə reaksiyaların, o cümlədən destruksiya reaksiyalarının getməsinə səbəb olur.

Makromolekulların funksional qrupları və doymamış rabitələri öz aralarında və elecə də polifunksional kiçikmolekullu maddə və doymamış rabitəli monomerlə qarşılıqlı tə'sirdə olaraq, fəza toru əmələ getirə bilərlər. Makromolekulun və kiçikmolekullu maddənin funksional qruplarının təbətiində asılı olaraq torvari quruluşun əmələ gəlməsi polikondensləşmə, pillevari və ya zəncirvari polimerləşmə reaksiyaları vasitəsilə ola bilər. Fəza quruluşunun əmələ gəlməsinin hər iki tipinə aid misalları nəzərdən keçirək.

Mə'lumdur ki, qələvi katalizatorların iştirakı və aldehidin artıq miqdarı ilə fenol və formaldehidin qarşılıqlı tə'sirindən xətti quruluşlu polikondensat əmələ gelir ki, bu da rezol adlanır. Rezolları qızdırıldıqda para vəziyyətdə olan CH_2OH qrupları hesabına "tikilmə" gedir və fəza quruluşlu rezit əmələ gelir.




Polivinil spirtini az miqdardan sulfat turşusu iştirakı ilə qızdırıldıqda torvari quruluş əmələ gelir:




Sxemdən göründüyü kimi tikilmə ilə yanaşı əsas zəngirdə doy-mamış rabitə və oksotsikl də əmələ gelir.

Polimerin kiçikmolekullu bifunksional maddə vasitəsilə tikilməsi reaksiyası nisbətən asan gedir. Axırıncının molekul kütləsi az olduqca onun polimerdə diffuziya sür'əti artıq olur və uyğun olaraq molekuladxılı reaksiyanın getmə ehtimalı azaldığı üçün tikilmə reaksiyasının sür'əti artır.

Turş mühitdə və fenolun artıq miqdarının iştirakı ilə fenolun formaldehidlə polikondensləşməsindən təqribən on fenil qrupu metilen körpüleri vasitəsilə birləşib novolak əmələ gətirir.




Novolaklar öz-özünə həllolmayan və əriməyən hala keçə bilmirlər, qələvi mühitdə onları aldehidin artığı ilə qızdırıldıqda üçölçülü polimere çevrilirlər.



İstehsalatda bu məqsədlə novolakı heksametilentetraaminlə (urotropin) qarışdırırlar. Qızdırma nəticəsində urotropin katalizator rolunu oynayan ammonyaka və zəncirləri bir-birinə tikən formaldehidə parçalanır:




Polivinil spirtinin formaldehidlə qarşılıqlı tə'sirindən də üçölçülü fəza quruluşu əmələ gelir:






Bərk polimerin qaz halında formaldehidlə qarşılıqlı tə'sirində reaksiya molekullararası gedir. Əgər reaksiya məhlulda aparılsa molekulda xili

tsiklləşmə gedir və məhlulun qatılığı azaldıqca tsikllik məhsulun çıxımı artır.





Tikici agent kimi dikarbon turşusu götürüldükde də duru məhlullarda molekulda xili tsiklləşmə, qatı məhlullarda və ərintidə isə fəza quruluşu əmələ gəlmək molekullararası tikilmə gedir. Fəza torunun sıxlığı və polimerin şüşəleşmə temperaturu artıqca kiçikmolekullu maddənin polimerə diffuziya sür'əti azalır. Enine rabitələrin yaxınlığında fəza çətinliyi yaranlığı üçün funksional qrupların reaksiya qabiliyyəti azalır və onların tam reaksiyaya girmə ehtimalı aşağı düşür. Enine rabitələr makromolekul boyu "təsadüf qanunu" üzrə paylanır. Epoksid qətranlarının bərkiməsi də yuxarıdakı prinsiplər üzrə gedir.



Epiklorhidrinin hidroksilli birləşmələrlə, məsələn, 2,2-difenilolpropanla əsasi mühitdə qarşılıqlı tə'sirindən əvvəlcə diepoksid əmələ gelir:



Son mərhələdə molekul kütləsi 450-4000 olan həll olan qətran alınır:



Epoksid qətranlarının bərkiməsi epoksid qrupları ile reaksiyaya daxil ola bilən iki və daha çox funksionallı maddələrlə (çoxəsaslı türşülər, onların anhidridləri, aminlər) qarşılıqlı tə'sirdə baş verir. Ən çox işlədilən bərkidici polietilenpoliaminlə reaksiyanı aşağıdakı sxemlə göstərmək olar:




Bərkimiş qətranda hidroksil qruplarının olması adgeziya qabiliyyətinin artmasına səbəb olur.


Vulkanlaşma reaksiyaları. Təbii və sintetik kauçukların eninə kimyəvi rəbitələr vasitəsilə fəza toru əmələ gətirməklə daxil olduqları makromolekulyar reaksiyalar rezin sənayesində geniş istifadə olunur və vulkanlaşma adlanır. Bu reaksiyalar 1839-cu ildə Genkok və Qudyir tərəfindən keşf olunmuşdur. Reaksiya nəticəsində alınan vulkanizatların həllolma qabiliyyəti itir, bərkliyi və möhkəmliyi artır, plastiki deformasiya azalır, yüksəkelastiki deformasiya və elastiliklik modulu artır. Vulkanlaşma prosesi əsasən iki cür aparılır: küükürdüyü və küükürdsüz.

Kükürdle vulkanlaşma yüksək temperaturda sür'ətləndiricilərin (merkaptanlar, quanidinlər, tiuramlar və s.) və aktivləşdiricilərin (ağır metalların oksidləri) iştirakı ilə gedir.

Kükürdün kauçukla qarşılıqlı tə'sirində xətti makromolekullar sulfid, polisulfid və digər rabitələrlə birləşərək feza toru əmələ gətirirlər. Rezin qarışığını qızdırıldıqda sür'ətləndirici aktivləşdirici ilə qarşılıqlı tə'sirdə parçalanaraq sərbəst R[•] radikalı əmələ gətirir ki, bu da kükürdün makromolekulun ikiqat rabitələrinə birləşməsi üçün şərait yaradır. Reaksiyanın aşağıdakı sxemlə getdiyi ehtimal olunur:




İkiqat rabitəyə görə α vəziyyətdə yerləşən hidrogen atomları müte-hərrik olduğu üçün tikilmə aşağıdakı reaksiya üzrə de gedə bilər:



Kükürdsüz vulkanlaşma nitrobirləşmələrin, xinonların, azobirləşmələrin, metal oksidlərinin, və ya xüsusi əlavə edilmiş peroksidlərin iştirakı ilə vulkanlaşma reaksiyası baş verir.

ki ilə aparılır. Məsələn, karboksilat və xlorpren kauçukları, xlorsulfonlaşmış polietilen bir qayda olaraq metal oksidləri vasitəsilə vulkanlaşdırırlar. Bu məqsədlə maqnezium oksid, qurğuşun-2-oksid və s. istifadə edilir. Oksidlərin vulkanlaşdırıcı xassəsi kanifol, su və başqa maddələr iştirakile yüksəlir. Xlorsulfonlaşmış polietilenin PbO və H₂O iştirakilə vulkanlaşmasında əvvəlcə xlorsulfon qrupunun hidrolizi, sonra isə PbO vasitəsilə makromolekulların tikilməsi gedir:



Tikici agentin molekul kütləsi polimerin molekul kütləsinə görə çox kiçik olduğundan torvari quruluşun əmələ gelməsi üçün kiçikmolekullu maddənin çox az miqdarı kifayət edir. Məsələn, molekul kütləsi 50 000 olan poliakril turşusunu nəzəri olaraq onun kütləsinin 0,1%-i qədər etilenqlikolla tikmək olar.

4.2.2.3. Polimerləşmə dərəcəsinin azalması ilə gedən reaksiyalar

Polimerləşmə dərəcəsinin və deməli, orta molekul kütləsinin azalması ilə gedən makromolekulyar reaksiyalar bir qayda olaraq əsas

zəncirdə kimyevi rabitələrin qırılması ilə əlaqədar olur. Müxtəlif maddələrin və amillərin tə'siri altında müxtəlif mexanizmlər üzrə baş verən bu reaksiyalar ümumi şəkildə destruksiya reaksiyaları adlanırlar. Destruksiya reaksiyaları nəticəsində makromolekul zənciri daha kiçik qəlpələrə, bəzi hallarda isə monomer molekullarına qədər parçalanır. Monomer molekullarının əmələ gəlməsilə gəden destruksiya reaksiyalarına depolimerləşmə reaksiyaları da deyilir. Makromolekulun parçalanma xüsusiyyətləri və alınan məhsulların xarakterinə görə destruksiya reaksiyaları iki mexanizm üzrə gedə bilər:

1. Makromolekul zəncirinin istənilən yerində C-C rabitəsinin qırılması: belə parçalanma ehtimal xarakterlidir və "təsadüf qanunu üzrə destruksiya" adlanır. Bu halda makromolekula ixtiyarı uzunluqda iki və daha çox hissəyə parçalanır və orta molekul kütlesi kəskin azalır. "Təsadüf qanunu" üzrə baş verən destruksiyada əmələ gələn hissələrin orta polimerləşmə dərəcəsi \bar{x}_t başlanğıc polimerin orta polimerləşmə dərəcəsindən (\bar{x}_0) və t zaman müddətində hər makromolekulda qırılan rabitələrin orta sayından (s) asılıdır:

$$\bar{x}_t = \bar{x}_0 / (s+1)$$



2. Makromolekul zəncirinin uclarındaki qruplarda olan rabitələrin qırılması ilə gedən "uc qrupları qanunu" üzrə destruksiya. Bu halda zəncirin uclarından monomer molekullarının ardıcıl şəkildə ayrılması, yəni depolimerləşmə baş verir. "Uc qrupları qanunu" üzrə destruksiyada orta polimerləşmə dərəcəsi və polimerin xassələri kəskin dəyişmir.

Polimerlərin destruksiyası müxtəlif kimyevi maddələrin tə'siri və eləcə də müxtəlif fiziki tə'sirlər altında baş verir. Bununla əlaqədar olaraq polimerlərin destruksiyası iki yerə bölünür: kimyevi destruksiya və fiziki destruksiya.


Kimyevi destruksiya. Kimyevi destruksiya eksər hallarda heterozəncirli polimer üçün xarakter olub, müxtəlif kimyevi birləşmələrin - su, turşular, spirtlər, aminlər, oksigen, ozon, amonyak və s. - tə'siri altında baş verir. Karbonzəncirli doymuş polimerlər kimyevi destruksiyaya çox az hallarda, həm də sərt şəraitdə mə'ruz qalırlar.

yan zəncirlərində kimyəvi birləşmələrin tə'sirinə meylli olan qruplar saxlayan karbonzəncirli polimerlərin destruksiyası asan gedir. Su, turşu, spirt tə'sirilə gedən kimyəvi destruksiyaları polikondesləşmə reaksiyaları ilə əlaqədar nəzərdən keçirilmişdir. Burada yalnız oksigenin tə'sirilə gedən oksidləşdirici destruksiya haqqında danışılacaqdır. Oksidləşdirici destruksiya zəncirvari proses olub, polimerlərin istismarı zamanı bilavasitə hava oksigeninin iştirakile baş verir. Bütün zəncirvari reaksiyalar kimi oksidləşdirici destruksiya da ən azı üç elementar mərhələdən (aktiv mərkəzin yaranması, zəncirin uzanması və zəncirin qırılması) ibarət olur. Ümumi şəkildə oksidləşdirici destruksianın sxemi aşağıdakı ardıcılıqla verilə bilər:

1) Polimer peroksid və ya hidroperoksidlərinin alınması və onların parçalanaraq aktiv radikallar əmələ gətirməsi:









2) Sərbəst elektronun polimer makromolekuluna ötürülməsi və makromolekul zəncirinin parçalanması ilə yeni radikalın yaranması:




3) Müxtəlif makromolekulların rekombinasiyası yaxud disproportionallaşması.

Oksidləşdirici destruksiyaya misal olaraq polipropilenin destruksiyasını göstərmək olar:






Oksidləşdirici destruksiyanın sür'əti oksigenin polimerə diffuziyası və polimerin onunla qarşılıqlı tə'siri reaksiyasının sür'ətindən asılıdır. Polimer ərintidə yaxud məhlulda olduqda oksigenin diffuziyası artır. Polimerin oksidləşməsi isə onun quruluşundan çox asılıdır; məsələn, makromoekulda doymamış rabitənin olması polimerin oksigenlə kimyevi qarşılıqlı tə'sirini artırır. Belə polmerlərin oksidləşməsi zamanı oksigenin ikiqat rabitəyə birləşməsi ilə alınan peroksid və hidroperoksidlər parçalanaraq sərbəst radikallar əmələ gətirirlər:




Oksidləşdirici destruksiya polimerlərin fiziki-mexaniki xassələrini aşağı saldıqlıdan, onların istismar keyfiyyətini pişləşdiriyindən bu prosesin qarşısını almaq, yəhi polimerlərin oksidləşməyə qarşı davamlığını artırmaq son dərəcə vacib problemlərdəndir. Polimerlərin oksidləşdirici destruksiyaya qarşı davamlığını artırmaq prinsip e'tibarilə zəncirvari prosesin qarşısını almaq deməkdir. Zəncirvari prosesin ingibi-




torları ele maddələr olmalıdır ki, onlar aktiv radikallarla qarşılıqlı tə'sirdə zənciri davam etdirə bilməyən qeyri-aktiv radikallar əmələ gətirsin:




Oksidləşdirici destruksiyanın inhibitorları antioksidantlar yaxud stabilizatorlar adlanırlar. Antioksidant kimi fenollardan, aromatik aminlərdən, sulfidlərdən, merkaptanlardan istifadə olunur. Məsələn, difenilaminin antioksidant kimi tə'siri davamlı qeyri-aktiv sərbəst radikal-ların əmələ gəlməsinə əsaslanır:



Son vaxtlar antioksidant kimi davamlı sərbəst radikalların özlərindən istifadə edirlər. Belə sərbəst radikallardan difenilazot oksidi,




radikallarını misal göstərmək olar. Belə radikallar oksidləşmə neticəsində alınan radikallarla hidroperoksidler əmələ gəlmədən qarşılıqlı tə'sirdə olur və beləliklə də zəncirvari prosesin qarşısı alınır:




Fiziki destruksiya. Yüksəkmolekullu birləşmələrin fiziki tə'sirlər (istilik, işıq, radasiya, mexaniki qüvvə) altında baş verən destruksiya prosesləri də aralıq məhsullar kimi sərbəst radikalların əmələ gəldiyi zəncir xarakterli makromolekulyar reaksiyalardır. Lakin destruksiyaedici tə'sirin xarakterində asılı olaraq zəncirvari reaksiyanın bəzi fərqləndirici xüsusiyyətləri ola bilər. Ona görə də fiziki tə'sirlər altında baş verən destruksiya proseslərinin müxtəlif növlərini ayrılıqda nəzərdən keçirmək lazımdır.

Termiki destruksiya. İstiliyin tə'sirilə baş verən bu tip destruksiya reaksiyalarında makromolekul zəncirində olan rabitələr həm "təsadüf qanunu", həm də "uc qrupları qanunu" üzrə qırıla bilərlər. Termiki parçalanmanın sür'əti və qırılmanın xarakteri polimerin kimyəvi quruluşundan çox asılıdır. Makromolekul zəncirində "zəif" rabitələrin olduğu polimerlər daha asan destruksiya olunurlar. Heterozəncirli polimerlərdə olan polyar rabitələr, doymamış karbonzəncirli polimerlərdə ikiqat rabitəyə görə α -vəziyyətdə olan karbon-karbon rabitələri asan qırılan "zəif" rabitələrdir. Makromolekulunda dördlü karbon atomunun olduğu polimerlər əsasən "uc qrupları qanunu" üzrə destruksiyaya uğrayırlar. Termiki destruksiyanın ilk mərhələsində makromolekulda olan gərgin və zəif rabitənin qırılması ilə makrora-dikkallar əmələ gelir:



Sonra, alınan radikallar polimerin quruluşundan asılı olaraq neytral makromolekula ilə qarşılıqlı tə'sirdə ondan hidrogen qoparır (makromolekula görə ötürülmə)




yaxud molekulda xili çevrilmə nəticəsində depolimerləşərək monomer ayılır:



Əgər makromolekula vasitəsilə ötürülmə az ehtimallıdırsa onda depolimerləşmə baş verir. Məsələn, politetrafluoretilendə C-F rabitələrinin möhkəm olması nəticəsində ötürülmə az ehtimallıdır və termiki parçalanma yalnız monomerin ayrılması ilə gedir:




Əsas zəncirində dördlü karbon atomu saxlayan polimetilmətakrilat və poli- α -metilstirolun da termiki destruksiyası depolimerləşmə istiqamətində, "uc qrupları qanunu" üzrə gedir:




Bu polimerlər 90-100% monomerin alınması ilə destruksiya olurlar. Termiki destruksiyada zəncirin qırılması radikalların rekombinasiyası və ya disproportionallaşması nəticəsində baş verir. Polimerlərin istismarı prosesində onların termiki destruksiyası hava oksigeni iştirakilə əlaqədar olur və bu halda destruksiya termooksidləşdirici destruksiya adlanır. Oksigenin iştirakı termiki destruksiyani xeyli sürətləndirir. Termiki və termooksidləşdirici destruksiyanın qarşısının alınması üsulları oksidləşdirici destruksiyyada olduğu kimidir.

Fotodestruksiya. Fotodestruksiya makromolekulunda qısa dalğa uzunluqlu (400 nm-dən az) işıq şüalarını udu bilən qruplar saxlayan polimerlər üçün xarakterikdir. Destruksiyanın gedişi zəncirin quruluşu və yan zəncirdə olan xromofor qrupların təbietindən asılıdır. C-C və təcrid olunmuş C=C rabitələri 190 nm-dən uzun dalgalı şüaları udmur. Ona görə də ultrabənövşəyi şüalar tə'sirilə karbon-zəncirli polimerlərin yan qrupları (çox vaxt hidrogen atomu) ayrılır və makroradikallar əmələ gelir. Sonra belə radikalların parçalanması baş verir.


Məsələn, poliizoprenin ultrabənövşəyi şüalanma tə'sirilə fotodestrifikasiyası aşağıdakı sxem üzrə gedir:



Alınan allil tipli radikal izomerləşərək destruksiyaya uğrayır:




Polimetilmətakrilatda xromofor qrup mürəkkəb efir qrupudur və buna görə də onun fotodestruksiyası bu qrupun ayrılması ilə əlaqədar olur:




Polimerlərin fotodestruksiyaya davamlığını artırmaq üçün onlara işıq şüasını asanlıqla udaraq onu zəiflədən maddələr əlavə edirlər. Belə

maddələr kimi benzofenon və onun törəmələri, qalay-üzvi birləşmələr və s. istifadə olunur.

Radiasiya tə'sirilə destruksiya. İonlaşdırıcı şüaların (rentgen şüaları, γ -şüalar, sür'ətləndirilmiş elektronlar və s.) tə'sirilə polimerlərin destruksiyası əsas zəncirin qırılması, əvəzedicilərin qopub ayrılması ilə gedir və polimerdə baş verən quruluş və kimyevi dəyişikliklerin xarakteri polimerin tipindən, ionlaşdırıcı şuanın təbiətindən və intensivliyindən asılı olur. Termiki destruksiyadan fərqli olaraq polimerin radiolizi depolimerleşməyə səbəb olmur. Şüalan-dırıldıqda polimer makromolekulu ionlaşır və həyecanlanır. Həyecanlanmış makromolekula radikallara parçalanaraq destruksiyaya uğrayır. Məsələn, polietilenin radiasiya tə'sirilə destruksiyası aşağıdakı kimi gedir:



Göründüyü kimi, destruksiya həm də xətti polimerdən şəxəli və fəza quruluşlu polimerin əmələ gəlməsile müşayət olunur. Makromolekulunda dördlü karbon atomu olan polimerlərin radiasiya tə'sirilə destruksiyası daha sür'ətlə gedir. Belə polimerlər şüalandırıldıqda dördlü karbon atomları yanında olan rəbitələrin bir neçəsi eyni zamanda qırıla bilər:





Radiasiya tə'sirilə destruksiyada qırılan rabitələrin sayı şüalanma dozasi ilə düz mütənasib olub, şuanın intensivliyindən asılı deyildir. Radioliz zamanı polimerin orta ədədi molekul kütlesi aşağıdakı qanun üzrə azalır:

$$\frac{1}{\overline{M}_n} = \frac{1}{(\overline{M}_n)_0} + 1,04 \cdot 10^{-6} \cdot r \cdot G_g$$

$(\overline{M}_n)_0$ və \overline{M}_n polimerin şüalanmaya qədər və ondan sonra orta ədədi molekul kütlesi, r -şüalanma dozasi, G_g - 100 eV şüa enerjisi udulduqda baş verən qırılma aktlarının sayıdır (radiasiya-kimyəvi çıxım).

Mexaniki destruksiya. Polimerlərin mexaniki üsullarla e'mali proseslərində (valslama, xırdalama, presləmə, kalandrlama və s.) onlarda böyük daxili gərginlik yaranır ki, bu da makromolekulların parçalanmasına səbəb olur. Eyni hallar polimerlərin yüksək mexaniki gərginlik altında istismar edilməsi zamanı da meydana çıxır. Mexaniki qüvvələrin tə'siri altında rabitələrin qırılması nəticəsində yaranan makroradikallar polimerdə müxtəlif kimyəvi reaksiyaların getməsinə səbəb olurlar. Belə çevrilmələr mexanokimyəvi çevrilmələr adlanır. Mexaniki qüvvələrin tə'sirilə polimerin destruksiyası onun makromolekulunun təbiəti ilə əlaqədardır. Müxtəlif konformasiyalar ala bilən makromolekulun ayrı-ayrı hissələri (seqmentləri) eyni dərəcədə mexaniki tə'sire mə'ruz qalmır. Makromolekulun daha böyük gərginlik düşən hissələrində kimyəvi rabitələr qırılır və destruksiya baş verir. Termiki və radiasiya tə'sirilə destruksiyadan fərqli olaraq mexaniki destruksiyada yan zəncirdə olan atom və qruplar, eləcə də uc zvenolar qopub ayrılmırlar, destruksiya yalnız əsas zəncirdə olan rabitələrin qırılması ilə əlaqədar olur. Mexaniki destruksiyada molekul kütlesi tədricən azalır və molekul kütlenin müəyyən qiymətində destruksiya kəskin yavaşıyrı yaxud tam dayanır. Bu xüsusiyət molekul kütləsinin azalması ilə alınan konformasiyalarının azalması və molekullararası qarşılıqlı tə'sir qüvvələrinin zəifləməsi ilə əlaqədardır. Mexaniki destruksiya zamanı da kiçik molekullu birləşmələrin ayrılması, şaxəli və torvari quruluşun yaranması mümkündür. Məsələn, po-

lietilenin mexaniki destruksiyasında xətti makromolekullar şaxələnir, tikilir:



Polimerlərin mexaniki destruksiyasının qarşısını almaq üçün sərbəst radikalların emələ gəlməsinə mane olan ümumi üsullardan istifadə edilir.

İstifadə etdiyi zamanı qazlı polimerlərə qarşı əsasən sərbəst radikalların emələ gəlməsinə mane olan ümumi üsullardan istifadə edilir.

Şəhənilədən məzənnələr A və B

Şəhənilədən məzənnələr A və B-nin tətbiqindən əlavə olaraq, poli(1,3-butadien) və poli(1,3-butadien-2,3-dimər) məzənnələrinin tətbiqindən dənələrə qarşı əsasən sərbəst radikalların emələ gəlməsinə mane olan ümumi üsullardan istifadə edilir. Bu məzənnələrlə dənələrə qarşı əsasən sərbəst radikalların emələ gəlməsinə mane olan ümumi üsullardan istifadə etdiyi zamanı qazlı polimerlərə qarşı əsasən sərbəst radikalların emələ gəlməsinə mane olan ümumi üsullardan istifadə edilir.

Şəhənilədən məzənnələri tətbiq etmədən poli(1,3-butadien) və poli(1,3-butadien-2,3-dimər) məzənnələrinin tətbiqindən dənələrə qarşı əsasən sərbəst radikalların emələ gəlməsinə mane olan ümumi üsullardan istifadə etdiyi zamanı qazlı polimerlərə qarşı əsasən sərbəst radikalların emələ gəlməsinə mane olan ümumi üsullardan istifadə etdirilir. Bu məzənnələrlə dənələrə qarşı əsasən sərbəst radikalların emələ gəlməsinə mane olan ümumi üsullardan istifadə etdiyi zamanı qazlı polimerlərə qarşı əsasən sərbəst radikalların emələ gəlməsinə mane olan ümumi üsullardan istifadə etdirilir.

5-ci fəsil. SİNTETİK VƏ TƏBİİ POLİMERLƏRİN MÜHÜM NÜMAYƏNDƏLƏRİ HAQQINDA MƏ'LUMAT

Hazırda çoxlu sayıda sintetik və təbii polimerlər müxtəlif məqsədlər üçün geniş miqyasda istifadə olunurlar. Bu bölmədə sənaye miqyasında istehsal olunan sintetik polimerlərin, habelə təbiətdə geniş yayılmış təbii polimerlərin ən mühüm nümayəndələri nəzərdən keçirilecək, onların istehsali və əsas tətbiq sahələri haqqında mə'lumat veriləcəkdir. Mühüm sənaye əhəmiyyətli polimerləri yüksəkmolekullu birləşmələrin daha ümumi qrupları olan karbonzəncirci və heterozəncirci polimerlər kimi qruplaşdırmaqla nəzerden keçirəcəyik. Canlı orqanizmlərin həyatı proseslərində iştirak edən bioloji polimerlər ayrıca qrup halında verilir.

5.1. Karbonzəncirci polimerlər

Yüksəkmolekullu birləşmələr kimyasının əsas anlayışlarını nəzərdən keçirərkən deyilmişdi ki, karbonzəncirci polimerlərin makromolekul zəncirləri karbon atomlarından düzəlir və bir qayda olaraq, bu tip polimerlər zəncirvari polimerləşmə reaksiyası nəti-cəsində emelə gəlirlər. Buraya əsasən, molekulunda bir və ya bir neçə ikiqat rabitə saxlayan monomerlərin polimerləri daxildir. Sənaye miqyasında istehsal olunan və geniş praktiki əhəmiyyət kəsb edən karbonzəncirci polimerlər əsasən, etilen, izobutilen, stirol, vinilhalogenidlər, vinilasetat, akril və metakril turşularının efirləri, akrilnitril, butadiyen və izopren əsasında alınan homo və birgə polimer-lərdir.

Polietilen. Polietilen etilenin yüksək təzyiq altında radikal, aşağı yaxud atmosfer təzyiqində ion polimerləşmə reaksiyası ilə alınır. Yüksək təzyiqdə (100-400 MPa) etilen 200-300°C-də inisiator kimi oksigenin iştirakılı polimerləşdirilir. Alınan polietilen yüksək təzyiqli polietilen (YTP) adlanır və onun molekul kütləsi 80.000-500.000,

sixlığı isə 916-935 kq/m³-dir. YTP ötürülmə reaksiyaları nəticəsində alınan şaxəli quruluşlu makromolekullara malik olur. Buna görə də onun ərimə temperaturu nisbətən aşağı (105-108⁰), kristalliq dərəcəsi (55%) azdır. İon polimerləşmə üsulu ilə polietilenin alınması alçaq təzyiqdə Sr₂O₃ və ya alümosilikat üzərinə çökdürülmüş Cr₂O₃ iştirakılə (Filips üsulu) yaxud Al(C₂N₅)₃·TiCl₄ kompleks katalizatoru iştirakılə atmosfer təzyiqində (Siqlar üsulu) aparılır. Metal oksidləri üzərində etilen 3-6 MPa təzyiqdə 125-150⁰C-də polimerləşdirilir və alınan polietilen orta təzyiqli polietilen (OTP) adlanır. OTP-in sixlığı 950-970 kq/m³, ərimə temperaturu 127-130⁰C, kristalliq dərəcəsi 90%-dir. Kompleks katalizatorlar iştirakılə polimerləşmə 0,1-0,5 MPa təzyiqdə 80⁰C-yə qədər temperaturda üzvi həllədicilərdə aparılır. Bu yolla alınan polietilen alçaq təzyiqli polietilendir (ATP). ATP-in sixlığı 940-950 kq/m³, ərimə temperaturu 120-125⁰C, kristalliq dərəcəsi 85%-dir. Orta və alçaq təzyiqli polietilenin molekul kütlesi 30000-1000000 həddində deyişir. YTP yumşaq və elastiki, OTP və ATP isə sərt materiallardır. Polietilenin hər üç növü şaxtaya qarşı yüksək davamlığı ilə fərqlənir və - 70⁰C-dək temperaturda istifadə oluna bi-irlər. "Marleks - 50" markalı OTP (ABŞ) öz xassələrini - 120⁰C-dən aşağı temperaturlarda saxlayır. Polietilen turşulara, qələvilərə və üzvi həllədicilərə qarşı davamlıdır, soyuqda üzvi həllədicilərdə həll olmur, yalnız onlardan bə'zilərində şişir. 70-80⁰C-də polietilen benzolda, toluolda, ksilolda, xlorbenzolda və CCl₄-də həll olur. Polietilendən təzyiq altında tökmə, ekstruziya və üfürmə üsulları ilə e'mal etməklə korroziyaya qarşı davamlı borular, izolyasiya örtükleri, pylonalar, müxtəlif möişət mə'mulatları, elektrik və radio-televiziya kabelləri və s. hazırlanır.

Poliizobutilen. İzobutilenin BF₃, AlCl₃, TiCl₄ və s. Katalizatorlar iştirakılə - 80-100⁰C-də kation polimerləşməsi yolu ilə alınır:



Reaksiya çox sür'ətlə, bə'zen ani olaraq gedir. Ona görə də polimerləşməni həllədici (heksan) mühitində aparırlar. Bu şəraitdə alınan poliizobutilenin orta molekul kütlesi 20000-400000, sixlığı isə 910-930


kq/sm^3 -dir. Texniki cəhətdən molekul kütlesi 100000-400000 olan poliizobutilen daha çox əhəmiyyətlidir. Bu, yumşaq, kauçuka oxşar material olub, elastiki xassələrini - 55°C -dək saxlayır. Otaq temperaturunda qələvilerin, turşuların, halogenlərin tə'sirinə qarşı davamlıdır. Qeyri-polyar polimer kimi poliizobutilenin dielektrik xassələri çox yüksəkdir. Poliizobutilen aromatik karbohidrogenlərdə, karbon-sulfiddə, xlorlaşdırılmış karbohidrogenlərdə yaxşı həll olur. Onun mehlulları yapışqan və yapışdırıcı lentlər istehsalı üçün istifadə olunur. Poliizobutilendən metal boruları, dəmir yolu sistənlərini, reaktorları korroziyadan qorumaq üçün örtük kimi istifadə edilir. Ondan həmcinin ekstruziya yolu ilə borular, örtüklər, lentlər və s. hazırlanır.

İzobutilenin (97-98%) izoprenlə (2-3%) birgə polimerləşməsindən butilkauçuk alınır. Butilkauçuk kimyevi davamlığı, aşağı qaz-keçiriciliyi ilə fərqlənir və ondan avtomobil şinləri, rezin qayıqlar, yapışqanlar hazırlanmasında istifadə edilir.


Polistirol. Stirolun inisiatorlar iştirakılı blokda, emulsiyada, suspenziyada radikal polimerləşməsi yolu ilə alınır. Texniki polistirolin kütlesi 70.000-200.000 həddində olur. Polistirol rəngsiz, bərk, şüşəyəoxşar maddə olub, sıxlığı $1050-1070 \text{ kq}/\text{m}^3$, şüşələşmə temperaturu 80°C -dir. $80-150^\circ\text{C}$ -də kauçuka oxşar hala keçir və $250-300^\circ\text{də}$ parçalanaraq stirol və başqa məhsullar əmələ gətirir. Polistirol suya, turşulara (o cümlədən, fluorid turşusuna), qələvilərə qarşı çox davamlıdır, aromatik karbohidrogenlərdə və mürekkeb eflirlərdə həll olur. Dipol momenti, dielektrik nüfuzluğu və dielektrik itkisi bucağı tangensinin çox aşağı olması nəticəsində polistirol geniş miqyasda radio və televiziya qurğularında, eləcədə yüksək tezlikli texnikanın başqa sahələrində istifadə olunur. Yuxarı temperaturlarda böyük axılcılığa malik olan polistirol, əsasən, təzyiq altında tökmə üsulu ilə e'mal edilir. Bir çox hallarda, həmcinin, presləmə, ekstruziya, üfürmə e'mal üsullarından da istifadə olunur. Polistiroldan olan blok və lövhələrin mexaniki e'malından linzalar və elektrotexniki məmulatlar hazırlanmasında istifadə edilir. Polistirol lifləri şəffaf olduqlarına görə ləif optikasında işığın və təsvirin verilməsi üçün tətbiq olunur. Sən-

yedə zərbəyə davamlı polistirol geniş tətbiq sahələri tapmışdır. Şaxəli makromolekulları olan bu tip polistirol, stirolun 5-20% kauçukla birləşmədən alınır. İzotaktik polistirol daha yüksək fiziki - mexaniki xassələri ilə fərqlənir. Onun sıxlığı 1100 kg/m^3 , termiki davamlığı adı polistiroldan 3 dəfə yüksəkdir.


Polibutadien. Polibutadien uzun müddət butadienin sodium iştirakılı blokda polimerləşməsi yolu alındı. Hazırda onu peroksid yaxud diazobirleşmələr iştirakılı emulsiyada radikal polimerləşmə üsulu ilə alırlar. Radikal polimerləşmə zamanı həm 1,4-birləşmə məhsulu olan və ikiqat rabitənin əsas zəncirdə olduğu polimer




həm də 1,2-birləşmə məhsulu olan və yan zəncirdə ikiqat rabitə saxlayan polimer alınır:



Müəyyən edilmişdir ki, radikal polimerləşmə üsulu ilə alınan polibutadien makromolekullarında hər iki tip birləşmə məhsulu olan zvenolar əmələ gəlir:




Reaksiyanın aparılma şəraitindən asılı olaraq 1,2-birləşmə zvenolarının mindarı 49-80% təşkil edir. Kompleks katalizatorlar iştirakılı polimerləşmə zamanı yalnız 1,2-birləşmə məhsulu olan sindiotaktik polibutadien alınır:




Texniki məqsədlər üçün alınan polibutadienin orta molekul kütləsi $80.000-450.000$ həddində olub sıxlığı $890-920 \text{ kg/m}^3$ -dir. Benzolda

və onun halogenli birləşmələrində, alkilhalogenidlərdə həll olur. Polibutadien sənaye miqyasında ilk dəfə olaraq C.V.Lebedev tərəfindən işlənmiş üsulla alınmışdır. Polibutadiendən avtomobil şinləri və müxtəlif rezin mə'mulatları, habelə ebonit alınır. Butadienin bir çox monomerlərlə birgə polimerləşməsi yolu ilə mühüm sənaye mehsulları olan müxtəlif sintetik kauçklar istehsal olunur. Butadienin 20-30% stirolla yaxud α -metilstirolla emulsiyada birgə polimerləşməsindən butadien-stirol kauçukları alınır. Fiziki-mexaniki xassələrinə görə polibutadiendən üstün olan bu kauçuklardan müxtəlif rezin mə'mulatları hazırlanır. Tərkibində 18-40% akrilnitril olan butadien-akrilnitril (nitril) kauçukları benzin və yağların tə'sirinə qarşı davamlı olan rezin mə'mulatlarının hazırlanması üçün istifadə olunurlar.

Poliizopren. Təbii kauçuk və quttaperçanın tərkibini təşkil edir. Rentgenoqrafik və kimyəvi yollarla sübut olunmuşdur ki, təbii kauçuk sis-poliizoprendən -




quttaperça isə trans-poliizoprendən ibarətdir:



Təbii kauçuk molekul kütlesi 200.000-400.000, sıxlığı 900 kq/m³ və şüşləşmə temperaturu - 73°C olan elastik maddədir. Benzində, karbon-sulfiddə, xlorlaşmış karbohidrogenlərdə həll olur. Qutaperça molekul kütlesi 23.000, sıxlığı 945-955 kq/m³ olan rəngli, bərk polimerdir. Qızdırıldıqda benzində həll olur, lakin soyudulduqda məhluldan ayrılır. Sintetik poliizopren izoprenin peroksid və diazobirləşmələr iştirakılı emulsiyada polimerləşməsi yolu ilə alınır. O, öz xassələrinə görə təbii kauçukdan kəskin fərqlənir və aşağı fiziki-məxaniki göstəricilərə malikdir. Bu, sintetik poliizopren makromolekullarının qeyri-müntəzəm quruluşu ilə əlaqədardır. Son zamanlar molekul kütlesi 2 milyona çatan və xassələrinə görə təbii kauçuka yaxın olan sis-1,4-poliizopren sintez edilmişdir.


Polivinil xlorid. Polivinilxlorid (PVX) hazırda istehsal həcmində və tətbiq sahələrinə görə geniş yayılmış sintetik polimerlər sırasına daxildir. Ondan sün'i dəri, örtük və kabel-izolyasiya materialları, liflər və s. istehsal olunur. PVX əsasən, vinilxloridin emulsiyada və suspensiyyada peroksid inisiatorları iştirakile 4-12 MPa təzyiqdə və 30-70°C-də polimerləşdirilməsi yolu ilə alınır. Alınan polimer "baş-ayaq" birləşməyə uyğun quruluşa malik olur:



Narın toz halında olan PVX-in sıxlığı 1350-1460 kq/m³, şüşləşmə temperaturu 87-95°C-dir. Onun molekul kütlesi çox geniş həddə (10.000-150.000) dəyişə bilər. Nisbetən aşağı molekul kütləli PVX asetonda, mürəkkəb efirlərdə, xlorlaşmış karbohidrogenlərdə həll olur. Daha yüksək molekul kütləli PVX isə tsikloheksanda, dimetilformamiddə, tetrahidrofuranda, dioksanda yaxşı həll olur. PVX makromolekulunda mütəhərrik xlor atomlarının olması onun termiki davamlığını xeyli azaldır. 130-150°C-də PVX dehidrohalogenləşərək destruktivaya uğrayır. Bu, PVX-in e'malını və ondan müxtəlif materialların hazırlanması texnologiyasını xeyli mürəkkəbləşdirir. Bu qüsürü aradan qaldırmaq üçün polimerə stabilizatorlar (qurğuşun, kalsium duzları,


əmirlər, qalay üzvi birləşmələr və s.) əlavə edirlər. Bir çox hallarda PVX-in aşağı temperaturlarda e'mal olunmasını asanlaşdırmaq üçün ona plastifikatorlar əlavə olunur. Plastifikatorlar kimi dibutilftalat, dioktilftalat, trikrezilfosfat və s. istifadə olunur. PVX-in termiki davamlığını artırmaq üçün onun makromolekuluna başqa monomer zvenolarının daxil edilməsi, yəni vinilxloridin uyğun monomerlərlə birgə polimerləşməsi üsulundan istifadə edilir. Məsələn, vinilxloridin vinilasetat, sadə vinil efirləri, vinildenxlorid, akrilatlar, malein anhidridi və başqa monomerlərlə birgə polimer-ləşməsindən termiki davamlığı yüksək, yaxşı həll olan polimerlər alınır.

Politetrafluoretilen. Politetrafluoretilen, yaxud teflon, yaxud ftorplast - 4 $[-CF_2-CF_2]_n$, tetrafluoretilenin 40-100 MPa təzyiqdə, $70-80^{\circ}C$ -də peroksid inisiatorları iştirakile emulsiyada polimerləşməsi yolu ilə alınır. Son zamanlar elektrokimyəvi həyecanlanma üsulundan istifadə etməklə polimerləşmənin adı təzyiqdə və aşağı temperaturda ($0^{\circ}C$) aparılma imkanı müəyyən edilmişdir. CF_3COOH mühitində aparılan polimerləşmə aşağıdakı ümumi sxem üzrə gedir:




Simmetrik xətti quruluşu olan teflon yaxşı kristallaşır və onun erime temperaturu yüksəkdir ($320-327^{\circ}C$). Şüşələşmə temperaturu $126^{\circ}C$, sıxlığı $2100-2300 \text{ kg/m}^3$ olan teflon heç bir həllədicidə olmur, nitrat, sulfat, xlorid turşularının, qəlevilərin tə'sirinə qarşı çox davamlıdır. Politetrafluoretilenin xassələri - 100° ilə $250^{\circ}C$ həddində praktiki olaraq dəyişmir. Termiki və kimyevi davamlığı görə politetrafluoretilen mövcud polimerlərin hamisində yüksəkdə dayanır. Teflon elektro- və radio-texniki məmulatların, kimyevi davamlı boruların, nassolların, ventillərin hazırlanması üçün istifadə edilir. Yeyilməyə qarşı davamlı olması və aşağı sürtünmə əmsali teflondan sərt şəraitdə işleyən və yağılanma tələb etməyən diyircəklər hazırlanmasına imkan vermişdir.

Polivinil spirti. Polivinil spirti (PVS) polivinilasetatin turşu və ya qəlevi iştirakılı metil spirtində yenidən efirləşməsi yolu ilə alınır:




Polivinilasetatın metil spirtindəki məhluluna 0,5%-li qələvi yaxud mineral turşu (H_2SO_4 , HCl) əlavə edib $30\text{-}50^\circ\text{C}$ qızdırırlar. Təxmininən 60% hidroksil qrupları yarandıqda PVS məhluldan çökməyə başlayır. Sabunlaşma dərəcəsindən asılı olaraq, texniki PVS-də asetil qruplarının qalıq miqdarı 1-15 mol. faiz həddində olur. Texniki PVS şüşələşmə temperaturu $80\text{-}85^\circ\text{C}$, sıxlığı $1290\text{-}1320 \text{ kg/m}^3$ olan ağ rəngli narın tozdur. İsti suda yaxşı həll olur, karbohidrogenlərdə, ketonlarda, eifirdə isə həll olmur. PVS-nin karbohidrogenlərə qarşı çox davamlı olması ondan benzine davamlı kaukçuka oxşar materialların hazırlanmasına imkan verir. PVS əsasında alınan vinol lifinin maya dəyəri poliakrilnitril lifinin maya dəyərindən aşağıdır və o kimyəvi reagentlərin tə'sirinə qarşı davamlılığı ilə fərqlənir. PVS-nin suda mehlulu suspenziyada polimerləşmənin aparılması, yapışqanların, sulu emulsiyaların hazırlanması üçün istifadə edilir.


Akril turşuları və eifirlərinin polimerləri. Akril və metakril turşuları və eləcə də onların eifirlərinin polimerlərini bir qayda olaraq radikal inisiatorları iştirakilə blokda, emulsiyada və ya suspenziyada polimerləşmə üsulları ilə alırlar. Akril və metakril turşularının polimerlərinin quruluşu dəqiq aydınlaşdırılmışdır; bir çox analiz üsulları karboksil qruplarının zəncirdə hem 1,2-




hem də 1,3-vəziyyətində



yerleşdiyini gösterir. Poliakril ve polimetakril turşuları suda həll olan polielektritolitlərdir. Onların duzlarından latekslərin özünlüyünü artırmaq üçün istifadə edirlər. Bu turşuların başqa monomerlərlə birgə polimerləri daha böyük praktiki əhəmiyyət kəsb edir. Akril və metakril turşularının dienlərlə birgə polimerleşməsindən çoxvalentli metallarla asan vulkanlaşan termiki davamlı sintetik kauçuklar alınır. Divinilbenzolla metakril turşusunun birgə polimerleşməsində iondəyişdirici qətran alınır:




Akril turşuları eifirlərinin polimerlərindən ən geniş yayılanı və texniki əhəmiyyətə malik olanı polimetilmetakrilatdır (PMM):



PMM yaxud üzvi şüşə, molekul kütləsi 50.000-200.000, sıxlığı 1180-1190 kq/m³, şüseləşmə temperaturu 98°C olan şeffaf bərk maddədir. Asetonda, mürəkkəb eflirlərdə və xlorlaşmış karbohidrogenlərdə həll olur. PMM-in əsas tətbiq sahəsi üzvi şüşə istehsalıdır. Xüsusi şəraitdə alınan fəza müntəzəm quruluşlu PMM daha yaxşı fiziki-mekaniki xassələrə malikdir. Onun sıxlığı 1230 kq/m³, yumşalma temperaturu 170°C-dən yuxarıdır. Fəza müntəzəm quruluşlu PMM-dan örtükler və plynkalar hazırlanır. PMM 250°-də depolimerləşsərek monomer metilmetakrilat əmələ gətirir. Akril və metakril turşuları eflirlərinin başqa monomerlərlə (stirol, vinilasetat və s.) birgə polimerləşməsindən müxtəlif məqsədlər üçün istifadə olunan polimer materialları alınır.


Poliakrilnitril. Poliakrilnitril (PAH) akrilnitrilin emulsiyada yaxud məhlulda radikal polimerləşməsi yolu ilə alınır:




PAH molekul kütləsi 40.000-70.000, sıxlığı 1130-1160 kq/m³, şüseləşmə temperaturu 80°C olan kövrək, ağ rəngli maddədir. Müntəzəm xətti quruluşlu zəncirdə polyar nitril qruplarının olması güclü molekullarası qarşılıqlı tə'sir yaradır və buna görə də PAN ərimədən 300°-dən yuxarı temperaturda parçalanır. İşıq tə'sirinə qarşı çox davamlıdır. Bəzi həlledicilərdə (dimetilformamid, laktamlar) həll olur. PAH əsasən, nitron adı ilə buxarılan lif istehsalı üçün istifadə olunur. Nitron lifi özünün işığa, istiliyə, atmosfer tə'sirinə, kimyəvi reagent-

lərə və mikroorganizmlərin tə'sirinə qarşı yüksək davamlığı ilə fərqlənir. Nitron lifinin yaxşı boyaq götürməsi üçün akrilnitril polimerləşdirilərkən ona 3-5% vinilpiridin əlavə olunur. Makromolekul zəncirlərinə daxil olan vinilpiridin PAN-dan alınan lifin yaxşı boyanmasını tə'min edir. Akrilnitrilin başqa monomerlərlə (metilmətakrilat, vinilasetat) birgə polimerlərindən də yüksək keyfiyyətli sintetik liflər və başqa mə'mulatlar istehsal olunur.


Polimetilenoksifenilenlər (fenol-formaldehid qətranları). Bəzən fenoplastlar adlanan fenol-formaldehid qətranları müxtəlif fenolların (fenol, krezzollar, ksilenollar) formaldehidlə polikondesləşmə reaksiyaları vasitəsilə alınırlar. Polikondesləşmə ya turşu (xlorid, sulfat), ya da əsasi (amonyak, NaOH, Ba(OH)₂) katalizatorların iştirakilə aparırlır. Turşu katalizatoru iştirakilə artıq miqdarda fenol götürüldükdə xətti quruluşlu, molekul kütləsi ~1300 olan novolak alınır:




Hovolak lak istehsah və presporoşoklarının alınması üçün istifadə edilir. Qələvi iştirakilə formaldehidlə qarşılıqlı tə'sirdə novolak həll olmayan fəza quruluşlu hala keçir. Fenolla formaldehidin qələvi iştirakilə polikondesləşməsi zamanı formaldehidin mol miqdarı artıq götürüldükdə avvelcə xətti quruluşlu rezol



sonra isə həll olmayan, üçölçülü rezit əmələ gelir:



Rezol və rezitdən elektrotexnika və maşınqayırmada istifadə olunan müxtəlif mə'mulatların hazırlanması üçün istifadə edirlər. Fenolların müxtəlif törəmələrindən istifadə etməklə xüsusi xassəli polimerlər almaq mümkündür. Məsələn, p-fenolsulfoturşu, fenol və formaldehidin birgə polikondesləşməsindən kationdəyişdirici qətran alınır.



Fenoplastlar istiliyə, atmosfer tə'sirinə, turşulara qarşı davamlıdır, qəlevilərin tə'sirilə parçalanır, mexaniki xassələri nisbətən yüksəkdir.

5.2. Heterozəncirli polimerlər


Heterozəncirli polimerlərə kimyəvi tərkibinə və quruluşuna görə fərqlənən elə müxtəlif polimerlər daxildir ki, onların makromolekul zəncirini karbon atomları ilə başqa element atomları əmələ gəti-

rirlər. Bu tip polimerlər bir qayda olaraq polikondesləşmə reaksiyası və müxtəlif heterotsiklik birləşmələrin polimerləşməsi yolu ilə alınır. Buraya əsasən, sadə və mürekkeb poliefirlər, poliamidlər, poliuretanlar, bir çox bioloji polimerlər və s. daxildir.

Sadə poliefirlər. Sadə poliefirlərə makromolekul zəncirində sadə efir qrupu C-O-C-olan polimerlər aid edilir. Bu tip polimerlərin sənayə miqyasında istehsal olunan ən mühüm nümayəndələri polietilenoksid, polipropilenoksid və polifenilenoksidlardır.


Polietilenoksid $[-\text{CH}_2\text{CH}_2\text{O}-]_n$, etilen oksidinin anion, kation və ion-koordinasion mexanizm üzrə polimerləşməsi yolu ilə alınır. Onu, həmcinin aktivator kimi suyun iştirakılı etilen oksidi tsiklinin açılması üsulu ilə də almaq mümkündür. Alınma üsulundan asılı olaraq müxtəlif molekul kütləli polietilenoksid alınır. Daha yüksək molekul kütləli (bir neçə milyon) polimer ion-koordinasion polimerləşmə üsulunda alınır. Anion polimerləşmədə molekul kütləsi 10.000 tərtibində, kation polimerləşmədə isə molekul kütləsi xeyli aşağı olur. Polietilenoksid, sıxlığı $1160-1300 \text{ kg/m}^3$, suda və karbohidrogenlərdə həll olan mumaoxşar yaxud bərk maddədir. Yüksək molekul kütləli ($0,5-10$ milyon) polietilenoksid $66-78^\circ\text{C}$ -də əriyir, 300°C -dən yuxarı termiki destruksiyaya uğrayır. Polietilenoksid toxuculuq sənayesində, latekslərə özülük əlavələri, yuyucu vasitələrin komponenti kimi, kosmetik kompozisiyaların hazırlanmasında və başqa məqsədlər üçün istifadə edilir.

Polipropilenoksid (PPO) propilen oksidinin polimerləşməsindən alınır; bu zaman quruluşuna görə fərqlənən iki tip zvenoların əmələ gəlməsi mümkündür:




Anion polimerləşmədə əsasən β -qırılma ilə əlaqədar zvenolar əmələ gelir. Metal-üzvi katalizatorlar iştirakilə izotaktik PPO alınır. O, yüksək dərəcədə kristallaşma qabiliyyətinə malikdir. Kristal PPO-in sıxlığı 1157 kq/m³-dir. Onun molekul kütlesi bir neçə milyona çatır. PPO heksanda, asetonda və izooktanda hell olur. Aşağı molekul kütleli (5-10 min) PPO uc zvenolarda hidroksil qrupu saxlayır və poliuretanların sintezi üçün istifadə olunur.

Polifenilenoksiddər. Bu tip polioksibirləşmələrin ən mühüm nümayəndələri polifenilenoksid $[-\text{C}_6\text{H}_4-\text{O}]_n$




PFO halogenfenolyatların benzofenonda yod iştirakilə, yaxud halogenfenolların nitrobenzolda susuz potaş və mislə qızdırılmasından alınır. Radikal mexanizm üzrə gedən bu reaksiyalar nəticəsində molekul kütlesi 1300-9000 olan oligomerlər əmələ gelir. Onun kimyəvi və termiki davamlığı yüksəkdir. PDFO sənaye miqyasında 2,6-dimetilfenolun yaxud p-halogen-2,6-dimetilfenolun dehidropolikondesləşməsi yolu ilə alınır:




Birinci halda katalizator kimi mis-2-formiatın piridinlə kompleksindən, ikinci halda isə kalium-ferrosianiddən istifadə olunur. PDFO ağ rəngli bərk maddə olub, molekul kütlesi 30.000-700.000 həddində dəyişir. Şüşələşmə temperaturu 230-250°C, ərimə temperaturu 260°C-dir. Termiki davamlığı yüksək olduğundan onun e'malı təzyiq altında tökmə üsulu ilə 320-340°C-də aparılır. PFO və PDFO termiki davamlı yaqlar, izolyasiya materialları, nasos və turbin hissələri və s. hazırlanması üçün istifadə edilirlər.

E p o k s i d q e t r a n l a r i. Epoksid qetranları (EPQ) molekulunda epoksid qrupu $\text{CH}_2\text{O}-\text{CH}_2$ - saxlayan polimer və ya oligomerlərdir. Onlar epixlorhidrin və molekulunda mütəhərrik hidrogen atomu olan birləşmələr (spirtlər, fenollar, aminlər) əsasında alınırlar. EPQ-nin geniş istifadə olunan sintez üsulu fenolların (əsasən, difenilolpropan) epixlorhidrinlə reaksiyasıdır:




İlkin kondesləşmə məhsulunun difenilolpropanla sonrakı qarşılıqlı tə'siri HCl ayrılmadan gedir:




Alınan EPQ-nin molekul kütləsi başlanğıc komponentlərin nisbətində asılı olaraq 350-3500 həddində dəyişir. Difenilolpropan əsasında alınan EPQ-na bəzən dian epoksid qetranları da deyilir. EPQ açıq-sarı yaxud qəhvəyi rəngli özülü maye və ya bərk maddələrdir; toluolda, ksilolda, asetonda həll olurlar. EPQ əsasən epoksid və hidroksil qruplarının miqdarı ilə xarakterizə olunurlar. Molekul kütləsi artıqca epoksid qruplarının miqdarı azalır, hidroksil qruplarının miqdarı isə artırır. Molekul kütləsinin 350-3500 qiymətində epoksid qruplarının miq-

darı 24,8-2,0%, hidroksil qruplarının miqdarı isə 0,1-6,8% həddində dəyişir. Kimya sənayesi bu göstəricilərinə görə fərqlənen epoksid qətranlarının ED-20, ED-16, ED-8, ED-37, ED-40, ED-41 və s. markalarını buraxır. EPQ-nin molekulunda epoksid və hidroksil qruplarının olması bu birləşmələrə praktiki əhəmiyyətli çox mühüm xassələr verir. Beləki, bu funksional qruplarla qarşılıqlı tə'sirdə ola bilən bir çox maddələrin iştirakılı EPQ asanlıqla üçölçülü (fəza quruluşlu) formaya keçərək bərkivirlər. Bu isə EPQ əsasında lak-boyaq materialları, yapışqanlar, yüksək məhkəmliyə malik plastiklər, müxtəlif doldurucu və hopdurucu kompaundlar, hermetiklər və s. almağa imkan verir. EPQ bərkidiciliyi kimi poliaminlərdən ($20\text{-}30^{\circ}\text{C}$ -də), dikarbon turşularının anhidridlərindən ($120\text{-}180^{\circ}\text{C}$ -də) geniş istifadə olunur.


Mürəkkəb poliefirlər. Makromolekul zəncirində mürəkkəb efir qrupu saxlayan heterozəncirli polimerlər olub, ikiəsaslı karbon turşuları (yaxud onların efirləri) ilə iki atomlu spirtlərin (və ya fenolların) heteropolikondesləşməsi yaxud oksituruşuların homopolikondesləşməsi reaksiyaları vasitəsilə alınırlar. Başlanğıc mədələrin quruluşundan asılı olaraq mürəkkəb poliefirlər iki qrupa bölünür: alifatik və aromatik poliefirlər. Alifatik poliefirlər nisbətən aşağı temperaturda ($50\text{-}100^{\circ}\text{C}$) əriyirlər, kimyəvi cəhətdən az davamlıdırular və buna görə də məhdud dərəcədə istifadə olunurlar. Aromatik həlqələrin zəncirə daxil olması həm ərimə temperaturunu ($250\text{-}350^{\circ}\text{C}$), həm də kimyəvi davamlığı artırır. Aromatik mürəkkəb poliefirlərdən ən əhəmiyyətliyi və sənaye miqyasında istehsal olunanı polietilenqlikoltereftalatdır. Ondan istehsal olunan lif "lavsan", "dakron", "terilen" və s. adlar altında buraxılır. Polietilenqlikoltereftalat istehsali üçün tereftal turşusundan və etilenqlikoldan istifadə olunur. Tereftal turşusunun təmizlənməsi çətinlik töötədiyindən adətən, əvvəlcə onun dimetil efirini alıb, sonra onu etilenqlikolla yenidən efirləşməsini aparırlar:






Reaksiya natrium və maqnezium alkoqolyatlar, qurğuşun-4-oksid və s. katalizatorlar iştirakile sürətlənir. Ərinmiş halda çox özülü maye olan polietilenqlikoltereftalat soyuduqda şəffaf, bərk, amorf kütləyə çevrilir. Şüşəleşmə temperaturu $70\text{-}80^\circ\text{C}$ -dir. 80°C -dən yuxarı qızdırıldıqda şəffaflığını itirərək kristallaşır. Fiziki halından asılı olaraq sıxlığı $1330\text{-}1450 \text{ kg/m}^3$ həddindədir. Orta molekul kütləsi $20.000\text{-}40.000$ olan polimerin ərimə temperaturu $255\text{-}265^\circ\text{C}$ -dir. Polietilenqlikoltereftalat üzvi turşuların, fosfat turşusunun, qələvilərin duru məhlullarının, spirtlərin, ketonların, karbohidrogenlərin, həmçinin bakteriyaların tə'sirinə qarşı çox davamlıdır. Trifluorsirkə turşusunda, krezolda və başqa fenollarda həll olur. Termiki davamlığı yüksəkdir, yalnız 300°C -dən yuxarı temperaturda destruksiya prosesləri başlanır. Polietilenqlikoltereftalat əsasən lif istehsalı üçün istifadə edilir. Ordan hazırlanmış lif yüksək elastilik modulu, zərbə özülülüyü və sürtünməyə davamlığı ilə fərqlənir.

Poliamidler. Makromolekul zəncirində amid qrupu $-\text{NH}-\text{C}(=\text{O})-$ saxlayan heterozəncirli polimerlər ümumi halda poliamidler adlanır. Onlar diaminlərlə dikarbon turşuları və onların efirləri və O xloranhidridlərinin, aminturşuların polikondesləşməsi və eləcə də laktamların polimerləşməsi yolu ilə alınırlar:




R




Qeyd etmək lazımdır ki, zülallar və polipeptidlər də poliamidlərə aid edilə bilər, lakin onlar quruluşuna, fiziki və kimyəvi, eləcədə bioloji


xassələrinə görə müstəqil qrup halında birləşdirilirlər. Bir çox poliamidlər mühüm sənaye məhsullarıdır və onların tətbiq sahəsi olduqca genişdir. Bu tip poliamidlərə misal olaraq poliheksametilenadipinamid (naylon - 6,6) və poli-E-kaproamid (naylon-6 yaxud kapron) göstərilə bilər. Poliheksametilenadipinamid (PHA) heksametilendiaminlə adipin turşusunun polikondesləşməsindən alınır. Adipin turşusu ilə heksa metilendiaminin qarşılıqlı tə'sirindən əvvəlcə onların duzu - AH duzu əmələ gəlir:



AH duzu ərimə temperaturu $190-191^{\circ}\text{C}$ olan ağ rəngli narın kristaldır. AH duzunu $275-280^{\circ}\text{C}$ -də vaakumda qızdırıldıqda su ayrıılır və yüksəkmolekullu polikondesləşmə məhsulu alınır:



Alınmış PHA-nın molekul kütləsi 15.000-25.000, ərimə temperaturu 255°C , sıxlığı isə 1140 kg/m^3 -dir. 350°C -dən yuxarı temperaturda parçalanır. Fenolda, krezolda, qarışqa turşusunda, qatı sulfat və xlorid turşularında həll olur. PHA əsasən naylon-6,6 yaxud anid lifinin istehsalı və müxtəlif texniki məmulatların hazırlanması üçün istifadə edilir. İstehsal həcmində görə PHA başqa poliamidlər arasında birinci yeri tutur. Digər geniş yayılmış poliamid poli-E-kaproamid (PK), kaprolaktamin su, spirt, turşu, əsas və s. aktivatorlar iştirakılı polimerləşməsi ilə alınır:



Sənaye miqyasında alınan PK-in orta molekul kütlesi 10.000-35.000, ərimə temperaturu 215-225°C, sıxlığı 1130-1140 kg/m³-dir. Əksər həllədicilərə qarşı davamlıdır. Qüvvətli polyar həllədicilərdə, məsələn, krezolda, qatı sulfat, xlorid və qarışqa turşularında, spirtlərdə həll olur. PK, kapron lifi istehsalı və müxtəlif maşın hissələrinin hazırlanması üçün istifadə edilir. Kapron lifi bir çox xarici firmalar tərəfindən naylon-6, kaprolan, perlon, silon, amilan və s. adlar altında buraxılır.

Poliuretanlar. Poliuretanlar əsas zəncirində uretan qrupu -NH-C(=O)-O- olan sintetik polimerlərdir. Bu qrupla yanaşı poliuretanla-





rın makromolekullarında amid, sadə və mürekkeb efir qrupları da ola bilər. Poliuretanlar di- və poliizosianatlar və molekulunda iki və daha artıq hidroksil qrupu olan birləşmələr (qlikkollar, sadə və mürekkeb oligoefirlər) əsasında alınırlar. Diizosianatlar və qlikolların qarşılıqlı təsirindən xətti poliuretanlar əmələ gəlir:





Aydındır ki, monomerlərdən hər hansı birinin funksionallığı iki dən çox olsa onda şaxəli və torşəkilli poliuretanlar alınar. Poliuretanların alınma texnologiyası bir və ikimərhələli proses olmaqla iki tip olur. Birmərhələli prosesdə bütün başlanğıc maddələr eyni zamanda qarışdırılır və polimerləşmənin getməsi üçün lazımi şərait yaradılır. İki-mərhələli prosesdə isə əvvəlcə diizosianatın artıq mol miqdarı götürülməklə uclarında izosianat qrupu saxlayan aşağı molekul kütłeli forpolimer sintez olunur, sonra isə forpolimerin qlikol yaxud diaminlə qarşılıqlı təsirindən yüksək molekul kütłeli (20.000-30.000) poliuretan almır. Poliuretanlar müxtəlif məqsədlər üçün, o cümlədən, penoplastlar, penopoliiuretanlar, kauçuklar, elastomer liflər, sün'i dəri və s. hazırlanması üçün istifadə edilir. Heksametilendiizosianat və butandiol - 1,4 əsasında alınan və molekul kütlesi 13.000-30.000 olan po-

liuretan lif alınması üçün istifadə edilir. Alifatik olioefirlər və aromatik diizosianatlar əsasında alınan elastomer liflər (məsələn, span-deks lifi) böyük möhkəmliyə və 500-700% nisbi uzanmaya malik olurlar. Onlar elastikdir, yüngüldür, sürtünmeye davamlıdır və yaxşı boyaq götürürler. Yüksək fiziki-mexaniki xassələri ilə fərqlənən poliuretan kauçukları atmosfer tə'sirinə, UB- və γ - şüalanmaya davamlıdırlar. Onlardan ağır şinlər, maşın hissələri, örtükler, konveyer lentləri və s. hazırlanır.



Aminoplastlar. Bu tip heteroəncirli polimerlərə karbamid, tiokarbamid, melamin və başqa azotlu birləşmələrin formaldehidlə polikondesləşmə məhsulları aid edilir. Karbamid və melamin əsasında alınan aminoplastlar texniki cəhətdən daha çox əhəmiyyət kəsb edirlər. Karbamidlə formaldehidin polikondesləşməsinin ilkin məhsulları metilol törəmələridir:



Karbamid molekulunda olan mütəhərrik hidrogen atomlarının hesabına tri- və tetrametilol karbamidlərin də əmələ gəlməsi mümkündür. Alınmış metiolol törəmələri biri-birilə yaxud karbamidlə kondesləşərək həll olan xətti polimer makromolekülləri əmələ getirirler:





Xətti quruluşlu zəncirlərin sonrakı qarşılıqlı tə'siri nəticəsində fəza quruluşu polimer alınır:




Xətti və ya fəza quruluşlu polimerin alınması komponentlərin mol nisbətindən asılıdır. Fəza quruluşlu polimerin alınması üçün formaldehidin miqdarı artıq götürülməlidir.

Melaminlə formaldehidin polikondesləşməsi də metilol törəmələrin alınması ilə əlaqədardır:




Amin qrupunda olan hidrogen atomları hesabına tetra-, penta- və heksametilomelaminlərin əmələ gəlməsi mümkündür. Metilolmelaminlərin polikondesləşməsi nəticəsində fəza quruluşlu polimerlər alınır:



Karbamid- və melamin-formaldehid qətranları gündəlik məişət məmulatları (boşqablar, stekanlar), telefon aparatları, elektrotexniki məmulatlar və s. hazırlanması üçün istifadə edilir.


Element-üzvi polimerlər. Makromolekul zəncirində üzvi birləşmələr əmələ gətirə bilən silisium, alüminium, titan, bor, germanium, fosfor və s. kimi element atomları saxlayan polimerlər element-üzvi polimerlər adlanırlar. Bu element atomları polimer makromolekulunun həm əsas zəncirində, həm də əvəzedici qruplarında ola bilərlər. Element atomlarının əsas zəncirdə olduğu element üzvü polimerlər daha yüksək fiziki-mexaniki xassələrin olması ilə fərqlənirlər. Elementüzvi polimerlərin ən geniş yayılmış nümayəndələri silisium-üzvi polimerlərdir. Bu polimerlərdən kauçuklar, lak və e'mallar kimi istifadə olunur. Sənaye miqyasında SKT, SKTV, SKTF, SKTFT və s. markalı silisium üzvi (silikon) kauçukları istehsal olunur. Bu kauçukların ümumi formulu:



Şəklindədir. SKT markalı kauçuk üçün R və R₁ SH₃ qrupu (polidimetilsilosan), SKTFV kauçukun zəncirində 99% dimetilsilosan, 1% metilvinilsilosan (R, -CH₃, R' isə -CH=CH₂ qruplarıdır) zvenolari, SKTF kauçuku zəncirində 90-95% dimetilsilosan, 5-10% metilfenilsilosan (R, -CH₃, R₁ isə -C₆H₅ qrupu) zvenolari olur. SKTFT kauçukunun makromolekullarında isə R CH₃ qrupu, R₁ isə CF₃-CH₂-CH₂-qrupudur. Bu kauçukların sənaye miqyasında istehsalı tsiklosilosanların katalitik polimerləşməsinə əsaslanır.

Katalizator kimi qələvilərdən yaxud qatı sulfat turşusundan istifadə edilir. Silikon kauçuklarının molekul kütləsi 300.000-800.000-dır və onlar karbohidrogenlərdə, sadə və mürəkkəb efirlərdə yaxşı


həll olurlar. Silikon kauçukları yüksək termiki davamlılığı ilə fərqlənirlər. Karbonzəncirli polimerlərdən fərqli olaraq siloksanlar



150°C -dən aşağı temperaturda termooksidləşdirici destruksiyaya uğramırlar, onlardan alınmış vulkanizatlar 150°C -də 30 il, 200°C -də 5 il, 315°C -də 2 ay müddətində öz xassələrini praktiki olaraq saxlayırlar. Silikon kauçukları əsasında alınan rezin məmulatlarının şaxtaya davamlığı bütün kauçuklardan yüksəkdir. Bu kauçuklardan aviasiya və raket texnikasında qoruyucu örtüklər kimi, tibbdə ürək klapanlarını, qan damarlarını əvəz edən sün'i orqanlar düzəltmək üçün, kabellər və digər izolyasiya materialları hazırlamaq üçün istifadə edilir.

Digər elementüzvi polimerlərdən yüksək temperatura davamlı örtüklər, ləklər alınması üçün istifadə edilən polialümoksanlar yüksək $\text{RO-[Al(OR)O]}_n \text{H}$, termiki davamlı bor-üzvi polimerlər, yüksək dərəcədə odadavamlı və adgeziya xassələri ilə fərqlənənlər $[-\text{B}-\text{C}_6\text{H}_4-\text{B}-]_n$, NHR


nən fosfor-üzvi polimerlər praktiki əhəmiyyət kəsb edirlər.



5.3. Bioloji polimerlər

Bioloji polimerlərə zülallar, nuklein turşuları və polisaxaridlər daxildir. Makromolekulları müxtəlif tip üzvü birləşmələrin qalıqlarından düzəlmış qarışq bioloji polimerlər də mə'lumdur. Qlikoproteidlər, lipoproteidlər, lipopolisaxaridlər və s. qarışq biopolimerlərdir. Zülallar, nuklein turşuları və polisaxaridlər canlı orqanizmlərdə müxtəlif bioloji funksiyalar yerinə yetirərək onların həyatı fəaliyyət proseslərini tə'min edirlər. Yüksəkmolekullu birləşmələr kimyası sa-hesində əldə edilən son nailiyyətlər mürəkkəb quruluşlu bioloji polimerlərin tədqiqi və öyrənilməsi üçün böyük imkanlar açmışdır. Son illərdə bir çox zülalların, nuklein turşularının quruluşunun öyrənilməsi buna aydın misaldır. Aşağıda zülallar, nuklein turşuları və polisaxaridlərin tərkibi və quruluşu haqqında ətraflı mə'lumat verilir.


Zülallar. Zülallar makromolekulların bir-birile peptid (amid) rəbitələri ilə birləşmiş α -L-aminturşu qalıqlarından ibarət olan təbii heterozəncirli poliünerlərdir: Canlı orqanizmlərdə əmələ gələn zülallar bu orqanizmlərin tərkib hissələridir və onların həyatı proseslərini müəyyən edir. "Canlı həyat zülali maddələrin mövcudluq formasıdır"(F.Engels). Canlı orqanizmlərdə geniş yayılmış və tərkibinə, quruluşuna və bioloji xüsusiyyətlərinə görə fərqlienən çoxlu sayıda zülallar cəmi 20 (son mə'lumatlara görə 24) α -aminturşu qalıqlarının müxtəlif ardıcılıqla birləşməsi nəticəsində əmələ gelmişlər (cədvəl 13). Bütün mövcud zülalları əmələ gətirən aminturşuların, qlisin istisna olmaqla hamısı optiki aktivdir və L - konfiqurasiyaya malikdirlər. Zülalların tərkibi ümumi halda belə verilə bilər.



Cədvəl 13


Zülalların tərkibinə daxil olan α -aminturşular

Adı	Formulu	Qısaldılmış adı
1	2	3
Qlisin	$\text{NH}_2\text{-CH}_2\text{-COOH}$	Qli
Alanin	$\text{NH}_2\text{-CH(COOH)-CH}_3$	Ala
Valin	$\text{NH}_2\text{-CH(CH-COOH)-CH}_3$	Val
Leysin	$\text{NH}_2\text{-CH(CH}_2\text{-CH-COOH)-CH}_3$	Ley
İzoleysin	$\text{NH}_2\text{-CH(CH}_2\text{-CH}_2\text{-CH-COOH)}$	İzl
Serin	$\text{NN}_2\text{-CN-COON-CH}_2\text{OH}$	Ser
Sistein	$\text{NH}_2\text{-CH(CH}_2\text{SH)-COOH}$	Sis
Treonin	$\text{NH}_2\text{-CH(CH}_2\text{-CHOH)-COOH}$	Tre
Sistin	$\text{NH}_2\text{-CH(CH}_2\text{-COOH)-CH(NH}_2\text{-CH}_2\text{-COOH)-CH}_2\text{-S-S-CH}_2$	Sis-S Sis-S
Metionin	$\text{NH}_2\text{-CH(CH}_2\text{-S-CH}_3\text{)-COOH}$	Met
Asparagin	$\text{NH}_2\text{-CH(CH}_2\text{-COOH)-COOH}$	Asp
Qlutamin	$\text{NH}_2\text{-CH(CH}_2\text{-COOH)-CH}_2\text{-CH}_2\text{-COOH}$	Qlu
Lizin	$\text{NH}_2\text{-CH(CH}_2\text{-COOH)-CH}_2\text{-CH}_2\text{-NH}_2$	Liz

1	2	3
Arginin	$\begin{array}{c} \text{NH}_2-\text{CH}-\text{COOH} \\ \\ (\text{CH}_2)_3-\text{NH}-\text{C} \backslash \text{NH}_2 \\ // \end{array}$	Arg
Fenilalanin	$\begin{array}{c} \text{NH}_2-\text{CH}-\text{COOH} \\ \\ \text{CH}_2-\text{C}_6\text{H}_5 \end{array}$	Fen(fal)
Tirozin	$\begin{array}{c} \text{NH}_2-\text{CH}-\text{COOH} \\ \\ \text{CH}_2-\text{C}_6\text{H}_4-\text{OH} \end{array}$	Tir
Prolin		Pro
Oksiprolin		Oksipro
Histidin	$\begin{array}{c} \text{NH}_2-\text{CH}-\text{COOH} \\ \\ \text{CH}_2-\text{C}=\text{NH} \end{array}$	His
Triptofan	$\begin{array}{c} \text{NH}_2-\text{CH}-\text{COOH} \\ \\ \text{CH}_2-\text{C}_6\text{H}_4-\text{NH} \end{array}$	Tri

Bir çox hallarda zülalda olan aminturşu qalıqlarının ardıcılılığı bu turşuların qısalılmış adları ilə ifadə olunur. Zülalların molekul kütləsi bir neçə mindən milyona qədərdir. Nəzərdə tutmaq lazımdır ki, bəzi zülallar məhlulda bir neçə makromolekuldən ibarət assosiatlar şəklinde olurlar və buna görə də tə'yin olunan molekul kütləsi onun həqiqi qiymətindən böyük olur. Məsələn, insulinin molekul kütləsi 6000 olduğu halda osmometrik üsulla tə'yinat molekul kütləsi üçün 12.000, 36.000 və 48.000 qiymətlərini verir. Zülalların canlı orqanizmlərdə biosintezi olduqca mürəkkəb prosesdir və tam öyrənilməmişdir. Bu

məsələ müasir elmin ən aktual problemlərindən biridir və onun öyrənilməsi sintetik zülal alınması problemi ilə sıx bağlıdır. Zülalların bioloji xüsusiyyətləri onların quruluşu ilə çox əlaqədardır, sonuncu isə zülal makromolekulunun kimyəvi terkibi, konformasiyası və makromolekul zəncirlərinin fəza vəziyyətləri ilə müəyyən olunur. Zülallar üçün hazırda dörd quruluş halı qəbul edilir: 1) makromolekul zəncirində aminturşu qalıqlarının birləşmə ardıcılılığı ilə müəyyən olunan ilkin quruluş, 2) zəncirin konformasiyası ilə müəyyən olunan ikinci quruluş, 3) zəncirlərin qarşılıqlı yerləşməsi, düzümü ilə əlaqədar olan üçüncü quruluş, 4) üçüncü quruluşlu bir neçə zəncirin qarşılıqlı yerləşməsindən əmələ gələn dördüncü quruluş. Zülalların ilkin quruluşu onların əsas quruluşudur və zülal makromolekulunun hansı aminturşu qalıqlarından əmələ geldiyinin göstərir. Aminturşu qalıqlarının bir-birilə bir ləşmə ardıcılılığı dəqiq genetik kodla nizamlanır və yüksək dərəcədə spesifik reaksiyalar seriyası vasitəsilə həyata keçirilir. Zülal sintezi hüceyrə daxilində ribozanuklein turşusunun (RHT) iştirakılı gedir. Zülal molekulunda amin turşu qalıqlarının ardıcılığını müəyyən etmək zülal sintezi üçün böyük imkanlar açır. Amma bu olduqca mürəkkəb məsələdir. Bu məqsədlə zülal makromolekulundan növbə ilə uyğun aminturşuları ayırmak tələb olunur. İlk dəfə olaraq 1953-cü ildə Senqer insulində olan aminturşu qalıqlarının ardıcılığını müəyyən etmişdir. Mə'lum olmuşdu ki, insulin 21 və 30 aminturşu qalığından ibarət olan və bir-birilə disulfid S-S qrupu ilə birləşən iki zəncirdən ibarətdir (şəkil 37). Sonralar başqa zülalların da ilkin quruluşu öyrənildi. Məsələn hemoglobin ikisi 141, ikisi isə 146 qalıqdan düzəlmiş 4 zəncirdən, ribonukleaza fermenti isə 124 qalıqdan düzəlmiş zəncirdən ibarətdir. İlkin quruluşun öyrənilməsi bir çox zülalların sintetik yolla alınmasına imkan vermişdir. Məsələn, sintetik insulin zülalı artıq geniş miqyasda istifadə olunur. Sintetik zülal alınmasının mürəkkəbliyini təsəvvür etmək üçün deyək ki, insulinin ilk dəfə alınmasına üç il vaxt sərf olunmuş və bu zaman əsas məhsulun çıxımı cəmi 0,01% olan 223 reaksiya aparılmışdır. Zülalların ikinci quruluşu da onların bioloji aktivliyində mühüm rol oynayır. Aminturşu qa-



Şekil 37. İnsulinin ilkin quruluşu

lıqlarında asimetrik α -karbon atomu olduğundan bu karbon atomunda olan rabitə etrafında fırınma mümkündür. Belə fırınma nticəsində zülal zənciri burularaq silindrik spiral əmələ gətirir. Belə konformasiya zəncirin bir-birinin üzərində da-yanan hissələrində olan -NH- və -C- qrupları arasında hidrogen rabitəsinin yaranması nticəsində daha || dayanıqlı olur. Spiralvari konformasiyanın alınması lifli

O



Şəkil 38. Zülal zəncirinin globulyar forması

zülallar (karotin, miozin, və s.) və bəzi qlobulyar zülallar (məsələn, hemoglobin) üçün xarakterdir. Zülalların üçüncü quruluşu polipeptid zəncirlərinin kompakt, six yerleşməni tə'min edən düzümü nticəsində yaranır. Bu, zəncirlərdə olan müxtəlif qrupların qarşılıqlı tə'siri nticəsində baş verir. Belə qarşılıqlı tə'sir təbiətinə görə vandervaals' qüvvələri, hidrogen rabitələri, ion və kovalent rabitələr formasında meydana çıxa bilər. Zülalların üçüncü quruluşu üçün xarakter olan formaladan biri qlobulyar (yumaq şəkildə) formadır (şəkil 38).

Zülalların dördüncü quruluşu, üçüncü quruluşlu bir neçə zəncirin aqreqasiyası, birləşməsi yolu ilə yaranır (şəkil 39). Bu zaman həm eyni, həm də müxtəlif quruluşlu zəncirlərin birləşməsi mümkünkdir. Məsələn, hemoglobinində hər birindən iki zəncir olmaqla iki tip (α - və β -) zəncirin aqreqasiyası nticəsində dördüncü quruluş əmələ gəlir.

İlkin quruluşdan fəqli olaraq, zülalların ikinci, üçün-




Şəkil 39. Dördüncü quruluşlu zülal


cü və dördüncü quruluşları xarici amillerin tə'sirinə qarşı olduqca həssasdır. Temperaturun və müxtəlif kimyəvi maddələrin (turşular, duzlar, fermentlər) tə'siri ilə bu quruluşlar çox asanlıqla pozulur. Bioloji aktivliyinitməsi ilə nəticələnen belə dönməyən proseslər zülalın denaturasiyası adlanır. Nəzərdə tutmaq lazımdır ki, xarici amillerin daha güclü tə'siri nəticəsində denaturasiya ilə yanaşı, destruksiya proseslərinin getməsi ilə əlaqədar zülalın ilkin quruluşunun pozulması da baş verə bilər. Təbiətdə mövcud olan bitki və heyvan mənşəli çoxlu sayıda zülalları iki qrupa bölgürler: 1. Sadə zülallar yaxud proteinlər. 2. Mürekkeb zülallar yaxud proteinlər.

Sadə zülallara protaminlər, prolaminlər, albuminlər, qlobuminlər, mürekkeb zülallara isə nukleoproteinlər, lipoproteinlər, xromoproteinlər və s. misal göstərilə bilər. Fəza quruluşlarına görə zülalları qlobulyar (kürəvi, yumaq şəkilli) və fibrili (lifli) olmaqla iki qrupa bölgürler. Süd albumini, hemoqlobin qobulyar, keratin, kollagen isə fibrili zülallardır. Zülalların quruluşunun öyrənilməsi onların canlı orqanizmlərin həyatı proseslərində oynadıqları rolu başa düşmək və müxtəlif xəstəliklərin səbəblərini aşkarlaşdırmaq üçün, eləcə də sintetik zülal probleminin həlli üçün böyük əhəmiyyətə malikdir. Son illərdə bu sahədə müühüm nailiyyətlər əldə edilmişdir.

Nuklein turşuları. İlk dəfə heyvan hüceyrəsinin nüvəsindən (onların adları da nüvə mə'nasını verən "nucleus" sözündən götürülmüşdür) ayrılan nuklein turşuları təbii bioloji aktiv polimerlərdir. Onlar canlı orqanizmin həyat fəaliyyətində müstəsna dərəcədə mühüm rol oynayaraq zülal sintezi və irsi əlamətlərin tənzim olunması prosesini tə'min edirlər. Nuklein turşularının tərkibinə pentafuranozlar, fosfat turşusu və azotlu əsaslar daxildir. Makromolekul tərkibinə və deməli, bioloji xüsusiyyətlərinə görə fərqlənən iki nuklein turşusu vardır: riboza nuklein turşusu (RNT) və dezoksiriboza nuklein turşusu (DNT). Bu turşular ilk növbədə pentafuranozun müxtəlifliyi ilə fərqlənirlər:




D- riboza




2-dezoksi- D - riboza

Huklein turşularının tərkibinə purin sırası azotlu əsaslar-adenin və quanin




adenin




quanin


pirimidin sırası azotlu əsaslar-urasil, timin və sitozin



urasil





timin



sitozin



daxil olur. Nuklein turşuları makromolekullarının əmələ gəlməsi aşağı dakı qayda üzrə baş verir: pentafuranozun 3-cü və 5-ci karbon atomlarında olan hidroksil qrupları hesabına fosfat turşusu ilə mürəkkəb efir rabitələri yaranır, azotlu əsaslar isə pentafuranozun 1-ci karbon atomundakı hidroksil qrupu hesabına onunla birləşir. RNT - nin makromolekulu D -riboza, fosfat turşusu, adepin, quanin, sitozin və urasildən DHT-nin makromolekulu ilə D -2 -dezoksiribzoza, fosfat tur-

şusu, adenin, sitozin ve timindən düzəlir. Aşağıda RHT və DHT makromolekullarının fragmentləri verilir.



Pentafuranozların azotlu əsaslarla əmələ gətirdiyi vahidlər nukleozidlər adlanırlar. Ona görə də nuklein turşularına müxtəlif nukleozidlərin fosfat turşusu ilə polikondesləşmə məhsulları kimi baxmaq olar. Nuklein turşularının molekul kütləsi bir neçə on mindən bir neçə milyona çatır. Daşıyıcı RHT üçün molekul kütləsi 25.000, matrisa - RHT üçün 600.000-1.000.000, DHT üçün isə 10.000.000 həddindədir. Huklein turşularının quruluşunun öyrənilməsi yüksək-molekullu birləşmələr kimyasının və molekulyar biologiyanın en böyük nailiyyətlərindən biri hesab olunur. Bu sahədə aparılan işlərə görə amerikan biokimyaçısı Ceyms Uotson, ingilis fiziki Moris Uilkins


ve ingilis kimyaçısı Frencis Krik 1962-ci ildə Nobel mükafatına layiq görülmüşlər. Müəyyən edilmişdir ki, DHT makromolekulları spiral şəklində olub, ümumi ox ətrafında cüt-cüt burulmuşlar (şəkil 40).




Şəkil 40. DHT molekulunun quruluşu

İkiqat spiralda zəncirlər, onların azotlu əsasları arasında yaranan hidrogen rabitələri hesabına saxlanırlar.

Həmçinin, müəyyən edilmişdir ki, ikiqat spiralda hidrogen rabitələri yalnız adeninlə timin və quaninlə sitozin arasında yaranır:



adenin



timin


quanin

sitozin

Huklein turşularının quruluşunun öyrənilməsi təbii matrisa üzərində nuklein turşularının sintez edilməsi probleminə böyük təkan vermişdir. Bu turşuların müxtəlif fragmentlarının sintez olunması uzun zülal quruluşu kodunu saxlayan sün'i genlərin alınmasına imkan vermişdir. Bu üsulla alınan insulin və ribonukleaza zülalları öz bioloji aktivliyinə görə təbii zülallardan geri qalmır. Nuklein turşularının öyrənilməsi orqanizmlərin məqsədyönlü dəyişdirilməsi sahəsində geniş genetik imkanlar yaradır.

Polisaxaridler. Polisaxaridler təbiətdə geniş yayılmış, bitkilər aləminin əsasını təşkil edən və heyvan orqanizmlərinin tərkibinə daxil olan təbii polimerlardır. Onlar quruluşuna və xassələrinə görə bir-birindən fərqlənən iki halda - sellüloza və nişasta şəklində yayılmışlar.


Sellüloza xətti, fəza müntəzəm (sindiotaktik) quruluşlu olub, D-qlükopiranoz anhidridi qalıqlarının β -qlükozid rabitəsi ilə birləşməsi yolu ilə düzəlmüşdür:



Sellülozanın elementar zvenosu üç hidroksil qrupu (6-ci karbon atomunda birli, 2-ci və 3-cü karbon atomunun hər birində bir ikili)

saxlayır və bu hidroksil grupları sellülozanın əsas kimyəvi xassələrini müəyyən edir. Sellülozanın orta polimerləşmə dərəcəsi 1400-14.000 həddində dəyişir və buna görə də molekul kütłəyə görə paylanma çox genişdir. O, suda və üzvü həllədicilərdə həll olmur, yalnız bir çox metalların (Cu, Co, Cd) hidroksidlərinin amonyak yaxud aminlərlə əmələ gətirdiyi komplekslərin sulu məhlullarında həll olur. Sellüloza ali bitkilərin hüceyrə divarlarını əmələ getirir və onların gövdəsini təşkil edən oduncağın tərkib hissəsidir. Xətti quruluşlu sellüloza lif əmələ getirmək qabiliyyətinə malikdir. Pambıq lifinin 95-98% -i sellülozadır. Sellüloza lif, kağız, karton istehsalı üçün istifadə edilir. Sellülozanın kimyəvi e'malı nəticəsində alınan sənaye əhəmiyyətli məhsulların çeşidi daha böyükdür. Sellülozanın efirləşməsi nəticəsində alınan metil-, etil-, benzilsellüloza örtükler, yapışqanlar, müxtəlif plastik kütłələr istehsalı üçün istifadə edilir. Nitrat turşusu ilə efirləşmə mehsulları partlayıcı maddələr kimi və sün'i dəri hazırlanmasında işlədir. Sellülozanın sirke anhidridi ilə efirləşməsindən alınan asetilsellülozalar asetat ipəyi, kino- və fotoplyonkalar, lakkalar və s. hazırlanması üçün istifadə edilir.

H i ş a s t a canlı orqanizmlərin əsas qida məhsullarından biri olub tərkibinə görə eyni olan iki polisaxariddən ibarətdir: amilopektin və amiloza. Onların hər ikisi D-qlükopiranoz anhidridi qalıqlarının α -qlükozid rabitəsi ilə birləşməsi yolu ilə əmələ gelir:



Xətti quruluşlu amilozadan fərqli olaraq amilopektin şaxəli quruluşludur. Həm amiloza, həm amilopektin izotaktik quruluşa malikdir. Amilozanın orta polimerləşmə dərəcəsi 200-1000, amilopektinin isə 600-6000 həddində olur və buna görə də polidispersliyi yüksəkdir. Amiloza qaynar suda, qələvidə həll olur, bə'zi spirtlərlə (butil-,

izoamil spirti) kompleks əmələ gətirir. Hışasta müxtəlif fermentlərin tə'sirilə hidroliz edərək kiçik molekullu birləşmələr (qlükoza, maltoza, dekstrinler və s.) əmələ gətirir. Hışasta bitkilər aləmində geniş yayılmışdır. Kartof, qarğıdalı, buğda, düyü və başqa bitkilərdə daha çoxdur. Müxtəlif bitkilərdən alınan nişastanın tərkibində amiloza və amilopektinin nisbəti müxtəlifdir. Orta hesabla nişastada 25% amiloza, 75% amilopektin olduğu halda, bə'zi qarğıdalı növlərində amilozanın miqdarı 55-75% çatır. Nişasta yeyinti sənayesi məhsulları, tibbdə müxtəlif dərman maddələri (vitaminlər, antibiotiklər) almaq üçün, toxuculuq sənayesində, sənaye yapışqanları hazırlamaq üçün və s. istifadə edilir.

M Ü N D Ö R İ C A T

Önsöz.....	3
1-ci fəsil. Yüksəkmolekullu birləşmələr haqqında ümumi məlumat.....	6
1.1. Yüksəkmolekullu birləşmələr kimyasının əsas anlayışları.....	9
1.2. Yüksəkmolekullu birləşmələrin təsnifatı və nomenklaturası.....	15
2-ci fəsil. Yüksəkmolekullu birləşmələrin ümumi xassələri.....	18
2.1. Orta molekul kütləsi və molekul kütləyə görə paylanması.....	18
2.2. Orta molekul kütləsinin tə"yin üsulları.....	22
2.3. Polimer makromolekulunun çəvikliyi.....	32
2.4. Yüksəkmolekullu birləşmələrin aqreqat və faza halları.....	39
2.5. Polimerlərin molekulönümlü quruşları.....	44
2.6. Yüksəkmolekullu birləşmələrin relaksasiya xassələri.....	51
2.7. Amorf polimerlərin üç fiziki hali.....	57
2.8. Polimerlərin həll olması və polimer məhlullarının xüsusiyyətləri.....	65
3 – cü fəsil. Yüksəkmolekullu birləşmələrin sintez üsulları.....	74
3.1. Zəncirvari polimerləşmə.....	75
3.1.1. Polimerləşmənin termodinamikası.....	77
3.1.2. Radikal polimerləşmə.....	85
3.1.2.1. Radikal polimerləşmənin kinetikası.....	101
3.1.2.2. Radikal polimerləşmədə reaksiya sür'ətinə və orta molekul kütləsinə tə'sir edən amiller.....	112
3.1.2.3. Dərin çevrilmələrdə radikal polimerləşmənin bəzi xüsusiyyətləri.....	117
3.1.2.4. Radikal birgə polimerləşmə.....	121
3.1.2.5. Radikal polimerləşmədə kompleks əmələgətiricilərin rolu.....	136

3.1.3. İon polimerləşmə.....	142
3.1.3.1. Kation polimerləşmə.....	143
3.1.3.2. Anion polimerləşmə.....	154
3.1.3.3. Stereomüntəzəm polimerlər. Kompleks katalizatorlar iştirakılı anion-koordinasion polimerləşmə.....	165
3.1.4. Polimerləşmə qabiliyyətinin monomerin quruluşundan asılılığı.....	175
3.1.5. Polimerləşmənin aparılma üsulları.....	179
3.2. Polikondesləşmə.....	183
3.2.1. Polikondesləşmə reaksiyalarının əsas tipləri.....	183
3.2.2. Polikondesləşmə və zəncirvari polimerləşmə reaksiyalarının əsas fərqləri.....	188
3.2.3. Polikondesləşmədə əlavə reaksiyalar.....	191
3.2.3.1. Tsiklləşmə və ona tə'sir edən amillər.....	191
3.2.3.2. Polikondensləşmədə destruksiya reaksiyaları.....	197
3.2.4. Polikondensləşmə tarazlığı.....	200
3.2.5. Polikondesləşmə dərinliyi ilə molekul kütləsi arasında asılılıq. Molekul kütleyle görə paylanması.....	205
3.2.6. Polikondesləşmənin kinetikası.....	212
3.2.7. Polikondesləşmənin aparılma üsulları.....	214
3.3. Polimerlərin başqa alınma reaksiyaları.....	217
3.3.1. Tsiklin açılması ilə polimerləşmə.....	217
3.3.2. Pilləli polimerləşmə.....	226
3.3.3. Polirekombinasiya.....	232
4 – cü fəsil. Yüksəkmolekullu birləşmələrin kimyəvi reaksiyaları.....	235
4.1. Makromolekulların kimyəvi reaksiyalarının xüsusiyyətləri.....	236
4.1.1. Konfiqurasiya effektləri.....	243
4.1.2. Konformasiya effekti	255
4.1.3. Qatılıq effekti	265
4.1.4. Elektrostatik effekt.....	267
4.1.5. Molekuldüzümlü quruluş effekti.....	270

4.1.6. Polimerlərin kimyevi çevrilmələrinin praktiki əhəmiyyəti və aparılma üsulları.....	273
4.2. Yüksəkmolekullu birləşmələrin kimyevi reaksiyalarının tipləri.....	275
4.2.1. Polimerleşmə dərəcəsinin dəyişmədiyi kimyevi reaksiyalar.....	275
4.2.1.1. Molekulda xili reaksiyalar	276
4.2.1.2. Polimeranaloji çevrilmələr	284
4.2.1.2.1. Poliolefinlərin polimeranaloji çevrilmələri	285
4.2.1.2.2. Polidienlərin polimeranaloji çevrilmələri	290
4.2.2. Polimerleşmə dərəcəsinin dəyişdiyi kimyevi reaksiyalar.....	298
4.2.2.1. Blok və calaqolunmuş birgə polimerlərin alınması.....	299
4.2.2.2. Molekullararası kimyevi rabitə əmələ gəlməsilə gedən makromolekulyar reaksiyalar	303
4.2.2.3. Polimerleşmə dərəcəsinin azalması ilə gedən reaksiyalar	314
5 – ci fəsil. Sintetik və təbii polimerlərin mühüm nümayəndələri haqqında mə'lumat.....	326
5.1. Karbonzəncirli polimerlər.....	326
5.2. Heterozəncirli polimerlər.....	337
5.3. Bioloji polimerlər.....	350
Mündəricat.....	363

Əkbərov Oqtay Hümmət oğlu
Əzizov Abdulsəyid Əbdülhəmid oğlu
Əkbərov Elçin Oqtay oğlu

YÜKSƏKMOLEKULLU BİRLƏŞMƏLƏR KİMYASI

Ali məktəblər üçün dərslik

(Yenidən işlənmiş üçüncü nəşri)

Çapa imzalanmışdır: 27.03.2007.

Formatı 60x84 1/16.

Sifariş 47, Həcmi 23,0 ç.v. Sayı 100.

Bakı Universiteti nəşriyyatı,
Bakı - 370148, Z.Xəlilov küçəsi, 23.
BDU Nəşriyyatının mətbəəsi

